

Y.Ş.KƏRİMƏV

MƏKTƏBƏQƏDƏR YASLI
USAQLARIN NİTQ
İNKİŞAFININ METODİKASI

4411
K 58

2009
932

Y.Ş.KƏRİMOV

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN
NİTQ İNKİŞAFININ
METODİKASI
(*dərs vəsaiti*)

85689

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı -2009

254025

**Kitab Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Elmi-Metodik
Şurasının, məktəbəqədər və ibtidai
təhsil bölməsi tərəfindən müzakirə
edilmiş və çapa layiq görülmüşdür.**

Rəyçilər: Limunət Əmrəhli, psixologiya
elmləri namizədi;
Laləzar Cəfərova, pedaqoji
elmlər namizədi

Elmi redaktor: Emiliya Kərimova, pedaqoji
elmlər namizədi

Kitabda məktəbəqədər yaşı uşaqların nitqini inkişaf etdirməyin nəzəri, linqvistik və didaktik məsələləri işlənmişdir. Oxucu nitq inkişafı üzrə işin əsasları, məktəbəqədər dövrə nitqin səs mədəniyyəti, lügət ehtiyatının zənginləşdirilməsi, rabitəli, nitqin inkişaf etdirilməsi, ədəbi mətnlər üzərində iş, uşaqlara savad təlimi üzrə ilkin bacarıqların verilməsi və s. məsələlərlə tanış ola bilərlər.

Kitab pedaqoji təməyülli ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün nəzərdə tutulub.

Giriş

Nitq insanların həyatında, bəşər tarixində ən böyük kəşfdır. Şifahi canlı sözün nə qədər müstəsnə əhəmiyyəti olduğunu sübut etməyə ehtiyac var mı? İnsanlar nitqin köməyi ilə ünsiyyət saxlayır, bir-birini başa düşür, həm də öz arzu və hissələrini ifadə edirlər. Nitq insanların bir-birinə qarşılıqlı təsir göstərmələri üçün güclü vasitədir. Söz adamları əməyə, qəhrəmanlığa, sülhə çağırır, pis əmələrdən çəkindirir, sevindirir, ağladır, güldürür, onlarda yaşamağa, səmərəli fəaliyyət göstərməyə inam yaradır.

Nitq mədəniyyəti haqqında təlim uzun tarixa malikdir. O, qədim Yunanistanda və qədim Rimdə aratorluq sənətinin nəzəriyyəsi və praktikasında meydana çıxmışdır. Qədim dövrdən Misirdə, Assuriyada, Babilistanda, Hindistanda, Çində başlanmış natiqlik sənəti sonralar Yunanistanda məskunlaşdı. Qədim Yunanistanda insanların hissinə, qəlbini güclü təsir göstərən ritorika elmi yüksək qiymətləndirilirdi. Ritorika gözəl, aydın danışmaq, fikri incə, dəqiq ifadələrlə anlamaq, natiqlik məharəti deməkdir.

Natiqlik sənəti Azərbaycanda çox qədimdən yaranmışdır. Şifahi xalq ədəbiyyatında, xüsusiətə atalar sözləri və zərbülməsəllərdə natiqlik sənəti, söz, onun məna dəyəri yüksək qiymətləndirilmişdir: «Söz odur ki, haqqə var», «Söz qılıncañdan kəsərlidir», «Sözü ağzında bişirib çıxar», «Sözünə işin bir olsun», «Sözün yerini bilsən», «Danışmaq gümüşdürse, danışmamaq qızıldır», «Söz altındakı qalan deyil?», «Sözün doğrusu dəməri dələr» və s.

Gözəl, aydın, obrazlı, dəqiq nitqə hamı malik olmalıdır, lakin müəllimin, tərbiyəçinin natiqlik sənətinə yiyələnməsi daha vacibdir. Müəllim və tərbiyəçi uşaqlarla işlədiklərindən bir növ gözəl nitqin, nitq mədəniyyətinin «istehsalçıları»dır. Bu baxımdan Azərbaycan dilinin zənginliklərinə, canlı dilin, natiqlik sənətinin sı-

lərinə yiylənməyən tərbiyəçi uşaqların qəlbini yol tapa, onların hisslerinə təsir göstərə bilməz.

Uşaq dil açlığı gündən onun nitqinin inkişaf etdirilməsi üzərində ciddi iş gedir, lakin uşaq bağçasının məktəbə hazırlıq qrupunda bu iş böyük əhəmiyyət kəsb edir. Bu dövrə şifahi nitqdəki nöqsanların aradan qaldırılması nitqin təmizliyi, rəvanlılığı, səlisliyi, rabitəliyi üzrə xüsusi məşğələlərdə müntəzəm məşqlər aparılır, uşaqların ədəbi dilə yiylənmələri sürətləndirilir.

I FƏSİL

NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN ƏSASLARI

Nitq inkişafı anlayışı

İnsan cəmiyyəti yarandığı dövrdən dilin ünsiyyət vəsiti rolunu oynaması onun təlimini, yenice doğulmuş uşağa danışq nitqinin öyrədilməsini həyati bir zərurət kimi irəli sürmüştür. Valideynlər hər bir vəchlə uşağa danışmağı öyrətməyə çalışmışlar. Kommunikativ vasitələr içərisində mühüm yeri məhz səslənən nitqin öyrənilməsi tutmuşdur.

Unutmaq olmaz ki, nitq bütövlükdə insan şəxsiyyətinin əks etdirir. Ona görə də uşağın nitqinin inkişafı və tərbiyəsinin əsasında bütövlükdə onun şəxsiyyətinin inkişafı və tərbiyəsi durur.

Bu gün elm və texnikanın sürətlə inkişaf etdiyi, insanlar arasında dil vasitəsilə ünsiyyətin genişləndiyi bir dövrdə nitq inkişafı böyük əhəmiyyətə malikdir. Uşaq bağçasından tutmuş məktəb, ali təhsil ocaqları, iclaslar və yığıncaqlar, yarışlar və görüşlər, radio və televiziya verilişləri, kino və teatr, bir sözlə, həyatımızın hər bir sahəsi mükəmməl nitqə yiylənməyi tələb edir. 1 yaş 6 aydan 3 yaşıdək olan dövrdə uşaqların nitqi mənimsəmələri onların ətraf aləmlə qarşılıqlı əlaqəsində mühüm dəyişikliyə səbəb olur, insanlar arasında onun mövqeyini və özü-nəmünəsibətini dəyişir. Nitqin əhəmiyyəti nədən ibarətdir?

1. Söz nəyi isə bildirməklə əşyaların hissələrinə (üzvlərinə) ayrılmasına (təhlilinə), əlamətlərinin, hərəkətinin ayrılmasına xidmət edir.

2. Söz ümumiləşdirmə kimi çoxlu əşyaların qruplarında, kateqoriyalarda birləşməsi (sintez) vasitəsinə xidmət edir.

3. Yalnız əşyaları deyil, onlar arasında əlaqələri, münasibətləri də bildirməkələ söz xarici aləmdəki əşya və hadisələrin, müxtəlif qarşılıqlı asılılıqlarda qavranmasına xidmət edir:

a) Bacım topu döşəməyə vurur. b) Anam gəldi, nə yaxşı oldu. c) İt pişiyin dalınca qaçıır. ç) Buzov ot yeyir.

4. Dilin mənimsənilməsi uşağın fəaliyyətini dəyişir, hərəkətlərinə istiqamət verir, onu sərbəst edir. Xaotik, şablon hərəkətlər praktik təfəkkürlə (şeir əzbərləmək, dinləmək, soruşmaq) əvəz olunur.

5. Yaşlıların sözləri uşağın davranışını qaydalarını formalasdırır.

6. İnsan nitqində nəyə isə münasibətini bildirir, onu qiymətləndirir. Belə qiymətlə o, uşağın davranışına tələbatı möhkəmləndirir: «Yaxşı!», «Afərin!» kimi sözlər uşaqla mənəvi təfəkkür və anlayışlar yaradır. Bunun əsasında onlarda ətraf aləmə münasibət formalasdır.

7. Sözün köməyi ilə uşaq özünü dərk edir: özü haqqında «Kamil yaxşıdır», «Lalə daha ağlamayacaq» və s. deyir. Sonralar hərəkət subyekti kimi öz «mən»ini dərk edir. Özünü başqaları ilə müqayisə edir (özünüqiymətləndirmə, özünənəzarət).

Dilçilər, psixoloqlar, metodistlər və müəllimlər hər biri nitq inkişafı məsələsini bir cür həll etməyə çalışır. Bunların içərisində ən qorxuluşu odur ki, bəziləri uşaqların nitqinin inkişafını özbaşına gedən bir proses hesab edirlər. Onların fikrinə, uşaq müxtəlif təsəvvürlər və anlayışlarla zənginləşdikcə, onun həyat təcrübəsi genişləndikcə nitqi inkişaf edir. Ona görə də nitq inkişafı üzrə xüsusi məşğələlərə ehtiyacın olmadığını bildirirlər. Digərləri nitq inkişafı anlayışına, hər şeydən əvvəl, tələffüzəşitmə formasının inkişafını, şəri ifadəli oxumağı və tələffüzün düzgünlüğünü daxil edirlər.

Üçüncülər belə zənn edirlər ki, nitq inkişafı uşaqlara öz fikrini rabitəli ifadə etməyi öyrətməkdən ibarətdir.

Nəhayət, dördüncülər isə nitq inkişafı adı altında həmişə, hər an uşaqlara sərbəst, rəvan, gözəl danışmağı öyrətməyi nəzərdə tuturlar.

Fikir müxtəlifliyini nəzərə alaraq nitq inkişafı anlayışını bir qədər də aydınlaşdırmağa çalışaq. Dar mənada nitq inkişafı dedikdə, ilk növbədə uşaqın anadan olduğu gündən nitq səslərini tələffüz etməyə, nitqi anlamağa, danışmağa, fikrini başqalarına çatdırmağa, nitqdən bir ünsiyyət vasitəsi kimi istifadə etməyə hazırlanmasını nəzərdə tuturuq. Bu baxımdan uşağın nitqinin artıq «rəlsə düşdürüyü» görənlər iddia edirlər ki, onun nitqini inkişaf etdirmək üçün əlavə səyə, xüsusi məşğələlərə ehtiyac yoxdur. Hətta əlavə edirlər ki, «Ulu babalarımız heç bir uşaq bağçası, məktəb görmədikləri halda bize zəngin bir dili miras qoymuşlar». Bu sözlərdə müəyyən həqiqət var. Hər bir uşaq körpəlik dövründən nitqini ətrafdakılardan sərbəst mənimsəyir lügət ehtiyatını genişləndirir. Ali sinir sistemi inkişaf etdikcə onun məntiqi təfəkkür qabiliyyəti təkmilləşir, şifahi nitqi daha zəngin, aydın və dəqiq olur. Eyni zamanda onun həyat təəssüratı genişləndirir, yaradıcı təxəyyülü artır, bu isə axtarmağa sərbəst cəhd yaradır.

Xüsusi istedadlı uşaqlarda bu kortəbii cəhd çox güclü şəkildə artır. Belələrinin nitqi canlı olmasa da, fikrini izah edərkən qrammatik və üslub səhvələrinə yol versələr də çox inamlı, qızığın və ifadəli danışırlar. Bununla belə, biz uşaqları həyatın kortəbii axınına buraxaraq onların fiziki və mənəvi inkişafı ilə birlikdə nitqinin də inkişaf edəcəyinə ümidi bəsləyə bilmərik. Biz yalnız istedadlarının, hamının nitqinin ədəbi normalara cavab verməsini təmin etməyə çalışırıq ki, insanlar arasında ünsiyyət asanlaşın, inkişaf prosesi daha sürətlə getsin. Nitq inkişafı şəxsiyyətin formalasmasının mühüm bir amilinə çevrilisin, ümumi mədəniyyətimizin fonunda nitq mədəniyyəti də təmin edilsin.

Uşaq bağçalarında dil tərbiyəsinin müxtəlif vasitələri var. Tərbiyəcinin canlı nitqi, bədii ədəbiyyatın dinlənilməsi və nəql edilməsi, fonetik məşğələlər, oyun, gəzinti və məşğələlərdə düşünülmüş, planlı nitq situasiyasının yaradılması, diafilm, televiziya, verilişlərinə baxışın kollektiv müzakirəsi və s. belə vasitələrdir.

I sinfə qəbul edilmiş uşaqların fəaliyyəti üzərində müşahidə prosesində nitq inkişafı baxımından ailədən və uşaq bağçasından gələn uşaqlar arasında fərq özünü aydın göstərir. Uşaq bağçalarında, hətta sonrakı pilələrdə biz insanın nitqə yiyələnməsindən, onun nitqinin inkişafından söz aça bilərik, lakin kifayət qədər nitq mədəniyyətinə yiyələndiyini söyləyə bilmərik, çünkü nitq mədəniyyəti, praktik planda, hər şeydən əvvəl, müəyyən tarixi dövrdə hər hansı dil kollektivində dilə verilən tələblərə uyğun onun düzgünlüyü, normativliyidir. Nitq mədəniyyəti onda tələffüz normalarına, sözlərin dəqiq mənada işlədilməsinə, cümlələrin düzgün qurulmasını tələb edir. Normativlik anlayışına həmçinin məntiqilik, dəqiqlik, aydınlıq, təmizlik, ifadəlilik kimi keyfiyyətlər daxildir.

Nitq inkişafından söz düşəndə bəzən iki müxtəlif hadisəni qarışdırırlar: **nitqi** (sözü, söz birləşməsini, cümləni, bütövlükdə mətni) **anlama**, **söz və cümlələrin nitqdə işlədilməsi**. Diqqətə yanaşsaq, bunlar eyni şey deyil. Ola bilər ki, uşaq bu və ya digər sözü, yaxud ifadəni başa düşsun, lakin ondan istifadə edə bilməsin. Deməli, biz uşaq-lara iki hali öyrətməliyik:

- 1) söz və cümlələri başa düşmək qabiliyyəti;
- 2) sözlərin formalarını, söz birləşmələrini və cümlələri nitqdə işlətmək qabiliyyəti.

Bunlara uyğun olaraq qeyri-fəal və fəal nitqin inkişafı metodikasını qurmaliyiq. Şifahi nitqə bir sıra ciddi tələblər verilir. Şifahi nitqin keyfiyyəti bu tələblərin yeriñə yetirilməsindən asılı olur: 1) zənginlik, 2) məz-

munluq, 3) məntiqi ardıcılılıq, 4) düzgünlük, 5) aydınlıq, 6) dəqiqlik, 7) ifadəlilik, 8) təmizlik.

Zənginlik fəal lügətə çox sözün olmasını tələb edir. Bunsuz eyni fikri müxtəlif formada, təkrarsız ifadə etmək mümkün deyil. Bunsuz nitq yetnəsək, kasib və sönük olur. Zənginlik müəyyən mənada rəngarənglik deməkdir.

Məzmunluq haqqında söhbət gedən əşya, hadisə və obyekti yaxşı tanımağı tələb edir. Nitqin məzmunluğunu uşağın müşahidəçilik qabiliyyətindən mütaliə və disskusiyalarda iştirak etmə qabiliyyətinin inkişafından asılıdır.

Məntiqi ardıcılılıq. Məlumat vermə, nağıletmə və təsəvüretmə prosesində mahiyyət etibarilə mühüm epizodu buraxmaq, hadisənin inkişaf dinamikasını nəzərə almaq, səbab-nəticə əlaqəsini gözləyə bilməmək, ağıllı mühakimə yürütməyi, düzgün nəticəyə gəlməyi bacarmamaq, məntiqi ardıcılılığı pozmaq deməkdir. Sözə, söz birləşməsinə, cümləyə xas olan məna məntiqin, təfəkkürün qanunlarına zidd olmamalıdır.

Düzgünlük. Şifahi nitq qrammatik cəhətdən düzgün olmalı, xüsusilə cümlənin düzgün konstruksiyasına üstünlük verilməlidir. Nitq ədəbi dil və tələffüz baxımından savadlı olmalıdır.

Aydınlıq. Şifahi nitq dinləyənlərin anlaq səviyyəsinə uyğun olmalıdır. Özünü savadlı adam kimi tanıtmaq məqsədilə çətin, anlaşılmaz söz və ifadələrin işlənməsi nitqin aydınlığına zərər yetirir.

Dəqiqlik. Əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun, dəqiqlik olmalıdır. Bu, sözün dəqiqlik seçilməsi ilə də bağlıdır. Ona görə də fikri ifadə etmək üçün sinonimlər cərgəsində ən müvafiq sözün seçilməsi vacibdir.

Ifadəlilik fikrin parlaq, obrazlı ifadəli olmasını tələb edir. Elə sözlər, ifadələr işlənməlidir ki, yiğcam, ləkənlik nitqlə dinləyiciyə təsir göstərmək mümkün olsun. İfa-

dəlilik həm də nitqin gözəl, canlı, estetik təsir qüvvəsinə malik olmasına tələb edir.

Təmizlik. Nitqin təmizliyi şey, *zad*, *deməli*, *bəsdırın*, *soramları* və s. kimi parazit sözlərdən qaçmağı, kobut sözlər (*cirdi* – «getdi» əvəzinə, *dartdı* – «içdi» əvəzinə, *tixdi*, *xəşalını doldurdu* – «yedi» əvəzinə və s.) işlətməməyi, həmçinin başqa dillərdən götürülmüş yersiz sözlər işlətməməyi tələb edir.

Ana dili məktəbəqədər yaşılı uşaqların ümumi inkişafının əsasıdır.

Təhsil sisteminin başlanğıc pilləsi olan məktəbəqədər tərbiyə müəssisələrinin başlıca vəzifəsi uşaqları məktəbə, təlim prosesinə hazırlamaqdır. Bu müyhüm vəzifənin yeri yetirilməsində ana dilinə yiyələnmək müstəsnə əhemmiyətə malikdir. Ana dilinin sirlərinə mükəmməl yiyələnməyən, ondan sərbəst istifadə etməyi bacarmayan uşaq məktəbdə, təlim prosesində heç bir müvəfəqiyyət qazana bilməz.

Ana dilini hər cür əqli inkişafın əsası və bütün biliklərin xəzinəsi hesab edən böyük rus pedaqoqu K.D. Uşinski yazmışdır: «Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili təbiəti ona heç bir təbiətçinin izah edə bilməyəcəyi bir şəkildə izah edir. O, uşağı onu əhatə edən adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə, onun istəkləri ilə heç bir tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir. O uşağı xalq etiqadlarına, xalq poeziyasına heç bir ədəbiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir, nəhayət, o elə məntiqi anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof verə bilməz»¹.

¹. K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. «Azərnəşr», Bakı, 1953, səh. 133.

Ana dili vasitəsilə uşaq ətraf aləmi dərk edir. Ana dilinin köməyi ilə təbiyyat-riyaziyyat elmlərinin elementlərinə yiyələnir, məktəbdə başqa fənləri öyrənməyə hazırlaşır. Ana dili uşaqların mənəvi təbiyəsinə estetik hissələrinə güclü təsir göstərir. «Ana dili» anlayışı çox geniş olmaqla dili mükəmməl yiyələnməyin bütün sahələrini əhatə edir. Ana dili tədrisinin başlıca prinsipi nitq inkişafıdır. Uşaq bağçalarında oxu və yazı texnikası, hüsnxət, qrammatikanın tədrisi və s. məsələlər üzrə iş getmədiyindən uşaqların nitqinin inkişafı ön plana çəkilir.

Dil və nitq

Dil insanlara arasında ən mühüm ünsiyyət vasitəsi, yalnız insanlara xas olan ictimai hadisələr. Cəmiyyətdən kənardə dil olmadığı kimi, dilsiz də cəmiyyət yoxdur. Həyat uğrunda mübarizə, əmək prosesində yaranmış dil bütün xalqlara eyni cür xidmət edir. Hər bir dilin özünəməxsus fonetik sistemi, qrammatik quruluşu, lüğət fondu dialekt və şivaləri olur. Dili bioloji hadisə hesab edənlər, şübhəsiz, çox böyük səhvə yol verirlər. Dili yenice doğulmuş uşaqın əmək, ağlamaq, əl-qol hərəkətləri və s. ilə eyniləşdirmək olmaz. «Vahid uşaq dili»nin mövcud olması fikrinin də elmi əsası yoxdur. Dünyanın bir çox yerində uşaqlar qıçıldama dövründə *a-a-a*; *ba-ba-ba*; *ma-ma-ma*; *qa-qa-qa*; *la-la-la*; *də-də-də*; *bə-bə-bə*; *lə-lə-lə*; *nə-nə-nə* kimi səs və hecalarla dil açmağa can atırlar. Halbuki bunun ümumi dillə əlaqəsi yoxdur, məsələn, *ma* hecasının təkrarlanması ilə yaranan *mama* sözü bizim dilimizdə *bibi*, rus dilində *ana*, gürcü dilində *ata* mənasını daşıyır. Yaxud, *də* hecasının təkrarı ilə yaranmış *dədə* sözü Azərbaycan dilində *ata*, rus dilində

baba, gürcü dilində ana, ingilis dilində ata (dedi) mənəsində işlənir. Deməli, belə ilkin sözlər ümumi dil hesab olunarsa, insanlar bir-birini başa düşməzler.

Dildə səslənmənin belə uyğun gəlməsi başqa səbəblərlə də bağlıdır. İbtidai insanlar müəyyən təsirdən, qıcıqlardan (görmə, səs, temperatur və s.) aldıqları duyğunlarla sözlər yaratmışlar. Varlığın təsiri ilə yaranmış ilkin siqnallar əsasında sözlər şəklində ikinci siqnallar meydana gəlmişdir. Bu gün uşaqlarımızın dilində işlənən ciss, xix, cik, şırr, pirr, tap (elədi) və s. buna misaldır. *Qur-qur*, *qar-qar*, *cirr*, *zinqirov*, *muşlu* kimi sözlər, xüsusilə aşağıdakı nominativ mənalı sözlər müəyyən əşya və hadisə ilə bağlıdır: *qardaş*, *yoldaş*, *zoğal*, *alça*, *gözlük*, *göyərti*, *qaynama*, *nar*, *boğaz*, *gicitkan*, *ayaqqabı*, *karandaş*, *şanapipik*, *qaymaqcıçayı*, *sırğagülü*, *qazmaq*, *budaq*, *qatiq*, *övlad* və s. Şübhəsiz, əgər bütün sözlər belə əşya və hadisə ilə əlaqədar olsaydı sinonimlər və omonimlər olmazdı. Xarici mühitdən alınan təəssürat, duygular və təsəvvürlər bütün canlılara, ikinci siqnal sistemi isə yalnız insana – mücərrəd təfəkkürə addır. Dil bilavasitə təfəkkürlə bağlı olub, onunla dialektik vəhdətdə inkişaf edir. Hər bir dildə olduğu kimi bizim dilimizdə də xalqımızın həyatının zənginliyi, dərinliyi öz əksini tapır, onun mahiyyəti eks olunur. Müxtəlif informasiyaların toplanması və qorunub saxlanması vasitəsi olan dil cəmiyyətə xidmət edir.

İntellekti inkişaf etdirən, emosiyaları və iradəni təribyə edən bir faktor kimi, ana dilinin gücü elə onun təbiətində, insanla onu əhatə edən aləm arasında (Bunu dilçilər dildən-kənar reallıq adlandırırlar) əlaqənin vəsi-təsi olmaq xassəsindədir. Dil işarələr sistemi kimi baxmaq məqsəd uyğundur. Dil insanı əhatə edən varlığı kodlaşdırır, sıflandırır. Morfem, söz, söz birləşməsi, cümlə dilin işarələridir. Bu dil işarələri fonem və prosodem kimi elementlərin köməyi ilə qurulur.

Dilin işaretəsini başa düşmək müəyyən morfemi, sözü, söz birləşməsini, cümləni ətraf aləmdəki konkret əşya hə-rəkət, aləm və hadisəyə aid etmək deməkdir: məsələn, *ağac* sözünün mənasını Azərbaycan dilində danışan büt-tün adamlar başa düşür, çünki onun arxasında tanı-dıqları əşya durur. *Ağacda* sözünü isə hamı nədə? sualına cavab olan bir söz kimi başa düşür. Elə buna görə də sö-zün leksik və qrammatik mənasına diqqət yetirmək la-zımdır. Dil işarəsi əşyavi məna daşıdıqda əşyani, hadisəni, onun hərəkət və əlamətini bildirir: məsələn, *su* – əş-yadır, *sulu* – əlamət, *suladı* – hərəkət bildirir. Məntiqi mə-na daşıyan dil işarəsi məntiqi münasibət bildirir: *ağac* üçün (məqsəd münasibəti), *ağaca* görə (maşını sürə bil-mədi – səbəb münasibəti), kol yox, *ağac* (tutuşdurma münasibəti).

Əşya sırası olan birinci dil mənaları leksik məna, məntiqi sırası olan ikinci – məntiqi dil mənaları isə qram-matik məna adlanır. Uşaq bunların hər ikisini anladıqda məlum olur ki, o, dilə yiələnib. Söyüñ əlavə-məcazi mə-naları, əzizləyici sözlər və s. də mövcuddur.

Dil həmişə müəyyən ərazidə yaşayan, birgə fəaliyyət göstərən kollektivə məxsus olur. Müxtəlif fərdi dillərin mexaniki məcmusu heç vaxt dil kimi formalşa bilməz. Bunu nəzərə almayan dilçi, fizioloq və psixoloqlar dil və nitq anlayışlarını qarışdırırlar. Fisioloq və psixoloqların tədqiqatı, adətən, dillə deyil, nitqlə əlaqədar olur. Psi-xoloq və metodistlər nitqin zənginləşdirilməsi və inkişafı üzərində işləyirlərsə, fizioloqlar, defektoloqlar nitq nöq-sanlarının, onların başvermə səbəblərinin aşkara çıxarılması və aradan qaldırılması üzərində işləyirlər. Bütün bu halda söhbət psixofizioloji prosesdən getdiyindən dili nitqlə əvəz etmək olmaz.¹

¹ Бах. А.А.Реформатский. Введение в языкознание. «Учпедгиз», М., 1955, стр. 26.

Dil və nitq arasındaki münasibəti linqvistik baxımdan dəqiq müəyyənlaşdırılmək uzun müddət mümkün olmamışdır. İlk dəfə XIX əsrin axırlarında İsveç linqvisti Ferdinand de Sössür dil və nitq arasındaki münasibəti düzgün qiymətləndirmişdir. O yazır: «Dil fəaliyyətinin öyrənilməsi iki hissəyə ayrılır: onlardan biri əsas olmaqla predmeti dildir, yəni mahiyyətə ictimaidir və fərddən aslı deyil..., digəri ikincidərəcəli olmaqla, predmeti nitq fəaliyyətinin fərdi cəhətidir, yəni danışmaq da daxil olmaqla nitqdır».¹

Dil və nitqi vəhdətdə götürən Sössür nitqin olması üçün dilin, həmçinin dilin müəyyənleşməsi üçün nitqin zəruri olduğunu, tarixən nitq faktlarının həmişə dili qabaqladığını bildirir. O, haqlı olaraq dilin kollektivin mali olduğunu, cəmiyyətdən kənardə dilin olmadığını bildirir. O qeyd edir ki, nitq insanların bir-biri ilə ünsiyət prosesində meydana çıxan ayrıca aktdır.

Görkəmli psixoloq A.A.Lyublinskaya yazmışdır: «...Dil ümumidir, nitq isə dildən fərdi istifadə prosesidir. Ona görə də nitq dildən kasıb, həm də ondan zəngindir. İnsan öz ünsiyət təcrübəsində, adətən, doğma dilin zənginliyi təşkil edən luğətin və müxtəlif qrammatik qu-ruluşun yalnız kiçik bir hissəsindən istifadə edir. Bununla yanaşı, nitq dildə zəngindir. Belə ki, insan hər hansı şey haqqında danışmaqla ona və müsahibinə öz münasibətini bildirir. Onun nitqi intonasiya ifadəliliyinə malik olur, ritmi, sürəti, xarakteri dəyişir. Adam işlətdiyi sözün monasından daha çox şey deyə bilir, lakin, adamın öz fikrini başqasına kifayət qədər dəqiq və incəliklə çatdırma bilməsi, ona təsir etməsi, düzgün başa düşülməsi üçün, o ana dilinə yiyələnməlidir».²

¹ Бах. Ф. де Соссюр: Курс общей лингвистики. М., 1933, стр. 42.

² А.А.Люблинская. Детская психология. «Просвещение», М., 1971, стр. 276.

Görkəmli psixoloq N.N.Jinkinə görə nitq çoxlu insanların səyi ilə yaranan, cəmiyyətə xidmət edən, onun sərvəti hesab olunan dilin tətbiqi prosesidir. Dilin mürəkkəb sistemini yalnız insan mənimşəyə bilər. Bir adam eyni fikri müxtəlif cür ifadə edə bilər. Ona görə də nitqi insan psixologiyasının yaradıcı funksiyası hesab edirlər.

Nitq ikitərəfli prosesdir. İnsan başqasından qəbul etdiyi sözün tərkibindəki nitq səslərini eynilə yenidən hasil etməlidir ki, ünsiyət mümkün olsun, lakin o yalnız özünün eşitmə qabiliyyətinin fərqləndirdiyi səsləri yenidən hasil edir.

Hər bir uşağın şəxsi dil təcrübəsi başqasınıninkindən fərqləndiyindən hər kəs nitqi özünün xüsusi sözləri ilə qəbul edir, çünki hər bir uşağın topladığı lügət, sözlərin əslərləri müxtəlifdir. Nitq dilin leksik və qrammatik işarələrindən ünsiyət, idrak və özünütənzimləmə üçün düzgün istifadə deməkdir. Dilin işarələrindən konkret hallarda istifadə olunması nitq adlanır.

Dilin leksik və qrammatik işarələrindən istifadə qaydası dilin norması hesab edilir.

Beləliklə, dil və nitq eyni hadisəni bir-biri ilə sıx əlaqədə olan iki aspektidir. Dil ictimai hadisədirse, nitq onun varlığı formasıdır. Fikir və hissələrin ifadə olunması üçün dildən istifadə edilir.

Nitq və təfəkkür

Nitq və təfəkkür daim əlaqədə olub, vahid nitq düsündürүүcü fəaliyyətində qarşılıqlı təsir göstərir. Fəaliyyət prosesində təfəkkürün daxili plana keçməsi, daxili əsaslanması yerinə yetirilən praktik fəaliyyət dəyişir, adicə icra xarakteri daşıyır, onda axtarıcılıq problemlilik olmur. Fikri iş prosesində təfəkkür metodlarına-müqayisə, təsnifetmə, təhlil-tərkib, mücərrədləşdirmə, ümumiləşdir-

mə, sistemləşdirmə, konkretləşdirmə, kodlaşdırma və əqli nəticəyə əsaslanmaq lazımdır.

Fikir nitqlə ifadə olunur və elə onda da formalasılır. Bununla belə, nitq özünün işarə, dil quruluşunu yalnız dilin nəyə əsaslanması və nə təklif etməsindən asılı olaraq deyil, həm də ifadə olunan fikrin gərginliyindən, onun nəyi seçməsi və nitqin geniş işarə strukturuna onun necə nəzarət etməsindən asılı olaraq qalır.

İnsan nəyin haqqında düşünürse düşünüsün, hansı konkret məsələni həll edirsə etsin, o həmişə nitq vasitəsilə fikirləşir.

Nitqlə təfəkkür arasında münasibət nitqin dəqiqlik və məntiqilik kimi keyfiyyətləri üzərində düşünməyə əsas verir. Ə.Cəfərzadənin «Yağış» hekayəsində nənə yuduğu paltarları sərmək istəyir. O, nəvəsi Kəmalədən xahiş edir ki, baxsin yağış kəsib, ya yox. Kəmalə bayır çıxməq istəyəndə Alabaş içəri soxulur. Kəmalə onun belinə əl çəkib deyir:

- Nənə yağış yağmur.
- Nədən bildin, qızım?
- Alabaşın beli qurudur.

Kəmalənin yağışı bilavasitə qavramadan, dolayı yolla, başqa faktın köməyi ilə belə qərara gəlməsi təfəkkür prosesinə tipik nümunədir. O, varlığın hadisəsinə mülahizə vasitəsilə dərk etmişdir.

Təfəkkür varlığın vasitələri və ümmükləşmiş idrakdır. Təfəkkür nitqlə bağlı olub, insandan düşünməyi, əşya və hadisələrin ümumi xassosının əksi, cism və hadisələr arasında qanunauyğun əlaqə və münasibətləri tapmaq prosesidir. Biz təfəkkürün aləti olan nitq vasitəsilə düşünür, fikirlərimizi bir-birimizə çatdırırıq.

Nitq o zaman ünsiyyət vasitəsi olur ki, onun xarici ifadə vasitəsi olsun – eşidilsin, görülsün.

Verbal (şifahi) nitq olmadan gənc nəslə intellektual və mənəvi irsi vermək çətindir. İkinci siqnal sistemi

olmadan insan təfəkkürü mümkün deyil. Bu siqnalların köməyi ilə insan ətraf aləmdə və öz daxilində qaradılalarını ifadə edir, varlığın sahibi olur. Bununla belə, nitq öz-özünə varlığın dərk olunmasını təmin edə bilməz. Xarici aləmlə, varlıqla əlaqəni kəsib, yalnız sözlərlə əməliyyat aparmaq idrakı sözlərə əsasən yaratmaq səyi səmərəsizdir. Dildən tacrid olunmuş ideyalar olmadığı kimi, təfəkkürdən ayrı da dil yoxdur.

Uşaqlarda dil və təfəkkürün qarşılıqlı münasibəti haqqında İ.M. Seçenov yazmışdır: «Uşaq düşünəndə eyni vaxtda mütləq danışır. Beşyəşli uşaqlarda fikir sözlərlə və ya piçilti şəklində danışıqla, yaxud heç olmasa dil və dodaqların hərəkəti ilə ifadə olunur».¹

Dil materialı olmadan insan təfəkkürü müvəfəqiyyətlə inkişaf edə bilməz. Axı, fikrin özü də nitqdə baş verir. Nitqdə biz fikirlərimizi, bununla nitqin özünü formalasdırırıq. Dili yaranan və həmin dildə danışan yüzlərlə nəsillərin cilaladığı dil quruluşu insanın amorf fikrini nizama salır. Zəngin söz ehtiyatına, söz birləşmələri və qrammatik konstruksiyalar sisteminə yiyələnmək təfəkkürün inkişafı üçün də zəngin əsas yaradır.

Nitq təfəkkürünün zəruri aləti olsa da, təfəkkür prosesi nitqdən ibarət deyil. Fikirləsmək, ucadan və ya öz-özünə danışmaq deyil. Eyni fikir müxtəlif dillərdə ifadə olunur. Bu zaman sözlər konstruksiyalar dəyişir, fikir isə yox.

Məsələnin mahiyyətini bilən adamin onun ifadə edə bilməməsi o demək deyildir ki, sözsüz fikir yoxdur. Bu, sadəcə olaraq fikri daxili nitqdən xarici nitqə keçirə bilməməkdən irəli golur. Fikrin bir adama məlum olan ifadəsi ilə digəri üçün aydın olan ifadəsi fərqlidir. Dumanlı fikri başqası üçün aydınlaşdırmaq çətin olur. Dumanlı fikri başqası üçün aydınlaşdırmaq çətin olur.

¹ И.М.Сеченов. Избранные филосовские и психологические произведения. М., «Госполитиздат», 1947.

manlı, dolaşq danışq və yazı fikri dəqiq ifadə etməyə imkan vermir.

Ünsiyət vasitəsi, təfəkkür aləti olan nitq inkişaf etdikdə daha incə və mükəmməl fikir alətinə çevrilir.

Bəzi xarici ölkələrin psixoloqları (E.Klapared, V.Ştern, K.Byuller, C.Selli) təfəkkürlə nitqi eyniləşdirir və belə hesab edirlər ki, təfəkkür yalnız 7-8 yaşdan sonra, uşaq rabitəli nitqə əsaslı şəkildə yieləndikdə – mühakimə yürüdə bildikdə inkişaf edir.

Məşhur isveçrə psixoloqu J.Piaje uşağın təfəkkürünün ilkin forması üçün eqosentrizmin xarakterik olduğunu göstərir. Belə ki, təbiəti etibarilə sosial varlıq olan uşaq yalnız özü haqqında düşünür və o, öz nöqtəyinə nəzərinə qarşı çıxır bilməz. Kiçikyaşlı uşağın təfəkkürü mənətiqsiz olur, get-gedə yaşlılarla ünsiyət prosesində mənətiqi xarakter alır. Sonralar o, nəzəriyyəsində bir qədər düzəliş apararaq belə qənaətə gəlmışdır ki, kiçikyaşlı uşaqlarda təfəkkür məhdud, birtərəfli xarakter daşıyır. Buna baxmayaraq, hər halda J.Piajenin konsepsiyası dəyişməz qalır. O, təfəkkürün inkişafına qeyri-iradi biixtiyar, xarici fəaliyyətdən daxili əməliyyata qanunauyğun keçid, sinkretik (ayrılmaz, qovuşuq) təsəvvürlərdən mənətiqi anlayışlara doğru hərəkət kimi baxır. O, təfəkkürün inkişafında təlimin, xüsusi məşğılərin rolunu inkar edir.

Uşaq nitqi məniməsədikdə onun təfəkkürü intensiv inkişaf etməyə başlayır. O, mənətiqi mühakimə yürütməyi, düzgün əqli nəticəyə gəlməyi, sadə ümumiləşdirmə aparmağı öyrənir. Ümumiləşdirmənin səviyyəsi uşağın təcrübəsinin tamlığı və zənginliyindən asılı olur. O, əvvəllər *kukla* deyəndə ancaq öz kuklasını nəzərdə tuturdursa, tədricən bu sözə müxtəlif formalı, müxtəlif rəngli, müxtəlif palтарlı, müxtəlif ölçüdə kuklaların hamisəna şamil edir. Deməli, söz ona aid mənası ilə erkən qavranılsa da, sonra inkişaf edir. Əgər 2 yaşı uşaq *ana*

dedikdə onu yalnız öz anasına aid edirsə, 4 yaşında bu sözü ana pişiyə, daha sonra bütün analara, məktəbdə isə hətta vətəninə aid edir.

Uşaq bağçaya gələnədək sadə fikri əməliyyat aparır, əşyaları fərqləndirir, sonra müqayisə aparır: onların böyüklüyünü, formasını, uzunluğunu, rəngini aşkar edir. Müqayisə ilk fikri əməliyyat olmaqla müqayisə edilən əşyaların hər birinin məqsədyönlü təhlilini tələb edir. Bunsuz əşyaların əlaməti arasındaki oxşar və fərqli cəhətləri görmək mümkün deyil. Belə təhlil isə sözə onun arxasında duran əşya arasındaki münasibəti başa düşməyə, nitqi şüurlu sürətdə zənginləşdirməyə şərait yaradır.

Müntəzəm təşkil edilən müqayisələr əsasında sadə ümumiləşdirmələrə yol açılır, lakin bu ümumiləşdirmə generalizasiya xarakteri daşıyır. Yəni nəyinə görə isə bir-birinə bənzər əşyalar təhlil edilmədən və başlıca əlamətləri ayrılmadan birləşdirilir: məsələn, üç yaşınadək olan uşaqlar əşyaları əsas əlamətlərinə (rənginə, dəmirdən hazırlanmasına) görə birləşdirirlər. Onlar dəmirdən hazırlanmış oyuncaq avtomobillə, dəmirdən hazırlanmış oyuncan samovarı birləşdirirlər.

Uşaqların təfəkkürlerinin obrazlılığı onun dil formasının inkişafı prosesində, xüsusilə anlayışın mənim-sənilməsi prosesində özünü aydın göstərir. Məlumdur ki, anlayış ümumi mühüm əlamətləri olan həmcins əşyalar qrupunun ümumiləşdirilmiş eksidir. Anlayış sözdə mövcud olur. Uşaq *kitabxana* sözünü erkən eşidir, hətta nitqində işlədir, lakin həmin sözə ifadə olunan anlayışı sonralar başa düşür. O anlayır ki, kitabxana çoxlu, müxtəlif kitabların saxladığı və müyyəyen vaxt ərzində oxumaq üçün adamlara verildiyi yerdir.

Əşyaları düzgün qruplaşdırmağı uşaqa o zaman öyrədirlər ki, müvafiq ümumiləşdirici söz-terminlə tanış olsun. **Meyvə, Giləmeyvə** sözlərini bilmədən uşaq onları qruplaşdırıa bilməz.

Nitqin formaları

Müasir dilçilər nitq anlayışına yalnız şifahi deyil, həm də yazılı nitqi də daxil edirlər. Bundan əlavə, geniş məriada həmin anlayışa daxili nitq, yəni dil vəsitişlərinin köməyi ilə təfəkkür prosesi də daxil edilir. Daxili nitq ucadan tələffüz olunmadan «öz-özünə» baş verir. Bu zaman da nitq orqanları, əsasən, şifahi nitq prosesindəki fəaliyyətini yerinə yetirir. Daxili nitq danişq üzvlərinin səslə müşayiət edilməyən artikulyasiyasıdır. Təsadüfi deyildir ki, Amerika psixologiyasında vaxtilə belə bir təsəvvür yaranmışdır ki, «daxil nitq xarici nitq minus səsdən ibarət nitqdir». Daxili nitq prosesində artikulyasiya fəallığı dəqiq cihazlarla ölçülülmüş və məlum olmuşdur ki, nisbətən çətin misalları həll edərkən ilk dövrlər uşaqlar «daxili tələffüzdən» istifadə edirlər.

Uşaq bağçalarında oyun prosesində, şeir əzberəyərək uşaqla belə hali müşahidə etmək mümkündür.

Şifahi ünsiyyət prosesində yalnız danışmaq deyil, həm də onunla paralel eşitmə qavrayışı və eşidilənləri anlama baş verir. Yalnız ünsiyyət isə nitq aktı, yazmaq (görmə qavrayışı) və yazılımı oxumağı (anlamani) əhatə edir.¹ Şifahi nitq canlı nitqdir. Yazılı nitqdən fərqli olaraq şifahi nitqin ifadəliliyi məqsəddən asılı olaraq bir sözü müxtəlif tonda, müxtəlif şalarda tələffüz etməyə imkan verir. Üstəlik şifahi nitqdə müxtəlif jestlər və mimikalardan istifadə edilir. Əksərən müəyyən sözlər, söz birləşmələri jestlər və mimikalarla müşayiət olunur. Büttün bunlar danışanın daxili aləmini görməyə, onun müsahibinə, əşya və hadisəyə münasibətini başa düşməyə imkan verir.

Yazılı nitq prosesində yazılıacaq fikrin, mətnin üzərində düşünmək, uğursuz söz və ifadələri dəyişmək, əhətə yazdıqdan sonra korrektə işi aparmaq, redaktə etmək mümkündür. Şifahi nitqdə isə buna imkan yoxdur. Danışan hər an söz seçə bilmir. Çox vaxt hazır - «dilin ucundakı» sözlər tələffüz edilir. Şifahi nitqi sonra «redaktə etmək» yaxşı təsir bağışlamır. Haqlı olaraq deyirlər: «Söz quş kimidir, uçdu tuta bilməzsən». Ona görə də şifahi nitq məsuliyyət tələb edir. Danışan söhbətin getdiyi prosesdə auditoriyadan, müsahibinin səviyyəsindən baş verən situasiyadan asılı olaraq sözü, fikri (əvvəlcədən fikrən tərtib etdiyi planı) dəyişə bilməlidir. Belə improvisa etmək qabiliyyəti tədricən tərbiyə olunmalıdır.

Şifahi nitq müsahibə, dialoq, monoloq şəklində olabilir.

Yaxşı şifahi nitq uzun illər ərzində, bəzən insanın hayatı boyu yaranır. Uşaq bağçalarında bu sahədə aparılan müntəzəm iş uşağın ətraf aləmlə tanışlığı, həyat təcrübəsi, lügət ehtiyatının zənginliyi ilə müşayiət olunduqda yaxşı nəticə verir.

Ünsiyyətin başqa vasitələri də mövcuddur. Mimika və jestlərin yuxarıda adları çəkildi. Bunlardan əlavə simvolik, şərti işaretlər, morze, işıq, bayraq, zəng, çalğı alətləri və s. belə vasitələrdir.

Nitqin funksiyaları

Xarici aləmə ünsiyyət prosesində uşağın nitqi dörd funksiyasını vəzifəsini yerinə yetirir: normativ kommunikativ, idrak, tənzimedici.

Hər şeydən əvvəl, nitq **nominativ** funksiyaya malikdir. Yəni nitq konkret şeylərin, varlığın hadisələrini adlandırdır.

Kommunikativ funksiya çox ləng özünü göstərir. Hələ yaşı tamam olmamış uşaqlarda qat-qarışq danişq (bir

¹ Бах. С.Маслов. Введение в языкознание. М., «Высшая школа», 1075, стр. 6.

səsdən başqa səsə, bir tondan başqa tona keçmə) prosesində meydana gələn ilk sözlər məhz bu funksiyani yerinə yetirir. Tədricən uşaq öz fikrini sözlərlə aydın şəkildə ifadə etməklə başqalarına çatdırmağa alışır, onların nitqini də başa düşür.

Uşaq daxili nitqə yiyələndiyi vaxtdan (3 yaşından sonra) onun nitqi ünsiyyət vaitəsi olmaqla yanaşı, **dərkətmə** funksiyasını da yerinə yetirir. Belə ki, o, yeni sözləri və qrammatik formaları mənimseməklə xarici aləm haqqında öz təsəvvürlərini genişləndirir.

Kommunikativ və idraki funksiya ilə yanaşı, uşaqlar nitqi öz davranışlarını tənzim edən, qaydaya salan, planlaşdırın bir vasitə kimi mənimsəyirlər. Olar, olmaz sözləri ilə başlanan bu funksiya get-gedə ətrafdakılarla ünsiyyət mədəniyyətinin əsasına qoyulur. Uşaqın intizamlılığı, özünütərbiyə meyli, nəzakətliliyi, diqqətliliyi danışığının, sözünün yerini bilmək, başqasının heysiyyətina toxunmamaq və s.), öz hərəkətlərinin planlaşdırılması və s. məhz bu funksiya ilə yerinə yetirilir. Beləliklə, dil mənəvi tərbiyənin silahı olur. Ana dili uşaqların estetik tərbiyəsinə də güclü təsir göstərir.

Göründüyü kimi, ana dilində nitqin inkişafı şəxsiyyətin formallaşmasının əsasında durur. Nitqi inkişaf etməyən uşaqın ümumi inkişafından söz açmaq olmaz. Nitq inkişafının ikinci funksiyası onu uşaqların biliklərə yiyələndirilməsi silahına çevirir. Uşaq daxili nitqin köməyi ilə sözlərlə fikirləşir, araştırma aparır, nəsillərdən-nəsillərə ötürülmüş bəşəri təcrübəni yaşlılardan öyrənir. Ona görə də uşaq bağçalarında nitq inkişafı üzərində iş prosesində onun bu funksiyası ön plana çəkilməlidir. Çalışmaq lazımdır ki, uşaqlar ətraf aləmi dərk etməyə, daha çox şey öyrənməyə can atsınlar. «Uşağa nitq öyrətmək» dilin materiyasını mənimseməkdə (yadda saxlamaqda) ona kömək etmək (nitq orqanlarını məşq etdirmək), dilin leksik və qrammatik işaretərinin mə-

nasının başa düşülməsini asanlaşdırmaq (intellekti məşq etdirmək), leksik və qrammatik işaretərin köməyi ilə real vəziyyəti qiymətləndirməyə öyrənmək (emosiya və hissələri məşq etdirmək), ədəbi normaların yadda qalması, yəni dil işaretərinin (morphem, söz, söz birləşməsi, cümləni) nitqda işlədilmə ənənəsini (birləşmə, qarşılıqlı əvəzolunma imkanını), onların əsas və qrafik tərkibini asanlaşdırmaq¹ anlayışlarını əhatə edir.

Nitq inkişafı üzrə işin vəzifələri

Nitqin forma və məzmununun vəhdəti əsas götürülməsi çox ciddi vəzifələrin yerinə yetirilməsinə kömək göstərir. Bu vəzifələr aşağıdakılardır:

1. Lügət ehtiyatının zənginləşdirilməsi. Dilin başlıca vahidi sayılan söz üzrə iş düzgün təşkil olunmadan, uşaqların lügəti zənginləşdirilmədən nitq ünsiyyəti, həmçinin təfəkkürün inkişafı mümkün deyil. Uşaq yenice dil açdığı dövrde az sözlə öz ehtiyacını ödəyə bildiyi halda, məktəbə hazırlıq dövründə fikrini ifadə etmək üçün daha çox və mürrəkkəb dil vahidlərindən, mühüm morfoloji vasitələrdən və sintaktik formalardan istifadə etməli olur. Uşaq artıq iki yaşında 300-ə yaxın sözdən istifadə edir, üç yaşında isə onun söz ehtiyatı 1000-i keçir. O, bütün nitq hissələrindən istifadə edə bilir.

Bağçada uşaqların lügət ehtiyatının sürətlə zənginləşdirilməsi üçün əverişli şərait yaranır. Bu dövrdə uşaqların söz seçmələri onları əhatə edən şəraitdə, ətraf aləmdəki əşya və hadisələrdən, həmçinin ünsiyyətdə olduqları adamların nitqindən asılı olur. Tərbiyəçilərin sistemli işi, uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir, nitqinə şüurlu, mütəşəkkil xarakter verir.

¹ Л.Н.Федоренко, Г.А.Фомичева, В.К.Лотарев. Методика развития речи детей дошкольного возраста. «Просвещение», М., 1977, стр. 25.

Lügət üzrə işdə əsas məsələ sözün mənasını başa salmaqdırsa, yeni sözün kontekstdə işlədilməsi, fəallaşdırılması üzrə iş heç də az əhəmiyyət kəsb etmir. Bu zaman uşaqlarda sözə maraq və həssaslıq artır. O, bu və ya digər fikri ifadə edərək hansı sözü işlətməyin mümkün olması üzərində düşünür. Ona görə də uşağın dil açdığı dövrdə çoxmənalılıq, sinonimlər, antonimlər üzrə sadə və praktik iş aparmaq lazımdır. Uşaqların sözləri necə tələffüz etmələrinə, həmçinin nitqlərinin təmizliyinə də ciddi fikir verilməlidir.

2. Nitqin səs mədəniyyətinin tərbiyə edilməsi. Uşaq hər şeydən əvvəl, dilin səs quruluşunu mənimsəməli, nitq səslərini düzgün tələffüz etməyi öyrənməlidir. Uşaq bağçasının məktəbə hazırlıq qruplarında savad təliminə hazırlıq uşaqlarda şifahi nitqə yeni münasibət formalasdırır. Nitq, onun xarici səs cəhəti artıq şüurun predmeti olur. Uşaqlar cümlə, söz, heca və səslə praktik tanış olurlar. Nitq səsləri ilə iş dilimizin fonetikası və orfoepiyasına əsaslanır. Bunun əsasında sözlərin aydın, səlis, dilin normallarına uyğun tələffüzü formalasdır. Fonematik eşitmə, nəfəsalma, səsin tonunu idarə etmə, xüsusiş intonasiya vasitələrindən düzgün istifadə etmə də nitqin səs mədəniyyətinə daxildir. Çalışmaq lazımdır ki, uşaqlar nitq ünsiyəti prosesində davranış, baxış, duruş və müsahibinə müraciət formasını öyrənsinlər.

3. Nitqin qrammatik quruluşunun formalasdılması. Əgər lügət dilin tikinti materialıdırsa, qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi normalarını müəyyənləşdirir.

Qrammatika dilin konstruktiv modelini müəyyən edir. Uşaq onu əhatə edən yaşlılardan qrammatik cəhətdən düzgün tərtib olunmuş nitq eşidir. O, eşitdiklərini başa düşməklə qrammatik quruluşu, dilin modelini mənimsəyir. Tərbiyəçi dil təlimi sistemində uşaqların diqqətini daha mürəkkəb və zəruri konstruksiyalara yönəldən,

morfoloji və sintaktik qaydaları möhkəmləndirən çalışmalar («Cümlədə nəycin çatışmadığını tap», «Mən başlayım, sən qurtar» və s.) daxil etməklə müəyyən nitq praktikası yaratmağa nail olur.

Tərbiyəçi uşaqları tədricən yeni qrammatik formalarla tanış edir. Daha çətin formaların düzgün işlədilməsini möhkəmləndirir və nəticə etibarilə qrammatik cəhətdən düzgün danışmayı öyrədir.

4. Danışq nitqinin (dialogi nitqin) formalasdırılması. Dialogi nitq eşitmək və başa düşmək, danışıq davam etdirmək, suallara cavab vermək və müsahibinə sual vermək kimi komponentləri əhatə edir. Dialogi nitq prosesi müsahibi diqqətlə dinləmək, səbri olmaq, nə deyildiyini başa üdşmədən söhbətə qarışmamaq, tənəli danışmamaq və s. kimi mədəni keyfiyyətləri gözəlməyi tələb edir. Tərbiyəçi müxtəlif mövzularda maraqlı dialoqların təşkili üçün şərait yaratmağa çalışmalıdır.

5. Nəqletmənin (monoloji nitqin) formalasdırılması. Rabitəli nitqin ən yüksək forması olan monoloji nitq dialogi nitqin əsasında yaranır. Yazılı monoloji nitq üzrə iş uşaq bağçasına getməsə də, ona müəyyən hazırlıq görülür. Bu məqsədlə orta qrupda uşaqlar kollektiv mətn tərtib edir, daha yaxşı məktub hazırlanmaq üzrə yarış keçirir.

Biz uşağın ana dilinə yiylənməsindən o zaman bəhs edə bilərik ki, o, fikrini rabitəli şəkildə ifadə etməyi bacarsın. Bunun üçün nitqdə sözlərin dəqiq seçilməsini məntiqi ardıcılılığı, ifadəliliyi, intonasiyani, məntiqi vurğunu gözəlmək lazımdır.

Kiçik qrupda tərbiyəçinin nağılı müxtəlif növ əyanılıklə müşayiət olunur, uşaqlardan məzmunu başa düşmək və əyanılıyin köməyi ilə nağılı danışmaq tələb edilir. Orta qrupda uşaqlar tərbiyəçini dinləyir və yamsılayırlar. Böyük qrupda isə artıq onlar sadə nağıllar tərtib etməyi öyrənirlər. Bunun əsasında uşaqlara təmkinlə, şüurlu, öz sözləri ilə nəql etmək, digər uşaq bağçasının uşaqları,

valideynlər, başqa müəssisələrin kollektivi qarşısında çıxış etmək bacarığı aşilanmalıdır. Bu, uşaqların nitqinin inkişafına güclü təkan verir.

6. Bədii ədəbiyyatla tanışlıq. Uşaq bağçalarında uşaqlara bədii əsərləri dinləmək, onun ideya məzmununu başa düşmək, qəhrəmanları haqqında mühakimə yürütmək, əserin nə üçün xoşlarına göldiyini izah etmək öyrədilməlidir. Uşaqların eştidikləri hər şeyi kor-korana əzbərləmələrinə yol verilməməli, ən maraqlı, əsasən, obrazlı parçaları əzbər öyrənmək və ifadəli söyləmək tələb edilməlidir.

Uşaq bağçalarında kitab üzrə iş elə təşkil edilməlidir ki, uşaqlarda kitaba, onu oxumağa dərin maraq və həvəs tərbiyə olunsun. Bu məşğələlər uşaqın ağlına, mənəviyatinə, bədii zövqünə təsir göstərməlidir.

7. Uşaqların savad təliminə hazırlanmaları. I sinfə qəbul edilən uşaqlar üzərində müşahidələr göstərir ki, onların böyük əksəriyyəti savad təliminə hazır olmur. Bu səbəbdən də oxu və yazı texnikasına yiyləlmə prosesi çox ləng gedir. Ona görə də uşaq bağçasında nitq inkişafı üzrə aparılan işlər uşaqlara 5-8 dəqiqə ardıcıl dinləmək, eşitmək, lazımlı gəldikdə yoldaşının nitqinə düzəliş vermək, əlavələr etmək, öz fikrini qrammatik cəhətdən düzgün, rabbitəli ifadə etmək, səs təhlili aparmaq, nitq səslərini düzgün tələffüz etmək, hecalardan sözlər tərtib etmək, böyük çap hərfəri tanımaq, yazı zamanı əyləşmək, qələmi tutmaq, dəftəri qoyma, onları yazmaq vərdişlərinə yiyləlməlidirlər.

Bu vəzifələrin hər biri tədris və tərbiyə əhəmiyyətinə malik olduğundan nəticə əqli, əxlaqi və estetik tərbiyənin bir çox məsələləri həll olunur. Nitq inkişafının həmin sahələrinin hər bir iş özünəməxsus vasitələrdən istifadə olunmasını tələb edir.

Nitq inkişafı üzrə işin vasitələri

Uşaq bağçasında nitq inkişafı üzrə işin düzgün qurulması təlim vasitələrinin düzgün seçilməsindən asılıdır.

Uşaqların nitqinin inkişafı üzrə işi yalnız xüsusi məşğələlərlə məhdudlaşdırmaq olmaz. Lügətin zənginləşdirilməsi təbii, həyatı situasiya tələb edir. Bağçada nitq inkişafı üzrə iş uşaqların müxtəlif fəaliyyəti (oyun və əyləncələri, asudə vaxtı, məişət və özünəxidmət əməyi, gəzinti, müşahidələr, təlim məşğələləri, disskusiyalara qoşulmaq, bədii əsərlərin oxunması və s.) ilə əlaqədardır. Uşaqların fəaliyyətinin bu növləri nitq inkişafı üzrə işin vasitələri hesab edilir.

Əmək obyektləri, əmək adamlarının işi üzərində, müşahidələr, onlara öz əməyinin təsviri uşaqın lügət ehtiyatına zəngin material verir. Bu prosesdə onların lügəti müxtəlif peşələrə aid sözlərlə zənginləşir.

Oyun uşaqın başlıca fəaliyyət növü olmaqla yanaşı, həm də nitq inkişafı üçün tükənməz mənbədir. Hərəkatlı-rollu oyunlarda uşaqların öz fikirlərini müstəqil bildirmələri, nitqin fəallaşması üçün xüsusilə əlverişli şərait yaradır.

Musiqili-rollu oyunlar uşaqların nəfəsalma vərdişlərini, nitqlərinin sürətini və diskusiyalarını qaydaya salır.

Təsviri incəsənət nümunələrinə baxmaq uşaqların müşahidəciliyini inkişaf etdirir. Bu prosesdə onlar sual verir, ayrı-ayrı detalların adlarını, rəngini, formasını və s. öyrənirlər. Təsviri incəsənət əsəri uşaqlarda emosional əhval-ruhiyyə yaradır, onları sevindirir. Bu isə məhəbbəti artırır, nitqin inkişafı üçün stimul yaradır.

Uşaqın **məişət fəaliyyəti** nitqin inkişafının qüdrətli vasitəsidir. Ailədə (uşaq bağçalarında) uşaqın hər bir hərəkəti əşya və hadisələrlə canlı temasda baş verdiyindən nitq inkişafı üçün gözəl, təbii şərait yaranır. Valideyn

(tərbiyəçi) bu şəraitdə nitq inkişafı üzrə işi düşünülmüş tematika üzrə təşkil etdiğdə yaxşı nəticə alınır.

Uşaqların, xüsusilə şifahi xalq ədəbiyyatı nümunələrinindən istifadə uşaqların nitqinin inkişafında misilsiz rol oynadığı məlumudur.

Uşaq bağçalarında təlim məşğələləri uşaqların nitqinin formallaşmasının başlıca vasitədir. Adətən, bəzi tərbiyəciler məşğələ dedikdə yalnız xüsusi nitq inkişafı məşğələlərini nəzərdə tuturlar. Halbuki, riyazi təsəvvürlerin verilməsi, təsviri incəsənat, musiqi, əmək və başqa məşğələlər də nitqin inkişafına zəngin material verir. Hər bir məşğələdə spesifik vəzifələrlə yanaşı, nitq səslərinin tələffüzü, lügətin zənginləşdirilməsi, həmçinin dinləmək, soruşmaq, cavab vermək üzrə məşğələ gedir. Məşğələlərdə nitqin sürəti, səsin qüvvəsi qaydaya salınır, dialektizmlərə qarşı mübarizə aparılır. Bütün bu vasitələrdən vəhdətdə və müntəzəm istifadə olunmalıdır.

Nitq inkişafı üzrə işə verilən tələblər

Nitq inkişafı üzrə işlərin normal getməsi üçün didaktikanın məlum tələbləri və onlardan irəli gələn spesifik tələblər nəzərə alınmalıdır:

1. Nitqin inkişaf etdirilməsi üzrə işə vaxtında başlanmalıdır, bu iş uşağın dil açıldığı dövrə saxlanmamalıdır. Beynin sürətlə inkişafı ilə ayaqlaşmaq, onun funksiyalarının inkişafına istiqamət vermək, müəyyən məşğələnin köməyi ilə baş-beyinin fəaliyyətini düzgün formalasdırmaq lazımdır.

2. Uşaqların nitqinin inkişafının hər bir dövrünün xüsusiyyətləri diqqətlə öyrənilməli, onların inkişafı nəzərə alınmalıdır.

3. Nitq inkişafı üzərində iş uşağın həyatının, fəaliyyətinin bütün sahələri ilə əlaqələndirilməlidir.

4. Nitq inkişafı üzrə işin səmərəli təşkili üçün uşaqları dilləndirmək, lazım geldikdə onları məhz həmin səsələri tələffüz etməyə, sözləri işlətməyə vədar edən süni nitq situasiyası yaratmaq lazımdır.

5. Məşğələyə vaxtında ciddi hazırlaşmaq onun məqsədi məzmunu və metodlarını müəyyənləşdirmək lazımdır. Tərbiyəçi məşğələdə lazımlaşdırıcı əyani vəsait və didaktik materialı da hazırlamalıdır.

6. Uşaqların təlim yükünün optimal intensivliyi təmin olunmalıdır. Tərbiyəçi təlim prosesini əldə rəhbər tutmalı, uşaqlara kifayət qədər, gücləri çatan yüksək çətinlik səviyyəsində tapşırıq verməlidir ki, yerinə yetirilməsi fəal fəaliyyət tələb etsin. Əks halda uşaqlar yalnız özlərinə məlum olan şeylərlə qarşılaşırlar. Bu zaman məşğələ ona maraqsız görünür. Çalışmalarda tutuşdurma, ümumiləşdirmə, mühakimə yürütəmək, əqli nəticəyə gəlmə halları tələb olunmalıdır.

7. Məşğələ tərbiyələndirici xarakter daşımali, doğma dilimizə, onun öyrənilməsinə məhəbbət tərbiyə etməlidir. Doğma dilin zənginliyi və gözəlliyinin təsiri ilə uşaqlarda vətənpərvərlik hissi tərbiyə olunur.

Nitq inkişafı prosesində uşaqların psixi prosesləri təkmilləşir. Nitq inkişafı üzrə iş uşağın xasiyyətinə, xarakterinə təsir göstərməli, ona fəaliyyət, dəqiq, inamlı, iradəli, qətiyyətli, doğruluq, səmimi, nəzakətli, intizamlı olmayı öyrətməlidir.

8. Məşğələlər emosional təsir bağışlamalıdır. Məşğələ canlı, maraqlı təşkil olunmalıdır ki, uşaqlarda razılıq hissi yaransın. Ona görə də məşğələlərə zarafat, humor daxil edilməlidir. İşə başlamazdan əvvəl uşaqlarda öyrənmək həvəsi yeni şeyi bilmək cəhdini yaradılmalı, məktəbə getmək, oxumaq həvəsi baş qaldırırmalıdır.

9. Nitq inkişafı üzrə məşğələlər onun sahələri (səs mədəniyyəti, lügət işi və s.) üzrə ayrı-ayrılıqda, təcrid olunmuş halda deyil, kompleks şəkildə aparılmalıdır.

10. Nitq inkişafı üzrə iş prosesində məktəbə hazırlıq qrupu ilə I sinfə verilən tələblər arasında əlaqə, təbii keçid, variqlik gözlənməlidir.

11. Məşğələlərin bütün mərhələlərində hər bir uşağın nitqinin fəallığı təmin edilməlidir. «Niqin fəallığı» dedikdə uşağın tərbiyəçinin və yoldaşlarının nitqini başa düşməsi, eşitdiklərini fəal qavraması nəzərdə tutulur. Nitqin fəallığının təmin edilməsi üçün uşaqların tipoloji xüsusiyyətlərini nəzərə almaqla əyani vəsait, xüsusilə paylama materialından düşünülmüş şəkildə istifadə etmək, onların fəaliyyət növlərini tez-tez dəyişmək, oyun anlarına geniş yer vermək vacibdir.

12. Kollektiv xarakterli təlim fərdi yanaşma ilə birləşməlidir. Belə ki, ümumi tapşırıq, xorla cavab və s. kimi frontal iş prosesi ayrı-ayrı uşaqlara verilən tapşırıqlarla uzlaşmalıdır. Bu prosesdə nitqi nöqsanlı, qaradınməz, ünsiyyətsiz, çərənci uşaqlara xüsusi diqqət yetirilməlidir.

13. Hər bir məşğələnin məqsədinə uyğun metod və priyomlar müəyyənləşdirilməlidir. Belə ki, məşğələnin yeni məlumatın verilməsinə, yaxud öyrənilmişlərin möhkəmləndirilməsinə, səs üzərində işə, yoxsa leksik işə həsr edilməsindən asılı olaraq metod və priyom seçilməlidir.

14. Öyrənilmiş material digər məşğələlərlə möhkəmləndirilməlidir. Nitq yiyələnmə prosesində çox mürəkkəb əqli bacarıq və vərdişlər yarandığından bu məqsəd üçün başqa məşğələlərdən də istifadə edilməlidir. Ana dilinin öyrənilməsi digər məşğələlərin də ətinə-qanına yeriyir. Həmin məşğələlərdə də uşağın fəaliyyəti ana dilinin köməyi ilə təşkil olunur: uşaq saymağı və hesablaması da, mahni oxumağı da ana dilinin köməyi ilə öyrənir. Təsviri incəsənət, əmək və fiziki tərbiyə məşğələlərində də onların nitqinə *mahnı, nağma, ritm, rəqs, not, pianino, kamancı, xalq mahnısı, xor, solo; karton, plastilin, gil, applikasiya, maket, konstruktur;*

fırça, akvarel, naxış, rəsm, rəngləmək, mozaika, sərgi və s. kimi sözlər daxil olunur.

Uşaqların səsinin qüvvəsi, nitqinin sürəti, düzgün danışmaq qaydalarına yiyələnmələri, dirləmək və eşitmək qabiliyyəti bütün məşğələlərin təsiri ilə qaydaya düşür.

Nitqin mənimsənilməsinin prinsipləri

Prinsiplər nitqin mənimsənilməsi qanuna uyğunluqlarından irəli gəlir. Prinsiplər belə bir qayda qoyur: nə etmək lazımdır ki, bütün konkret praktik fəaliyyət nəinki qanuna uyğun prosesi pozmasın, həm də onun düzgün getməsini təmin etsin. Dil təliminin vasitələri, metodları ona əsasən seçilir. Əslində nitq inkişafının özü ana dili təliminin başlıca prinsipidir. Bununla belə, nitq inkişafı üzrə işin özünəməxsus prinsipləri var. L.P.Federenko müəyyən prinsiplər irəli sürmüştür.¹ Ona əsaslanaraq qəbul etdiyimiz mühüm prinsipləri nəzərdən keçirək:

1. *«Dilin materiyası»na diqqət prinsipi.* Bu prinsipə görə nitq inkişafı üzrə məşğələlərdə nitq orqanlarının əzələlərinin fiziki inkişafına diqqət yetirmək tələb olunur. Uşaq öz səsi ilə bütün fonemləri, prosodemləri, sözün bütövlükdə intonasiyasını, cümlə və mətni articulyasiya süzgəcindən keçirməlidir. Bu prosesdə o artikulyasiya orqanlarının hərəkətlərini əlaqələndirməyi bacarmalıdır. Hər bir məşğələdə nitqin intonasiya – səs tərtibi diqqət mərkəzində olmalıdır.

2. *Söz, ifadə və cümlələrin mənasını başa düşmək prinsipi.* Bu prinsip uşaqların öz nitqlərini işaretlər sistemi kimi anlamalarını təmin edir. Tərbiyəçi uşaqların fikrini

¹ Бах. Л.П.Федоренко, Г.А.Фомичева, В.К.Лотарев. Методика развития речи детей дошкольного возраста. Изд-во «Просвещение», М., 1977, стр. 18.

elə məşq etdirməlidir ki, onlarda leksik-qrammatik, nəticədə fikri vərdişlər möhkəmlənsin.

Uşaqın ana dilinə yiylənməsinin təbii yolu belədir: o, səs kompleksini eşidir və tələffüz etdiyi səsler kompleksinin leksik mənası üzərində düşünür. Həmin qarşıq səs kompleksini müəyyən əşya və ya hadisənin adı kimi qəbul edir. Onun ilk cümlələri qeyri-ardıcıl və qrammatik cəhətdən tam olmayan söz sırasından ibarət olur. O, yixilmiş kuklanı göstərib deyir: «Ba, baba, düz» (Baba, bəbəni düzəlt). Uşaq sözlərin mənasını başa düşməklə ilk sintetik mücərrədləşmə aparır. Təfəkkürün maddi əsası olan dilin qrammatik quruluşuna yiylənmək sonrakı mərhələdir.

3. Nitqin ifadəliliyinin qiymətləndirilməsi prinsipi. Bu prinsipə görə nitqin emosional çalarlığını hissətmə qabiliyyətini inkişaf etdirən vsitələr seçilməlidir. İfadəliliyin mənimsənilməsi uşaqın fonetika, leksika və qrammatikanın ifadə vasitələrini necə mənimsəməsindən asılıdır. Bununla o, dildə insanın daxili aləminin necə ifadə olunduğunu, dilin köməyi ilə öz hissələrini necə qiymətləndirdiyini duyar.

4. Dili hissətmə, həssaslıq tərbiyəsi prinsipi. Dili duyma və dil faktlarını yadda saxlamaq üçün onları eşitmək lazımdır. Dilə həssaslıq dedikdə, nitqdə səs, söz birləşməsindən ənənəyə görə necə istifadə edildiyini yadda saxlamaq nəzərdə tutulur. Dilin konstruksiyasını anlamaq, danışarkən onunla əməliyyat aparmaq, eşidilən dil komponentlərinə diqqətlə fikir vermək, səslənməsinə və mənalarına görə onları fərqləndirmək vərdışı uşaqda dilə həssaslıq yaradır.

5. Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi. Bu prinsip uşaqın fonetik, qrammatik vərdişlərini inkişafi, ətraf aləmlə tanışlığı və ümumi hazırlığının artması ilə əlaqədardır. Sürətin artması üzrə iş müntəzəm getməli, uşaq get-gedə müstəqil fəaliyyətə qoşulmalıdır.

Nitq inkişafı üzrə işin təşkilinin metod və priyomları

Təlim öyrədən və öyrənənin iştirak etdiyi ikitərəfli prosesdir. Təlim metodu öyrədənin və öyrənənin işinin qaydası, yollarıdır. Metodun köməyi ilə öyrənənlər bilik, bacarıq və vərdişlərə yiylənlərlər, onların dünyagörüşü tərbiyə olunur və qabiliyyətlərinin inkişafı təmin edilir.

Nitq inkişafı təliminin metodları ümumdidaktik metodlardan fərqli olaraq ana dilinin mənimsənilməsinin təbiətindən qanuna uyğunluğundan irəli gəlir, linqvodidaktikanın prinsipləri əsasında qurulur. Nitq uşaqın müxtalif qabiliyyətlərinin inkişafı prosesində intuitiv şəkildə, qeyri-şüur mənimsənilir. Həmin qabiliyyətlərin bir çoxu (dinləmək, eşitmək, nitq səslerini tələffüz etmək, bu prosesdə nitq aparatının işini məqsədönlü təşkil etmək, səs komplekslərini yaratmaq, öz hissələrini sözlərlə ifadə etmək, onları qiymətləndirmək və s.) yuxarıda prinsip və tələblərdən söz düşərkən sadalandı. Nitq inkişafı o zaman sürətlə, intensiv gedir ki, tərbiyəçi nitq təliminin müxtalif metodları və priyomlarından istifadə etsin. Nitq inkişafı prosesində olunan metodları belə təsnif etmək mümkündür: 1) Əyani metodlar; 2) Şifahi metodlar; 3) Praktik metodlar.

Əyani metodlara müşahidə, ekskursiya (gəzinti), illüstrasiya, demonstrasiya daxildir.

Üzərində nitq inkişafı üzrə işin aparılacağı obyekt və hadisəni bilavasitə qavramaq mümkün olduqda müşahidədən istifadə edilir. Ətraf aləmi adıçə seyr etməkdən fərqli olaraq müşahidə məqsədönlü, planlı, uzunmüddətli qarvayışdır. Hissi idrakin fəal forması, obyektiv dərkətmə vasitəsi olan müşahidə prosesində müəyyən obyekt haqqında faktlar toplanır, bununla da onun haqqında ilkin təsəvvür yaranır. Müşahidə prosesində

uşaqlar əşyalar arasındaki oxşar və fərqli cəhətləri müəy-yənləşdirməyi öyrənirlər.

Bilavasitə canlı müşahidə üçün imkan olmadıqda təbiyəçi lazımı əşya və ya obyektin şəklini, illüstrasiyasını məşğələ otağına gətirir və müşahidə təşkil edir. Bəzən isə bu məqsadla canlı təcrübədən, diafilm, yaxud kino-filmin göstərilməsindən istifadə olunur. Uşaqların gəzinti, ekskursiya, sərbəst müşahidə prosesində gördükleri əşyalarla əlaqədar tanışlığını təkrarlamaq, biliyini möhkəmləşdirmək, rəbitləri nitqini inkişaf etdirmək məqsədilə əşyani, onun modelini (mulyaj, herbari, kolleksiya və digər vəsaiti) məşğələ otağına gətirmək mümkündür.

Şifahi metodlar təbiyəçinin sözü ilə bağlıdır- həm də bədii, ifadəli, canlı, obrazlı sözü ilə. Məktəbdən fərqli olaraq uşaq bağçasında bədii əsərlərin oxusu prosesində təbiyəcidən rola girərək nəql etmək tələb olunur. Kiçik və orta qrupda təbiyəçinin nəqlinə geniş yer verilir. Böyük qrupda isə biliklərin möhkəmlənməsi və dialoji nitqin öyrədilməsi üçün müsahibədən istifadə olunur. Bu zaman uşaqlarda dinləmək, sual vermək, cavab vermək, eşitdiklərindən baş çıxarmaq bacarığı formalaşır. Tədricən şeir əzbərləmək, oxunmuş mətnin məzmununu nəql etmək kimi daha mürəkkəb metodlar tətbiq olunur.

Praktik metodlar uşaqların yiyləndikləri bilikləri nitq praktikasında tətbiq etmələri üçün şərait yaradır. Oyun xarakteri daşıyan bu metodlar nitq inkişafı üzrə işin bütün sahələrinə xidmət edir. Bədii mətnin uşaqlar tərəfindən rollar üzrə nəql edilməsi, səhnələşdirilməsi, kukla teatrı xarakterli işlər, nitq səslərinin və çətin sözlərin tələffüzü üzrə məşğələlər praktik metodlar hesab olunur.

Uşaq bağçalarında istifadə olunan metodların hamısı əslində imitasiya priyomu ilə bağlıdır. İmtisasiya priyomuna görə uşaqlar təbiyəçinin ağızının formasına, səsinə fikir verməklə hər bir səsin articulyasiyasını, sözün

necə deyildiyini mənimsəməli, tələffüz orqanlarının köməyi ilə onları yenidən hasil etməli, təbiyəçini yamsılamalıdırular. Bu priyom o zaman fayda verə bilər ki, təbiyəçi ədəbi dilin orfoepik normalarına yiylənmiş olsun. İmitasiya əsasında nitqə yiylənənmə erkən yaşıdan başlayır, sonralar məktəb illərində də davam edir.

Kiçik qrupda təbiyəçi oyun prosesində heyvanın, quşun, əşyanın səsini çıxarmaqla adını, əlamətini, hərəkətini deyir və uşaqlara təkrar etdirir. Beləliklə, oyun priyomu, xüsusilə rollu-hərəkətli oyunlar, səhnələşdirmə, dramlaşdırma təbiyəçinin nitqini yamsılamaq üçün əlverişli şərait yaradır.

Nitq inkişafı üzrə iş prosesində ən çox istifadə olunan priyom müqayisədir. Səs mədəniyyətinin inkişafı, lügət üzrə iş və digər işlər prosesində təbiyəçi tez-tez müqayisə priyomuna, oxşar fonem, söz, qrammatik hadisənin fərq-ləndirilməsinə müraciət etməli olur.

Hər hansı metodun tətbiq olunduğu halda müxtəlif priyomlardan istifadə etmək mümkündür. Həm də eyni priyom yerinə görə müxtəlif məqsəd daşıyır. Müsahibə metodunda başlıca priyom sualın qoyulmasıdırsa, nəqletmədə sual arxa plana keçir, əlavə priyom hesab edilir. Nəqletmə tətbiq olunarkən başlıca priyom təbiyəçinin obrazlı nəqletməsi, canlı nitq nümunəsi, planın tərtibi, sualın verilməsi isə əlavə priyomdur. Sözün mənasının izahı, uşaqların nitqinin özləri, təbiyəçi, yoldaşları tərəfindən qiymətləndirilməsi və s. kimi priyomlardan da istifadə olunur.

Bu priyomlardan bir çox hallarda kompleks, şəkildə istifadə edilir. Təbiyəçi mənaca yaxın sözlər üzrə iş prosesində onların arxasında duran əşyaların müqayisəsindən, tələffüz nümunəsinin verilməsindən, uşaqların hazırlığını aşkar çıxarmaq üçün suallardan istifadə edə bilər.

Nitq inkişafı metodikasının başqa elmlərlə əlaqəsi

Nitq inkişafı metodikasının digər elmlərlə əlaqəsini bilmədən bu sahədə müvəfəqiyyət qazanmaq çətindir. Nitq inkişafı metodikası hər şeydən əvvəl, **dilçiliklə** əlaqədar olub, onun fonetika və orfoeziya bölmələrinə istiqadə olub, nitqin inkişafında mühüm rol oynayır. Nitq inkişafı metodikası dilşünashığın leksika və qrammatika bölmələri ilə də əlaqədardır. Leksikologianın köməyi ilə uşaqların lügət ehtiyatının zənginləşdirilməsi üzrə işin məzmunu və yollarını işləmək mümkündür. Qrammatika (morphologiya və sintaksis) isə sözün və cümlənin quruluşunu öyrənməyə imkan verir.

Dil işarələr sistemidir. Leksikada köklərin mənasına görə sözlər qruplarda birləşir. Qrammatikada isə morfolerin vahid mənalarının sistemi cəmlənir. Dilin sistemi olması üzündən uşaq doğma dili tez mənimşəyir.

Nitq inkişafı metodikası **ədəbiyyatşünashlıqla** da six əlaqəlidir. Azərbaycan şifahi xalq ədəbiyyatının, klassik və müasir yazıçıların uşaqlar üçün yazdıqları əsərlərə bələd olmadan uşaqların nitqinin inkişafını sürətləndirmək olmaz. Bu baxımdan tərbiyəçi uşaq ədəbiyyatının sırlarına bələd olmalıdır. Uşaqlar üçün bədii əsərlərin oxunması üzrə iş məktəbəqədər yaş dövründə xüsusi yer tutur. Hər bir yaş dövrü üçün müvafiq ədəbi əsərlərin seçilməsi, onların oxunması, əsərin personajları, əsas qəhrəmanlarının xarakterinin təsviri, onların hərəkətinə münasibətin bildirilməsi, oxunun intonasiyası, fasılə, məntiqi vurğu, diksiya, ritm, tembr, ədəbi tələffüz normalarının gözlənməsi və s. üzrə iş aparmağa da imkan verir.

Nitq inkişafı metodikası **fiziologiya** elminə də əsaslanır. Nitq fəaliyyəti müxtəlif nitq hadisələrinin məzmu-

nundan asılı olaraq çox mürəkkəb fizioloji mexanizmlərlə təmin edilir. Nitq qavranarkən və yenidən hasil olunarkən əvvəlcə mənasına əsasən sözlərin şüurlu və qeyri-şüurlu seçiləməsi baş verir. Fiziologiyada sözə bilavasitə siqnalları hissətmə, qavrama və təsəvvürü əvəz edən xüsusi siqnal kimi, dilə isə bütövlükdə ikinci siqnal sistemi kimi baxılır.

Birinci və ikinci siqnal sisteminin qırılmaz vəhdəti dilin təlimi prosesində əyani və sözlü münasibətin təbii-əlmi əsasıdır. Fizioloji məlumatlar nitqin formallaşmasında nitq orqanlarından gələn eşitmə və kinestetik (hərəki) impulsların böyük rolunu təsdiq edir. Bu kinestetik hissələri İ.P.Pavlov, ikinci siqnal sisteminin əsas komponenti hesab edirdi.

Fizioloji biliklər uşaqın lügətinin fəallaşdırılması prosesini daha dərindən başa düşməyə kömək göstərir. Məktəbəqədər yaşı uşaqların fəal lügəti qeyri-fəal lügətindən xeyli kasıbdır. Bu, onunla izah olunmalıdır ki, uşaqda söz seçmək mexanizmi kifayət qədər formalşmayıb. Tərbiyəçinin vəzifəsi uşaqların sözşəcmə mexanizmini təkmilləşdirməkdir.

Nitqin qrammatik cəhətinin formallaşması da əsəb əlaqələrinin, stereotiplərin əmələ gəlməsi qanunu üzrə gedir.

Nitq inkişafının metodikası üzrə iş prosesində uşaqların nitq orqanlarının quruluşu haqqında anatomiyanın məlumatlarından da istifadə olunur.

Yuxarıda qeyd olundu ki, nitq inkişafı metodikası psixologiya elmi ilə, xüsusilə uşaq psixologiyası və pedagoji psixologiya ilə six əlaqədardır. Əgər şifahi işarələr sistemindən ibarət olan dil ünsiyyət vasitəsidirsə, nitq, yaxud nitq fəaliyyəti ünsiyyət prosesinin özüdür. Dilçilik dili mücərrəd sistem kimi öyrənir. Psixologiya isə nitqi öyrənməklə nitq fəaliyyətinin növlərini müəyyən edir, uşaqda nitq ünsiyyətinin yaranma yollarını aydınlaşdırır,

insanın müxtəlif şəraitdə dildən istifadə etmə xüsusiyyətlərini müəyyənləşdirir.

Dilçilik və psixologiyada dilin funksiyaları haqqında təlim işlənmişdir. Hazırda dilçilik və psixologiyanın birləşməsi nəticəsində yeni elm sahəsi – psixolinqvistika yaranır. Nitq inkişafının metodikası psixolinqvistikianın materiallardan geniş istifadə edir.

Metodika psixologiyanın uşağın inkişafının sosial hadisə olması, uşağın təlim və tərbiyəsinin onun əqli inkişafında aparıcı rol oynaması haqqında tezisine əsaslanır. Uşağın «ən yaxın inkişaf zonasına» əsasən bələdləşmə haqqında L.S.Viqotskinin dedikləri xüsusi əhəmiyyət kəsb edir.

Tərbiyəçi uşağın inkişafının sabahına yön almali, başa düşməlidir ki, uşaq bu gün yaşının köməyi ilə yerinə yetirdiyini sabah müstəqil yerinə yetirə bilər. Tərbiyəçi uşaqların nitq inkişafına rəhbərlik edərək uşaq psixologiyasının uşağın fikri fəaliyyətinin fəallığının məhiyyəti və əhəmiyyəti haqqında məlumatına istinad etməlidir. Nitqin formallaşmasının metod və priyomlar sistemi işlənərkən şəxsiyyətin psixi prosesləri xassələri nəzərə alınmalıdır.

Nitq inkişafı metodikası məktəbəqədər pedaqogika, xüsusilə məktəbəqədər **didaktika** ilə bağlıdır. Didaktik prinsiplər, təlimin vasitələri, metod və priyomlarından nitq inkişafının məzmunu və xüsusiyyətlərinə uyğun istifadə olunur. İş prosesində tərbiyəçi uşaqda nitq bacarığı yaratmaqla yanaşı, onun lügətini zənginləşdirir, böyük tərbiyəvi iş aparır, təfəkkürünü, əqli qabiliyyətini inkişaf etdirir, əxlaqi keyfiyyətlər, estetik təsəvvürlər formalasdırır.

Nitq inkişafı metodikası **məktəbəqədər pedaqogikanın tarixi** ilə də əlaqədardır. Bu elmlə tanışlıq nitq inkişafı üzrə işin dinamikasına, keçmiş irsi dərindən öyrənməyə kömək göstərir.

Nitq inkişafı metodikası **ibtidai siniflərdə ana dilinin tədrisi metodikası** elmi ilə əlaqədardır. Uşaq bağçalarında məqsəd uşaqları savad təliminə, məktəbə hazırlamaq olduğundan həmin prosesi bilmək vacibdir. İbtidai sinif müəllimi uşaqların məktəbəqədərki dövrdə əldə etdikləri nitq vərdişlərinə istinad edir və onu daha da inkişaf etdirir.

II FƏSİL

NİTQİN SƏS MƏDƏNİYYƏTİ ÜZRƏ İŞİN METODİKASI

Nitqin səs mədəniyyəti anlayışı

Nitq inkişafı üzrə işin əsasını onun səs mədəniyyətinin düzgün təriyəsi təşkil edir. Nitqin səs mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir. Səs mədəniyyətinə səslənən nitqi xarakterizə edən xüsusi tələffüz keyfiyyətləri (səs tələffüzü, diksiya və s.), səs ifadəliliyinin elementləri (intonasiya, sürət və s.), ifadəliliyin hərəkət vasitələri (mimika, jest), həmcinin nitq ünsiyyət mədəniyyəti elementləri (nitqin ümumi tonallığı, danışarkən duruş vəziyyəti və hərəkət vərdişləri) daxildir.

Uşaqlarda səs mədəniyyətini tərbiyə edərkən aşağıdakı vəzifələr yerinə yetirilir: sözlərin aydın, səlis, normal surətdə ədəbi tələffüz normalarına uyğun deyilməsi, danışarkən düzgün nəfəs almaq, ucadan cavab vermək (səsin yüksəkliyini, sürəti, məna vurgusunu, fasılıni gözləməklə), fonematik və nitqesitməni inkişaf etdirmək. Bu sahədə iş iki istiqamətdə aparılır: 1) nitq-hərəki aparatını, fəal nitqin səs cəhətinin inkişafı; 2) eşitmə diqqəti və nitqi eşitmənin inkişafı.

Nitq səsləri sadəcə fiziki hadisə olmayıb, sosial əhəmiyyətli hadisədir. Hər bir nitq səsi müəyyən dil mühitində daim və eyni cür tələffüz olunur. Nitq səsi həmin dildə danışanlar üçün vahid və ümumi olur. Ona görə də hər bir dilin sosial cəhəti nitq səslərinin xarakter əlamətlərindən biri ilə şərtlənir. Azərbaycan xalqı genealoji və morfoloji cəhətdən müxtəlif dillərdə danışan xalqlarla əlaqə şəraitində yaşadığından dilimizin fonetik quruluşunda müxtəlif izlər buraxılmışdır. Bu isə hazırkı dövrdə Azərbaycan dilində orijinal fonetik quruluşun formallaşmasına səsb olmuşdur; məsələn, türksistemli dil-

lərin fonetik xüsusiyyətlərindən biri olan ahəng qanunu dilimizin fonoloji sistemində görə pozulmur. Körpədə səsə həssaslıq çox tez inkişaf edir. Bununla belə, söz və hecələrin fərqləndirilməsi yalnız səsə həssaslığın kəskinliyi ni tələb etmir, həm də fonematik eşitməni inkişaf etdirir. Körpənin sözü xüsusi siqnal kimi ayırması isə uzun prosesdir.

Əvvəllər uşağa tanış söz adət etdiyi situasiyanın (əmək) komponenti ilə birlikdə olur. 6 aydan sonra söz komponentlərdən ayrıılır. Uşaq uzun müddət sözün məna cəhətinə laqeyd yanaşır. 1 yaşın axırında söz müstəqil məna qazanır. Sözün səs və məna cəhəti öz spesifikasiyasına görə bir-birinin tam əksidir, lakin dildə vahid tam kimi, eyni cür sosial hadisə kimi şərtlənlərlə. «Qələm» sözündə beş səs və «qələm» mənası var. Ayrılıqda, q, ə, l, ə, m səsləri bu mənəni vermir. Bunun üçün q-ə-l-ə-m kimi sözləndirmək lazımdır. Ayrılıqda, q, ə, l səslərini hər birini müxtəlif cür tələffüz etmək mümkündür. Bu sözün həm səs, həm də məna tərəfi dildə sosial cəhətdən eyni cür şərtlənir, onlar qarşılıqlı əlaqə və qarşılıqlı zərurət münasibətində vəhdətdə çıxış edirlər. Belə vəhdət olmadan söz dərk edilmir. Deməli, «təbiət materiyası» olan səslər həm də tikinti materialı olduğundan sözün məna cəhətdən ayrılmır. Sözün səs və məna cəhətinin vəhdəti nitq səsinin xarakterik əlamətidir.

Nitqin səs mədəniyyəti sahəsində işin başlıca vəzifələrini belə müəyyənləşdirmək mümkündür:

- 1) uşaqlarda nitqi eşitmə qabiliyyətini (eşitmə diqqəti, fonetik eşitmə, eşitmə sürəti və ritmi qavrama qabiliyyəti) inkişaf etdirmək;
- 2) artikulyasiya aparatını inkişaf etdirmək;
- 3) nitq prosesində düzgün nəfəsalmanı inkişaf etdirmək;
- 4) ünsiyyətin baş verdiyi şəraitə görə səsin gücünü tənzimləmək bacarığını inkişaf etdirmək;

- 5) səsləri düzgün tələfüz etməyi öyrənmək;
- 6) dəqiq və aydın diksiya təbiyə etmək;
- 7) sözlərin ədəbi tələffüz normalarına uyğun tələffüzünü inkişaf etdirmək;
- 8) nitqi normal sürətlə davam etdirmək bacarığı vermek;

9) nitqin intonasiya ifadəliliyini (fikri, hissələri və əhvali-ruhiyyəni, mənqiqi fasılə, vurğu, melodika, sürət, ritm və tembrlə dəqiq ifadə etmək) təmin etmək.

Göründüyü kimi, nitqin səs səs mədəniyyəti üzrə işi yalnız səslərin düzgün tələfüzü ilə məhdudlaşdırmaq səhvdir.

Uşaqlar nitqin səs mədəniyyətinə, əsasən, ünsiyyət prosesində yiyələnlərlər. Dilin səs cəhəti tədricən mənim-sənilir. Məktəbəqədər yaşı uşaqlar sözdə ayrı-ayrı səsləri və hecaları buraxır, yerlərini dəyişir, dumanlı tələffüz edirlər. Belə nöqsanlar uşağın şəxsiyyətində öz əksini tapır. Onlar qaradınməz, sərt, hövsələsiz olur, heç şey ilə maraqlanmur, əqli cəhətdən geriləyirlər. Nəticədə belə uşaqlar məktəb illərində çətinlik çəkirərlər.

Nitqinin nöqsanlı olmasının uşağın üzünə vurulması onun inciməsi, qaradınməzliyi, əsəbiliyi, təbiyəcidən qaçması ilə nəticələnir.

Nitq nöqsanlarına qarşı bütün məşğələlərdə iş aparlmalı, tıntılıq, pəltəkklik, kəkələmə özünü göstərdikdə loqopedə müraciət edilməlidir.

Artikulyasiya aparatı

Uşağın anatomiq – fizioloji xüsusiyətlərinin öyrənilməsi səs və nitqin düzgün təbiyəsinin gedişini başa düşməkdə elmi əsas rolunu oynayır. Bu baxımdan artikulyasiya aparatı, nitq orqanları haqqında məlumatə yiyələnmək mühüm əhəmiyyət kəsb edir. Nitq orqanları bunlardır: 1) ciyərlər, 2) nəfəs borusu, 3) səs telləri, 4)

ağız boşluğu, 5) burun boşluğu, 6) dil, 7) dilçək, 8) dodaqlar, 9) damaqlar, 10) dişlər, 11) yuvaqlar, 12) alt çənə.



Şəkil 1. *Qırtlaq*: a) qabaqdan görünüşü; b) arxadan görünüşü.

1. nəfəs yolu; 2. üzüyəoxşar ximirçək; 3. qallxanaoxşar ximirçək; 4. çömçəyəoxşar ximirçək; 5. qırtlaqüstü ximirçək (qırtlaq qapağı).

Əslində beyindəki müvafiq oyanma mərkəzi də nitq orqanı hesab olunmalıdır.

Nitqin hissi əsası səs və əzələ (nitq hərəkəti) duyğularıdır. Fizioloqların dediklərinə görə, məhz beynə «verilən» nitq hərəkəti beyni (onun müəyyən sahəsini) bir nitq orqanı kimi işləməyə məcbur edir.

İnsanın niqi lap əvvəldən sadə sinir aparatlarının (onurğa beyni və uzunsov beynin), həmçinin qabiqaltı mərkəzlərin və ali sinir fəaliyyəti mərkəzlərinin fəaliyyəti ilə bağlıdır. Differensə edilməmiş xaotik qışqırtılar hissələrinə ayrılan səslər, artikulyasiya elementləri, bu elementlərin sözdə birləşmələri, sözlərin şüurlu nitqə birləşməsi insanların əmək tarixi, intellekt və hissələrinin inkişafı ilə əlaqədardır.

Qışqırtıdan ibarət olan ilk səslər doğum anında baş verir. Qeyri-ixtiyari reflektor xarakteri daşıyan bu

qışkırtı nəfəs, udlaq, çeynəmək əzələləri və boğazın (səs tellərinin) fəaliyyəti əsasında yaranmış irsi əlaqələrin varlığını göstərir. Tezliklə, müstəqil həyatı əhəmiyyəti olan nəfəsalma, çeynəmə və udma prosesləri səs aparatının inkişafı üçün hazırlıq rolunu oynayır. İlk səslər xirdəkdə əmələ gəlir. Xirdəyin əsasını iki qalxanvari və üzükvari qiğırdaq təşkil edir. Üzükvari qiğırdaq xirdəyin əsasını əmələ gətirir. Onun ön hissəsi barmağə keçiriləcək ölçüdə üzük təsəvvürünü verir. Arxa səthi genişdir. Qalxanvari qiğırdaq üzükvari qiğırdağın qabaq hissəsinin üstündə olub, böyüklüyünə və formasına görə fərqlənir. O, iki dənə düzbücaqlını xatırladan lövhəcikdən ibarətdir. Onların birləşdiyi yer təpəciyi xatırladır.

Üzüybənzər qiğırdağın yuxarı kənarlarında xırda piramida şəklində alovvari qiğırdalar yerləşir.

Səs telləri elastik toxumalardan ibarət olub, əzələ toxumalarının altında yerləşir.

Nitq səsləri artikulyasiya orqanlarının zəruri şəraitdə müəyyən vəziyyətə düşməsi nəticəsində əmələ gəlir. Səslərin aydın tələffüzü nitq orqanlarının hərəkətinin artikulyasiyasının düzgünlüyündə asılıdır.

Ciyərlərdən gələn hava axını dodaqlarımızdan bayırda çıxanadək digər artikulyasiya orqanlarından keçir, bir çox maneələrə uğrayır, nəticədə rəqslenmə baş verir, ağız boşluğunda nitq səsləri tövəyir və formalaşır. Nitq səsinin forması və həcmi danışq cihazından, danışq üzvlərinin vəziyyətindən asılı olur.

Tələffüz prosesində səs tələffüzü prosesi hər dəfə döş qəfəsinin aşağı enməsi nəticəsində baş verir. Belə ki, döş qəfəsi aşağı enəndə ağıciyərlərin sixılması nəticəsində nəfəsvermə əmələ gəlir, hava axını bronxları, nəfəs borusuna, orqandan xirdəyə keçir. Burada hava gərgin və dartinmiş səs tellərinə toxunur və onları titrədir.

Səs telləri bizim nəfəs borumužda (xirdəkdə) bir-birinə əks istiqamətdə üfuqi şəkildə yerləşir. Onlar ya

birləşir, ya da aralarında kiçik çatlağa bənzər deşiklər qalır. Bu səs növləri əzələnin sistemində asılı olaraq müxtalif şəkil ala bilər. Nəfəs alarkən nov açıq olur. Səsi tələfüz edəndə nov sixılır və düz şəkil alır.

Beləliklə, nəfəsləi çalğı alətində onun dilləri hansı rolu oynayırsa, səs telləri də xirdəkdə cəni rolu oynayır. Nəfəs verəndə güclü hava nəticəsində səs telləri titrəyir, onların altında olan hava əsnək, ağız, burun boşluğunda tırلəyir və səs əmələ gəlir. Bu səs hələ formasız, hissələrinə ayrılmayan səsdır. Bu, hələ insana məxsus səs deyil, xirdəkdə əmələ gələn səsin keyfiyyətinə bərabərdir. Onların hər ikisinin gücü, yüksəkliyi, tembri var.

Formalaşdırılmamış xirdək səsləri hələ insan səsinin özünəməxsus əlamətlərindən məhrumdur. Onlar ağız və burun boşluğunda hissələrə ayrılmış, artikulyasiyalasdırılmış səs elementlərinə çevirilir. Canlılarda belə gücəndirici boşluqlar var. Cənubi Amerika meymunlarında – revunlarda belə boşluqlar səslərə elə güc verir ki, hər hansı müğənni həmin meymunlara həsəd apara bilər.

Nitq səsinin forması və həcmi danışq cihazından, danışq üzvlərinin vəziyyətindən asılı olur. Bu zaman əzələ duyğusu mühüm rol oynayır. Uşaq bu və ya digər səslər kompleksini söz kimi qavrayarkən həmin sözdən əmələ gələn əzələ və səs duyğusunu xatırlayır. Hələ tələffüz etməyi öyrənməmiş uşaqla əvvəlcə sözü eşitmək qabiliyyəti yaranır. İlkin əzələ duyğusu qeyri-dəqiq olsada, tədricən səs obrazı ilə eyni vaxtda yaranır.

Hava axını ilk növbədə nəfəsalmaya xidmət edir, Uşaqın körpəlik dövründən həm tənəffüs etməsi, həm də şifahi nitqə ünsiyət saxlaması o qədər də asan olmur. İnsan səsini nitq səslərini əmələ gətirməsi üçün onun müxtalif, rəngarəng formaları qəbul edə bilməsi, bu və ya digər sait səsi fərqləndirməsi lazımdır. Xirdəkdə əmələ gələn səs titrəməsi ağız boşluğuna keçməkələ düşdüyü vəziyyətdən asılı olaraq bu və ya digər sait səsə çevirilir.

Bu forma başlıca olaraq dilin, dodaqların və yumşaq damağın vəziyyəti ilə müəyyən edilir.

Sait səsləri çox erkən – doğuş dövründə özünü göstərir. Onlar karlarda da olur. Mürəkkəb əsəb-əzələ mexanizmi, rezonans verən boşluğun (ağız, əsnək, burun) fəaliyyəti öz formasını dəyişir, doğuş dövründə hələ mükəmməl olmasa da, artıq hazır şəkildə olur. İlk sait səslər erkən emosional çalarlıq alır.

Sait səslərə uyğun olaraq hissələrinə ayrılan insan nitqinin digər elementləri – samitlər də xirtdəkdə deyil, ağız boşlığında əmələ gəlir, lakin həmin dövrdə saitlər səs tellərinin düzgün ahəngdar titrəməsi nəticəsində yaranır. Samitlər isə güclü olur dəqiq təhlilə yatmayan, qeyri-dəqiq titrəmə nəticəsində pis eşidilir və çətin fərqləndirilir.

Hər hansı saiti tələffüz etməyə hazırlıq məqsədilə verdiyimiz nəfəs müəyyən maneyə rast gəldikdə kuy ali-nır və saitlə birləşib, samit əmələ gətirir. Hava axınının rast gəldiyi maneədən asılı olaraq (xirtdəkdə, damaqda, dildə, dodaqda) samitlər fərqlənir – dodaq, dil, xirtdək samitləri.

Sait və samit səslər samitlərlə birləşmədə üzvlərinə ayrılan səslər əmələ gətirir. Müxtəlif dillərdə onlar dilin ilkin elementləri – fonemlər adlanır.

Fizioloji baxımdan hər bir fonem uşaq nitqinin inkişafında üç mərhələ keçir:

1) ilkin fonem təmiz reflektor, qeyri-iradi xarakter daşıyır;

2) fonem çox erkən hər hansı bir ümumi emosianın (qoxu, şadlıq və s.) ifadəsi olur;

3) fonem baş beynin böyük yarımlarının qabığının iştirakından asılı olaraq mənə xarakteri daşıyır.

Fizioloqların dediklərinə görə məhz beyinə «verilən» nitq hərəkəti beynin müəyyən sahəsini bir nitq orqanı kimi işləməyə məcbur edir.

Bu baxımdan *R* səsinin tələffüzü maraqlıdır. Bu səsin düzgün tələffüzü çoxlu tembr tələb edir. Ailədə düzgün nümunənin verilməməsi və valideynlərin ehtiyatsızlığı üzündən uşaqlarda defekt əmələ gəlir. *R* səsinin tələffüzü dörd şəkil alır: a) xirtdəkdə; b) dodaqda (*tpru*); c) ön damaqda (*r-l*); ç) dişlərdə özünü göstərir.

Tələffüz prosesində əzələ duyğusu mühüm rol oyanyır. Danışanın artikulyasiya orqanlarının hərəkətin-dən asılı olaraq əzələ duyğusu dilin subyektiv qavranmasında onun materiyasına çevrilir. Uşaq bu və ya digər səslər kompleksini söz kimi qavrayarkən bu sözdən yaranan əzələ və səs duyğusunu xatırlayır. O, nə qədər ki, hələ öz artikulyasiya orqanından istifadə etməyi bacarmır, əvvəlcə sözü eşitməyi, sonra isə onu tələffüz etməyi öyrənir. Əvvəller sözün «əzələ» duyğusu qeyri-dəqiq olsa da, səs obrazı ilə eyni vaxtda yaranır.

Məktəbəqədər yaş dövründə artikulyasiya aparatının quruluşunda pozulma (dilaltı həddən artıq hündür və ya ensiz olması və ya bəzi başqa çatışmazlıqlar) səs tələffüzünün düzgün formallaşmasının amilləridir, lakin əgər uşağın artikulyasiya aparatı çevikdirse, səs tələffüzündəki çatışmazlıqları özü aradan qaldıra bilər. O, hətta başqalarına da düzəliş verir. Bu və ya digər sözü düzgün tələffüz edə bilməyən uşaq onun səs obrazını bilir və həmin sözün başqları tərəfindən təhrif olunduğunu da hiss edir: məsələn, üç yaşılı Qiyas yoldaşı Arazdan xahiş edir:

– Ayaz, mənə də şəkilli kitab al.

Araz:

– Mənim adım Ayaz deyil, Arazdır.

Qiyas narazı halda deyir:

– Mən də Ayaz deyirəm. A-yaz, sən niyə Ayaz eisdirsən?

Dörd yaşılı Nailə anasına deyir:

– Məni də səhələ apal.

Qardaşı Nadir gülərək:

– Nailə səhələ yox, şəhərə.

Nailə ondan inciyir:

– Ağzımı niyə əyirsən, elə mən də səhələ dedim.

Uşağın səs aparatının xüsusiyyətini bilmək çox vacibdir. Səs aparatının sonuncu mərhələsi olan dil erkən yaşlarda tam formalasmış, damaqlara sıxlıq və ağız boşluğununu doldurur. Az hərəkət edir və az elastik olur.

Ağız boşluğu əzələləri əsəb impulslarının azacıq enerjisini tələb edir; dodaqlar bərk yaxınlaşır, dilin arxadan qabağa doğru hərəkəti çatınlkılıqla baş verir.

Xirdək yaşlınlından iki dəfə qısa olur: yeni doğulan uşaqla 2 sm, 4 yaşlıda 2,4 sm, 6 yaşlıda 3,3 sm. Səs telləri yaşlı qadında 1,5 mm, kişidə 1,9 mm olur.

Bunlardan asılı olaraq uşağın səsi yaşlınlından yüksək olur. Uşaq səsini vaxtsız gücləndirmə, sürətləndirmə xoşagolmaz vəziyyət yaradır, ona xas olmayan döş tembri əmələ gəlir.

Səs aparatının bu xüsusiyyətləri başlıca olaraq əzələlərin zəifliyi, əsəb impulslarının enerjisinin azlığı, pəltəkkilik fizioloji haldır. Belə hallarda samitlər yumşaq tələffüz olunur, sözdə səs düşür, bir-biri ilə əvəz olunur, artırılır, təkrar tələffüz edilir.

Uşaq səsinin zənginliyi, intonasiya zəfiliyi, hiss və duyğuların incə çalarlıqlarını vermə qabiliyyətini nəzərə alınmalıdır və səs qurunmalıdır. Səsi korlayan səbəblər (pis nümunə, orqanizmin ümumi zəfiliyi, pis nəfəsalma, nitq ilə təzyiq, inamsızlıq, qorxaqlıq və s.) aradan qaldırılmalıdır. Bu zaman qarşılıqlı vəhdətdə olan, qarşılıqlı təsir göstərən üç əsas nitq mexanizmi nəzərə alınmalıdır: nəfəsalma (ağciyərlər), fonasiya (xirdək), artikulyasiya (rezonans sahəsi). Düzungün olmayan, gərgin nəfəsalma artikulyasiya əzələlərinin (dadaq, dil, yumşaq damaq və s.) gərginliyi ilə müşayiət olunur. Çox güclü səs verildikdə səs novları bağlanır, nəfəsalma dayanır, nə-

ticədə qan dövranında durğunluq əmələ gelir, boğaz vənaları şişir, beyinin qidalanması pozulur. Nəfəsalmanın düzgün tənzim olunması artikulyasiyada diksiyada öz əksini tapır. Səsin düzgün tələffüzü isə nəfəsalmanı və artikulyasiyanı yaxşılaşdırır.

Nitqdə, onun hərəki hissəsindəki çatışmazlıqlar bir çox hallarda digər hərəkət sahələrindəki çatışmazlıqlarla əlaqələndirilir. Belə halların aradan qaldırılmasında müsəlili-hərəki məşğələrin düzgün qoyulması böyük rol oynaya, hərəkətin ritmiliyini təmin edə bilər. İnsan səsi üçün elastiklik çox vacibdir. Monoton nitq az ifadəli olub, emosiya və istilikdən məhrumdur. Belə nitq mərkəzi sinir sisteminin ciddi nöqsanlarından xəbər verir.

Səsin elastikliyinin inkişaf etdirmək üçün əsərlərin ifadəli oxusuna, əzbərdən şeir oxunmasına, oyun nəgmələrə, danışmaq modeli üzrə məşğələlərə xüsusi diqqət yetirilməli, qışkırmə hallarına qarşı mübarizə aparılmalıdır. Səs aparatını tozdan, tüstündən qorumaq lazımdır. Bunnlardan başqa aşağıdakılardan da nəzərə alınmalıdır:

1. Piçilti ilə danışmaqdə xirdək iştirak etmir, bütün enerji artikulyasiya əzələlərinin işinə cəlb olunur;

2. Səs aparatının yüklenməsi, çərəncilik ciddi nöqsanlara aparır. Artikulyasiya aparatının inkişafı üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır.

Y.M.Tixeyeva yazar: «Uşaq hazır nitq apartı ilə doğulur, lakin hələ danışmır. O, müvafiq vərdişlər qazanmalıdır. Onun nitq aparatı təmrinlər tələb edir. Uşaq həyatının birinci ili bütünlükdə buna xidmət edir».¹ Bunsuz sərrast tələffüzə yiyələnmək mümkün deyil. Belə təmrinlər nitqəşitmənin təmin edilməsi üçün fizioloji əsasdır.

Körpəlik dövründə sabun köpüyü, şar üfürmək, uca- dan gülmək nazik və yoğun, zəif və düz səs çıxarmaq, 5-6

¹ Е.М.Тихеева. Развитие речи дошкольников. М., «Учпедгиз», 1948, стр. 35

sözü fasıləsiz demək – müxtəlif adlarda təkrar etmək məsləhət görülür. Bu dövrdə uşaqlar səslə oynaması sevirlər. Onlar eyni sözü gah ucadan, gah alçaqdan, gah piçlı ilə, gah aydın, gah anlaşılmaz şəkildə, gah bütöv, gah hecələrlə, gah tez, gah uzada-uzada, gah adı şəkildə, gah da mahni ilə və s. şəkildə demək üzrə məşq etməyə çalışırlar. Bu və ya digər səsin müxtəlif nitq materialında möhkəmləndirilməsi zəruridir. Onlara adının tərkibində həmin səsin olduğu əşyalar tapmağı, sözü, ifadəni deməyi, yanlıtmac, şeir oxumağı tələb etmək lazımdır. Şeirdəki ahəngdarlıq, ritm onların nitq səslərinin mənimşəmələrinə kömək göstərir.

Dil və dodaq əzələlərinin inkişaf etdirilməsi üçün səssiz yamsılama üzrə məşğələlərə geniş yer verməlidir. Səs təqlidi üzrə iş apararkən artikulyasiya hərəkətinin çətinlik dərəcəsinin tədricən artırılması məsləhət görülür: dü-dü-dü (bi-bi-bi); çıq-çıq, çıq-çıq; moo; məə; qa-qa-qa; qur-qur-qur; cik-cik-cik; myo-myo; ham-ham; cirr-cirr; vizz-vizz; quq-quli-qu... və s.

Oyun lügət işinin səmərəli vasitəsidir. Uşaqların nitqinin inkişaf etdirilməsi üçün oyunlardan çox istifadə olunur. Tərbiyəçiye məsləhət görülür ki, süjetli oyunları vaxtdan-vaxta dəyişsinlər.

Neyin səsləndiyini tap

Əyani material: dəf, nağara, kiçik stol, şırma.

Tərbiyəçi növbə ilə dəfi, nağaranı və stolu əlib döyücləyir. Uşaqlar onların səsinə qulaq asır və hər birinin adını deyir. Sonra o, şırmanı qoyur, həmin əşyaları onun arxasında səsləndirir. Hər bir əşya səsləndirildikdən sonra adı xəbər alınır.

Tərbiyəçi əşyanın adının tapmılmasını və həmin sözün düzgün tələffüz olunmasını tələb edir.

Nida səslərinin düzgün tələffüz olunmasını təmin etmək məqsədilə müxtəlif heyvanlar, quşlar, cüçülər, hərəkətdə olan əşyalar və başqa əşyaların səsləri üzərində müşahidələrin təşkili çox vacibdir. Bəzi səslərin tələffüzünü öyrətmək məqsədilə nələrin səslərindən istifadə etmək olar?

q- ququ quşu (qu-qu-qu...), xoruz (quq-quli-qu...), qaz (qa-qa-qa...);

c- circirama (cirrr-cirrr-cirrr...);

r- qurbağa (qurrr-qurrr-qurrr...), qarğı (qarrr-qarr-qarr...);

j- cücü (jjj-jjj-jjj...);

m- qoyun, quzu (məə-məə-məə...);

o- inək (mooo-mooo-mooo...);

k- sərçə (cik-cik-cik...);

z- cüçülər (dizzz-dizzz-dizzz..., vizzz-vizzz-vizzz...);

p- cücə (cip-cip-cip...).

Atın kişnəməsi, itin hürməsi, pişiyin miyoldaması, canavarın ulaması, pələngin nərildəməsi, siçanın ciyildəməsi, şarin deşilməsi və s. vasitəsilə də nitq səslərinin tələffüzünü öyrətmək mümkündür.

Bütün bu tədbirlər fayda vermədikdə tərbiyəçi logopedik vəzifələrin həyata keçirilməsinə nail olmalıdır. Bu məqsədlə aşağıdakıları yerinə yetirmək olar:

1. dilin çevikliyini inkişaf etdirmək (dili enli və ensiz etmək, enli olduqda aşağı dişlərin kənarı vəziyyətində saxlamaq, yuxarı dişlərə tərəf qaldırmaq, onu arxaya, ağızın dərinliyinə çəkmək);

2. dodaqların çevikliyini təmin etmək (dodaqları qabağa uzatmaq, dairələndirmək, gülümşəmə vəziyyətində durmaq, yuxarı dişlərlə, aşağı dodaqda yarıq – nov düzəltmək);

3. alt cənəni müəyyən vəziyyətində saxlamaq bacarığını inkişaf etdirmək;

4. ağızda noğul saxlamaqla səsləri tələffüz etmək və s.

Bələ məşğələlər nitq eşitmənin təkmilləşdirilməsi üçün əsas yaradır.

Səs üzərində iş

Biz səs aparatımız vasitəsilə müxtəlif gücdə, tembrdə səs çıxarıraq. İnsan səsini müəyyən edən xarakterik cəhətlərdən biri budur.

Səsin yüksəkliyi dedikdə, səs tonunun qalxması və aşağı düşməsi nəzərdə tutulur. Yüksəkliy bir saniyədə rəqslənmənin tezliyindən asılı olur. Danışq prosesində gah yüksək səsdən aşağı səsə, gah da aşağı səsdən yüksək səsə keçmə baş verir. Nitq səslərinin gah ucadan, gah normal, gah da zəif tələffüzü onun gücünü göstərir. Səsin gücü rəqsənmənin genişlənməsindən, başqa sözlə, səs dalğalarının qalxıb-enmə nöqtələri arasındaki məsafədən asılıdır. Danışarkən səsin cingiltili, tutqun, titrək və s. kimi xüsusi keyfiyyəti və hər birinin özünəməxsus boyası olur. Bu, səsin tembri adlanır. Adamların səsləri tembə görə fərqlənir.

Nitq səsi ciyərlərimizdən gələn havanın səs tellerini titrəməsi nəticəsində əmələ gəlir. Səsin keyfiyyəti nəfəsalma və artikulyasiya orqanlarının birləşməsi tərəfindən asılıdır. Tərbiyəçi və valideynlər həmin orqanların sağlamlığı qayğısına qalmalıdır. Uşaq yayda tərli-tərli soyuq su içindikdə, qışda burun, udlaq, yuxarı nəfəs yollarını soyuga verdikdə, udlaq badamçığı xəstələndikdə, zöök olduqda səs pozulur. Qışqıra-qışqıra danışmaq, başqasının nitqinin yamsılamaqda səsin pozulması ilə nəticələnir. Qrup otağında daim səs-küyün olmasına yol verilməməli, uşaqların əsəb sistemi və qulağın həssaslığının pozulmasına səbəb ola biləcək hallar aradan qaldırılmalıdır. Uşaqlara xüsusi gərginlik olmadan danışmaq, şəraitindən asılı olaraq səsdən istifadə etmək bacarığı verilməlidir.

Nitqimizin bütün səsləri uşaq bağçasında öyrədilməlidir. Səslərin düzgün tələffüzü o vaxt formalasılır ki, uşaq danışq üvlərinin çevikliyini təmin edə bilsin. Nitqəyi yiyələnmədə ən çətin cəhət ayrı-ayrı səslərin artikulyasiyasının mənimsənilməsidir. Uşaqlar üç yaşından bütün səsləri tələffüz etdikləri halda, bu sahədə dəqiqlik sonralar (6 yaşında) yaranır. Bəzən altiyaşlılar da orta damaq samitlərini (R, L, Ş, J) həmçinin arxa damaq samitlərini (Q, K) tələffüz edə bilmirlər.

Dilimizin fonetikasına həsr olunmuş əsərlərdə hər bir səsin tələffüzü təsvir olunmuşdur. Məşhur dilçi Ə. Dəmirçizadə x səsinin tələffüzünü belə təsvir edir. «X – növlü dilçək-dildibi, saf, kuyly, kar samitdir, X səsini tələffüz edərkən dilin arxa hissəsi ilə dilçək yumşaq damaq arasında bir arx əmələ gəlir, səs axını həmin arxadan keçərək dilçəyi də tərpədir və xəsif bir xişliq eşidilir. «Tərbiyəçi hər bir səsin artikulyasiyasını belə dəqiqliklə bilərsə, nitq səslərinin «anatomiyası» ona aydın olarsa, uşaqlara asanlıqla mənimsədər. Təcrübə göstərir ki, I sinfə gələn uşaqların böyük bir qismi danışarkən səs buraxır, artırır, bir səsi başqası ilə əvəz edir, səsin tələffüzünü təhrif edir. Belə hallar danışq üzvlərinin lazımlıca hərəkət etməməsi, fonematik eşitmənin zəifliyi, uşaqın nöqsanlı nitq mühitində yaşıaması ilə izah edilir.

Savad təliminə hazırlıq məşğələlərində səsin müxtəlif mövqedə işlədilməsi üzrə məşğələlərə geniş yer verilməlidir. Belə məşğələlər səsin səslənməsində incəlikləri (variant və variasiyaları) praktik şəkildə dərk etməyə imkan verir.

Səslərin düzgün tələffüzü ilə əlaqədar didaktik oyunların keçirilməsi, yanlıtmacların əzbərləndirilməsi məsləhət görülür. Uşaqın tələffüz nöqsanlarına tez-tez, yerliyərsiz düzəlişin verilməsi onu əsəbiləşdirir. Ona görə də yalnız ən çətin hallarla əlaqədar düzəliş verməli və həmin səsin tələffüzü ilə əlaqədar məşğələ keçirilməlidir.

Nitqesitmənin inkişaf etdirilməsi

Dil maddi qabağı olan nitq səsləri yalnız ətrafdakı şəxslər tərəfindən eşidildikdə öz ictimai vəzifəsini yerinə yetirmiş olur. Qulaq vasitəsilə baş verən bu prosesdə səslərin eşidilməsi mərkəzi sinir sistemi tərəfindən idarə olunur.

Nitqesitmə sələnən nitqi qavramaq və yenidən hasil etmək qabiliyyətidir. İnsan «programlaşdırılmış» təməyüllə doğulur. N.N.Jinkinə görə yenica doğulmuş uşaqla eşitmə nitq – hərəki analizator hələ assosiativ əlaqələrlə təmin olunmur. Nitqin müntəzəm inkişafına yalnız sözlərin tələffüzü mexanizmi tam formalasdıqdan sonra başlamaq olar.

Nitqesitmə ilə fonematik eşitməni eyniləşdirmək olmaz. Nitqesitmə qabiliyyəti fəal fəaliyyətin məhsuludur. Nitqesitmə sələnən nitqi başa düşmək və yenidən hasil etmək qabiliyyətidir. Uşaq ədəbi dildə danışığının dinləməli, dərk etməli, dilin bütün vasitələrindən istifadə etməklə məzmununu verməyi bacarmalıdır.

Nitqesitmə qabiliyyəti dedikdə, eşitmə diqqəti və sözlərin başa düşülməsi, nitqin müxtəlif keyfiyyətlərini qavramaq və fərqləndirmək nəzərdə tutulur. Fonematik eşitmə qabiliyyətinə yiyələnmək isə dilimizdəki bütün səsləri düzgün eşitməyi və oxşar səsləri hətta onların çalarlarını fərqləndirməyi tələb edir.

İkitərəfli proses olan nitqdə insan digərindən qəbul etdiyi sözlərin tərkibindəki nitq səslərini yenidən hasil etməlidir. Başqa cür ünsiyyət mümkün deyil. Hər bir Adam yalnız özünün eşitməsi uyğun olaraq fərqləndirdiyi səsləri yenidən hasil edir. Beləliklə də, eşitmə nitqi hərəki prosesin nəzarəti altında olur.

Psixoloqlar qabiliyyət və istedad problemini işləməklə belə bir nəticəyə gəlmişlər ki, insana genetik yolla verilən yalnız psixofizioloji meyllərdir. Qabiliyyət isə aktiv fəaliyyətin məhsulu olmaqla hərəkətdə, inkişafda özünü

göstərir. İnsan səslənən nitqi qavramasa da danışa bilməyəcək, onun meylleri istedada çevriləmeyecek. Alımlar nitqi mənimsemə prosesində eşitmə və tələffüz orqanlarının sıx əlaqədə olduğunu göstərmisərlər. K.D.Uşinski demisdir: «Belə guman etməyə tam əsas var ki, biz sözlərlə düşündükdə həmişə səs orqanları səs vermədən yüngülər tərəpnir. Yalnız danışanda deyil, hətta tələffüzü çətin sözü tələffüz etmək haqqında düşünəndə də səs orqanlarında ağırlıq hiss edirik.

Sözün düzgün tələffüzü əvvəlcə səs əzələlərinin səssiz məşqi əsasında olur: calmaqdan əvvəl fortepiyanonun dilləri üzərində əllərin məşqi kimi. Əgər biz bu daxili, səssiz tələffüzə alüdə olsaq, özümüz hiss etmədən piçildamağa. Hətta danışmağa başlayarıq».

Böyük fizioloq İ.M.Seçenov da bu haqda yazmışdır: «Eşitmə hissi digərlərinin qarşısında belə bir mühüm üstünlüyü malikdir ki, onlar artıq erkən uşaqlıqda sinədə, qırtlaqda, dildə və dodaqlarda əzələlərlə çox sıx şəkildə assosiasiyyaya girir. Bu əsasda səs yaddaşı hissətə yaddaşı ilə də möhkəmləndirilir». O, belə nəticəyə gəlir ki, «lal danışq» (lal «nəğmə» kimi) əsasında əzələ-səs assosiasiyyası durur və «bu assosiasiyanın hərəki elementi illər keçidkədə ləngiyir.

Hazırda nitqqavrama prosesində nitq hərəki və eşitmə analizatorlarının əlaqəsini heç kəs inkar etmir. Psixoloq N.İ.Jinkin sübut edir ki, «Nitqə nəzarət, hər şeydən əvvəl, eşitmə ilə baş verir».

Beləliklə, nitqesitmə dilin bütün fonoloji vasitələrinin psixolinqvistik qavranması qabiliyyətidir. O, yalnız qavramaq deyil, həm də eşidilən nitqi artikulyasiyalasdırmaq və intonasiyalasdırmaqla yenidən hasil etmək qabiliyyətidir.

Maraqlı burasıdır ki, musiqiəşitmə üzrə tədqiqatçılar da eyni nəticəyə gəlmişlər. Həm nitqdə, həm də nəğmə oxuyarkən biz eyni «materialla» rastlaşırıq: səsin uzun-

luğу, qüvvəsi, yüksəkliyi, tembri, nitq və musiqi melodiyasının ritmi və sürəti.

Nitqesitmənin əsas komponentləri hansılardır? Bu, əvvəla, fiziki eşitmə, başqa sözlə, müxtəlif yüksəklik diapozonunda səslənən nitqi qavramaq qabiliyyətidir. İkincisi, fonematik eşitmə, başqa sözlə, nitqin bütün səslərini fərqləndirmək və tələfüz etmək, onları dilimizin fonematik sistemində aid etmək qabiliyyətidir. Üçüncüsü, yüksəksəslı eşitmə ton hissi ilə (başqa sözlə, nitqdə onun melodiyası və tonunu tembr rəngini hiss etməklə) six əlaqədardır. Nəhayət, ritm hissi sürəti hiss etməklə six əlaqədardır.

Bütün bu komponentlər nitqəşitməni, təmin edir. Bu, nəticə etibarilə gələcəkdə orfoqrafiya və punktuasiya vəzifələrinin yerinə yetirilməsinə gözəl zəmin yaradır. Düzgün nitqəşitmə qabiliyyətinə yiyələnmədən, şifahi nitqə istinad etmədən düzgün yazılı nitqi öyrənmək olmaz.

Uşaqlarda nitqi eşitmə vərdişlərinin inkişafını təmin etmək məqsədilə müxtəlif didaktik oyunlardan istifadə edilməlidir. Kiçik qruplarda müxtəlif oyuncuqların müsiqi alətlərinin səsləndirilməsindən istifadə etməklə səsin gücünü və xarakterini fərqləndirməyə öyrətmək mümkündür. Uşaqlar hazırkı anda görmədikləri aşyanın, çalğı alətinin səsini eşidib, nəyin səsi olduğunu bildirmək, səsi nə görə yoldasını tanımaq üzrə məşq edirlər.

Büyük qrupda radio, televiziya verilişleri, lent yazarlarından istifadə edilməlidir. Tərbiyəçinin aşağıdan danışığı, piçiltili eşitmə üzrə təşkil etdiyi məşlər də faydalıdır: z-s, d-t, b-p, s-ş, r-y, l-r və s. kimi qarışdırılan səslərə aid qarşılıqlı sözlər (az-as, od-ot, qab-qap, as-aş, tar-tay, bil-bir) devil, səslərin fərqləndirilməsi üzrə iş aparılmalıdır.

Daha sonralar, articulyasiyası dumanlı adamın nitqinin başa düşülməsi, intonasiyaya görə cümlelerin fərqləndirilməsi üzrə iş aparmaq olar. Müxtəlif sürətli nitqi dinləyib başa düşmək əsas fikri tutmaq üzrə iş də maraqlıdır.

Nitq tənəffüsünün inkişafı üzərində işin təşkili

Ciyərlərdən gəlib boğazdan, xirtdəkdən ağız və ya burun boşluğunundan xaricə çıxan hava axını bilavasitə nəfəs almağa xidmət edir. O, həm də səslənən nitqin əmələ gəlməsi üçün mənbə hesab olunur. Danışqəla əlaqədar olmayan iri fizioloji nəfəsalma və nəfəsvermə uzunluğuna görə təxminən eyni olmaqla burun vasitəsilə yerinə yetirilir və bir-birini ritmik şəkildə izləyir. Nitq nəfəsalma ağız və ya burun vasitəsilə yerinə yetirilir. Bu prosesdə nəfəsalma sürətlə, nəfəsvermə isə yavaş-yavaş, qənaətlə baş verir. Adətən, uşaqlar danışarkon düzgün nəfəs almaqdə çətinlik çəkir, nəfəs ala-alə danışır, hava ehitiyatını tam yeniləşdirə bilmirlər. Nəticədə səslər «udulur», tələskənlilikə təhrifə yol verilir. Müxtəlif ürək-damar xəstəlikləri, udlaq badamcılığının işləməməsi, ümumi zəiflik və s. üzündən tənəffüsün pozulduğu uşaqlar aşağıdan piçılı ilə danışır, uzun ifadələri tələfüz etməkdə çətinlik çəkirlər. İfadənin ortasında nəfəsalma halları nitqin axılığını pozur.

Uşaqlarda bu prosesin normal getmesi üçün ilk növbədə onlara tənəffüsün necə baş verdiyini göstərmək lazımdır. Uşaqlar danışarkən və nəğmə oxuyarkən düzgün nəfəsalmağın nə qədər böyük əhəmiyyətə malik olduğunu başa düşməlidirlər. Bunu başa salmaq üçün təribəçi ciyinlərini sixib, sinəsini stola dirəyib, başını aşağı əyib, nəfəsalmanı çatınlaşdırırək bir bənd şeir oxuyur. Sonra eyni şeri normal vəziyyətdə, sərbəst nəfəsalma şəraitində oxuyur.

Tənəffüs aparatının təkmilləşdirilməsi üçün aşağıdakı məşqlərin aparılması vacibdir:

1. Düz sərbəst, gərginliksiz əyləşmək, ciyinləri qaldırma-

2. Əlin birini qarının yuxarı hissəsinə, digərini beldən yuxarı böyürə dayayıb, yavaş-yavaş elə bil o səsini uzun

tələffüz edərək ciyərlərdən havanı axıradək buraxmaq. Sonra yüngülçə, eşidilməyəcək dərəcədə nəfəs almaq.

3. Bir dəfə nəfəs verməklə kiçik qrupda 2-3, orta qrupda 3-5, böyük qrupda 5-7 sözün deyilməsi üzrə məşq etmək.

4. Yanıltmacların deyilməsi, şerin əzbərdən oxunması üzrə məşq. Şeirdə yalnız lazım olan yerlərdə (xüsusi nöqtədə) nəfəs almaq.

5. Sabun köpüyünü, qabqakı suyu, stolun üstündəki karandaşı və s. üfürmək, ucadan gülmək və s.

Diksya üzərində işin təşkili

Uşaqlarda nitq səslərinin tələffüzünün formalşmasına onların yaxşı diksiyaya yiyələnmələri mühüm əhəmiyyətə malikdir.

Məktəbəqədər yaşı uşaqlarda tez-tez aydın olmayan tələffüz müşahidə edilir. Belə ki, onlar danışarkən bəzən sözün axırı eşidilmir, hətta söz başa düşülmür. Bu, dodaqlar və dilinin ləng, qeyri-enerjili hərəkətinin, alt çənənin çevik olması nəticəsində baş verir. Deməli, artikulyasiya aparıcı orqanlarının işinin inkişafı hər bir səsin ayrılıqda, həmçinin söz, ifadə daxilində dəqiq olmasına, diksianın formalşmasını təmin edir. Yaxşı diksya nitqi eşitmənin inkişafından, diqqətin davamlılığından və sağın öz səsini idarəetmə bacarığından asılıdır.

Sözlərin düzgün tələffüzü ilk növbədə saitlərin tələffüzündən və bu prosesdə nitq-hərəki aparıcının fəaliyyətinin dəqiq koordinə edilməsindən asılıdır. Diksianın nitqin ən mühüm keyfiyyətlərindən biri olduğu göstərən K.S.Stanislavski deməşdir: «Saitlər çay, samitlər sahildir, onlarsız isə bizim nitqimiz bataqlıqdır». Saitlərin tələffüzü prosesində onların uzun və qısa olması nəzərə alınmalıdır. *Adil, tar, qatıq* sözlərində a səsi sırasına görə alınmalıdır.

getdikcə qısa tələffüz olunur. Saitlərin tələffüzü yanaşı gələn samitlərin tələffüzünə də güclü təsir göstərir. Məktəbəqədər dövrdə saitlərin tələffüzünə xüsusi diqqətlə yanaşmaq lazımdır. Saitlərin tələffüzü zamanı artikulyasiya aparıcının vəziyyəti belə olur:

İ – Alt çənə yüngülçə aşağı düşür, dodaqlar yana dərtilir (gülümsemə vəziyyətini xatırladır), alt və üst damağın kənarları dərtilir, dişlər arasında 2-3 mm məsafə olur, dilin ucu aşağı damağa söykənir və alt dişlərə yaxınlaşır.

E – Alt çənə i-nin tələffüzündəkina nisbətən bir qədər çox dərtilir, damaq dərtilir, dişlər arasında məsafə baş barmaq ölçüsündə olur, dilin ortası sərt damağa doğru qalxır, ucu aşağı damağa dirənir və alt dişlərə doğru uzanır.

Ə – Dilin ucu alt dişlərin üstünə toxunma vəziyyətdə olur, dilin ortası və ucu i saitində olduğu kimi sərt damağa doğru qalxır.

A – Ağız açılır, alt çənə e-dəkinə nisbətən çox aşağı düşür, yuxarı damağın yanları dərtilir, dişlər arasındaki məsafə üst-üstə qoyulmuş iki barmaq ölçüsündə olur, dil alt damağın üstündə yastılaşır.

O – Dodaqlar dairəvi şəkil alır və qabağa uzanır. Dil bir qədər arxaya çəkilir.

Ü – Dodaqlar o-ya nisbətən daha çox qabağa uzanır və daha kiçik dairə şəklini alır. Dil qüvvətli şəklində arxaya çəkilir.

Ü – Dodaqlar u-ya nisbətən daha çox qabağa uzanır, daha da dərtilib, kiçik dairə əmələ gətirir. u-nin tələffüzü i-nin tələffüzünə çox yaxındır.

Ö – Dilin orta hissəsi azca yuxarı qalxır ağız boşluğunun ön hissəsində arxa hissəyə nisbətən kiçik bir növ yaranır, dodaqlar isə azca qabağa uzanmaqla dairəvi bir şəkil alır.

I – Dilin orta hissəsi dibinə doğru çekilib bir az şişmiş halda yumşaq damağa doğru uzanır, alt çənə və dodaqlar i saiti məxrəcində nisbətən bir qədər gen açılır.

Saitlər üzrə məşq yaxşı artikulyasiya gimnastikası hesab edilə bilər. Samitlərin müxtəlif birləşmələrdə tələffüzü nitq aparatını inkişaf etdirir və möhkəmləndirir. Bu məqsədlə quş və heyvan səslərinin yamsılanması üzrə məşqlərin keçirilməsi vacibdir.

Çalışmaq lazımdır ki, uşaqlar məşqləri yüngül, sərbəst, gərginiksiz yerinə yetirsinlər. Bu zaman səslərin artikulyasiya vəziyyəti yaxşı manimsənilir. Dodaqların, dilin, boyun əzələlərinin, çənənin həddən çox və gərgin işləməsi nəticəsində süni tələffüz alınır. Tələffüzün təbiliyini təmin etmək üçün aşağıdakı kimi məşqlər məsləhət görülür:

Saitlərlə əlaqədar:

i-i, 1-i, 1-i, 1-i

i-e, i-e, i-e, i-e

Eyni qayda ilə ardıcılıqla e-ə; ə-a; a-o; o-u; u-ü; ü-ö-nün təkrarı.

Hər bir sait iki, üç, dörd saitlə işlənir.

İki saitlə: 1-a; i-a; e-a; o-a; u-a; ü-a; o-a; a-i; a-i; a-e; a-ə; a-o; a-u; a-ü; a-ö.

Üç saitlə: 1-i-e; i-e-ə; ə-a-0; o-u-ü; ü-ö-1; 1-m-a.

Dörd saitlə: 1-i-e-ə; ə-e-a-0; o-i-i-u; u-ə-o-e; ü-ö-o-1.

Sonra saitlərdən birini vurğu ilə ayrılmazla, səsin tonunu və sürəti tədricən artırmaqla tələffüz etmək lazımdır. Üst dodağı inkişaf etdirmək üçün: i-e-ə-a-1. Bu zaman bütün gərginlik götürülür. Həmin saitlərin çox işlədiyi tapmaca, yanılmac, şeir, bayati demək faydalıdır.

Samitlərlə əlaqədar:

P-B.

pi, pi, pe, pə, pa, po, pu, pü, pö
bi, bi, be, bə, ba, bo, bu, bü, bö.

İki saitlə: pi-pi; pi-pe; pe-pə; pə-pa; pa-po; po-pu; pu-pü; pü-pö; bi-bi...

Üç saitlə: pi-pi-pe; pi-pe-pə; pe-pə-pa; pə-pa-po; pa-po-pu; po-pu-pü; pu-pü-pə; bi-bi-be...

Dörd saitlə: pi-pi-pe-pə; pe-pə-pa-po; pa-po-pu-pü; pi-pi-pü-pö; bi-bi-be-be...

Üst dodağın məşqi üçün: pi-pi-pe-pə-pa.

Bənzər samitlərin müqayisəli tələffüzü üzrə də iş aparılmalıdır: v-f, t-d, k-g, k-q, l-r, n-m.

Uşaqların nitqi bir çox hallarda fiziki qüsurlarla bağlı pozulur. Pəltəklik, tintinliq, kəkələmə belə nöqsanlardır.

Pəltəklikdə nitqin səlisliyi və ritmi pozulmur, lakin aşağıdakı nöqsanlara yol verilmir:

1. Bəzən səslər düşür: *lapa* (lampa), *gə:r* (gəlir), *mə:təb* (məktəb), *qa : qa* (qarğɑ) və s.

2. Bəzən səslər pozğun, dəyişilmiş şəkildə deyilir: S səsini tələffüz edərkən dili üst damağa sixaraq dilin ucu ilə üst dişlərin altından boğuş səs çıxarırlar.

3. Bir səs və ya heca digəri ilə əvəz olunur. *Ləhim* (Rəhim), *dalaq* (daraq), *qaş* (daş) və s.

4. Hecaları buraxmaq: *sürü* (sürünün), *paltarın* (paltarının) və s.

5. Səs və ya hecaların yerləri dəyişdirilir: *şarvar* (şalvar), *taski* (taksi), *dağla* (dalğa), *verdə* (vedrə) və s.

6. Nitq prosesində tələffüzü nizama sala bilmədiklərindən nəfəsin tixanması baş verir.

Belə nöqsanların bir neçəsinin olduğu uşağın nitqi başa düşülmür.

Pəltəkliyin aradan qaldırılması üçün onun başvermə səbəblərini öyrənmək lazımdır. Beynin qabığında və maddəsində gedən iltihablar, potoloji proseslər, valideyndən keçən xəstəliklər, doğuş zamanı qafa tasının sıxlılması və s. belə səbəblərdir.

Sərt damağın müxtəlif şəkillərdə olması, üst çənə ilə alt çənənin normal münasibətinin olması, yumşaq damağın burunun yolunu qapaya bilməsi, dişlərin müntəzəm, səliqəli düzəlməməsi, dodaqların anadangəlmə yarlıq olması və s. belə səbəblərdəndir: məsələn, dilin altındakı pərdənin (üzənginin) gödək olması ilə birlikdə dilin tam ucuna qədər uzanmaması belə nöqsandır. Bu zaman dil dişlərin arasında qabağa doğru hərəkət edə bilmədiyi kimi yuxarı da qalxır. Odur ki, dilin ucu ilə tələffüz olunan r, l, t, d samitləri tamamilə tələffüz edilmir, yaxud başqları ilə əvəz olunur. Anatomik nöqsanların bəziləri cərrahiyə əməliyyatı tələb edir. Dodaqdakı yarığı tikmək, dilin altında üzəngi çıxdursa, pərdəni bir qədər kəsmək mümkündür.

Uşağın eşitmə diqqətinin zəifliyi, yaddaşın pisliyi, əqli cəhətdən geridə qalması nitq nöqsanlarına gətirib çıxarır. Pəltəkklik bəzən ağır eşitmə nəticəsində baş verir. Belələrində eşitmə həssaslığı torbiyə edilməlidir. Valideynin ağır əqli dəri-zöhrəvi xəstəliklər keçirməsi, narkoman və alkooqol ilə məşgül olması da belə səbəbələrdir. Onların uşaqları ya zəhərlənir, ya da əsəb sistemi, əzələləri, sümükləri lazıminca qidalanır. Belə hallarda həkimə müraciət etmək lazımdır.

Pəltəkklik, əsasən, s-z, s-ʒ, ʃ-j, ç-c kimi samitlərin tələffüzü ilə əlaqədar olur. **s, z:** Dişlər arasında məsafə bir mm olur. Dodaqlar sonra gələn sait vəziyyətində olur. Dilin ön hissəsi sərt damağa yaxınlaşır, ucu isə alt özələrini, dişlərin ucları ilə bərabərləşir. Dilin ortası dartılır, yanları içəri tərəfdən yuxarı dişlər sıxlıdır.

Z cingiltili olması ilə fərqlənir. Onun tələffüzündə çatışmazlıq özünü müxtəlif cür bürüze verir:

1. Dilarası siqmatizm (fisişliqliq). Bunun düzəldərək dilin ucunu aşağı damağa endirib ona sixmaq, dişləri isə yaxınlaşdırmaq tələb olunur. Çalışmaq lazımdır ki, onlardan sonra gələn saitlər dişlərin arasından tələffüz

edilsin. Pambıq dolanmış kibrit çöpü ilə dilin ucunu basıb aşağı damağa yapışdırmaq olar. Nəticədə dilin belində növ yaranır və hava oradan keçir.

2. Dodaq-dış siqmatizmi. Bu zaman **s, z** alt dodağın yuxarı dişlərə tərəf uzanması şəraitində (**v, f** samitlərinin tələffüzündə olduğu kimi) tələffüz edilir. Dış siqmatizmi, fişiltili siqmatizmi də var.

Məşqlər:

Səsin tələffüzünün sözün əvvəlində, axırında, düzəldilməsi.

saitlə:

1. sa za as az

so zo os oz

su zu us uz

sı zi is iz

si zi is iz

se ze es ez

sə zə əs əz

sü zü üs üz

sö zö ös öz

2. asa, asa,

asa, oso,

asu, usu,

asi, isi,

ese,

3. sa-sa-sa; za-za-za;

sa-sa-sa-sa; za-za-za-za;

4. sas-sa-sa-sa-sas.

Samitlə:

spa - zba sla - zla spa sa - sa spa

spo - zbu sma zma spi si si spi

spu - zbu sna zna zfa za za zfa

spi - zbi sfa-zfa

spe zbe sva zva

spə zbə

spü - zbü

spo zpo

sta - zda

sva - za za - zva

Digər samitlər üzrə də belə iş getməli, tərkibində belə birləşmələrin isləndiyi sözlər, yanıltmac, tapmaca və məsələlərdən istifadə olunmalıdır.

Tintinliq. N və M müstəsna olmaqla qalan səslər tələffüz etdikdə yumşaq damaq gərginləşərkən səs axınının ağızdan çıxmasına şərait yaradır. Müxtəlif məcələr nəticəsində səs axını burun boşluğundan keçəndə aydın olmayan tintin səs alınır. Tintinliq iki cür olur: açıq, qapalı.

Valideynlərin disteriya, zöhrəvi xəstəlik və ya vərəm xəstəliyi keçirmələri, yaxud uşaq ana bətnində olduqda maddələr mübadiləsinin düzgün getməməsi üzündən açıq tintinliq baş verir. Bu zaman səs axını, əsasən, burundan keçir. Belə pozğunluq çox vaxt üst dodağın yumşaq və sərt damağın tam birləşməsi nəticəsində baş verir. Bu zaman burun və ağız boşluğu arasında sərhəd pozulur. Bu nöqsan dodaqla dışarası sahədə yarığın olması, sərt və ya yumşaq damağın yarıq olması, yumşaq damağın burun boşluğuna keçən yolu qapaması, dilçeyin olmaması və ya yarıq olması, çənə və ya dişlərin nöqsanlı olmasından irəli gəlir.

Bunların cərrahi üsullarla qismən aradan qaldırılması mümkünündür. **Məşq:** iki əldən yumruq düzəldib basın üzərinə qaldırıb odun yarandakı kimi hərəkətlə saitləri uzadaraq tələffüz etmək a, a, a, a, a..... Sonra səsləri birləşdirib, yavaş-yavaş uzatmaq ae..., ea, ea aəe.. eea eaə... əae... əea; aoi... aoi...iy; ya, yo, yi, aey və

Burunu tutmaq n və m olmayan heccarı demək. Belə halda hava xəstənin burnuna dolur, danışmaq çətinləşir. **Qapalı tintinliq** səs axının tamamilə ağızdan çıxması nəticəsində baş verir. Belə tintinliq burun boşluğunda artıq

ətin (polip, adenoid və s. olması, xroniki zökəm nəticəsində baş verir, n, m ağız səsi kimi meydana çıxır. Həmin səslər ya buraxılır (maşın-asın, nəhrə-əhrə), ya da d və b səsləri ilə əvez olunur (meydan-beydan). Bəzən mb, nd kimiqarşıq səslər (Nuru-Nduru, mal-mbal və s.) alınır.

Xüsusi loqopedik iş getməlidir. Ağzıqapalı tələffüz (mmmm, nnnn), saitlə işləmək ma, mo...; na, no... faydalıdır.

Kəkələmə əsəb sisteminin və psixikanın pozulması əsasında baş verir. Bu, daha çox bu və ya digər səsin çətinliklə, uzadılaraq, təkrarla tələffüz olunmasında özünü göstərir: q... q... q... qayı... q... q... q; də... ə... ə.. stə.

Nitqi anlamanın inkişafı

Anlaşılan nitqin qavranmasında situativlik uşaqdə ilin axırınadək qorunub saxlanır. Belə ki, doqquz-on aylıq uşaq, hər seydən əvvəl, yaşlıların nitqinin intonasiyasına onların tələffüz etdikləri sözün məzmunundan asılı olmayıraq üzlərinin ifadəsinə, mimikaya reaksiya verir. Bu, ya uşağın «Əlini ver!», «Əl aç!» siqnallara cavab hərəkətidir, ya yaşlıların etdikləri hərəkəti yamsılayan işarədir, jestidir, ya da yaşlıların «Ata haradadır?» «Burnunu göstər» sözlərinə cavabdır.

Yaşlı belə oyun-çalışmalarla uşaqlarda şifahi siqnallara eynitipli reaksiya yaradır. Bununla belə, hələ demək olmaz ki, bu mərhələdə uşaq nitqi başa düşür. O yalnız yaşlılarla özünə tanış olan ünsiyyət situasiyasında sözə düzgün reaksiya verir. Bir illik uşaq üçün ümumiləşdirməyə keçmək çox çətin vəzifədir. Onlar «Kuklanı ver!», «Ayını əyləşdir!» tapşırığını düzgün yerinə yetirirlər. Əgər hərəkətin sırası dəyişdirilsə («Kuklanı əyləşdir!», «Ayını ver!»), uşaq özünə tanış olan siqnallara

düzgün cavab verə bilmir. «Ata haradadır?» sualını işaret etməkələ, dumanlı şəkildə verən doqquzaylıq uşaq «Ataya gəl!» göstərisiñi başa düşmür. Birinci ilin axırına belə söz və cümlələrin sayı 12-15 olur.

Bir yaşı olan uşaq üçün *çaynik* sözü yalnız onun hər dəfə gördüyü qırmızı xalları olan çaynikdir. Uşaq bu sözü başqa rəngli çayniklərə aid etmir. Deməli, onun üçün söz hələ birinci siqnal, sistematiq siqnaldır.

Təcrübə artdıqca, çoxlu eynicinsli, mətnin hissələri müxtəlif variantlı əşyaların dərk olunması sözün ümumişdirici mənə daşımاسını mənimseməyi təmin edir.

Uşaq iki, xüsusilə üç yaşına çatanda onun nitqinin inkişafında kəskin dəyişiklik baş verir, çünkü bu dövrdə uşaqın hayat tarzında mühüm dəyişiklik əmələ gelir. O, artıq gəzməyə başlayır. Daha çox müstəqil fəaliyyət göstərən uşaq yeni əşyalarla tanış olur, onlara əl toxundurur, iyini, dadını, formasını, rəngini, bərkliyini öyrənir. Xarici aləmlə, insanlarla yeni ənsiyyət formasına yiyeşir. Yaşlılar ona eyni tapşırıq verirlər: «Topu at!», «Babanın yanına get!», «Kitabı ataya gətir!», «Konfeti bacına ver!».

Nitqin bu xüsusiyyəti isə uşaqın ətraf şəraitdə tez bələdləşməsini təmin edir. «Eləmək olmaz!» siqnalını eşidən uşaq ona öz hərəkətini ləngitməklə cavab verir.

Məktəbəqədərki dövrün axırında nitqin başa düşülməsi sahəsində mühüm nailiyyət dinləməyə nail olmaqdır. Artıq körpəlik yaşında uşaqın diqqəti ananın səsinə yönəlir. O, ananı eşidir, onun dodaqlarının üzünün hərəkətini da izləyir. 6 aydan sonra qısa cümlələri, sualları eşidir və müvafiq hərəkətlə ona cavab verir. Bir ildən sonra kiçik cümlələri, oyun- nömrələri eşidir. Onun diqqətini cəlb edən məzmun deyil, ananın səsi olur. İki yaşında isə məzmunu başa düşür, kiçikhəcmli nağılları dinləyir. Bu zaman uşaq ona tanış mətndə buraxılan hissəni tapır, əlavə olunmasını tələb edir.

Dinləmə prosesində uşaqın müxtəlif psixi prosesləri və keyfiyyətləri (nitqi qavrama, yadda saxlama, diqqəti müyyəyen məsələyə yönəltmək, həyəcan keçirmək) təkmilləşir.

Nitq inkişafı, hər şeydən əvvəl, özünü onda göstərir ki, uşaqın nitqi anlaması təkmilləşir. Uşaqlar kifayət qədər mürəkkəb təlimatları dinləyir tərbiyəçinin tələb etdiyi fəaliyyəti dəqiq yerinə yetirir. Yaş artdıqca nağıl, hekaya, şeir onların nitqində mühüm yer tutur. Uşaqların nitqini onların bütün fəaliyyəti müşayiət edir.

Orta qrupun uşaqları hekayədəki insanları, onların hərəkətlərini, həyəcanlarını aydın təsəvvür edir, emosional obrazını mənimseməyir və ifadə edirlər. Nitqi dinləməklə yalnız məzmunla deyil, onun ifadə forması ilə də maraqlanırlar. Lügətində digər nitq hissələrinin də çoxalması işi asanlaşır.

Danışq nitqinin inkişafı

Danışq nitqin başa düşülməsinin inkişafı ilə parallel, sinxron inkişaf etmir. Danışq nitqinə yiyeşənmək üçün xüsusi səs-hərəki assosiasiyanın əmələ gelməsi vacibdir. Bu assosiasiya ilk dəfə körpənin onun bir neçə nitq səsini tələffüz etməyə başladığı vaxt meydana gelir. O, qat-qarış şəkildə əlini yellədir, barmaqlarını oynadır, başını çevirib, **a-a-a, u-u-u, e-e-e, ə-ə-ə** səslərini çıxarır. Səslərlə belə oyun və ya qııldama öz qüvvəsini qeyri-ixtiyari, şüursuz sinamaqdır. O, özünütəqlidə, eşidilən səsləri yamsılamağa əsaslanır.

Yeddi-doqquz aylıq uşaqlarda səs tələffüzü daha dəqiq olur. Uşaqın eyni hecalar zəncirini (ba-ba, ma-ma və s.) çoxlu təkrar etməsi gələcəkdə sözləri tələffüz etməyə hazırlıqdır. Bəzən sözü bir heca ilə ifadə edirlər: **da-dana, ba-baba, ma-mama** (ana) və s.

Orofoopiya üzərində iş

Şifahi nitqin ünsiyyət vasitəsi rolunu oynaması üçün həmin dildə danışan adamların vahid normaları gözlemələri zəruridir. Tərbiyəçi Azərbaycan dilinin tələffüz qaydalarını öyrənməklə öz nitqinin tələffüz mədəniyyətini yüksəltməli, danışarkən həmin qaydalara əməl etməlidir.

Uşaqın nitq səslərini necə tələffüz etməsindən asılı olaraq rabitəli nitqin üslubu, onun emosional rəngi yaranır. L.V.Şerba ədəbi nitqdə mövcud olan əsas üsluba diqqət vermişdir: 1) **Tam üslub** (kitab üslubu). Mühabirəçilər, qurultay, konfrans və digər iclaslarda çıxış edənlər, radio, televiziya verilişlərini aparan diktörər, müəllimlər bu üslubdan istifadə edirlər. Bir sözlə, tam üslub nitqin başqaları tərəfindən yaxşı başa düşülməsini, dinləyicinin işinin asanlaşmasını istəyən hər hansı şəxs üçündür. Aydın, dəqiq dixsiya belə nitq üçün xarakterikdir, Belə üslubda hər bir səs enerjili, böyük səyə tələffüz olunur, orta sürət gözlənilir, binanın böyüklüğünə görə səsin gücü və tembri dəyişir. Tam üslub nitqdə şəxsi ləyaqətin gözlənməsini, nəzakətlilik və dinləyicilərə dərin hörmət hissini olmasına tələb edir.

Yarımçıq üslub (Adi danışq üslubu). Bu üslubdan məişətdə ünsiyyət saxlamaq üçün istifadə olunur. Adi danışq üslubunda səslərin bir qədər əzgİN tələffüzünə, səs və ifadələrin ləng, piçilti ilə, yaxud yüksək emosional tələffüzün hər cür çalarlarına (gə gedək, bi dənə, oynan/onnan, sora, verəmmərəm) yol verilə bilər. Nitq mədəniyyətinə yiylənmiş hər kəs xüsusi hazırlıq görmədən şəraitdən asılı olaraq hər iki üslubdan istifadə edə bilər. Adətən, uşaq nəql edərkən danışığın məzmunu haqqında düşünür, sözlərin səslənməsinə isə fikir vermır. Bu prosesdə tərbiyəçi yalnız tək-tək hallarda ən kobud səhvlərə düzəliş verə bilər. Tədricən uşaqla yanlış tələffüz möhkəmlənir və onun aradan qaldırılması çətinlik törədir. Ona görə də tərbiyəçi uşaqlara düzgün

tələffüz nümunəsi verməli, onları əhatə edən mühitdə yaşlıların nitqinin orfoepik düzgünlüyü qayğısına qalmalıdır. «Uşaqın ətrafdakiların bütün tələffüz xüsusiyyətlərini son dərəcə incəliklə tutması və mənimseməsi üçün ona «qidali» mühitin təqdim olunması zəruridir ki, ətrafında düzgün ədəbi nitq eşidilsin. Defektsiz nitq əsaslı çətinlik olmadan ədəbi tələffüzün tam mənimseməsini təmin edir... Həmişə ədəbi nitqin səsləndiyi ailədə uşaqlar əlverişli şəraitə düşürlər. Ona görə də körpələr evindən başlayaraq uşaq müəssisələrinin hamısında uşaqlarla işləyən bütün şəxslər nümunəvi ədəbi nitqə yiylənənləridirlər. Onlar bəzi hallarda ailənin göstərdiyi təsirin tərəfini saxlamalı, onu müdafiə etməli, digər hallarda isə ədəbi tələffüz ötürüçü rolunu oynamalıdır...».¹

Kiçik qrupdan başlayaraq ədəbi tələffüz üzrə işə diqqət yetirilməlidir. Bu məqsədə uşaqların planlı şəkil-də radio, televiziya verilişlərini dinləmələri, maqnitafon lentində dəqiq, aydın nitqə qulaq asmları, aktyorlar, söz ustaları ilə görüşləri faydalıdır. Kiçik qruplarda aşağı sürətli oxudan, xorla keçirilən oyunlardan istifadə etmək məsləhətdir. Bu sahədə müvəffəqiyət tərbiyəçinin özünün ədəbi tələffüz normalarına necə yiylənənməsindən asılıdır.

Ərəbcə ləfz (söz) mənasını ifadə edən tələffüz nitq inkişafının mühüm sahəsidir. Tələffüz vərdişlərinə uşaq-lar dil açandan yiylənirlər, lakin uşaqın gəlmələri söyləmələri başlı-başına buraxılsarsa, dil səslərinin müxtəlif təzahürlərini ümumiləşdirmək olmaz. Tələffüz termini dil səslərinin düşdürü fonetik şəraitdən asılı olaraq dəyişmək xüsusiyyətlərini də əhatə edir. Bu xüsusiyyətləri nəzərə almadan rəngarəng dialekt və şivələrin hökm

¹ А.Н.Гвоздев. Вопросы изучения детской речи. Изд-во АПН РСФСР, М., 1961, сəh. 146.

sürdürüyü şəraitdə ədəbi dilin yayılması prosesi çətinləşər. Halbuki şifahi nitqin əsl ünsiyyət vasitəsi rolunu yerinə yetirməsi üçün adamların vahid normaları gözləmələri zəruridir. Tərbiyəçi tələffüz normalarını öyrənməklə öz nitq mədəniyyətini yüksəldir.

Ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalasdırıran tələffüz normaları orfoepiya adlanır. Orfoepiya nitq mədəniyyətinin ən mühüm problemlərindən biridir. Orfoepiya normaları dilimizdə yazını qaydaya salırsa, orfoepik normalar tələffüzü qaydaya salır. Orfoepiya normaları danışığımızın asan, şirin olmasını təmin edir. Ona görə də həmin normalar məhz xalqın tələffüzünün təhlili əsasında yaranır.

Orfoepiya və orfoqrafiya arasında fərqi və yaxınlığı bilməmək üzündən gah yazı, gah da tələffüz müxtəlisif səhv'lərlə nəticələnir. Ona görə də uşaqlar məktəb illərində öyrənməlidirlər ki, biz bir çox sözləri tələffüz etdiyimiz kimi yazdığımız halda, bir çox sözləri isə bir cür tələffüz edir, başqa cür yazırıq.

Prof. M.Şirəliyev dilimizin orfoepiyasını, orfoqrafiyasından ayıran xüsusiyyətləri, prinsipləri belə müəyyən etmişdir:

1. Tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələfuz edilən və zərif, inca, gözəl səslənən cəhətləri saxlamaq.

Orfoepiyada morfoloji prinsipin tələbi üzrə felin şərt və arzu formaları keçmiş zamanda iki variantlı şəkilçilərlə (sa-sə; -a, -ə) məsələn, **alsa idi**, **gəlsə idi**, **ala idi**, **gələ idi** yazılırsa, - *alseydi*, *gəlseydi*, *aleydi*, *gəleyd* şəklində tələffüz olunur.

2. Orfoepiyada ümumxalq danışq xüsusiyyətini daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsusiyyətləri isə nəzərə alınmır.

Məlum olduğu üzrə, yazıda assimilyasiyaya yol verilmir, orfoepiyada isə ondan istifadə edilir: *odunnar*, *günnər*.

3. Orfoepiyada saitlərin uzun qısa tələffüzü xüsusi xəhəmiyyətə malikdir.

4. Yazıdan fərqli olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunu pozulur.

5. Assimilyasiya və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğundan ona daha geniş əməl olunur.¹

Dilimizdəki sözlərin bir qismi tələffüz olduğu kimi də yazılır. Belə sözlərə orfoqrafiyanın fonetik prinsipiə əsasən yazılın sözlər deyilir: *ana*, *bala*, *doğma*, *alma*, *bal* və s. Fonetik prinsipə əsasən yazılın sözlərdə, demək olar ki, heç kəs səhvə yol vermır.

Morfoloji prinsip üzrə yazılın sözlər daha çoxdur. Bu prinsipə görə sözlərin necə yazılacağını bilmək üçün qrammatik əlamətləri şəkilçiləri yada salmaq lazımdır: *sənnən-səndən*; *şəhərrər-şəhərlər* və s.

Bu prinsipləri orfoepik normalarla eyniləşdirmək olmaz. Orfoepiyanın fonetik və morfoloji normaları var. Fonetik normalar sözün kökündə bu və ya digər səsin tələffüzü ilə bağlı olur. Bu normalara səsin uzanması, səsin qısa tələffüzü, səsdüşümü, səsartımı, assimilyasiya və s. daxildir. Bu baxımdan **dəftər**, **səkkiz müəllim**, **sünbül**, **çörək**, **xoruz** kimi sözləri kitabda görüyüümüz kimi də yazırıq. Lakin orfoepiyanın fonetik normalarına görə **dəfdər**, **səkgiz**, **məllim**, **sümbül**, **çörəx**, **xorus** şəklində tələfuz edirik.

Orfoepik normalar çoxdur. Onlardan tərbiyəçinin bilməli olduğunu və tədricən uşaqlara öyrədilməsi mələhət görülən sadə qaydaları nəzərdən keçirək:

¹ Bax. Şirəliyev M.Ş. Azərbaycan dili orfoepiyasının əsasları. B., «Azərnəşr», 1970, səh. 5-6.

Saitlərin tələffüzü

1. Alınma sözlərdə **a** saiti bir qədər uzadılaraq tələffüz edilir: *a : yılə, da : yırə, ka : tib, a : ləm, sa : kit, bərə : bər, na : musna:mərd* və s.

2. Qoşa **a** saitinin olduğu sözlərdə onlar adı məxrəcdəki iki səs kimi deyil, uzun (**a :**) kimi tələffüz olunur: *cama : t, ma : rif, sa : t* və s.

3. Aşağıdakı hallarda **a** saiti qısa tələffüz olunur: *qa : yda, qa . zan, xə . la, qara . çi* və s.

4. Bəzən **i** saiti qısa tələffüz olunur: *qi. rmizi, qi. sa, qi. linc, qi. zil, bi. çaq, sa. yiq, mi. riq* və s.

5. **O** saiti uzun tələffüz olunur: *no:ruz, do:ğə, do:şan, so:qat* və s.

6. U saiti uzun tələffüz olunur: *nümu:nə, ümum:mi, xüsü:si* və s.

7. **Ə** saiti uzun tələffüz olunur: *və:də, mə:na, mə:lum, tə:mir, ə:la* və s.

8. **E** saiti uzun tələffüz olunur: *e:lan, E:tibar, e:tiraz* və s.

9. **İ** saiti uzun tələffüz olunur: *bi:xəbər, Si:ma, qəri:bə, nətiə:cə* və s.

10. **İ** saiti qısa tələffüz olunur: *ki:tab, inti:zam, inqi:lab, ki:lim* və s.

11. **Ö** saiti uzun tələffüz olunur: *şö:lə, şö:bə, nö:bə, tö:lə* və s.

12. **Ü** saiti qısa tələffüz olunur: *bü:tün, bü:töv, sü:tun* və s.

13. Söz tərkibindəki **ya**, **ya** birləşmələrində danışq üzvləri **ü-nü** tələffüz etməyə hazırlanarkən uzanan **a** və **ya** alınır. Başqa sözlə, **ü** düşür: *müəllim* (**mə:lim**), *müavin* (**ma:viv**), *müayinə* (**ma:yinə**), *müayyən* (**ma:yyən**) və s.

14. Əvvəlinci saitlə bitən, digəri isə saitlə başlanan sözlərdən ibarət mürəkkəb sayıları, insan adları və qohumluq bildirən mürəkkəb istimləri tələffüz edərkən

yanaşı saitlərdən birincisi düşür: **əlliç, iyirmalı, Mirzağa, əmoğlu** və s.

15. Ancaq saitlə bitən çoxhecalı fellərdən sonra saitlə başlanan sözdəyişdirici şəkilçilərə və feli sıfət şəkilçiləri gəldikdə bitişdirici y samitindən əvvəl gələn açıq sait müvafiq qapalı saitə keçir: *çatlıyır, (çatdıyır)dinliyir, söylüyüür* və s.

Samitlərin tələffüzü

1. Cingillili samitlərlə bitən çoxhecalı sözlər ayrılıqda tələffüz edildikdə və onlardan sonra samitlə başlanan (**h** müstəsna olmaqla) şəkilçi və ya söz gəldikdə cingillili samit karlaşır. *Kitab-kitabsız, polad-poladla, almaz-almazdan, ağac-ağacdələn* və s.

2. Söz ortasında yanaşı gələn kar samitlərdən ikincisi cingiltillişir. *Sətdar- Səttar, dəftər-dəfdər, səkkiz-səkgiz, bitgi-bitki* və s.

3. **Q** samiti sözdəki yerində asılı olaraq dəyişir:

a)söz ortasında qoşa **q** samitinin birincisi karlaşır: *sakqal-saqqal, çakqal-çaqqal, dokquz-dogquz* və s.

b) söz ortasında kar samitdən əvvəliki karlaşır: *nöqtə-nöktə, məqsəd-məksəd, rəqs-rəks* və s.

c) çoxhecalı sözlərin axırında gələn **q** samiti söz ayrılıqda tələffüz edildikdə və bunlardan sonra samitlə başlanan söz və ya şəkilçi gəldikdə azacıq cingiltillişir. (**x**) *oxumax⁸* lazımdır, *oxumax⁸dan, otax⁸da, otax⁸ verildi*.

Bələ sözlərdən sonra saitlə başlanan şəkilçi və söz gəldikdə **q-ğ-ya** keçir: *uşağa, otağa, uşağı, otağı*.

4. **K** samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda tələffüz edildikdə və onlardan sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə **k** samiti **y-nın** kar karlığı (**h** ilə **x-nin** arasında) kimi tələffüz edilir: *çicəx'li, çicəx' dərdim, ördəx', ördəx' balası*.

Bələ sözlərdən sonra saitlə başlanan şəkilçi və ya söz gəldikdə həmçinin həmin hadisə baş verir: *çicəyə, çicəy ətri, ördəyin, ördəy əti* və s.

5. Söz sonunda **r** səsi çox zəif tələffüz olunur. Bəzən tamam itir: *gəlibdi, aparıbdi, dəmirdi, mənimdi* və s.

6. Ç ilə bitən çoxhecalı sözlərdən sonra dil-diş samitləri (**t**, **d**, **s**, **z**, **n**) ilə başlanan şəkilçi və ya söz gəldikdə **c** səsi **ş** kimi tələffüz olunur: *çəkiş, qasıdı, üşdörd, hes nə* və s.

7. Sözün birinci hecalarındakı **c** samitindən sonra dil-diş samitləri gəldikdə **c** səsi **j** kimi tələffüz edilir: *güjsüz, dinj, ajdad* və s.

Çoxhecalı və özündən əvvəl sonor gələn təkhecalı sözlərdən sonra dil-diş samitləri gəldikdə **c** səsi **j** kimi tələffüz edilir: *ağajdan, əlajsız, ajdim* və s.

8. Son hecası **st** və **şt** birləşmələri ilə bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin samitlərdən axırıncı (**t**) tələffüzdən düşür: *doslar, güzəssiz*.

9. Bir çox sözlərdə **nb** birləşməsi **mb** şəklində tələffüz olunur. *Anbar, sünbüll, tənbəl, şənbə, zanbaq, zənbil, günbəz* və s. sözlər bu qəbildəndir.

Bəzi qrammtik formaların tələffüzü

1. II şəxsin cəminin xəbər şəkilçiləri iki cür həm **-siniz**, **-siniz**, **-sunuz**, **-sünüz**, həm **də -siz**, **-siz**, **-suz**, **-süz** şəklində işlənir: *alırsınız, bilirsiniz, oxuyursunuz, gülürsünüz; -alırsız, bilirsiz, oxuyursuz, gülürsüz*.

2. Saitlə bitən fellərə qeyri-müəyyən gələcək zaman şəkilçisi bitişdirildikdə şəkilçinin saiti düşməklə sözün bir neçə hecası ixtisar olunur: *söyləyər - söylər, işləyərəm - işlərəm*.

3. Felin xəbər formasının müəyyən gələcək zamanının şəxsinin təki iki cür işlənir: *alacağam - alacam, oxuyacağam - oxuyacam*.

4. Nəqli keçmiş zaman şəkilcisindən sonra II şəxsin xəbərlik şəkilçiləri gəldikdə şəkilcidəki **ş** samiti tələf-

füzdən düşür: *gəlmışsan - gəlmisən, görmüşsünüz - görmüsünüz (görmüsüz)*.

5. İsmiñ çıxişlıq hal şəkilçiləri olan **-dan**, **-dən** burun samitləri ilə (**n**, **m**) bitən sözlərdən sonra **-nan**, **-nən** şəklində tələffüz olunur: *xırmannan, sənnən, atamnan* və s.

Nitqin sürəti üzərində iş

Xoşagələn, asanlıqla qavranılan nitq orta sürəti, rütmiliyi, müləyim qüvvəsi və səsin orta yüksəkliyi keyfiyyətləri ilə xarakterizə olunur. Uşaqların nitqinin sürəti və səsinin keyfiyyəti kifayət qədər dəqiq, çevik və elastik olmalıdır ki, müxtəlif hal, vəziyyət və hissələri ifadə edə bilsin; başqa sözlə uşaqlar piçılı ilə, ucadan, alçaqdandan, sürətlə danışa bilməlidirlər.

Adətən, məktəbəqədər yaşı uşaqların əksəriyyəti sürətlə danışır. Onların danışığındakı tələskənlik tələffüzü pisləşdirir, bəzən səslərin, hecaların hətta sözlərin düşməsi ilə nəticələnir. Bununla da nitqin səlisliyi və dəqiqliyi pozulur.

Uşaqlara öz səsinin gücünü onu əhatə edən şərtlə uzlaşdırmağı; səsini qorumağı öyrətmək lazımdır. Tərbiyəçi uşaqlara qrup otağında ucadan deyil, orta səs gücү ilə danışmağı ictimai yerlərdə artıq səs-küyə yol verməməyi öyrətməlidir. Yalnız orta nitq sürətində səslərin dəqiq, aydın tələffüz olunduğunu nəzərə alaraq tərbiyəçi tələskik danışan uşağa «Yavaş-yavaş de görüm nə istəyirsən?» sözləri ilə müraciət etməli, öz nitqini müşayiət etməyə çalışmalıdır: «Gəl kuklaya birlikdə layla çalaq». Tərbiyəçi uşaqlarda qrupda, qonaq qarşısında, bayram şənliyində, gimnastika zamanı cavab verərkən səsin tonunu qaldırmaq bacarığını inkişaf etdirməlidir.

Xorlu-hərəkətli oyunlarının, nitq hərəki məşqlərinin (heyvan, quş səslərini çıxarmaq, təbiət hadisələrinin səsini yamsılamaq və müsabiqənin keçirilməsi bu ba-

xımdan çox faydalıdır. «Saat» oyunu keçirilərkən tərbiyəçi qrup otağına divar saatı, stolüstü saat, qol saatı qoyub hər bir uşağın növbə ilə qulaq asması üçün şarait yaradır. Uşaqlar hər bir saata qulaq asarkən onun sürətinə uyğun *tik-tak*, *tik-tak*: *çıq-çıq*, *çıq-çıq* səs birləşmələrini tələffüz edirlər.

Bələliklə, səsin məzmununa uyğun yaranan yeyin, aramla və yavaş sürəti üzrə məşq gedir. Bu, uşağı şeir oxuyarkən məzmununa müvafiq sürət seçməyə hazırlayır. «Qatar» oyununda isə diqqəti sərnişin vəyük qatarının təkərlərinin səsinə, sürətinə yönəltmək üzrə iş gedir.

Səslənən nitqin ən mühüm keyfiyyəti onun ifadəliliyidir. Tərbiyəçi uşaqlar üçün xarakterik olan təbii ifadəliliyi inkişaf etdirməlidir. Uşağa səsin keyfiyyətindən ifadəliliyin vasitəsi kimi istifadə etməyi, mətnin məzmununa uyğun sürət seçməyi, başqasının, həmçinin müəllifin fikrini verməyi öyrətmək lazımdır.

İntonasiya ifadəliliyi üzərində iş

Uşağın nitqi ifadəli olmalı gözləri alovlanmalı, fikri və hissələri üzündə və jestlərində əks olunmalıdır.

Cox vaxt intonasiya dedikdə, onu səsin tonu ilə, xüsusilə ucadan danışmaqla məhdudlaşdırırlar. İntonasiya fonoqrammatik vasitə olub, müxtəlif sintaktik məna və kateqoriyalar, ekspressiv və emosional münasibətlər ifadə etməyə xidmət göstərir.¹

Səslənən nitqin ifadə vasitələrinin kompleksi olan intonasiyanın aşağıdakı tərkib hissələri məlumdur:

Melodika

Melodika əsas səs tonunun hərəkətindən ibarətdir.

¹ Bax. A.Axundov. Azərbaycan dilinin fonetikası. «Maarif», Bakı, 1984, səh. 292.

Səs tellərinin gərilməsi dərəcəsində asılı olan əsas səs tonunun iki növü (qalxan və enən) məlumdur. Qalxan ton qürü-müəyyənlik natamamlıq bildirdiyi halda, enən ton daha çox qətilik, müəyyənlik, bitkinlik ifadə edir.

Dilimizdə tonun ən yüksək nöqtəsi vurluğu hecadır. Adətən, ton həmin vurğulu hecaya yüksələn xətt üzrə gedir.

Melodika müxtəlif ekspressiv və emosional halları ifadə edir, nitqə müxtəlif çalarlıq (musiqililik, yumşaqlıq, liriklik, lətfat, incəlik) verir. Yoruculuğu, yeknəsəkliyi aradan qaldırır.

Ritm

Nitqdə sürətlilik və yavaşına, uzunluq və qisalığın, yüksəklik və alçaqlığın, gərginlik və zəifliyin, bənzərlik və fərqliliyin bir-birini müntəzəm şəkildə əvəzləməsi ritm adlanır. Ritm hecaların əvəzlənməsi nəticəsində baş verən hadisələri əhatə edir.

Məntiqi vurğu

Söz və ya ifadənin məzmunundan asılı olaraq səsin yüksəlməsi ilə, böyük gərginlik və uzunluqla və ya emosional çalarlıqları olan sözlərdən başqa qalan nitq vahidləri vurğusuz işlənir. Cümlədə mənasını qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə müəyyən söz və ya söz qrupu məntiqi vurğunun köməyi ilə fərqləndirilir. Məntiqi vurğu cümlədə yerini dəyişməklə fikrin müxtəlif mənada anlaşılmamasına imkan verir: «Uşaqlar səhər kəndə getdilər». «Uşaqlar səhər kəndə getdilər».

Sürət

Nitqin sürətlə və ya ləng getməsi, məzmunundan asılı olaraq fasılələrin iştirakı ilə tezleşməsi və ya yavaşması onun sürətidir (tempidir). Sürət danışq üzvlərinin gərginliyindən və tələffüzün aydınlığından da asılıdır.

Tembr

Tembr nitqdə ekspressiv, emosional çalarlığı, səs və boyaları əks etdirən xüsusi keyfiyyətdir. Tembr əsas ton-

la digər tonların (obertor – əlavə və yüksək ton və rezonator) birləşməsindən ibarət olub, nitqin hiss-həyəcan çalarlarının yeganə ifadəçisidir. Tembr nitqə xüsusi rəng verir. O, kədər, sevinc, qəzəb, məhəbbət, nifrat, qürur, intiqam və s. kimi daxil hissələrin vierilməsinə xidmət edir.

Nitqdə müxtəlif hiss və həyəcan vera bilmək üçün uşaqlar ifadəliliyin bu intonasiya vasitələrindən düzgün istifadə etməyi bacarmalıdır.

Tembr nitq aparatının quruluşundan, nitq səsinin necə səslənməsindən asılı olur. Tembrə görə adamı gərmədən, səsindən taniya bilərik.

Fasılə (pauza)

Danışq prosesində nitqin hissələri arasında bir anlığa fasılə verilir, tələffüz kəsilir. Belə fasılələr ani və ya bir qədər uzun şəkildə olmaqla nitqin mənali səslənməsini təmin edir. Biz fasılənin köməyi ilə cümlədə həmcins üzvləri, ara sözlərini, xitaları, tabeli mürəkkəb cümlədə baş və budaq cümlələri fərqləndiririk. Fasılə həm də sözlərin bir-birinə münasibətinin xarakterini müəyyən edir. Fasılə çox mühüm semantik vəzifə daşımaqla mənali səslənməni təmin edir. Bunun aydın dərk etmək üçün aşağıdakı cümlələrin mənasını tutuşdurmaq kifayətdir:

Oxu, Kamil kimi tənbəl olma.

Oxu Kamil kimi, tənbəl olma.

O, ağacı əkir.

O ağacı əkir.

Yazılı nitqdə fasılə, əsasən, vergüllə ifadə olunur.

İntonasiya ifadəliliyinin belə vasitələri göründüyü kimi üç vəzifəyə xidmət edir:

a)adıcı məlumatın verilməsinə (semantik vəzifə);

b)fikrin məhz nə ilə bağlı olduğunu dəqiqliq nəzərə çatdırılmasına (məntiqi vəzifə);

c)söylənilən fikirdə sevinc, kədər, təəccüb, təəssüf, qürür və s. bildirilməsinə (emosional vəzifə).

İntonasiya ifadəliliyinin belə vasitələri ünsiyət prosesində fikrin, emosional-iradi münasibətlərin dəqiqliyini, tamlılığını təmin edir, ona əlavə məna verir.

Müşahidələr göstərir ki, nəinki uşaq bağçalarında, hətta ibtidai siniflərdə də uşaqların nitqi intonasiya cəhətdən nöqsanlı olur. Buna səbəb uşaqlarda nitqşətmənin zəifliyi, nitqin müxtəlif cür pozulması, erkən yaşlardan onların nitqinin tərbiyə olunması, xüsusilə onun intonasiya cəhətinə laqeydilikdir. Bunun nəticəsidir ki, bəzən uşaq «Xahiş edirəm kitabı ver» cümləsini elə intonasiya ilə deyir ki, «Xahiş edirəm kitabı ver, yoxsa səni əzizşdirərəm» mənası ifadə olunur. Belə «ifadəlilik» nitqin kobudluğunu, nitq mədəniyyətinin olmamasını göstərir.

Nitqin ifadəliliyinə zərər yetirən nöqsanları aradan qaldırmaq üçün tərbiyəçi kiçik qrupdan başlayaraq şeir oxuyarkən, nəqletmə prosesində öz nitqinə yüksək tələbkarlıqla yanaşmalıdır, çünki tərbiyəçinin ifadəli, emosional nitqini eşitməklə uşaqlar da lazımi intonasiya seçə bilərlər.

Tərbiyəçi uşaqlara qonağı gülərzlə, şadlıqla, məhrəbanlıqla qarşılıqla, onunla mülayim, nəzakətlə, səmimi danışmağı öyrətməlidir. Uşaqlar bayramlarda, təntənəli tədbirlərdə sevinc, iftixar hissi keçirməyi, bu halda uyğun söz və ifadələr seçməyi, ictimai yerlərdə başqalarının rahatlığını poza biləcək söz və ifadələrə, kobud ton verməməyi, onları narahat edəndən üzrə istəməyi öyrətməlidir.

Belə vərdişləri uşaqlara aşılamaq o qədər də asan iş deyil. Ona görə də ictimai yerlərdə nitq mədəniyyəti, nitqin emosionallağı, məzmunundan asılı olaraq tonun seçiləməsi haqqında valideynlərə məsləhət verilməlidir.

Hər bir məşgələdə şifahi nitqin inkişafı üzrə məşqlər aparılmalı, söz və ifadələrin xorla təkrarlanması təşkil edilməlidir. Gözəl, bəzəkli oyuncaq, əşya şəkli göstərib,

ona aid şeir oxunması, rollar üzrə oxu, mənzərəyə, hadisənin məzmununa müvafiq şerin seçilməsi və ucadan oxunması, əmək prosesi, qadınlar bayramı ərafəsində anaya hədiyyənin hazırlanması ilə əlaqədar nəqletmə, səhnələşdirmə və s. onlarda emosiya doğurur. Bu prosesdə intonasiya üzrə sadə məşqlər keçirilir. Şerin oxunması, yaxud bir əşyanın, hadisənin təsviri prosesində tərbiyəçi «Daha necə demək olar?» «Şeiri kim daha yaxşı deyər?» şeklinde suallar vermeklə sözə diqqətlilik tərbiyə edə bilər.

Nitqin səs mədəniyyətinə nəzarətin təşkili

Uşaq bağçalarında nitqin səs mədəniyyəti üzrə işin müvafiqiyəti tərbiyəçinin nitqində və onun bu sahədə işi necə təşkil etməsindən asılıdır. Tərbiyəçilərə, xüsusiilə gənc tərbiyəçilərə bu istiqamətdə metodik kömək, nəzarət və rəhbərlik müəssisəsinin metodisti və müdürü tərəfindən yerinə yetirilir.

Metodist işin əvvəlində tərbiyəçilərə nitqin səs mədəniyyətinin təşkili ilə işin prinsipləri haqqında məsləhət verməli, təxirəsalınmaz vəzifələri müəyyənləşdirməlidir.

Tərbiyəçilər, hər şeydən əvvəl, uşaqların səs mədəniyyəti sahəsindəki bacarıqlarını təhlil etməli, qrup, yəni sahəsindəki bacarıqlarını təhlil etməli, qrup, həmçinin hər bir uşaq üçün xarakterik halları aşkarla çıxarmalıdır. Tərbiyəçi hansı nöqsanların pəltəkklik üzündən baş verdiyini, hansıların adıca çatışmazlıq olduğunu müəyyənləşdirməlidir. Tərbiyəçidə hər bir uşağı tələffüz bacarığı, nitqin səs mədəniyyəti haqqında aydın təsvvürü olmalıdır.

Tərbiyəçi gözəl müşahidəçi olmalı, uşaq danışarkən şeir deyərkən necə nəfəs almasına, nəfəsi necə verməsinə, səsləri necə tələffüz etməsinə, nitqin sürətinə, diksiyasına, fikri necə ifadə etməsinə əlamətlərinə və s. diqqət yetirməli, lazımlı gəldikdə saxlayıb nümunə verməlidir.

Bu vəzifələrin yerinə yetirilməsinə metodistlər qarış mali, tərbiyəçiye nəzarət etməli, kömək göstərməlidirlər. Yaxşı olar ki, vaxtaşırı uşaqların nitqi öyrənilsin və xüsusi cədvəldə hesabı aparılsın. Cədvəldə hər bir uşağı hansı səsləri tələffüz edə bilməsi (və ya necə təhriflərə yol verməsi), diksiyası (aydın, dəqiq, dumanlı, qeyri-dəqiq), sürəti (tez-tez, yavaş-yavaş sürətlə, tələsik), səsin gücü (ucadan, sakit) və s. əhatə olunmalıdır. Məktəbə hazırlıq qrupunda belə təhlilə xüsusi diqqət və məsuliyyətlə yanaşmaq lazımdır.

Ciddi nitq qüsurları olan uşaqlar xüsusi nəzarətə götürülməli, metodist onların hər biri ilə tərbiyəçinin işinə istiqamət verməli, bəziləri ilə metodik iş təşkil etməli, lazımlı gəldikdə bəzilərini xüsusi bağçalara göndərməlidir.

Uşaq bağçalarında tərbiyəçilərin nitqinin də bu baxımdan təhlili və onlarla məşğələlərin keçirilməsi metodistin vəzifəsidir. Metodist tərbiyəçilərdə öz nitqinə nəzarət etmək və nöqsanları aradan qaldırmak bacarığı tərbiyə etməlidir. Ümumiyyətlə, bağçada nitqin səs mədəniyyəti baxımından normal şərait yaratmaq vacibdir.

III FƏSİL

LÜĞƏT ÜZRƏ İŞİN METODİKASI

Lügət işinin mahiyyəti və elmi əsasları

Uşaqların nitqinin inkişafı üzrə iş sistemində lügət işi mərkəzi yer tutur. Zəngin söz ehtiyatına malik olan, onlaran mənasını bilən, sözdən yerli-yrində, dəqiq mənada istifadə etməyi bacaran uşağın nitqi aydın, cəzibədar və təsirli olur. Söz ehtiyatı çox olan uşağın biliyi də hərtərəfli və dərin olur.

Söz nitqin əsas leksik vahididir. Dilin elə bir sahəsi yoxdur ki, sözlə bağlı olmasın. Söz üzərində işi düzgün və səmərəli təşkil etmək üçün onun xarakteristikasını bilmək lazımdır. Sözün səslərdən ibarət olması onun bilmək lazımdır. Səslərdən ibarət olması onun adlan-fonetika ilə; varlığın hər hansı hadisəsini, əşyani adlandırması, başqa sözlə, müəyyən məna kəsb etməsi onu leksika ilə; müəyyən qrammatik formada olması onu qrammatika ilə əlaqələndirir. Fonetik qabiq, qrammatik forması müəyyən mənası olmayan söz yoxdur. «Günəş bir damla suda əks olunduğu kimi, şüur da özünü sözdə əks etdirir. Kiçik aləm böyüyüñə, canlı hüceyrə orqanizmə, atom kosmosa aid olduğu kimi, söz də şüura aid olur. O, məhz şüurun kiçik aləmidir. Düşünülmüş söz insan şüurunun mikrokosmudur».¹

Uşaq bağçalarında lügət işinin normal təşkilini təmin etmək üçün ilk növbədə onun linqvistik, psixoloji əsasını bilmək vacibdir. Leksika (yunanca *lexiko* – sözə aid olan) bu və ya digər dildəki sözlərin məcmucu onun lügət tərkibidir. Leksika cəmiyyətin, elm və texnikanın inkişafı

ilə əlaqədar fasılısız dəyişmədə olur. Söz leksikalogiyada öyrənilən obyekt olmaqla təcrid olunmuş şəkildə deyil, başqa sözlərlə əlaqədə öyrənilir.

Uşağı idrak obyekti olan söz bir tərəfdən leksik digər tərəfdən qrammatik mənaya, malikdir. Sözün leksik mənası onun maddi mənasını, dildən kənarda reallığı, əşya və hadisələri ifadə etmək qabiliyyətini bildirir. Söz nələri ifadə edə (kodlaşdırı) bilir? 1) insanı (ana, ata, fəhlə, adam, İlqar və s.); 2) əşyaları (alma, ağac, quş, çörək, qələm); 3) hadisələri (yağış, şimşək, zəlzələ); 4) hərəkəti (qaçmaq, tikmək, yazmaq, sevinmək, yaşamaq); 5) mücərrəd anlayışları (arzu, məhəbbət, şüur); 6) əşyaların əlamət və keyfiyyətini (yaşıl, göy, səliqəli, namuslu); 7) hərəkətin əlamətlərini (sürətli, tələsik, yuxarıya); 8) ədədləri (yeddi, qırx, beş, yetmiş). Deməli, hər bir söz ümumiləşdirir. Sözün bu xüsusiyyətini uşaqlar erkən yaşlarından mənimsəməyə başlayırlar. Sözün mənaca ümumiləşdirilməsi müxtəlif mərhələlərdən keçir:

- 1) Xüsusi adlar (Elnur, Şükufə) mənimsənilir.
- 2) Tək əşyaların adlandırılması. Bir yaşlı uşaq üçün ana yalnız öz anası; top yalnız özünün göy zolaqlı topudur.
- 3) Eyni cinsli əşyalara hərəkətə, keyfiyyətə, eyni adın verilməsi iki yaşlı uşağın adının əyləşməsi üçün hər hansı ölçüdə, hər hansı formada, hər hansı rəngdə əşyanın leksik mənasını *stul* kimi başa düşməsi;
- 4) Cins anlayışını ifadə edən sözlər: *quş* (Sərçə, qarğı, qaranquş quşdur.), *ağac* (Söyüd, şam, çinar ağacıdır.) sözlərinin üç yaşında mənimsənilməsi.
- 5) Hərəkət və əlamətin isim kimi ümumiləşdirilməsi: *gəzinti*, *görüş*, *yaşlılıq*, *qızartı* sözlərinin dörd yaşında mənimsənilməsi.
- 6) Mürəkkəb cins anlayışını ifadə edən *bitki-ağaclar*, *otlar*, *çiçeklər*; *quşlar-ev quşları*, *yirtıcı quşlar* kimi sözlərin mənasının beş-altı yaşında mənimsənilməsi.

¹ Л.С.Выготский. Мышление и речь. ОГИЗ – союзиз, М., 1934, стр. 318.

7) Sırf leksik ümmüniləşdirmə xarakterli *əlamət*, *keyfiyyət*, *münasibət*, *vəziyyət*, *hərəkət* və s. sözlərin mənimsənilməsi.

Bələ sözlər yeniyetmə dövründə mənimsənilir. Yuxarıda göstərilənlər lügət üzrə iş prosesində uşaqların yaş xüsusiyyətlərini və hazırlığını dəqiq nəzərə almağı tələb edir. Qrammatik məna isə hər cür konkretlikdən məhrum olan ümmüniləşmiş mənadır (nitq hissələri və s.). Ünsiyyət prosesində biz sözləri bir-biri ilə bağlamaq üçün leksik mənasını saxlamaqla onları müxtəlif şəkillərə salırıq (hallandırır, kəmiyyətə, zamana və şəxşə görə dəyişirik).

Leksik məna əsas məna olmasına baxmayaraq, ayrı işlənmir. Leksik mənası olan hər bir söz ayrılıqda götürüldükdə də qrammatik cəhətdən müəyyən şəklə düşür. Qrammatik məna da leksik mənadan ayrı işlənmir onu dəqiqləşdirir. Deməli, sözün ən mühüm xüsusiyyətlərdən biri onun leksik və qrammatik mənasının vahdətdə olmasıdır.

Sözün leksik mənasının əsasında anlayış durur. Anlayış varlığın ümmüniləşdirilmiş inikası olmaqla, sözün mənasını düzgün anlamağa gətirib çıxarır. Anlayışla söz qırılmaz vəhdətdə olsa da, onları eyniləşdirmək səhv olardı. Anlayış mücərrəd təfəkkürün yüksək forması olmaqla hadisələri ümmüniləşdirir, əşyanın ümumi əlamətlərini eks etdirir. Hər bir yeni anlayış əvvəller qazanılmış biliklərin şifahi şəkildə qaydaya salınmasına istinad edir. Məhz ona görə də sözün mənası daim inkişafda olur. Uşaq inkişaf etdikcə, onun təsəvvürləri artıqca sözün ifadə etdiyi maddi varlığın əşya və hadisələrinin dərinliyi, tamlığı və düzgünlüyü də artır.

Bəzən uşaqda müəyyən əşya haqqında aydın təsəvvür olur, lakin o, əşyani necə adlandıracığını bilmir, çünki onun haqqında dəqiq anlayışı yoxdur. *Tavan sözü* haqqında anlayışı yarımcıq alındıqda yuxarını göstərib deyir: «Rəngsazlar evi rəngləyib qurtarırlar yalnız orası qalıb».

Bəzən uşaq əşyanın əlamətini bilmədikdə başqa əşyani göstərməkən başa salır. Payızda ağac yarpağının narıncı olduğunu başa salmaq üçün apelsini, zanbağın rənginin bənövşəyi olduğunu bildirmək üçün dəftərdəki yazını göstərir. Bəzi hərəkətləri bilavasitə yerinə yetirməklə göstərir: «Dovşan tülküdən üzr istədi» sözlərini çatdırmaq üçün ayağa qalxıb, belini bükərək baş əyir və deyir: «Dovşan belə etdi».

Deməli, uşaqlar obrazlarla, hərəkətlərlə, səslərlə fikirləşirlər. Onlarda əyani - əməli təfəkkür mühüm yer tutur.

Söz ümmüniləşdirir. Hər bir sözdə külli miqdarda müşahidələr, təcrübələr, müqayisələr var. Uşaq *səffaf* sözünü suya əsasən öyrənir-şüşəyə, buza da aid edir. Ona görə də qruplaşdırma və təsnifetmə üzrə iş zamanı onlar üçün ağaç-söyüd, çiçək-qızılılgıl, vəhşi pələng, paltar-palto bərabərhəcmli hesab edirlər. Bəzən cinsləri də qarışdırırlar meyvə-tərəvəz; qaranquş, sərçə-ev quşu; pionino, televizor-mebel; qaratikan, itburnu-ağac; moruq-meyvə; nar, gilas-giləmeyvə.

Sözün ictimaiyyət tərəfindən möhkəmlənmiş məzmununun (anlayışın) uşaq tərəfindən mənimsənilməsi lügət işinin mərkəzi halqasını təşkil edir.

Dilin lügət tərkibi əsas və əlavə olmaqla iki hissədən ibarətdir. Lügət tərkibinin əsas, maddi hissəsi «Əsas lügət fondu» da adlanır. Bu fondun özəyini söz kökləri təşkil edir. Lügət tərkibinin əsas hissəsi dilimizdə yeni sözlərin yaranması üçün bazadır. Əsas lügət fonduna daxil olan sözlər ümumi, zəruri, həyatı məşhumlari ifadə edən, hamı tərəfindən dərindən anlaşılan, nisbətən sabit sözyaradıcı və davamlı sözlərdir.¹

¹ Bax. Ə.Dəmircizadə. Dilin lügət tərkibi və qrammatik quruluşu. API-nin nəşriyyatı, Bakı, 1965, səh. 10-11.

Əsas lügət fondu yeni sözlərin əmələ gəlməsi üçün mənbə hesab olunur. Vaxtdan-vaxta əsas lügət fondundan müəyyən miqdarda sözlər uşaqların fəal lügət ehtiyatına daxil olmalıdır.

Dilimizin lügət tərkibində müxtəlif elmi terminlər, dialektizmlər, jarqonlar, arxaik sözlər, neologizmlər (ilk mərhələdə, əsas hissəyə keçənədək) də lügət tərkibinin əlavə hissəsinə daxildir.

Fœal lügët uşagün başa düsdüyü və nitqində tez-tez işlətdiyi sözlərdir. Uşagün nitq mədəniyyəti, onun nitqinin zənginliyi məhz həmin sözlərin miqdərindən, onlardan necə istifadə etməsindən asılıdır. Fœal lügətdə, adətən, məişətdə işlənən ümumi sözlər, uşagün ailə üzvlərinin məşğulliyyyəti, yaşıdagı mikromühitin, nitq əhatəsinin xarakteri ilə bağlı sözlər daxil olur. Ona görə da tərbiyəçi uşaqların lügət ehtiyatını diqqətlə öyrənməli, onların lügətini deyilənlər baxımından zənginləşdirməlidir ki, atrafdakı adamlarla sərbəst ünsiyyət saxlaya bilsinlər.

Uşaqların danışığında müntəzəm istifadə etdikləri belə sözlərdən əlavə, mənasını bildikləri, lakin nitqdə işlətmədikləri sözlər də var. Belə sözlər qeyri-fəal lügəti təşkil edir. Onların sayı fəal lügətdəkindən çox olur. Uşaq danışarkən bəzən onları yada sala bilmir, lakin başqasından eşitdikdə mənasını başa düşür. Qeyri-fəal lügətə elə sözlər də daxildir ki, uşaq onları eşidir, hətta yadda saxlayır, lakin mənasını bilmir. Belə sözlərin mənası tədricən uşağa məlum olur və o, həmin sözləri nitqdə işlətməyə başlayır. Beləliklə, qeyri-fəal lügətin hesabına fəal lügət zənginləşir.

Lügət üzrə işi psixoloji biliklərdən təcrid olunmuş şəkildə aparmaq mümkün deyil. Obyektiv varlıq insanın dilində deyil, şüurunda anlayış və mühakimə şəklində eks olunur. Anlayış dildə söz və söz birləşməsi vasitəsilə ifadə olunursa, mühakimə cümlə vasitəsilə ifadə olunur. Nitqə təfəkkür qırılmaz vəhdətdədir. Beynimizdə yaranan hər

hansi fikir dilimiz vasitəsilə, dil materialı əsasında başqalarına çatdırılır. Fikirlərimizin fəal işinə istinad edən idrak fəaliyyəti prosesində nitqimiz də inkişaf edir. Deməli, lügətin zənginləşdirilməsi fikrin məzmununun zənginləşdirilməsi ilə sıx əlaqədardır. Fikrimizi bildirmək üçün sözdən istifadə edirik. Əgər fikrimiz anlaşılmazdırsa, təbii ki, söz də anlaşılmaz bir şeyə çevriləcəkdir. K.D.Uşinskinin dediyi kimi, insanlar yalnız özləri yaxşı başa düşmədiklərini ifadə etdikdə söz tapa bilmirlər. Ona görə də uşaqların lügət ehtiyatının zənginləşdirilməsi ilə onların təfəkkürlerinin zənginləşdirilməsi üzrə iş paralel getməlidir. Söz fikri öks etdirir. Fikir dolaşış olarsa, söz anlaşılmaz. K.D.Uşinski yazmışdır: «... fikirdən ayrılıqda dili inkişaf etdirmək mümkün deyil, ona üstünlük və rərəkən, fikirdən əvvəl inkişaf etdirmək isə, şübhəsiz, zərərlidir».¹ Uşağın lügət ehtiyatının məzmunu və xüsusiyyəti onun təfəkkür və nitqinin inkişafını müəyyən edir.

Uşaq bağçalarında sözün mənasının mənimsəilməsi üzrə işin mürəkkəb təbiəti həmin sözlə ifadə olunan əşya və ya hadisinən təsiri ilə birləşməlidir. Yalnız bu zaman söz fikrin yaranması və ifadə olunması rolunu oynaya bilir.

Uşaqlara sözün mənasını izah etmək üçün tərbiyəçi onun təbiətini başa düşməlidir. Sözün məna cəhəti onun daxili, səs cəhəti isə xarici cəhəti hesab olunur. Bu iki cəhət arasında heç bir əlaqənin olmadığını iddia edən, yaxud eyniyətin olduğunu bildirən assosiativ psixoloqlardan fərqli olaraq bir çox psixoloqlar sözün səs qabığı ilə leksik mənası arasında qırılmaz vəhdətin olduğunu qeyd edirlər. Onlar göstərirlər ki, sözün daxili və xarici cəhətini eyniləşdirmək təfəkkürlə nitqi eyniləşdirmək deməkdir. Halbuki, nitq heç də həmişə təfəkkürün aynası hesab edilə bilməz. Bizim hər hansı fikri

¹ К.Д.Ушинский. Собрание сочинений. Том V, Изд. АПН РСФСР, М., 1947, стр. 19.

müxtəlif sözlərlə ifadə edə bilmədiyimiz, yaxud uşaqların çox vaxt müxtəlif nitq formalarını və ifadələri işlətsələr də onların mənalarını bilməmələri bunu təsdiq edir.

Uşaqların lügət ehtiyatının zənginləşdirilməsi yolu aydın təsəvvürlerin inkişafından keçir. Əgər sözün səs kompleksi real təsəvvürdən məhrum olarsa, o fonetik elementlərə malik olsa belə, mənasız bir şeyə çevrilər. Uşağın söz ehtiyati onun təsəvvürlerinin ehtiyatına müvafiq olmalıdır. Kifayət qədər təsəvvür olub, onları ifadə etməyə söz olmadıqda uşağın nitqi kasib olacaq və öz fikrini şəkilləri, jestlərin, mimikaların köməyi ilə başa salmağa çalışacaqdır. Əksinə, uşaq maddi əsası olmayan, canlı təsəvvürə əsaslanmayan çoxlu söz bildikdə onun mahiyyətinə varmadan boş-boşuna danışacaq. Bu isə onun təfəkkürünün inkişafının qarşısını alacaqdır. Sözün əsasında duran anlayış əşya və hadisə haqqında əvvəller qazanılmış biliklərin şifahi nitqdə qaydaya salınmış tərkibinə istinad edir. Məhz buna görə də uşaq inkişaf etdikcə onun təsəvvürləri artdıqca həmin əşya və hadisənin, tamlığı və düzgünlüyü artır. «Uşaq sözü ona aid məna ilə birləkədə çox tez mənimşəyir. Həmin sözə ifadə olunan anlayış isə varlığın ümumiləşmiş obrazı olmaqla uşaq inkişaf etdikcə artır, genişlənir və dərinleşir».¹

Məktəbəqədər yaşılı uşaqlar nitq praktikasında sözün mənası ilə onunla ifadə olunan əşyanı eyniləşdirirlər. Halbuki sözün mənası heç də həmin sözə ifadə olunan əşyanın özü kimi meydana çıxmır. Anlayışın tamlığı və düzgünlüyü çoxlu miqdarda eynicinsli obrazlardan asılıdır. Anlayışların sistemləşdirilməsi nitqi zənginləşdirməyin mənbəyi olan müşahidələrdən asılıdır. Müşahidə varlığı dərindən və geniş ölçüdə başa düşməyə, onunla öz arasında münasibətləri düzgün müəyyənləşdirməyə im-

kan verir. Müşahidə zamanı əşyaya müəyyən ardıcılıqla sistmə baxmayı öyrətmək lazımdır. Belə ki, uşaq quşun dimdiyindən başlayıb başı, boynu, bədəni, qanadları, ayaqları və quyruğuna qədər diqqət yetirməli, bədənin hissələrini bir-biri ilə, bu quşun bədən üzvləri və ümumi görüşünü, hərəkətlərini başqasınınkı ilə tutuşdurmağı bacarmalıdır.

Uşaq bağçalarında lügət işinin səmərəli təşkili tərbiyəçinin bu işin pedaqoji əsaslarını nə dərəcədə bilməsindən asılıdır. Burada ikicə cəhət-lügət işinin həcmi və ona verilən tələblər üzrində dayanaq. Lügət işinə aşağıdakılardaxildir:

- 1) uşaqların dilimizin lügət ehtiyatına yiylənmələri;
- 2) eyni sözün semantikası (mənası) üzrində iş;
- 3) tanış sözün manasının dəqiqləşdirilməsi üzrində iş;
- 4) uşaqların (xüsusilə böyük qrupdan başlayaraq) sözün üslubi funksiyasını hiss etmə və nitq praktikasında ondan düzgün istifadə etmə vərdişinin inkişafı üzrə iş;
- 5) lügətin fəallaşdırılması üzrə iş;
- 6) lügəvi səhvələr üzrə iş.

Lügət işinin aparılmasına verilən didaktik tələblər:

- 1) Lügət işi dilimizin nitq inkişafının digər sahələri ilə əlaqəli aparılmalıdır. Hər bir məşğələdə lügət işi səs mədəniyyəti qrammatik anlayışların formallaşması, rabiṭəli nitqin inkişafı, ədəbi əsərlərin oxunması, savad təliminə hazırlıqla əlaqələndirilməlidir.

2) Lügət üzrə iş ona həsr olunmuş xüsusi məşğələlərlə məhdudlaşdırılmamalı, digər məşğələlərdə, oyun, əyaləncə, özünəxidmət, istirahət zamanı da təşkil olunmalıdır.

3) Lügət üzrə işin əhəmiyyəti həddən artıq qiymətləndirilməməli, onun xatırınə digər sahələr üzrə iş zərər çəkməməlidir.

4) Lügət üzrə iş apararkən imkan daxilində rəngərəng metod və priyomlardan istifadə edilməlidir.

¹ А.А.Люблинская. Детская психология. Изд-во «Просвещение», М., 1971, стр. 276.

5) Lügət üzrə işi düzgün təşkil etmək üçün ilk növbədə hər bir uşağın real lügət ehtiyatına bələd olmaq onun inkişaf dinamikasını müntəzəm izləmək, ona fərdi yanaşmaq lizimdir.

6) Lügət işi uşaqların idrak fəaliyyətinin inkişaf etdirilməsinə, onların ümumi inkişafına yönəldilməlidir.

7) Lügət işi uşaqların ətraf aləmi, təbiəti və cəmiyyətdə baş verən hadisələri dərk etmələrinə kömək göstərməlidir.

8) Lügət üzrə işin aparılmasına valideynlər də cəlb olunmalıdır.

Lügət üzrə işin vəzifələri

Lügət üzrə işin nitq inkişafının digər sahələri ilə vəhdətdə olan mühüm vəzifələri var. Sözün mənimsənilməsinin ilkin mərhələsi onun nitq axınından ayrılması və ilkin qavranması ikinci mərhələsi nitqdə ondan istifadə olunması üzərində müşahidə aparılması, üçüncü mərhələsi isə onun rabitəli nitqdə işlədilməsidir.

Lügət üzrə iş dörd istiqamətdə aparılır: 1) lügətin zənginləşdirilməsi; 2) lügətin dəqiqləşdirilməsi; 3) lügətin fəallaşdırılması; 4) lügətin təmizliyi.

Lügətin zənginləşdirilməsi dedikdə, mənası məlum olmayan yeni sözlərin mənimsənilməsi nəzərdə tutulur. Uşaqlar hər gün öz lügətinə bir neçə yeni söz daxil etməlidirlər. Yalnız belə lügət toplama əsasında onlar ətrafdakilarla ünsiyyətə girə bilərlər. Dilimizin leksikasının əsas hissəsini isim, sıfət və fel təşkil edir. Məktəbəqədər yaşı uşaqların nitqində isim təxminən 50-55, fel 20-25, sıfət 7-8 faiz olur. Bu sözlər cümlədə mübtəda, xəbər və təyin kimi tez-tez işləndiyindən uşaqların lügət ehtiyatının zənginləşdirilməsi üzrə işi məhz həmin istiqamətdə aparmaq faydalıdır. Lügətin digər nitq hissə-

ləri, xüsusilə mücərrəd leksikaya malik sayın hesabına zənginləşdirilməsi çətinlik törədir.

Uşaqların lügət ehtiyatının zənginləşdirilməsində sıfət üzrə iş xüsusi əhəmiyyətə malikdir. Əşyanın keyfiyyətini və xüsusunu bildirən sözlər uşaqların ətraf aləm haqqında anlayış və təsəvvürlərini düzgün formalasdırır, onların nitqinin inca, obrazlı, təravətli olmasını təmin edir. Ayrı-ayrı əşya və hadisələr haqqında konkret təsəvvürlər ümumiləşdirmə aparmağa imkan verir.

Lügətin dəqiqləşdirilməsi dedikdə, ilk növbədə sözün ümumiləşdirilməsi və yadda saxlanması başa düşülür. Uşaqların lügətinə daxil olmuş sözlərin möhkəmləndirilməsi və dəqiqləşdirilməsi üzrə iş hər şeydən əvvəl, cins (topluluq) bildirən sözlər (giləmeyvə, yirticilər, nəqliyyat, taxıl bitkiləri və s.), mücərrəd sözlər (qoçaqlıq, qabaqcılılıq, xeyirxahlıq və s.), səslənməsinə və yazılışına görə çətin sözlər (ekskavator) ekskursiya, esklator, təsərrüfat və s.) sözlərin üzərində getməlidir.

Lügətin yeni sözlər hesabına zənginləşdirilməsi ilə yanaşı uşaqların qeyri-fəal lügətinədəki mənası az tanış olan sözlərin hesabına genişləndirilməsi və dəqiqləşdirilməsi də mühüm əhəmiyyətə malikdir. Ətraf aləm haqqında təsəvvürlər zənginləşdirikdə bilikləri artırıqca uşaqlar sözü daha dəqiq, daha mühüm əlamətinə görə mənimsəyir, onun mənasını genişləndirir və dəqiqləşdirirlər. Bu zaman sinonimlər, omonimlər və çoxmənalılıq üzrə işlər mühüm rol oyanyır.

Lügətin fəallığı dərinləşdirilməsi lügət işinin ən mühüm vəzifəsidir. Uşaq mənasını dəqiq başa düşdüyü sözlərdən getdikdə daha çox istifadə edə bilirsə, deməli, onun lügəti fəallaşır. Həm də bu prosesdə uşaq nitqdə manaca uyğun sözü daha dəqiq işlətməyi bacarmalıdır. Dəqiqlik və aydınlıq sözün seçilməsinin mühüm şərtləridir. Bu baxımdan, sinonimlər və omonimlər üzrə iş faydalıdır.

Lügətin fəallaşdırılmasında əlverişli nitq situasiyasının yaradılması mühüm rol oynayır. Elə sual vermək lazımdır ki, uşaqlar nəzərdə tutulmuş sözləri işlətmək məcburiyyətində qalsınlar: «Mən qatara yaxınlaşıb... mindim». «Gəmi... yan aldı». «Kombayn... girib biçinə başladı». «Qaz... oxşayır». K.D.Uşinski yazımışdır: «Uşaq yaddaşından söz və dil formalarının «çağırlılması» çox faydalıdır: uşaqlarda doğma dilin söz və formalar ehtiyatı, adətən, az olmur, lakin onlar bu ehtiyatdan istifadə etməyi bacarmırlar. Tələb olunan sözü və formanı yaddaşda tez düzgün tapmaq vərdişi nitq qabiliyyətinin inkişafında ən mühüm şərtlərdən biridir».¹ Deməli, uşaqların sözün mənə dairəsini necə başa düşmələri onların sözləri fəal nitqdə necə işlətmələrindən çox asılıdır.

Nitqin təmizliyi uğrunda mübarizə onu ədəbi dilə mənsub olmayan söz və ifadələrdən azad etmək vəzifəsini qarşıya qoyur. M.Qorki demişdir: «Dili təmizləmək ona görə çox zəruridir ki, biz sözlərdə köhnə və yenini, onların barişmaz ziddiyyətlərini eks etdirməklə dil materialı işləyir, onunla yeni, real varlığa daxil olurug».²

Məktəbəqədər yaşlı uşaqların nitqindəki dialektizmlər, arxaik sözlər, həmçinin az da olsa, nitqi zibilleyən vulqar sözlər daxil olur: «cibiştan», «gombul», «sisqə», «zırçı», «hirtildama», «cirdi» (qaçı), «moda» (çox yeyən), «xşaşal» (yekəqarin).

Bundan əlavə, uşaqlar körpəlikdən alışdıqları «şey», «zad» kimi sözləri yerli-yersiz işlədirler. Məktəbəqədər yaşlı uşaqların nitqi üçün xarakterik olan «day-day» (dayı), «çiçi» (təzə), «oç elə» (əyləş), «am melə» (ye), «qazaqa» (meyvə), «dada» (yemək), «qazaq» (qardaş), «düd-

¹ К.Д.Ушинский. Собрание сочинений. М. Л., т. V, 1947, стр. 353,

² М.Горкий. Речь на первом всероссийском съезде крестьянских писателей. Несобранные литературно-критические статьи. М., 1930, стр. 159.

düd» (maşın), «quc elə» (qucaqla), «bay-bay» (yatmaq), «ax elə» (vur), «xix elə» (kəs) və s. sözlərə vaxtında düzəliş verilmədikdə bir qismi sonralar onların nitqində möhkəm yer tutur.

Nitqin təmizliyi üzrə iş uşaqların nitqinə erkən daxil olmuş yad sözlərin dilimizə məxsus sözlərlə əvəz olunmasını da əhatə edir. Dilimizə rus dilindən və rus dili vasitəsilə digər dillərdən keçmiş onlara söz məktəbəqədər yaşlı uşaqların lügətinə daxil olur. Ona görə də tərbiyəçi uşaqların nitqindəki «xaladelnik», «oço-ret», «isbişkə», «kravat», «meşox», «astanoska», «abed», «ruçka», «tarelka», «kuxna», «klyonka», «tusli», «iqruska» və s. sözlərin «soyuducu», «növbə», «kibrıt», «çar-payı», «kisə», «dayanacaq», «nahar», «qələm», «boş-qab», «mətbəx», «müşənbə», «çökəm», «oyuncaq» və s. kimi işlətməyi öyrətməlidir.

Lügət üzrə işin yuxarıda göstərilən sahələri bir-biri ilə sıx vəhdətdə olduğundan hər bir məşğələdə, nitq inkişafı üzrə işin hər bir anında tərbiyəçi onları əhatə etməyi unutmamalıdır. Tərbiyəçi həm də lügət işinin dilin digər sahələri ilə (orfoeziya, üslubiyyat, qrammatika və s.) əlaqəsini nəzərdə qaćırmamalıdır.

Uşaq bağçalarında öyrədilən tematik söz qrupları

Adətən, uşağa söz deyilib, mənasi xəbər alındıqda o, səslənməyə əsasən mənəni tez tapır, ya da müəyyən mənə uydurur. Bir çox hallarda isə uşaq sözün mənəsini yaşıllardan eşitdiyinə əsasən deyir, onun arxasında duran əşya və ya hadisəni tanımır. Ona görə də lügətin zənginləşdirilməsində lügət üzərində işin semasioloji aspekti o qədər də əlverişli deyil. Tərbiyəçi uşağa əşyanı (onun şəklini, modelini, maketini, mulyajını) göstərib, adını xəbər alması faydalıdır.

Uşaq bağçalarında hər yaş dövründə lügət işi müəyyən tematik qruplar üzrə aparılır.

Lügət işinin sistemsiq, qarışiq, pərakəndə şəkildə deyil, tematik qruplar üzrə aparılması uşaqların lügət ehtiyatının zənginləşdirilməsini asanlaşdırır və sürətləndirir. Mahiyətəcə eyni qrupa daxil olan sözlər arasındakı assosiasiya tez yadasalmanı təmin edir. Müəyyən tematik qrupa daxil olan əşyanın bir-ikisini deyən uşaq dərhal digərlərini də xatırlayır, əşyalar arasında növ oxşarlığı onları müqayisə etməyə və «eyni papaq altına yığmağa» imkan verir.

Hər bir qrupda sözlərin sayı və məzmunu ildən-ilə tədricən inkişaf edir. Məktəbə hazırlıq qrupunda tematik qrupun mənzərəsi belə bir şəkil alır: 1) ailə, ailə üzvlərinin və qohumların adları; 2) ailə üzvləri və qohumlarının işlədikləri yer, ictimai əlaqələri; 3) bədən üzvləri və onların hissələri; 4) oyunlar və oyunaqlar; 5) ev və onun hissələri; 6) həyat; 7) ev əşyaları və məişət avadanlığı; 8) nəqliyyat vasitələri; 9) ev heyvanları; 10) vəhşi heyvanlar; 11) ev quşları; 12) vəhşi quşlar; 13) ağaclar; 14) tərvəz; 15) çiçəklər və otlar; 16) ilin fəsilləri; 17) cansız təbiət; 18) insanların əməyi; 19) xatirə, günlər və bayramlar; 20) şəhər hayatı; 21) kənd hayatı.

Tematik lügətin hər biri ilə əlaqədar işin məzmunu uşaqlardan müvafiq nitq hissələrini işlətməyi tələb edir. Onlar həm əşyaların adını, əlamətini, sayını, həm də vaxt, sahə bildirən sözləri işlədirlər.

Uşaqların lügətə yiylənmələri onların əşya adlarını mənimsemələri ilə başlanır. Həm də ilk növbədə onlar gördükleri bilavasitə təmasda olduqları əşyaların adlarını deyirlər. 3-4, hətta 6-7 yaşlı uşaqlan bir neçə söz demək tələb olunduqda o, özünə yaxın olan əşya adlarını deyir: *ana, ata, ev, çörək, ağaç, toyuq, alma* və s. Belə bir hal ondan irəli gəlir ki, sözün xüsusi vəzifəsi adlandırmaqdır. Həm də söz həmin adı daşıyan və uşaqın ilk dəfə gördüyü

əşyanın (top) deyil, eyni növdə olan bütün əşyaların (toplara) adıdır. Sözün belə nominativ funksiyası artıq mücərrələşdirmediir.

Kiçikyaşlı uşaqların təfəkkürünün konkretliyi ilə əlaqədar psixoloji tədqiqatlar onların sözə qəribə münasibət bəslədiklərini aşkarə çıxarmışdır. A.R.Luriya yazmışdır: «Uşaqın inkişafında ilk böyük dövr onunla xarakterizə olunur ki, o qrammatik nitqdən fəal istifadə etməklə və sözlərə müvafiq əşya və hərəkətləri ifadə etməklə hər sözü və dil münasibətlərini öz şüurunun malina çevirə bilir».¹ Başqa sözlə, uşaq üçün hər bir söz onunla ifadə olunan əşyaya uyğun gəlir. O, elə bilir ki, nə qədər əşya varsa, o qədər də söz olmalıdır.

Fizioloq İ.M.Seçenov göstərmışdır ki, ilk yaşlarında uşaqın sözün mənasını mənimseməsi prosesi hissi obrazlardan fikri ümumiləşdirməyə doğru gedir. Ona görə də uşaqın müşahidələrində, düşünülmüş şəkildə istiqamət vermək lazımdır. Uşaq əlini toxundurmaqla əşyanın bərk və yumşaq, hamar və ya kələ-kötür olduğunu müəyyənləşdirməli, rəngini görməli, dadını, iyini yoxlamalıdır. Bu prosesdə uşaq ümumiləşdirmə aparmağı öyrənir. Yenicə dil açmış uşağı sadə ümumiləşdirmələrə aparmaq üçün eyni əşyanın müxtəlif növlərini göstərmək lazımdır. Adətən, bu yaşda uşaqlar sözü yalnız ilk dəfə adını öyrəndikləri əşyaya aid edirlər. Onlar üçün məsələn, inək yalnız özlərinin inəyiidir. Tərbiyəçi ağ, qara, Sarı, boz, çıl-çıl, böyük, kiçik toyuq göstərib, hər dəfə «Bu toyuqdur» deyir. Uşaq müxtəlif görmə təsiri, lakin bir əməliyyat əsasında həmin quşları *toyuq* adlandırır. Belə sadə ümumiləşdirmələr tədricən uşaqları daha mürəkkəb ümumiləşdirmələr aparmağa hazırlayırlar. Onlar eyni qruppa daxil olan əşyaları bir sözlə adlandırmağı öyrə-

¹ А.Р.Лурия. О патологии грамматических операций. Известия АПН РСФСР, вып. 3, 1946, стр. 61.

nirlər. Bu vərdişi aşlamaq üçün təbiyəçi oyun və gəzinti prosesində müşahidələrin təşkilinə ciddi fikir verməlidir.

Təbiyəçi uşaqların dairə şəklində əyləşdirib, hər birinə bir oyuncaq verir və onlara müraciət edir:

- Kərim, sənin əlindəki ayıdır, onu mənə ver.
- Kərim ayını təbiyəçiye verir.
- Kərim sən nəyi mənə verdin?
- Ayını.
- Ayı nədir?
- Ayı oyuncaqdır.
- Səkinə, əlindəkini mənə ver.
- Səkinə topu təbiyəçiye verir.
- Qəhrəman, sən də əlindəkini mənə göstər.
- Qəhrəman şarı qaldırıb göstərir.
- Qəhrəman, sənin əlindəkinin adı nədir?
- Mənim əlimdəki şardır.

Təbiyəçi ümumiləşdirir:

- Uşaqlar, sizə verdiyim maşın, təyyarə, top, ayı, dovşan, kubik, şar və s. oyuncaqdır. Oynamaq üçün olan şeylərin hamısı oyuncaq adlanır.

Bu cür didaktik oyunların köməyi ilə uşaqlar *paltar*, *mebel*, *qab-qacaq*, *ağac*, *çiçək* və s. kimi ümumiləşdirici sözlərin mənasını başa düşür və nitqdə düzgün işlədə bilirlər.

Uşaqlar yenicə dil açdıqları dövrə sifət və felləri dəqiq leksik mənada işlədə bilmirlər.

Ana və ya təbiyəçi 1 yaş 2 aylıq uşaqa fincanın və ya dəsmalın rəngini göstərib, *qırmızı* sözünü deyir. Bir neçə dəfə təkrar nəticəsində sözü ona öyrədir. Uşaqq bir neçə gündən sonra hər hansı rəngdə fincana (və ya dəsmala) *qırmızı* deyir. Əlaməti bildirən söz əşyanın adı kimi işlənir.

Ana uşağı çızmışdırında böyük qızına deyir: «*Su soyuqdur*, onu istilə». Körpə ağlayıb, suyu göstərir və hərəkətləri ilə onu tökməyi tələb edir. Ana təkrarən deyir: «*Su soyuqdur*». Bir azdan suyu istiləyirlər. Uşaqq sevinə-

sevinə çimir, amma «*Su soyuqdur*» sözlərini təkrar-təkrar deyir. Yaxud ana 1 yaş 3 aylıq uşaqa yağ çörək verib deyir: «*Al ye!*». Uşaq çörəyi yeyir, bir qədər sonra «*Ye!*» deyə anasına müraciət edir. Ana uşağına alma verib «*Ye!*» deyə müraciət edir. Uşaqda belə təsəvvür yaranır ki, «*Ye!*» ümumiyyətlə ərzağın adıdır. O, hər hansı yeməli şeyi göstərib «*Ye!*» deyir. Beləliklə, «*Ye!*» sözü onun üçün hərəkəti deyil, ərzağı stimullaşdırıb siqnal rolu oynayır.

Bəzən isə hərəkət bildirən söz başqa hərəkətlərin siqnalı kimi çıxış edir: məslən, *də* (gel) sözü hər bir adamın gəlməsini (gəlir) xəbər vermək, həm də bir adamı çağırmaq (gel) məqsədilə işlənir. Məktəbəqədər yaşı uşaqlar tədricən sadə ümumiləşdirmələrə yiyələnlərlər. Daha mücərrəd mənəni isə yalnız beynin kifayət qədər inkişaf etdiyi dövrən başa düşməyə başlayırlar.

Psiyoloji tədqiqatlar göstərir ki, uşaq altı yaşına çatdıqda mücərrəd mənali, ümumiləşdirici sözlərin mənalarını başa düşmək üçün artıq bilavasitə hiss qarvayısa ehtiyac hiss etmir. İ.M.Seçenov yazır: «Təfəkkür sahəsində psixi evolyusiyanın bu fazası... çox böyük döñüşlə başlayır... uşaq konkret, hissi fikirləşir və birdən onda fikrin, obyektiv varlığın surəti deyil, əvvəlcə şeylərin həqiqi sferasını çox yaxın, lakin öz mənbəyindən yavaş-yaşvaş uzaqlaşan hər hansı əks-sədəsi olur...».¹

Məktəbəqədər yaşı uşaqların lügətinin xüsusiyyətləri

Məktəbəqədər dövrə uşaqların lügət ehtiyatını planlı şəkildə zənginləşdirmək üçün ilk növbədə onların lügət ehtiyatını diqqətlə öyrətmək lazımdır. L.S.Vi-

¹ И.М.Сеченов. Избранные произведения. М. – Л., т. I, 1953.

qotskinin təbirincə desək, «Uşaqtan nə tələb etmək lazımlı olduğunu bilmək üçün onun nəyi bacardığını bilmək lazımdır». Bunsuz onu inkişaf etdirmək olmaz. Böyük və məktəbə hazırlıq qrupunda belə öyrənmə xüsusi əhəmiyyət kəsb edir. O vaxtadək uşağın həyatının nailiyyətlər və «keyfiyyətlərlə» dolu dövrü keçir. Biz isə həmin dövrdə nitq inkişafının xüsusiyyətlərini bilmədiyimizdən yalnız təxmini mühakimə yürütütməklə kifayətlənirik. L.Tolstoy bu dövrü yüksək qiymətləndirərək demişdir: «Beş yaşında mənə yalnız bir addım, yeni doğulmuş uşaqtan beşyəşliyə qədər isə çox böyük məsafə var». Təessüf ki, bu dövrün xüsusiyyətləri lazımlıca öyrənilməmişdir. Bu isə sonralar məktəbə qəbul olunan uşağın nəyə qadir olduğunu müəyyənləşdirməyə imkan vermir. I sinifdə təlimə bunsuz başlandıqda isə müəllim bir çox çətinliklərə qarşılaşır. Müşahidələr göstərir ki, altiyaşlılar məktəbə gələnədək dilimizin qrammatik quruluşuna yiyələnir və ətrafdakılarla ünsiyyət bağlamaq tələbinə müvafiq müəyyən söz ehtiyatına malik olur, öz fikrini ifadə etməyi bacarır, başqalarının nitqini başa düşürler. K.D.Uşinski yazımsıdır: «Uşaq ana dilini mənimseyərkən yalnız sözləri, onların birləşmələrini deyil, həm də hədsiz-hesabsız anlayışları, əşyalara dair görüşləri, bir çox fikirləri, hissəleri, bədii obrazları dilin məntiqi və fəlsəfəsinə də mənimseyir. O dərəcədə tez mənimseyir ki, sonralar iyirmi illik səy və metodik təlim nəticəsində onun yarısını belə mənimseyə bilmir».¹ Bütün uşaqların məktəbə belə hazırlıqla gəlmələrini zənn etmək səhv olardı. Uşaqların lügət ehtiyatını öyrəndikdə məlum olur ki, onlardan hər birinin öz nitqi, öz təsəvvürü, öz aləmi var.

¹ K.D.Uşinski. Seçilmiş pedagoji əsərləri. B., Azernəşr, 1953, səh. 115.

M.N.Mustafayevanın «Böyük məktəbəqədər yaşlı azərbaycanlı uşağın lügəti» mövzusunda namizədlilik dissertasiyası (1949) nəzərə alınmazsa, pedaqoq, psixoloq və metodistlər, demək olar ki, bu sahədə xüsusi tədqiqat aparmışdır.

Uşağın lügəti iki istiqamətdə öyrənilməlidir: kəmiyyət və keyfiyyətcə. Tədqiqat göstərir ki, məktəbəqədər yaşlı uşaqların nitqində kəmiyyət etibarilə birinci yer isim tutur. Yaş nə qədər az olduqca isim o qədər çoxluq təşkil edir. Bu, uşaqların əyani-obrazlı təsəkkürü ilə bağlıdır. Yenicə dil açan körpələr ilk növbədə özlərini əhatə edən, bilavasitə təmasda olduqları əşyaların adlarını öyrənirlər. Azacıq sonra digər nitq hissələri sürətlə artmağa başlayır. Həyatının birinci ilinin axırlarından abşlayaraq 2 yaş yarımadək isim 4 dəfə, sıfət 6 dəfə, fel 8 dəfə artır. 5 yaşın axırında uşaqların nitqində 2000-dək söz olur. Bu dövrdə onların lügətində artıq səs nitq hissələri ilə yanaşı, digər nitq hissələri də olur. 6 yaşlı uşaqların lügət ehtiyatında 2550-3500 söz olur.¹ M.F.Fomicheva isə bu həcmində lügətin məktəbə hazırlıq qrupu üçün xarakterik olduğunu göstərir.²

Tədqiqat göstərir ki, məktəbəqədər yaşlı uşaqların lügət tərkibinin kəmiyyətcə mənzərəsi təxminən belədir.

Məktəbə gedənədək uşaqların nitqindəki sözlərin təxminən 2000-i (57,1 %) onların fəal lügətinə daxil olur. Bu onu göstərir ki, uşaqlar ətraf aləmi dərk etməklə danışığa başladıqları vaxtdan bir çox sözlərin mənasını az-çox başa düşsələr də, nitqlərində istifadə etmirlər. Onlar öz fikirlərini məhdud miqdarda sözlərlə ifadə edirlər ki, bu da onların fəal lügəti hesab olunur. Kiçik

¹ M.N.Mustafayeva. «Böyük məktəbəqədər yaşlı azərbaycanlı uşaqların lügəti (namizədlilik dissertasiya). B., 1949, səh. 197.

² М.Ф.Фомичева. Воспитание у детей правильного произношения. Изд-во «Просвещение», М., стр. 139.

qrupda, bir çox hallarda sonralar da onların fəal lügət ehtiyatı məişət lügətinindən ibarət olur. Qeyri-fəal lügət ehtiyatında isə çoxlu peşələrlə bağlı sözlər, terminlər, dialektizmlər, neologizmlər, arxaizmlər olur. Bu sözlərdən istədikləri vaxt istifadə etməyə çalışırlar. Tərbiyəçi vaxtaşırı elə nitq situasiyası yaratmalıdır ki, uşaqlar həmin sözlərdən istifadə etmək məcburiyyətində qalsınlar.

Uşaqların lügət ehtiyatının xüsusiyyətlərini dəqiq öyrənmək, onların hamısı üçün ortaq sözləri seçmək çox çətindir, çünki uşaqlar müxtəlis məişət və nitq mühitində yaşayırlar. Belə şəraitdə şagirdlərin nitqindəki fərqlər oxşarlıqdan daha çox olur. Bunlardan başqa onların nitqinin çevik və dəyişkən olması buna imkan vermir. Deməli, tərbiyəçi uşaqların lügət ehtiyatının xüsusiyyətlərini təxmini öyrənə bilir.

Uşağın lügət ehtiyatını öyrənərkən onun həcmini və tərkibini müəyyənləşdirməklə yanaşı, hər bir sözün uşaqlar tərəfindən işlənməsi xüsusiyyətləri də öyrənilməlidir.

Uşaqlırin lügət ehtiyatlarının xüsusiyyətlərinin öyrənilməsi dedikdə, ilk növbədə onların fəal lügətinde olan sözləri öyrənmək nəzərdə tutulur. Tərbiyəçi uşağın lügətindəki əşya adı, keyfiyyət, əlamət, hərəkət bildirən sözləri, onların dəqiq mənada işlədilməsi qaydasını, cins və növ anlayışları ifadə etmək bacarıqlarını onlara çatdırmalıdır.

Uşağın sözlərin mənası ilə maraqlanması, hər bir əşya və hadisənin adını öyrənib, yadda saxlaması çox maraqlı və ciddi məsələdir. Bu baxımdan uşağın dil açdığı dövrən onun nitqi üzərində daim müşahidə aparmaq, sözlərin mənalarını necə öyrənməsi və fəal lügətə necə daxil etməsi prosesini izləmək vacibdir.

Uşaq nitqə körpəlik dövründən yiyələnməyə başlayır. Bu proses beyin qabağının üzvi inkişafı ilə bağlı olur. Yenice doğulmuş uşağın beyinin çəkisi 250 qram olur. Bu dövrən onun inkişafı intensiv artır və iki yaşında 750 qrama çatır.

Deyilənlərdən belə nəticəyə gəlmək olmaz ki, beyinin üzvi-anatomik inkişafı uşağın psixi inkişafı, nitqinin inkişafı üçün tam şərait yaradır. Uşağın nitqinin inkişafı onu əhatə edilənlərin nitqinin təsirindən də asılıdır. Əgər xarici mühitin təsiri, xarici qıcıqlandırıcılar yoxdursa, beyin, yarımsarların qabığının fəaliyyəti ləngiyir, yaxud yanlış yolla gedir. Ona görə də uşağın nitqinin inkişafına vaxtında başlanmalıdır. Bu baxımdan tərbiyə vəzifələrinə aşağıdakılardır: uşağın baxmaq, dinihmək bacarığını, emosional qabiliyyətini inkişaf etdirmək, təbəssümənə, gülməsinə, səs çıxarmasına, əl-qol hərəkətinə imkan yaratmaq.

Uşaq hələ danışmağı bacarmadan eşidiklərini başa düşməyə başlayır. Bununla da o, ilk aylardan ünsiyyət prosesinə, birinci ilin axırından şifahi ünsiyyətə qoşulur. Uşaq nitq siqnallarını düzgün qavramasa, başa düşməsə, ondan istifadə edə bilməz. Adətən, uşaq yaşlıları özbaşına dinləyir. Onların dediklərini təkrarlamağa çalışır. Mənasını başa düşmədən sözü işlətməyə çalışmaq nitq inkişafı, xüsusi tələffüz vərdişlərinin inkişafı üçün çox faydalıdır, lakin mənanın başa düşülməsi son dərəcə vacibdir.

Nitqi anlamaq təfəkkür prosesi olmaqla ondan varlığın əşya və hadisələri öz əksini tapır. Anlama prosesində varlığın hadisələrinin yeni cəhətləri açılır, uşağın bilikləri dərinləşir, o, biliksizlikdən bilikliyə, sadə biliklərdən daha mürəkkəb və təkmilləşmiş biliklərə doğru gedir.

Anlamadan əsasında assosiasiyanın yaranması və onlardan istifadə olunması durur. İ.P.Pavlov yazmışdır: «Vaxt ki, «assosiasiya» adlanan əlaqələr yaranır, bu, şübhəsiz, işi bilmək, xarici aləmin müəyyən münasibətlərini bilmək deməkdir. Siz gələn dəfə ondan istifadə

edəndə isə o, «anlama» adlanır. Başqa sözlə, əlaqələrlə əldə edilmiş biliklərdən istifadə etmək anlamadır.¹

Anlama müəyyən təsəvvür və qavrayışla keçmiş qavrayışın izləri arasında yeni əlaqələrin yaranması prosesidir. Bu əlaqələr, assosiasiyanın sistemi nə qədər zəngin olarsa, anlama imkanları da o qədər geniş olur. Anlama prosesi qavrayışın nitqlə, sözlə əlaqələndirilməsi prosesi kimi baş verir.

Körpəlikdən uşağın nitqinə diqqət yetirilmədikdə o, üç-dörd yaşında da nitqə yiylənən, ünsiyyət saxlaya bilmir. Nitqə belə gec yiylənmiş uşaqlar lügətin məhdudluğunu, tələffüzünün və nitqinin qrammatik quruluşunun defektli olması ilə seçilirlər. Belə hallar isə onların qavrayışının, yaddasının, diqqətinin, təxəyyülünün, bütövlükdə fikri fəaliyyətinin inkişafının ləngiməsi ilə nəticələnir.

Uşaq həyatının il yarımı onun nitqinin inkişafına hazırlıq dövrü hesab olunur. Bu dövrü üç mərhələyə ayırmak olar: 1) uşağın yaşıllarla emosional ünsiyyəti dövrü; 2) uşağın yaşılların nitqini anlaması dövrü; 3) uşaqda müstəqil nitqin formallaşması dövrü.

Yaşılların uşaqla bilavasitə emosional ünsiyyətə qoşulması (uşağı mehriban təbəssümə baxması, onu gülərzə dindirməsi, onunla şən əhval-ruhiyyə ilə danışması, başını sığallaması (oxşatması) ona xoş təessürat bağışlayır və emosional tonusu artırır, onu gümrahlaşdırır. Tədricən uşaq razılıq hissi ilə baxmaq, satıkləşmək gülümsəmək, fəal hərəkətlərlə cavab vermək vərdisinə yiylənir. O, emosional vəziyyətini bəzən qışqırmaqla bildirir.

Uşaq iki aylığına çatanda ac olduğunu, ağrını bildirən adı səslərdən fərqli olaraq qıçıldıvar, a... a... a... a...; u... u... u... u...; ğ... qğ... qğe... və s. Uşaq tox

olanda, heç bir şeydən narah olmayanda, yəni əhvalı yaxşı olanda da belə səslər çıxarırlar. Belə səslərin heç bir maddi əsası olmadığından onları nitq deyil, nitqə hazırlıq mərhələsi hesab etmək lazımdır.

İki aylıq uşağı gümrahlaşdırmaq üçün yaşı onun baxışlarını özünü cəlb etməyə, onun görmə və eşitmə orqanlarına eyni vaxtda təsir göstərməyə çalışmalıdır. Yaşılların emosional təsiri ilə uşaqın ağlamasının qarşısı alınır, o diqqətini əsasən, bir adama yönəldir, gülür, əl-qol açır. İki aylığında uşaq ünsiyyət saxlamaq üçün adam axtarır. Onun yaşıllının çağırışına, gülüşünə bağlanması prosesində baş verən qıçıldama nitqinin inkişafı üçün şərait yaradır. Belə qıçıldama həyatının üçüncü ayında insan nitqinə xas olan müəyyən səslərin kompleksi ilə əvəz olunur. Uşaq artıq ciddi şəkildə ünsiyyət saxlamağa təşəbbüs göstərir.

O, acgözlükla ananın üzüne baxır, nitqini dinləyir, mimikalarını anlamağa çalışır. Belə hallarda uşaqda ətraf aləmə maraqlı oyatmaq vacibdir. Bu məqsədlə parlaq rəngli sadə əşyaları göstərmək, xüsusişlə müxtəlif rəngli rezin oyuncاقalar, saxşax və s. vermək məsləhət görülür.

Uşaq dörd aylığında yaşılları səsindən tanır, qarışiq səslər çıxarmaq, bışını tərpədərək müxtəlif hərəkətlər etmək, ucadan gülmək, a, e, ə, i, u kimi səsləri təkrarlamaq (qıçıldama) və s. ilə cavab verir. Bir qədər aralı qoyulmuş, asılmış oyuncaga tərəf üzü üstə, kürəyi üstə, böyüyü üstə, hərəkət edə-edə, əl-qol ata sürünlər və müxtəlif səslər çıxarırlar. Beləliklə də, uşaqın ümumi hərəki inkişafı onun tələffüz aparatının, nəticə etibarilə nitqinin inkişafına kömək edir. O, bəzən barmaqlarını ağızına salaraq cürbə-cür səslər çıxarırlar; qa-qa-qa-qa; da-da-da-da; la-la-la-la; ba-ba-ba-ba və s. kimi kompleks sələr-heclar işlədir. Tədricən qıçıltılar danışığa keçir. Belə ilkin danışq dili dolaşa-dolaşa, pəltəkliyə bənzər şəkildə

¹ Павловские среды. Т. II, 1947, стр. 579-580.

baş verir. Bu dövrde nitq səslərinin tələfizü üzrə məşq etmək çox vacibdir.

Bəşaltı aylığında uşağın əsəb-psixi inkişafında böyük irəliləyiş özünü göstərir. O, daha çox hərəkətdə olur. Körpələr ev şəraitində uşaq yanındakı yoldaşına əl uzadır, əli ilə onu istəyir, paltarından tutmağa, əlindəki oyuncağı almağa çalışır. Onlar bir-birinə baxıb gülürlər. Beləliklə, ünsiyət üçün zəmin yaranır.

Altı aylığında uşaq səs çıxarmaq, qışqırmaq, ağla-maqla və əl-qol hərəkəti ilə böyüyü yanına çağırır, arzusunu yerinə yetirməyə məcbur edir. Yaşının özünə müraciətini eşitdikdə isə diqqətini ona yönəldib dayanır, gözləyir, yaşı ona yanaşır, dindirdikdə əllərini uzadıb gülmüşür, müəyyən səslər çıxarmaqla ünsiyət saxlayır.

Bu dövrde uşağın yaddaşı inkişaf edir. O, səsin tembrini yadda saxlayır, ata-ananın, ailənin digər üzvlərinin, yaxın qohumlarının, tərbiyəçinin, tez-tez ünsiyətdə olduğu adamların özlərini görməsə də, səsindən tanır. O, yaşıların səsinin tonunu, sözü mehribanhıqla, yoxsa hırsı, hədə kimi tələffüz etdiyini, həmçinin mehriban və hırslı baxışları fərqləndirir. Altıncı ayın axırlarında qarşılıqlı anlaşma baş verir. Uşaq əllərini uzatmaqla, başını tərpətməklə ona müraciət edənə cavab verir. Təkkilikdə, sakitlikdə, yaşılarla ünsiyətin olmadığı mühitdə böyüyən uşaqda yaşıllara və ünsiyətə maraqlı, emosional əhval-ruhiyyə hiss olunmur. Belə uşaqlar, adətən, qaradınməz olur, sonralar da gülüb-danışmayan, çeviklik göstərməyən, adama yovuşmayan, laqeyd şəxslər kimi böyüyürler. Ətrafdakı yaşılların nitqi uşaqın nitqinin inkişafı üçün son dərəcə zəruri şərtidir. Anadan-gəlmə kar olan, yaxud körpəlik yaşıllarında karlaşan uşaq danışmağı öyrənə bilmir. Doğrudur, onun nitq orqanları sağlam, əqli qabiliyyəti yerli-yerindədir, lakin başqalarını eșitmədiyindən ana dilini qavraya və mənimşəyə bilmir.

Bu dövrə uşaqla yaşıllar arasında anlaşma əsasında ünsiyət yaranır. Uşaq artıq yaşılların nitqini başa düşməyə başlayır. Nitqi başa düşmə nitq inkişafının hazırlıq dövrünün mühüm mərhələlərindən biridir. Uşaq gülüşlə, səsə səslə cavab verir, yaşıının əl hərəkətinə baxıb, sürünlür, qalxır, yaxınlaşır, dayanır, müəyyən səmtə baxır, heclar tələffüz edir.

Anlama prosesində yaşıının müraciətində məqsəd uşaqla emosional əlaqə yaratmaq deyil, uşaq müəyyən hərəkəti yerinə yetirməli olduğunu başa salmaqdır. Bu zaman nitqin mənə cəhəti inkişaf edir. Anlama tam nitq anlaması xarakteri daşımasa da, hər hansı bir məlumatı müsahibinə xəbər vermək üçün səsin çıxarılması artıq nitqin mənə məzmunundur. Nitqin mənə cəhəti yalnız cəmiyyətdə, ətrafdakı yaşılların nitqinin təsiri ilə yaranır.

Nitq ünsiyəti başqasının və özünün nitqini başa düşməkdən ibarətdir. Başa düşülen lügət uşaqın faal nitqində işlətdiyi lügətdən genişdir. Yaş artdıqca başa düşülen lügət işlənən lügətdən qat-qat artıq olur.

Uşaqda nitqi başa düşmənin inkişafı üçün ilk növbədə ona özü ilə, digər şəxslə, həmçinin əşya ilə fəaliyyətlə ünsiyəti öyrətmək lazımdır. Bu dövrə müəyyən obyekta (ailə üzvləri, uşağın paltarı, oyuncağı, yeməyi, otaqdakı əşyalar və s.) uşaqla birgə baxmaq, obyekti dəyişməklə uşaqın müşahidəsini təşkil etmək lazımdır. Uşaq həmin obyektdə laqeyd olmamalıdır. Bunu üçün obyekt onun həyat təcrübəsində müəyyən yer tutmalıdır. Uşaqın hər hansı obyektlə düşünülmüş ünsiyəti prosesində yaşı onların adlarını da deməlidir. Nitqi anlama ünsiyət aktı kimi özündə fəal qavrayış və cavabı birləşdirir. Belə ünsiyətdə təşəbbüskar yaşıllar olur. Bu prosesdə uşaq deyilənləri fəal qavrayır, lakin nə qədər ki, uşaq cavab vermir, biz inamla onun eşitdiklərini anladığını deyə bilmərik.

Bir yaşın axırlarında uşaq sadə sözleri işlətməyə başlayır. Bu prosesi inkişaf etdirmək üçün müxtəlif hərəkətlərin yerinə yetirilməsini təmin etmək, müvafiq nitq situasiyası yaratmaq lazımdır: məsələn, uşaqın bir əşyanın adını anlaması, onu tanımıması üçün həmin əşyanın adını demək, onu axtarmağa yaşının baxdığı, yaxud baxmadığın istiqamətləndiyi səmtə baxaraq tapmayı öyrətmək lazımdır.

Yadda saxlamaq lazımdır ki, uşaqın həyatının birinci ilində əldə etdiyi bilik və bacarıq zəngin olur. Sonralar o, heç vaxt belə qısa müddətdə o qədər bilik və bacarığa yiyələnmir. Bu, ondan irəli gəlir ki, ilk illərdə potensial imkanlar çox böyük olur və biz uşağı çox vaxt ayırır, ona çoxlu şey öyrədirik.

Bir çox hallarda tərbiyəçi uşaqlarla şifahi ünsiyyətin gücünə əhəmiyyət verir, onu səssizcə soyundurub-geyindirir, yedidzirir, yatızdırır. Uşaq isə dinməzcə onun dediklərinə əməl edir, bəzən də qışqırır, ağlayır.

Tərbiyəçilərin bir çoxu aşqlara erkən yaşlardan danışmağı öyrətməyi yersiz hesab edir və onu təbii şəraitdə böyümək mövqeyində çıxış edirlər. Belələri uşaqın onsuz da danışmağı öyrənəcəyini iddia edərək tələsməyə ehtiyacın olmadığını bildirirlər. Onlar həmin dövrün nitq inkişafı baxımından əhəmiyyətini lazımlıca qiymətləndirmirlər.

Onlarla fakt məlumdur ki, südəmər dövrədə vəhşi heyvanlar tərəfindən «oğurlanmış» və onların yuvalarına düşmüş uşaqlar 6-7 yaşları tamam olandan sonra insanlar arasına qaytarılmış, bütün səylərə baxmayaraq, danışmağı öyrənə bilməmişlər.

Tərbiyəçi uşaqla şifahi ünsiyyətə girmədikdə, uşaq ətrafdakı əşyalara, onlarla əməliyyata fikir vermir, tərbiyəçinin müraciətini də eşitmır. Ona görə də uşaq qulluq işindən onun nitqinin inkişafı üçün istifadə edilməlidir. Belə ünsiyyət prosesində uşaq da fəaliyyətsiz

qalmır. Uşaq yemək istəyəndə «am-am», «qaqa» deyərək əlini ona tərəf uzadır, istəməyəndə əli ilə onu itələyir, etiraz səsi çıxarır, üzünü yana çevirir, başını bulayır.

İkinci ilin əvvələrində uşaq *ana*, *nənə*, *baba*, *xala* sözlərini işlədə bilir. Oyanan kimi onlara müraciət edir ki, qucağına alınlara. Bu mərhələnin daha tez başlandığı uşaqlar əşya adlarını öyrənirlər.

6-7 aylığında uşaq gizlədilmiş oyuncağın əsas mənbəyini axtarır, ikinci ilin əvvələrindən diqqətini yaşılarıın göstərdikləri istiqamətə yönəldir. Küçədən keçən maşınlar onun diqqətini daha çox cəlb edir.

Uşaqın yeriməyə başlaması onun ətraf aləmdəki əşyalarla birbaşa əlaqədə olmaları uşaqın fəaliyyətini təkmilləşdirir və mürəkkəbləşdirir. Beləliklə, nitqin inkişafı üçün əlverişli şərait yaranır. O, əşya və hadisələrin, hərəkətin adını öyrənməyə çalışır.

Sözün mənasını bir yaşadək uşaqın həyəcanları, həmin əşyanın olduğu yer, hərəkəti və s. ilə bağlı olur. Uşaq əşyani digər əşyaların geniş dairəsinə daxil edir, lakin onun ümumiləşdirici xarakterini bilmir. Bir sözlə, eynicinsli əşyaların ifadə oldunduğunu başa düşmür. Böyüklüyünə, formasına, rənginə, hazırladığı materiala görə fərqləndirə bilmir. Ona görə də uşaqlara müxtəlif materiallardan hazırlanmış, müxtəlif irilikdə, müxtəlif rəngdə cini əşya təqdim edilməli, onları müqayisə etmək tələb olunmalıdır.

İkinci ilin birinci yarısında sözün mənasının başa düşülməsi üzrə iş müvəfəqiyyətlə gedir. Uşaq əşya və hərəkəti qiymətləndirməklə, «yekə», «kiçik», «yaxşı», «pis» anlayışlarını başa düşür və həmin sözləri işlədir. Bu dövrədə *kiçik* ilə yanaşı, *cıqqılı*, *cumbulu*, *dinqılı* kimi sözlərin işlənməsi uşaqların nitqinin emosionallığı ida bağlıdır. Çalışmaq lazımdır ki, uşaqlar *kiçik* sözünü həmin sözlərlə əvəz etməsin, *yaxşı* əvəzinə *çıçı*, *pis* əvəzinə əə sözlərini işlətməsinlər.

Yeni söz öyrədilərkən ola bilər ki, tərbiyəçi əvvəlcə sözü başa düşməyi öyrətsin (əşyanı göstərsin), sonra isə sözü (əşyanın adını) desin. Bəzən isə əksinə, əvvəlcə sözü tələffüz etməyi və tərbiyəçini yamsılamaq dəfələrlə təkrarlamağı öyrətmək, bunun ardınca onu mənası ilə bağlamaq (əşyanı göstərmək) mümkündür. Uşaq sözləri mənimsədikdən sonra «Bu kimdir?» və ya «Bu nədir?» sualını verir.

Yaş yarımadək tələffüz etdikləri sözləri düşünülmüş situasiya ilə əlaqələndirə bilmir, müxtəlif əşyalara aid edirlər. Onlar üçün həm inək, həm camış, həm də at «moo»dur, qoyun, quzu, keçi, «məeeə»dir, armud, heyvə, şaftalı «almadır». Bu dövrə uşaq sözlərin tələffüzünü asanlaşdırmağa çalışır. Bu, çox vaxt bu və ya digər səsin açılması hesabına olur: *ma* (mama), *ba* (baba), *pen* (pendir), *yu* (yumurta), *şaka* (şokolad), *düz* (düzəlt), *gey* (geyindir) və s.

Bir yaşın axırlarında uşaq 20-dək söz bilirsə, yarımlığında 90-95 söz bilir. Onu da qeyd edək ki, belə az miqdarda sözdən geniş ölçüdə istifadə edirlər, çünki hər bir söz ümumiləşdirici xarakter daşıyır. Uşaq *su* sözünün əsasında *su*, *sulu*, *duru*, *təmiz*, *sərin* sözlərini öyrənir, yaxud o, *pen* (pendir) «sözü» ilə yalnız pendiri deyil, hər cür ağartını (süd, qatıq, qaymaq, kəsmik, süzmə, şor və s.) ifadə edir.

İnkişafının ikinci mərhələsində uşaq sözü onunla ifadə olunan əşyadan ayıra bilmir, onu öz şüurunun predmeti etməyi bacarmır.¹ O, sözü və onunla ifadə olunan əşyanı, hadisəni şüurunda ayıra bilmir. Onun üçün hər bir söz onunla ifadə edilən əşyaya uyğun gəlir. Uşaq nə qədər əşya görürsə, o qədər söz bilməyə çalışır.

¹ Бах. С.Л.Рубинштейн. Основы общей психологии. М., «Учпедгиз», 1946, А.Р.Лурия. Патология грамматических операций. Известия АПН РСФСР, 1946, № 3.

Bu xüsusiyət bəzən 7 yaşınadək davam edir. N.M.Morozov göstərir ki, 6-7 yaşlı uşaqlar üçün söz əşyanın ayrılmaz xassəsi, onun müvəkkilidir.¹

Onlardan bir neçə söz demək tələb olunduqda yalnız əşya adlarını sadalayırlar.

Hazırkı dövrü göləcəkdə uşaqın nitqinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

Uşaqın həyatının ikinci ilinin yarısında onun nitqi sıçrayışla inkişaf edir, lügət ehtiyati sürətlə artır. Normal şəraitdə ikinci ilin axırında uşaq 700-dən çox söz bilir. Onun lügətinin tərkibi də dəyişir. Belə ki, əvvəller, əsasən əşya adlarını öyrənirdirsə, indii fel, sıfət və qismət digər nitq nitq hissələrini də işlədir, üç, dörd sözdən ibarət cümlə qurur, fəal ünsiyyətə girməyə çalışır.

Nitqdə sıçrayışla inkişaf tarixən psixoloqların diqqətini cəlb etmişdir. İyirminci illərdə alman psixoloqu V.Stern bu sahədə ilk tədqiqat aparmışdır.² O öz uşaqlarının nitqi üzərində apardığı müşahidələr nəticəsində belə bir qənaətə gəlmişdir ki, yaş yarımdan sonra uşaqın Əşyaların adlarını öyrənmək üçün suallar verməsi artıq hər bir əşyanın öz Adı olduğunu uşaqın dərk etməsindən irəli gəlir, lakin Sternin topladığı faktik material ziddiyətli olunduğundan və idealizmə qovuşduğundan L.S.Viqotski tərəfindən kəskin tənqidə məruz qalmışdır. Jan Piage və Volter Sternin fikrincə, uşaqlar yeniyetmə dövründək ümumi anlayışları qavrama bilmirlər. Körpəlik, əhtta kiçik məktəb yaşı dövründə uşaqların təfəkkürü yalnız «sinkretik obrazları», «müxtəlif növ komplektləri» təhlil edir. Onlar «külli miqdarda anlayışlarla» fikirləşirlər.

¹ Бах. Н.М.Морозова. Развитие речи в младшем школьном возрасте. В сб. «Очерки психологии детей». М., Изд-во АПН РСФСР, 1950, стр 112.

² Stern W. und K. Due Kinderprache., 4-te Aulf Ieipziq, 1928.

Görkəmli psixoloq İ.A.Aryamov, S.L.Rubinşteyn, A.N.Mençinskaya, A.V.Zaporojets, N.X.Şvaçkin, A.M. Luşina və 6 məktəbəqədər yaşı uşaqların təfəkkürü və nitqinin mənətqəsiz olması haqqında qeyri-elmi fikirləri rədd edir və bu yaşda uşaqların özünəməxsus mənətiqi təfəkkürə malik olduğunu, sadə ümumiləşdirmə aparmağın, əqli nəticə üzrə əməliyyat aparmağı bacardıqlarını göstərilər.

Yuxarıda qeyd olunduğu kimi, il yarımadək uşaqın yeməyə, geyinməyə, gəzməyə və s. ehtiyacı mimikalarda, jestlərində ifadə olunur və əşyalar tərəfindən təmin edilir. Onun müstəqil şüurlu söz deməsi sonralar, yaşlılarla bilavasitə ünsiyyət prosesində yaranır. İndi artıq əşyaya tərəf uzanmaqdan daha çox onun adını deyib yaşlılardan istəyir. Söz arzularının yerinə yetirilməsinə xidmət edir. Ünsiyyət bu formasının inkişaf etməsi üçün tərbiyəçi xüsusi səy göstərməlidir. Uşaqın məlumat sözlərdən istifadə etməsi üçün «Sənə nə lazımdır?» «Sənə top verimmi?» kimi suallar vermeklə onu cavab vermək zərurəti qarşısında qoymaq lazımdır. Bu, lügət ehtiyatının sürətlə inkişafı üçün şərait yaradır. Uşaq ətraf alımı şüurla dərk etdiyi və hadisələri indii sözlə ifadə edir. Onun qeyri-fəal lügətindəki sözlər fəal lügətinə keçir. Nitq onun diqqət mərkəzində olur. Uşaq eşitdiyi sözləri asanlıqla təkrarlaya bilir. Bu prosesdə artıq çətin sözlərin tələffüzü əslinə yaxınlaşdırmağa çalışır: alaba (araba), təpənək (kəpənək), atambil (avtomobil), məstamed (velosiped) və s.

İki yaşına çatmış uşaqlar isimləri hallandırmağı, xüsusilə yönük və yerlik hali (nənəyə, babaya, anaya, nənədə, babada, anada və s.) işlətməyi bacarır. Onlar sadə ümumiləşdirmə apara bilirlər. Bu qabiliyyəti nəzərə alaraq tərbiyəçi uşaqlara bənzər əşyaları bir sözlə ifadə etməyi öyrədə bilər. Tədricən uşaqlar sözün ümumi-

ləşdirici xarakteri ilə tanış olur, bir əşya qrupunu digərindən fərqləndirməyi öyrənirlər.

Həyatının üçüncü ilində uşaqlarda ilk anlayışlar yaranır. Onlar məişətdə, ətraf alimdə gördükleri əşyaları daha əsaslı mənimsəyirlər. Bunun hesabına onların lügəti zənginləşir. Uşaqların ətraf əlam üzərində müşahidə dairəsi genişləndikcə bilikləri artır, onlar əşyaların hissələrinə də fikir verirlər: xoruzun başı, dimdiyi, gözlori, quyruğu, ayaqlarını da adlandırırlar. Onlar əşyanın dadını fərqləndirir, sarımsağın acı, alçanın turş, konfetin şirin olduğunu bildirirlər.

Formanın fərqləndirilməsi isə onlar üçün o qədər də asan deyil. Uşaqların əksoriyyəti nitqində *yumru* sözünü işlədirlərsə də, *yasti*, *uzunsov*, *dördkünc* kimi sözləri işlədə bilmirlər. Bu yaşda uşaqlar üçün əşyanın, havanın temperaturu – *isti*, *soyuq* kimi fiziki halını işlətmək də çətinlik törədir. Əşyanın böyüklüyü, həcmi ilə əlaqədar lügətləri, əsasən, *yekə*, *kiçik* sözləri ilə məduudlaşır. Uşaqların bir qismi *böyük*, *balaca* sözlərini də onların sinonimi kimi işlədirlər. Maraqlı burasıdır ki, *balaca* sözü onların yaşlarına uyğun ifadə tərzi alır: *cüqqulu*, *cumbulu*, *diqqılı*, *bir damci* və s.

Üç-dörd yaşı uşaqlar məcazi mənəni başa düşmürələr. Ümumiyyətlə, idiomatik ifadələr frazeoloji vahidlər məktəbəqədər dövrdə uşaqların fəal lügətində çox çətinliklə özünə yer tapır. Bu dövrdə nəinki «başını sindirir», «söz güləşdirir», «böyüyü saymır», «halına yanmır» kimi ifadələr, həmçinin həqiqi mənasında işlənmiş bəzən sözlər də uşaqlar tərəfindən başqa cür qəbul edilir. Uşaq anasının «Qonşumuz çörək bisirir» sözlərinə öz etirazını bildirir: «Heç çörəyi də bisirərlər?». Çörəyin bisirilməsi anlayışının o, xəmirin bisirilməsi kimi qəbul olunur. Yaxud, atanın «Kisənin ağızını aç» sözlərini eşidib öz ağızını açır. Ana qızına müraciət edir: «Gözə üst-başımı dəyişim». Uşaq təəccüb edir: «heç başı da

dəyişmək olar?» Uşaq «Qaynar çaynikə əl vurmaq olmaz» cümləsindəki olmaz sözünü *qadağandır*, *qorxuludur* mənasında deyil, mümkün deyil mənasında qəbul edərək deyir: «Niyə olmur, mən vura bilərəm».

Uşaqların lügət ehtiyatının zənginləşməsi onların ətraf aləmə tanışlığı prosesində baş verir. Bu, onunla izah olunur ki, hər bir söz yaddaşa onun ifadə etdiyi əşya və ya hadisə haqqında təsəvvürlər daxil olunur. Uşaq əşyaya baxır, əl vurur, sığallayırlar, sixır, iyiləyir, səsini dinləyir, dadına baxır. Uşaqın diqqəti cəlb olunmuş əşya onun şüuruna beş hissədən keçir: görmə, eşitmə, lamışə, dad, iy. Ətraf aləmin belə dərk olunması uşaqın emosional hissələri dairəsini inkişaf etdirir.

Gördükleri yeni əşya və ya hadisəni əvvəller qazanılmış təsəvvür və anlayışlarla adlandırmak halları bu dövrdə özünü göstərir. Budur, 4 yaşlı Elnur uşaq bağçasına getdiyi ilk günlərdə orada gördüklarından, eşitdiklərindən, yediklərindən həvəslə danışır. O deyir: «Bağcada kariçnevı aş yedim» Qarabaşaq (qreçka) Sözünü bilmədiyindən Elnurun ona yeni ad verməsi təbiidir. Bu cəhət Ə.Əhmədovanın «xinalı qayalar» hekayəsində öz ifadəsini tapmışdır. Şəhərdən kəndə gəlmmiş, dağları gəzməyə çıxmış Gütəm şış zirvəli dağları, yamacları görüb, heyran qalır. O, təpələri «dağın balaları», lałoni «qızılğül», tülkünü «it», qayaların üstündəki mamırı «xına» adlandırır. «Şehli güllər» hekayəsində isə qızılıqlıñ üstündə şəhi görüb «Yarpaqlar ağlayıblar» ifadəsini işlədir.

Bu misal bir daha sübut edir ki, uşaqın lügət ehtiyatının zənginləşdirilməsi onun ətraf aləm üzərində müşahidələri, həyat təcrübəsi, əvvəller əldə etdiyi təsəvvürlərlə six əlaqədardır.

Məktəbəqədər yaşı uşaq varlığı bilavasitə dərk etdiyi kimi, həm də bilavasitə dərk edir. O, nağıllardan, şəkillərdən, yaşlıların nitqindən çox şey öyrənir. Nitqin köməyi ilə varlığı bilavasitə dərketmənin başlıca vəzifəsi

uşaqda görmədiyi bu və ya digər əşya haqqında konkret obrazların yaradılmasından ibarətdir. Uşaqın mücərrəd təfəkkürü inkişaf etməsə də, o, qanuna uyğunluqları başa düşməsi əsasında ətraf aləmi dərk etməyin daha dərin, keyfiyyətcə başqa mərhələsinə keçir.¹

Dörd yaşında uşaq üçün artıq əşya, hərəkət və onları ifadə edən sözlər arasında əlaqələr çətinlik törətmir. Ona görə də əşyanın keyfiyyət və əlamətini, həmçinin böyük-lülüyünü, hissələrini, sahə və zaman anlayışlarını bildirən sözlər rast gəldikcə əvvəller qazanılmış vərdişlər əsasında fəal lügətə daxil olur. Bu dövrə lügət üzrə işi yuxarıda qeyd etdiyimiz kimi leksik qruplar (mikrosistem) şəklin-də aparmaq mümkündür. Uşaqlar əşya adlarını mebel, çiçəklər, ağaclar, qab-qacaq və s. adı altında qruplaşdırmağı öyrənirlər.

Beş yaşından diqqət ətraf aləmdəki əşya adlarını öyrənməklə yanaşı, onların haqqında biliklərin dərinləşdirilməsinə də yönəlir. Bu isə lügətin fəallaşmasını, uşaqların ümumiləşdirmə qabiliyyətlərini sürətləndirir. Beş yaşında lügət ehtiyatı 2500-ə çatır. Dilə, sözə şüurlu münasibət artır. Onlarda sözün üzərində düşünmək, hər bir sözə etimoloji izahat vermək cəhdini meydana çıxır.²

Uşaqın daxili nitqi də, əsasən, beş yaşından formalaşmağa başlayır. Ünsiyyət prosesində daxili nitq çox mü hüüm hazırlıq funksiyasını yerinə yetirir. Daxili nitq müəyyən stereotipin oyanmasına səbəb olan məlumat mexanizmi yaradır. Beləliklə də, sonrakı şifahi nitq və yazılı məlumat üçün sözlərin və ifadələrin seçiləməsi prosesi baş verir.³ Daxili nitqin təsiri ilə uşaq çoxlu söz

¹ Вах. С.П.Баранов Чувствственный опыт ребенка в начальном обучении. М., Изд-во АПН РСФСР, 1963, стр 18.

² Вах. А.Н.Гвоздев. Вопросы изучения детской речи. М., 1961, стр. 42-44.

³ Вах. А.Н.Соколова. Внутренние речи и мышления. М., «Просвещение», 1968, стр. 56.

öyrənir. Bunun nəticəsidir ki, uşaqlar aydın olmayan bəzi sözlərin yaxşı eşidilmədiyi söhbəti də başa düşürərlər. Pəltək uşağın dediyi «Ayaba dəliy» cümləsini uşaqlar «Araba gəlir» şəklində qavrayırlar. Uşaq daxili nitqin düzgünlüğünü hesabına onu düzgün hesab edir. Bəzən isə əksinə, uşaq səsi düzgün tələffüz edə bilmir, oyun prosesində yoldaşına deyir:

- Ayabanı mənə veysiz:
- Tərbiyəçi ona müraciətə:
- Ayabanı nə edirsən?

Uşaq tərbiyəçinin nitqinə irad tutur, «düzəliş verir».

- Sən düz demiysən. Ayabanı yox, ayabanı.

Deməli, uşaq özü üçün düzgün səs təsəvvürü yaratmışsa da, həmin təsəvvürü tələffüzdən bürüzə verə bilmir.

Altıyaşlıların lügətinin başlıca xüsusiyyətlərindən biri onların sözlərin mənasına nisbətən diqqətlə yanaşa bilmələri, hər bir sözün məna çalaları üzərində düşünmə qabiliyyətinin inkişafıdır. Onlar *sarıtbər, göyümtül, açıq yaşıl* kimi sözləri öyrənə bilmir, *qaynar, isti, iliq* kimi sözləri fərqləndirməyə çalışırlar.

Altıyaşlılar özünəməxsus məntiqi təfəkkürə malik olmaqla sadə ümumiləşdirmə aparmağa başlayırlar. Onların artıq təfəkkür prosesinin özü, hadisələrin mahiyyətini başa düşmək, bu və ya digər məsələnin həllindəki çətinliyi aradan qaldırmaq maraqlandırır. Bu yaşda uşaqlar yalnız növ deyil, həm də cins anlayışlarını düzgün başa düşürərlər. Onlar yalnız konkret deyil, həm də ümumi anlayışları müqayisə edə, tutuştura bilirlər. Altıyaşlılar əvvəller növ hesab etdikləri mikrosistemləri daha kiçik qruplara ayıra bilirlər: quşlar və heyvanlar qruplarını «ev quşları», «çöl quşları», «ev heyvanları», «vəhşi heyvanlar» kimi qruplaşdırır onların nəyə görə fərqlənməsi haqqında mühakimə yürüdürlər.

Altıyaşlıların lügəti 3000-3500 sözə çatır. Beləliklə də, məktəbəqədər yaşı uşağın lügətinin zənginləşməsi nəticə etibarilə nitqinin formallaşması prosesi başa çatır. Uşaq ana dilində sərbəst danişa bilir, lakin onun nitqində sözün qəbul olunmuş mənasında əhəmiyyətli dərəcədə fərq özünü göstərir. Semantik mikrosistem daim genişlənməyə və dəqiqləşməyə məruz qalır.

Bu zaman mümkündür ki, uşağın təmasda olduğu şərait mürəkkəbləşdirilsin. Sözlərin bir qrupu məhz belə fəaliyyətdə tam və dəqiq mənasına yiylənir və inkişaf edir. Uşaq inkişaf etdikcə, onun təsəvvürü artdıqca tanış əşya və hadisələrin dərinliyi, tamlığı və dəqiqliyi artır.

«Uşaq sözü aid məna ilə birlikdə çox tez mənimşəyir. Həmin sözlə ifadə olunan anlayış isə varlığın ümumişmiş obrazı olmaqla uşaq inkişaf etdikcə artır, genişlənir və dərinleşir».¹ Deməli, sözün semantikasının başa düşülməsinə uşağın ümumi inkişafı ilə sıx vəhdətdə baxmaq lazımdır. İlk dövrlər uşaq sözü onun əsas, həqiqi mənasında anlayır. Yaş artdıqca o, eyni sözün ən müxtəlif mənalarını başa düşməyə başlayır. Sözün mənasının anlaşılması uşağın keçmiş təcrübəsindən, biliyindən, əlaqədar sisteminin, assosiasiyanın zənginliyindən asılı olur, getdikcə bitkinləşir. Sözün müxtəlif mənalarını, məna çalarlarını bilmək isə uşağın ümumiləşdirilmiş əqli qabiliyyətinin yüksək olduğunu göstərir. Beləliklə, uşaqın nitq və təfəkkürünün inkişafı və onun sözün mənasını başa düşməsi sıx qarşılıqlı əlaqədədir. Uşaqın nitq və təfəkkürü nə qədər yaxşı inkişaf edərsə, onun yaşlıların şifahi nitqini başa düşmə səviyyəsi də o qədər yüksək olur.

Onu da qeyd edək ki, məktəbəqədərki dövrə uşaqların sözlərin mənalarını düzgün anlamaları həmin sözlərdən nitqdə istifadə olunmasından xeyli geri qalır.

¹ А.А.Люблинская. Детская психология. М., Изд-во «Просвещение», 1971, сəh. 276.

Lügətin kəmiyyətə artması sözlərin mənasının düzgün başa düşülməsi və təfəkkürün inkişafını ötüb keçir. Deməli uşağın təfəkkür və nitqinin inkişaf səviyyəsi onun sözün mənasını, məna dairəsini necə başa düşməsi və nitqdə işlətməsindən asılıdır.

Məktəbəqədər dövrdə uşaqların nitqini xarakterizə edən ümumi xüsusiyyətlərdən biri əvvəllər onun oyun fəaliyyətinin nəticəsi olması, tədricən xüsusi niyyət, məqsəd daşılması və planlılığıdır. Büyük məktəbəqədər dövrdə nitqin şüurlu mənimşənilməsi üçün zəruri şərait yaranır.

Lügət üzrə işin yolları və priyomları

Uşaqların lügət ehtiyatının zənginləşdirilməsinin başlıca mənbələri ətraf aləmlə tanışlıq, tərbiyəçinin və digər yaşılların nitq nümunəsi, məşğələlər, oyunlar, əmək prosesi, gəzinti kütləvi tədbirlərdir. Bu mənbələrin xarakterindən və uşaqların lügətinin zənginləşdirilməsi üzrə işin hər bir mərhələsindən asılı olaraq müvafiq priyomlardan istifadə edilir. Ən çox istifadə olunan və fəal priyom mənası uşaqlara tanış olmayan və ya az tanış olan sözün fəal lügətə daxil edilməsi üçün mənasının açılması, dəqiq, aydın tələffüz olunmasıdır.

Yeni və mənəsi dəqiqləşdirilməli sözlərin tərbiyəçi tərəfindən bir neçə dəfə təkrarlanması, səsin qüvvəsini dəyişməklə alçaqdan, yüksəkdən, yavaş-yavaş, sürətlə, məntiqi vurğu ilə deyilməsi, uşaqlara tək-tək və xorla tələffüz etdirilməsi faydalı priyomlardır.

Uşaqların lügətinin fəallaşdırılmasından həm adı, həm də yönəldici (Bu ağac qovaqdır, yoxsa çinar?) sualların verilməsi priyomu da mühüm rol oynayır. Ən əlverişli priyomlardan biri hər hansı sözlə ifadə edilən anlayış uşaqlara tanış olmadıqda mənəni izah etmək

üçün həmin əşya və ya hadisəni (çəltik, şəh, xurcun, çarıq və s.) göstərməkdir.

Tanış olmayan əşya və ya hadisənin onlara tanış əşya və ya hadisənin adı ilə müqayisəli izah edilməsi faydalıdır: məsələn, *qu – qaz*, *vertalyot – təyyarə*, *çuğundur – turp* və s. Belə müqayisədə əşyaların diqqəti cəlb edən əlamətləri soruşulduğandan sonra sadə nəticəyə və ümumiləşdirməyə aparan sual qoyulmalıdır: *stul, kətil və kresloda* ümumi cəhət nədir? (Onlarda əyləşirlər. Onlar mebeldir və s.). Belə hallar Venn diaqramının köməyi ilə təqdim olunur.

Tanış olmayan, az tanış olan sözlərin mənasını sinonimlərin köməyi ilə izah etmək maraqlıdır: *cəsür – igid*, *saf – təmiz*, *zirvə – təpə* və s. Təxminən eyni cür işi antonimlərlə əlaqədar da aparmaq olar: *nəhəng – kiçik*, *səma – yer* və s. Uşaqlar *kiçik* və *yer* sözlərinin mənəsini bildiklərindən onlara əksərnəli (böyük, göy) xatırlayırlar, *nəhəng* və *səma* sözlərinin mənalarını da başa düşürlər. Beləliklə, istər-istəməz sinonim sözlər üzərində də iş gedir. Uşaqlar öyrənirlər ki, *nəhəng* sözünü *böyük*, *səma* sözünü isə *göy* sözü ilə əvəz etmək olur.

Büyük və məktəbə hazırlıq qruplarında bəzi sözlərin etimoloji təhlilini də vermək mümkündür: *süzgəc* Sözünүн *süzmək* sözündən, qaynaqcı sözünün qaynaq sözündən, *xal* sözünün *xal* sözündən əmələ gəldiyini izah etməklə onun həmin sözlərin mənəsini açmaq asandır.

Aşağı qruplarda uşaqlara sözlər verməklə onlarda mənəni axtarmağı tələb etmək faydalıdır. Uşaqlar *qarğı*, *pilləkən*, *güldən*, *bağban*, *döşəmə*, *süpürgə*, *qatiq*, *ağartı* və s. kimi sözlərin mənalarına fikir verməklə həmin sözlərin *qarıldamaq*, *pilə*, *gül*, *bağ*, *döşəmək*, *süpürmək*, *qati*, *ağ* sözləri ilə bağlı olduğunu öyrənirlər. Sonra onların özləri də belə nominativ sözlər axtarır, mənaları üzərində düşünməyi vərdiş edirlər. Onlarda sözə həssaslıq tərbiyə olunur.

Bu dövrde bəzən növü bildirən sözü cinsin, bəzən isə əksinə, cinsi bildirən sözü növün köməyi ilə izah etmək mümkündür. Tikintidən səhbət gedərkən uşaqlar *alət*, *material* sözlərini başa düşmədikdə tərbiyəçi *bel*, *balta*, *mişar*, *çəkic*, *fırçanın alət*, *taxta*, *sement*, *daş*, *rəng* və *qumun* material olduğunu başa salır. *Giləmeyvə* sözünün mənasının başa düşülməsi üçün onlara çiyələk, moruq, böyürtkəni, *həşərat* sözünün başa düşülməsi üçün arı, çibin, ağcaqanad və qarısqanı xatırladır.

Mənasi tanış olmayan və ya az tanış olan sözün cümlədə (kontekstdə) işlənməsi də izahın bir növüdür. Hər hansı söz həqiqi mənasını kontekstdə tapır «Sərnişinlər avtobusa qalxıb əyləşdilər» cümləsində məlum olur ki, sərnişinlər nəqliyyat vasitəsilə gedən adamlardır.

Elə sözlər də vardır ki, onların mənalarını yalnız təsvir etməkla, geniş izahat verməklə açmaq olur. *Tala*, *talvar*, *çovğun*, *kupe*, *akvarium*, *göyərtə* belə sözlərdir. Tərbiyəçi belə izahat verir: akvarium içərisində diri balıq saxlamaq üçün şüşə qabdır (çalləkdir, yeşikdir), tala meşənin içində ağac bitməyən otluq yerdir, səki küçənin kənarları boyu piyadaların yerimələri üçün yoldur.

Bəzi sözlərin izah olunmasında uşaqların nitqindəki rus dilinə məxsus sözlər köməyə çatır. *Çallak*, *çarpayı*, *soyuducu*, *kibrit*, *atəsfəsanlıq* sözlərini *boçka*, *krovat*, *xolodilnik*, *spička*, *salyut* sözlərinin köməyi ilə başa salmaq asandır.

Tərbiyəçi sözün mənası üzərində iş apararkən yerinə görə bu priyomların hər birindən istifadə etməyi bacarmalıdır. Bəzən bir sözün izahı prosesində bir neçə priyomdan kompleks şəkildə istifadə etmək mümkündür.

Uşaqların lügətinin zənginləşdirilməsi

Lügət üzrə işin əsasını uşağın dil açıldığı dövrdən – iki yaşından onun nitqinə sözlərin daxil olunması təşkil edir. Lügətin formalaşması üzrə işə əşya ilə tanışlıdan başlanır. Uşağı əhatə edən ətraf aləmdə hər hansı canlı və cansız, varlıq, onun diqqətini cəlb edən, müntəzəm təmasda olduğu əşya və hadisələr, oyunlar və əyləncələr lügətinin yeni sözlər hesabına zənginləşməsinə qida verir. Uşaqlar fəaliyyətinin bütün sahələrində ətraf aləmin əşya və hadisələri üzərində bilavasitə müşahidə aparmalı olurlar. Qavrayışın düzgün təşkil olunduğu məşğələlərdə əşya göstərib, dərhal gizlətmək böyük effekt verir. Uşaqın diqqəti hər hansı əşya və ya hadisəyə yönəldikdə, onunla maraqlandıqda adını öyrətmək lazımdır. Bəzən isə bu işə oyun xarakteri verilir: tərbiyəçi dovşanın (və ya ayının) yerini xəbər alır. Uşaqlar onları axtarırlar. Tərbiyəçi onu göstərir. Beləliklə, söz onun obrazı ilə (arxasında duran əşya ilə) əlaqələndirilir. Söz başa düşülür. Tərbiyəçi əşyanı dəfələrlə göstərib, gizlətməklə müvafiq sözü onların fəal lügətində möhkəmləndirir.

Üç-dörd yaşılı uşaqlarla tərbiyəçi lügət üzrə iş süjetli oyun-məşğələlər şəklində təşkil olunur. Belə məşğələlərdə uşaqlar müxtəlif əşyalarla fəal əməliyyat aparırlar. Bu prosesdə tərbiyəçi əşya adlarını tələffüz etdirir. Belə məşğələlərdə lügət işini uşaqlarının gündəlik həyatları ilə əlaqələndirmək lazımdır. Oyun, məişət fəaliyyəti, yaşlılarla ünsiyyət prosesində onların öyrəndikləri sözlər dəqiqləşir və fəallaşır.

Beş-altı yaşılırla belə məşğələlərə ehtiyac hiss olunur. Bu dövrədə əşyanın xüsusiyyətləri haqqında onların bilikləri dərinləşir. Əşya hissələrə ayrıılır, onun nəyə lazım olması, ondan harada istifadə edilməsi öyrənilir. Belə məşğələ üçün elə əşya seçilməlidir ki, onun bir neçə hissəsi olsun. Uşaq əşya bütövlükdə qavrayıb, adını, nə-

yə lazımlasını dedikdən sonra hissələrinə ayırsın və xüsusiyyətlərini öyrənsin.

Bələliklə, ən mühüm xarici əlamətlərdən, hissələrdə, o qədər də mühüm olmayan əlamətlərinə doğru gedə bilsinlər.

Uşaq hər dəfə yeni obyektlə qarşılaşarkən idrakı müşahidə aparmalı olur. O, yeni əşyaya əl vurur, onu izləyir, imkan daxilində dadına baxır, səsini yada salmağa çalışır. Bir sözlə, uşaq əşya və hadisənin məhiyyətini xassə və əlamətlərini öyrənir. Bu prosesdə uşağın görmə, eşitmə, iyibilmə, dadbilmə, lamisə, kinestetik analizatorları fəallaşır, duyğuları, hissləri inkişaf edir.

Müşahidə prosesində uşaq obyekti ona bənzər digər obyektlərlə tutuşdurur, müqayisə edir, onun və hadisələrin adını başlıca əlamətlərini, xassələrini ayırmış, obyekt haqqında mühakimə yürüdür, əşyanın əlamətini və xassələrini öyrənir. Bələliklə, müşahidə qarvayışın, təfəkkürün və nitqin inkişafı ilə müşayiət olunur.

Əşyanın keyfiyyəti və xassələri ilə tanışlığa həsr olunmuş məşğələlər təbiyəcidən xüsusi hazırlıq tələb edir. Təbiyəçi ilk növbədə uşaqların sensor hazırlığını öyrənməlidir. Belə məşğələlərdə əyanılıkdən geniş ölçüdə istifadə olunmalıdır. Əşyanın hər hansı keyfiyyəti və xassəsi ona əks olan keyfiyyət və xassə ilə müqayisə edilməlidir: kövrək – bərk, şəffaf – tutqun, kələkötür – sığallı, kobud – incə və s. Belə keyfiyyət və xassə elə əşyaya aid edilməli, elə kontekstdə işlənməlidir ki, onszu keçinmək mümkün olmasın. Əşyalar tədricən elə seçilməlidir ki, onların rəngarəng xassələri və keyfiyyətləri olsun. Bu istiqamətdə aparılan məşğələlərdə müqayisədən istifadə xüsusi effekt verir. Müşahidə üçün müqayisə edilən əlamətlərin çox olduğu əşyalar götürülməlidir.

Uşaqların bu və ya digər əşyani hər gün görmələrini nəzərə alaraq onların lügətinin zənginləşəcəyinə ümid bəsləmək olmaz. Baxmaq hələ görmək demək deyil.

Uşaqların görmələri üçün müşahidələrin təşkili, onlardan müşahidəciliyin inkişaf etdirilməsi vacibdir. Müşahidə sadəcə qarvayış olmayıb, niyyətli, məqsədli qarvayışdır. Müşahidə düşünülmüş, planlı bir prosesdir. Müşahidə uşağı varlığı dərindən, əhatəli başa düşməyə, onunla söz arasında düzgün münasibələri müəyyənləşdirməyə yönəldir. Y.M.Tixeyeva nitq inkişafında müşahidənin rolunu yüksək qiymətləndirir: əgər siz uşağın nitqinin inkişaf etməsinə çalışırsınızsa, onu əşyalara əhatə edin. Bu əşyalara uşaqla birlikdə baxın, müqayisə edin, onları oyun və əmək prosesində öyrənin və müşahidənin natiçəsini sözlə ifadə edin. Quru divarlar içərisində uşaq danışmağı öyrənməz.¹

Müşahidənin düşünülmüş və məqsədyönlü olması üçün ona əvvəlcədən hazırlanmaq lazımdır. Təbiyəçi müşahidə obyekti, orada təhlil-tərkib prosesini necə gedəcəyini, uşaqların diqqətini hansı hissələrə yönəldəcəyini, onların hər biri haqqında necə məlumat verəcəyini, onların adlarını, uşaqların necə suallar verəcəyini, müşahidəni necə yekunlaşdıracağını, oradan uşaq bağçasına nələri gətirəcəyini və s. əvvəlcədən müəyyənləşdirməlidir. Uşaqlar sakitcə dayanıb, təbiyəçinin dediklərini dinlədikdə müşahidə onlar üçün maraqsız olur. Uşaqların obyektdə daxil olması əşya ilə bilavasitə təmasda olması mühüm şərtidir.

Uşaqlıqdan müşahidə aparmaq vərdişinə alışan uşaq idrək fəaliyyətinin müxtəlif cəhətlərindən istifadə edir. Nəticədə onun lügəti yeni sözlər hesabına zənginləşir. Müşahidə prosesində uşaqları külli miqdarda təfərruatla yükləmək zəruridir.

Uşaq bağçalarında ilk müşahidələr oyuncaq üzərində təşkil olunur. Kiçik qrupda uşaqlar təbiyəçinin

¹ Бах. Е.М.Тихеева. Обстановка в жизни маленьких детей. (Сб. статей), М., «Дошкольное дело», 1932, сəh. 123.

rəhbərliyi ilə kuklaya, onun paltarlarına baxır, bədən üzvlərinin, paltarlarının adlarını, rəngini deyirlər. Böyük qrupda isə onun nədən qayrılmmasını, ayrı-ayrı hissələrin formasını təsnif edən ümumiləşdirici sözü (oyuncaq, mebel, tərəvəz və s.) deyirlər. Belə məşğələlər uşaqlarda səliqəlilik, oyuncaqlarla ehtiyatla davranmaq, kollektivlə birgə oynamamaq vərdişi tərbiyə edir.

Müşahidənin təşkilinə hazırlaşarkən tərbiyəçi obyekti əvvəlcədən görməli, programın tələblərinə müvafiq verəcəyi məlumatın məzmununu, uşaqların daxil edilməli yeni sözləri, həmçinin mənası dəqiqləşdirilməli sözləri müəyyənləşdirməlidir.

Uşaqları müəyyən obyektdə ekskursiyaya apardıqda əvvəlcə bir neçə dəqiqli onları sərbəst buraxmaq, obyekti bütövlükdə müşahidə etmələri, ilk təəsüratlarının, yoldaşları ilə bölgüsdürmələri üçün imkan vermək lazımdır. Sonra tərbiyəçi qısa izahat verərək uşaqların fəal müşahidələrini təşkil etməlidir. Onlar müxtəlif suallarla tərbiyəçiyəye müraciət edirlər. Tərbiyəçi uşaqların hər bir sualına diqqətlə yanaşmalı və dəqiqli cavab verməlidir. Orta qrupda yüksək avtomobili ilə tanışlıq məqsədilə təşkil olunmuş sadə bir müşahidəni nəzərdən keçirək.¹

Tərbiyəçi yüksək avtomobilinin sürücüsü ilə məsləhət-leşib, məşğələni yaxınlıqdakı ərzaq mağazasında təşkil edir.

Tərbiyəçi. Mağazaya ərzaq gətiriblər. Avtomobildən nə boşaldırlar?

Uşaqlar. Yesiklər, qutular.

Tərbiyəçi. Bəs hansı ərzağı gətiriblər?

Əli. Makaron, krupa, qənd, yağı, konfet.

Tərbiyəçi. Bu maşın yüksək maşını adlanır. Onlarla yüksək daşıyırlar. Yükü hara qoyurlar?

¹ Bax. O.I. Соловьева. Методика развития речи и обучение родному языку в детском саду. Изд-во «Просвещение», М., 1966, с. 39-40.

Uşaqlar. Kuzova.

Tərbiyəçi. Doğrudur. Bu hansı avtomobildir?

Uşaqlar. Yük avtomobili.

Tərbiyəçi. Mağazaya ərzağı kimi gətirib?

Uşaqlar. Sürücü.

Tərbiyəçi. Maşın sürəndə sürücü harada əyləşir?

Uşaqlar. Kabinədə.

Tərbiyəçi. Bir baxın kabinədə nələr var?

Sürücü kabinetini açır, uşaqlar maraqla baxırlar. Bir ağızdan *rul*, *signal* deyə qışqırırlar. Sürücü *signal* verir, uşaqlar gülüşürler.

Tərbiyəçi. Bir baxın, necə böyük avtomobildir. Onunla çox yük daşımaq olar. Gəlin avtomobili dövrəyə alaq.

Uşaqlar qollarını gen açaraq mümkün qədər böyük dövrə vururlar, amma maşını əhatə edə bilmirlər. «Gör nə böyük avtomobildir!».

Tərbiyəçi. Nabat, Tutu sayın avtomobilin neçə təkəri var.

Uşaqlar. Dörd.

Tərbiyəçi. Bizim qrupda ən böyük uşaq kimdir?

Uşaqlar. Veli.

Tərbiyəçi. Doğrudur. Bəs təkər Vəlidən böyükdür, yoxsa kiçik? (Veli təkərin yanında dayanır). Təkər ondan bir qədər hündürdür.

Tərbiyəçi. Qoy indi təkərin yanında Leyla dayansın.

Uşaqlar. (Gülüşür, təəccüb edirlər). Leyla kiçikdir, Leyla kiçikdir. Gör nə böyük təkərdir!

Tərbiyəçi. Uşaqlar, biz yüksək avtomobilinə baxdıq. İndii gəlin birlikdə sürücüyə «Sağ olun!» deyək.

Uşaqlar. Sağ olun! Sağ olun! Görüşənədək!

Tərbiyəçi. Uşaqlar, gedək küçədə yenə yüksək maşınları görəcəyik. Hər şeyə diqqətlə baxın, sonra gördüklerinizi mənə danışın.

Uşaqların müşahidələrini zəruri olan praktik işlərlə əlaqələndirmək faydalıdır: məsələn, dırriyə ekskursiya zamanı müşahidə prosesində uşaqların lügəti nəinki təkcə tərəvəz adları, həm də onları, hissələrini, rənglərinin adları, alet və əmək prosesinin adları hesabına da zənginləşir.

Ən geniş yayılmış materiallarla tanışlıq uşaqları çox maraqlandırır. Onlar kağız, şüşə, parça, dəri, ağaç, rezin, metal, plastmass və s. ilə tanış olduqda anlayırlar ki, ətrafımızdakı bütün şeylər müxtəlif materiallardan hazırlanır. Materiallardan şey hazırlamaq üçün tikmək, hörmək, yapmaq, kəsmək, yapışdırmaq və s. kimi proseslər yerinə yetirilməlidir. Bu prosesdə materialların rəngi keyfiyyəti, əlaməti üzərində də iş aparmaq lazımdır. Tərbiyəçi uşaqlara ağ, qara, qırmızı, qəhvəyi, göy, yaşıl, Sarı rəngli kağızı gizlədib, bir də diqqətlə baxmayı tələb edir. Uşaqlar hansı rəngin olmadığını tapırlar. Beləliklə, uşaqlarda hər hansı şeyə baxarkən onun nədən hazırlanlığını müəyyənləşdirmək, materialın xassələrini öyrənmək qabiliyyəti inkişaf edir.

Müşahidə zamanı uşaqlara əşyanın hazırlanma prosesini göstərmək və onu təsvir etmək lazımdır; məsələn, tərbiyəçi müxtəlif növ parça kəsiklərini uşaqlara göstərib, kukla üçün paltar tikməyə parça seçdirir, onların gözləri qarşısında, önlük, don biçir və tikir. Bu zaman uşaqlar ölçmək nişanlamaq, biçmək, kəsmək, saplamaq, kökləmək, tikmək, ütüləmək kimi proses bildirən sözlər fellər öyrənilirlər. Beləliklə, əşyanın hissələri, keyfiyyətləri, xassələri ilə tanışlıq üzrə məşğələlər uşaqların nitqinə çox geniş və rəngarəng söz ehtiyatının daxil olmasına imkan verir. Bu sözlər müxtəlif nitq hissələrini əhatə edir: isim (əşyalar və onların hissələri), fel (əşyanın hərəkətinin adı, əşyadan istifadə etmə, onu yoxlama əməliyyatı), sıfət (keyfiyyət və xassənin adı).

Uşaqların lügətinin zənginləşdirilməsində şəkillərdən istifadə xüsusi əhəmiyyət kəsb edir. Şəkilərə baxarkən uşaqlar bilavasitə əşyaların özlərini deyil, təsvirini görür, onları əvvəller gördükleri əşyalarla müqayisə edir və tanımağı öyrənir, adını yada salırlar. Uşaqlar şəklinə baxarkən tərbiyəçi çalışmalıdır ki, onlar şəkildə təsvir olunan məzmunu qavrasınlar. Bunun üçün tərbiyəçi uşaqlarda şəklin müəyyən ardıcılıqla, sistemlə baxmaq vərdişi yaratmalıdır. Tərbiyəçinin şəklinə aid konkret, aydın sualları (Bu kimdir? O nə üçün çaya atılır? Çayda hansı hadisə baş verib?) əsasında uşaqların diqqəti şəkildə təsvir olunan başlıca hadisəyə (Çayda bir uşaq batır, böyük oğlan ona köməyə gedir) yönəldir.

Sonralar tərbiyəçi süjetli şəkil üzrə iş apararkən uşaqların şəkilli ilkin tanışlığı üçün vaxt ayırır. Onlar şəkildə diqqətlə baxır, əsas obyektlər, onların hissələri, baş verən hadisə, onların adları, bütövlükdə şəklin necə ad verilə biləcəyi üzərində düşünürlər. Tərbiyəçi məqsədəyən şəkildə mühüm cəhətlərə dair suallar verib, ardıcıl, sistemli müşahidə taşkil edir.

Tərbiyəçinin sualları düşündürücü olmalı, uşaqları müstəqil fəaliyyətə alışdırmalıdır. Bu məqsədlə şəkildəki hissələr, hadisələr arasında əlaqə yaratmaq bu əlaqələrin mahiyyətini açmaq üçün «Nə üçün?» «Niyə?» «Kimin?» «Nəyə oxşayır?» və s. suallar vermek lazımdır. Bəzən elə suallar qoymaq lazımdır ki, uşaqlar şəkildə təsvir olunmamış, lakin onunla bağlı hadisələr haqqında düşünsünlər. Necə olub ki, uşaq çaya düşüb? (O, yoldaşları ilə bağlı ovuna gəlmişdi. Yoldaşlarından ayrılib, çımmek istəyəndə az qalır ki, boğulsun). Bəs sonra nə olacaq? (Oğlanı çaydan çıxarıb sağladıcaqlar). Uşaqın şəxsi həyatı, şəxsi təcrübəsi ilə şəkli əlaqələndirmək lazımdır. (Sən yoldaşlarının boğulduğunu görsən nə edərdin? Sən çatinə düşəndə kim kömək edib? və s.).

Böyük yaşı uşaqlara sinonimlərin və antonimlərin seçilməsi üzrə də sual verməklə praktik iş aparmaq mümkündür. (Bu haqda daha necə demək olar? Bu sözü hansı sözlə əvəz etmək olar? Bəs sözün əksi nədir? və s.).

Uşaqların lügət ehtiyatının zənginləşdirilməsində şəkilli kartoçkalardan istifadə daha əlverişlidir. Müxtəlif canlı və cansız əşyaların rəngli təsvirindən ibarət belə şəkillər lügət üzrə müxtəlif növ işlərin təşkilinə imkan verir. Uşaqlar hər hansı şəkildə təsvir olunan əşyanın adını, əsas hissələrini, formasını, rəngini, dadını, iyini, necə lazımlığını deyir, şəkilli kartoçkaların arasında ona bənzər əşya şəkillərini tapır, tutuşdurur, müqayisə edirlər.

Belə şəkilli kartoçaların koməyi ilə müxtəlif coğrafi şəraitdə yaşayan uşaqların lügətini yeni sözlər hesabına zənginləşdirmək işi asanlaşır. Kənd uşaq bağçalarında nəqliyyat vasitələri vağzal, dəmir yolu və s. təsvir olunmuş şəkilləri göstərməklə tədricən onların lügət ehtiyatına vağzal, *reis*, qatar, vaqon, kupe, gözətçi, balədçi, sərnişin, perron, stansiya, metoro, ekskalator, tayyara, aeropart, aerodrom, gəmi, paroxod, liman, kayut, gəyərtə, sükan və s. sözləri daxil etmək olar.

Şəhər uşaq bağçalarında isə uşaqlar şəkillərin köməyi ilə camış, öküz, çəpiş, dirrik, araba, zəmi, talvar, tala, sünbü'l, pambıq, xaral, ferma, sağıcı, bağban və s. sözlərlə tanış ola bilərlər.

Uşaqların lügət ehtiyatı bədii ədəbiyyat nümunələrinin oxusu prosesində zənginləşir. Hər hansı hekayə, şeir və nağılin oxusu prosesində, yaxud atalar sözləri və tapmacalarla iş zamanı uşaqlar yeni sözlərlə qarşılaşırlar. Tərbiyəçi həmin sözləri kontekst daxilində uşaqların yaş və bilik səviyyələrinə müvafiq şəkildə izah etməlidir.

«Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz»

misralarında uşaqlar üçün *pipik* və *mərcan* sözləri yenidir. Tərbiyəçi *pipik* sözünü şəklin köməyi ilə, *mərcan*

sözünü isə qiymətli muncuq, üzük qaşı və s. göstərməklə başa sala bilər.

Sözlərin mənasını bilmədən bədii parçaların əzbər-lənməsi mexaniki proses olub, uşaqların fikri fəaliyyətinə heç bir şey vermir.

İdrak fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq uşaqlar mühüm əlamətlərin kifayət qədər aydın ifadə olunduğu və təfəkkürün əyani-obrazlı yolu üçün müyəssər olan anlayışları mənimsəyirlər. Uşaqların lügətinin zənginləşdirilməsində lügət-məntiqi çalışmalar mühüm rol oynayır. Lügət-məntiqi işlər əşyani tanıyıb, adını deməklə yanaşı, ümumiləşdirmə və qruplaşdırma aparmaq, təsnif etmək, zaman ardıcılığını müəyyənləşdirmə bacarığına yiyeñənməyi əhatə etməlidir. Bu zaman üzərində əşa şəkli təsvir olunmuş kartoçkanın müvafiq natural əşa ilə birləşdirilməsi faydalıdır. Çalışmaq lazımdır ki, uşaqlar əşyanın adını dedikdən sonra əlamətlərini ayırsın, onları sözlərlə ifadə etsin, oxşar və fərqli cəhətlərini müəyyənləşdirsinlər.

Tərbiyəçi stol, stul, kreslo, divan, şkaf, bufet və s. şəkillərini göstərib, onları bir sözlə adlandırmayı tələb edir. Uşaqlar ümumiləşdirmə aparmaqla onları *mebel* sözü ilə adlandırırlar. Ola bilər ki, tərbiyəçi hər hansı cinsə aid (məsələn, tərəvəz) bir neçə şəkil göstərib, adlarını (xiyar, kələm) deyir və tamamlamağı tələb edir. Uşaqlar *pomidor*, *badımcan*, *turp*, *lobya*, *kök*, *cuğundur* və s. sözləri əlavə edirlər. Uşaqlara ayrı-ayrı sözlər verib, həmin qəbildən olan sözə ümumiləşdirici söz tapmağı tələb etmək də faydalıdır: məsələn, *palto-paltar*, *naringimeyvə* və s. Belə təsnifetmə uşaqları daha mürəkkəb təsnifat aparmağa hazırlayırlar. Beləliklə, uşaqlarda növ və cins anlayışları formallaşır. Növ anlayışı cins anlayışının tərkibinə daxil olan dar anlayışdır. *Alma*, *moruq*, *stul*, *çəngəl*, *papaq* anlayışlarının hərəsi bir növ bildirir. Cins anlayışı isə növ anlayışlarını tərkib hissəsi kimi özündə

birləşdirən geniş anlayışdır. *Meyvə* cins anlayışı, *alma*, *armud*, *heyva*, *nar*, *şəftalı* və s. onun növləridir. *Qab-qacaq* cins anlayışına isə *qazan*, *tava*, *boşqab*, *biçaq*, *qaşıq*, *çəngəl* və s. kimi növ anlayışları daxildir.

Hər bir cins anlayışı daha böyük cins anlayışının tərkibində növ anlayışına daxil ola bilər. Pələng yırtıcı cinsinin növüdür. Bu cinsə *şir*, *bəbir*, *leopard*, *canavar* və b. daxildir. Yırtıcı heyvanlar vəhşi heyvanlar cinsinin bir növüdür. Vəhşi heyvanlar cinsinə yırtıcı olmayan çöl heyvanları növü də daxildir. Vəhşi heyvanlar, ümumiyyətlə, heyvanlar cinsinin növüdür, çünki *heyvanlar* anlayışı cins anlayışı olub, vəhşi heyvanlarla yanaşı, ev heyvanlarını da əhatə edir. *Heyvanlar* anlayışı isə canlılar cinsinin növüdür. Bu cinsə heyvanlardan əlavə quşlar, həşərat, bitki də daxildi.

Növ və cins münasibətləri yalnız sadə məisət anlayışları dairəsində misallar əsasında başa salınmalıdır. Bu zaman növ anlayışlarında əşyanın ən əhəmiyyətli, həm də xarici xüsusiyyətləri (hissələri, forması, böyüklüyü, rəngi və s.) nəzərə alınmalıdır: məsələn, alma, armud, nar ilk növbədə formalarına görə fərqlənir. Cins anlayışı üçün isə həm xarici, həm digər əlamətlər mühüm sayılır məsələn, *tərəvəz* və *meyvə* anlayışları bitkinin onun məhsulunun formasına harada bitməsinə, hansı hissəsinin yeyilməsinə, harada və necə istifadə olunmasına görə fərqlənir.

Uşaq bağçalarında əşyaları əşya şəkillərinə, rənginə, formasına, böyüklüğünə, dadına, harada istifadə olunmasına görə fərqləndirməyi öyrətmək üçün xüsusi məşğələlər təşkil olunur. Tərbiyəçi növbə ilə qab-qacaq və ev əşyalarının şəkillərini göstərdikdən sonra qarışdırır və qruplar üzrə ayırmayı tələb edir. Uşaqlar *qazan*, *boşqab*, *kassa*, *qaşıq*, *biçaq*, *çəngəl*, *çaydan*, *çaynik*, *stəkən*, *nəlbəki* və s. şəkillərini bir qrupa, *saat*, *qayçı*, *süpürgə*, *güldən*, *stolüstü lampa*, *güzgü*, *çamadan*, *cılçıraq* və s. şəkillərini

isə digər qrupa ayıırlar. Bu sahədə müəyyən vərdiş qazanıldıqdan sonra uşaqlar müstəqil fəaliyyət göstərilər. Qarışq şəkilli kartoçkaların içində heyvanları bir, quşları digər tərəfə yiğirlər. Müxtəlif əşyalarda eyni əlaməti ayırmalı ümumiləşmə aparmağa alışrlar: məsələn, *qoz*, *findiq*, *badam* və *şabalıdin* üstündə qabıq, içində ləpə olduğunu, *şəftalı*, *ərik*, *gavalı*, *zoğal*, *albalı*, *gilas* və *alçanın* içinde çəyirdəyin olduğunu öyrənirlər. Tədricən çox az fərqlənən əlamətlərinə görə əşyaları qruplaşdırmağı (*qu-qaz*-ördək; ciyəlek-moruq; laləzanbaş və s.) yaxın növlərə misal göttirməyi (meyvə, giləmeyvə, tərəvəz) öyrətmək mümkündür. Cins anlayışını uşaqlar daha çatın mənimsəyir və bu sahədə ümumiləşdirmə apararkən nöqsanlara yol verirlər. Ona görə də bir-birindən azacıq fərqlənən növlərin birlikdə necə adlanması üzrə iş getməlidir:

- Keşniş, şüyüb, reyhan, vəzəri nədir?
- Goyərti
- Bunları daha necə adlandırırıq?
- Tərəvəz.
- Bəs daha hansı tərəvəzləri tanıyırsınız?
- Xiyar, pomidor, badımcan, turp, kök və s.

Bu yolla moruq, ciyəlek, böyürtkən və qarağatın giləmeyvə; ağcaqanad, milçək, qarışqa, ari və kəpənəyin cüçü, qatar, tramvay, trolleybus, avtomobil, gəmi, qayıq və vertalyotun nəqliyyat vasitəsi olduğunu öyrətmək mümkündür.

Tərbiyəçi stolun üstüne ari, qarışqa, sərçə, kəpənək, milçək şəkillərini qoyub, uşaqlara sual verir:

- Nə artıqdır?
- Uşaqlar sərçənin artıq olduğunu bildirirlər (Tapa bilməyəndə tərbiyəçi deyir).
- Tərbiyəçi:
 - Nə üçün sərçəni artıq hesab edirsiniz?
 - Çünki o kiçik deyil, quşdur.

- Doğrudur, sərçə quşdur. Bəs qalanları nədir?
- Ari, qarışqa...
- Onları birlikdə necə adlandırmaq olar?
- Cücü, bəcək.
- Uşaqlar, ari, qarışqa, kəpənək, milçək cüçüdür, sərçə isə quşdur. Daha hansı quşları tanıyırsınız?
- Qarğı, gøyərçin, qaranquş.
- Deməli, cücünü quş, quşu isə cücü adlandırmaq olmaz.

Meyvə və giləmeyvə, ev heyvanları və vəhşi heyvanlar, meşə ağacları və meyvə ağacları, ağaclar və kollar, çiçəklər və otlar və s. üzrə də belə çalışmalar təşkil etmək mümkündür.

Əşyaların təsvirini və tapmacalarının cavablarının tapılması üzrə oyun-məşğələlər, didaktik oyunlar lügətin möhkəmləndirilməsi baxımından faydalıdır. «Şehirli torba» oyununda torbanın içiñə müxtəlif ev əşyaları, oyuncuqlar, əşya şəkilləri qoyulur. Tərbiyəçinin təklifi ilə uşaqlar növbə ilə əlini torbaya salıb bir əşyani tutur, adını böyüklüyünü, formasını, bir neçə xassəsini deyir. Ola bilər ki, əşyani torbadan çıxarıandan sonra onu təkrar etsin. Bu zasan yoldaşları ona düzəliş verirlər.

Əşyanın əlamətlərini kimin çox görməsi üzrə aparılan iş də maraqlıdır. Torbadan çıxarılmış əşyanın daha çox əlamət və keyfiyyətini kim sadalayarsa, oyunun qalibi hesab olunur. Ola bilər ki, uşaqların hərəsi torbadan bir şəkil və ya əşya çıxarıb, gizli saxlasın, növbə ilə onun əlamətlərini desin, yoldaşları tapsınlar.

Tərbiyəçi dörd-beş əşya (və ya əşya şəkli) göstərib, üstünü örtdükdən sonra adlarını xəbər ala bilər. Kiçik qrupla uşaq əşya şəkli verib, stoldun üstündəki şəkillərin içərisindən eynilə belə şəkli tapmağı tələb etmək də mümkündür. Onlarda müəyyən vərdiş yarandıqdan sonra eyni əşyanın müxtəlif təsvirdə şəkillərini tapdırmaq üzrə iş daha da faydalıdır (Uşaqdakı kartoçkada ağ-qara

rənglərlə verilmiş cavan cıdır atının, stolun üstündəki kartoçkada isə rəngli şəkildə verilmiş qoca yük atının şəkli).

Uşaqların müşahidəçilik qabiliyyətini və təfəkkürünü inkişaf etdirmək məqsədilə iki yeni məzmunlu şəklin birində bir neçə dənə əhəmiyyətsiz dəyişikliklər aparır və müqayisə etmək tələb olunur. Stolun üstünə hər birindən bir neçə dənə olmaq şərtlə müxtəlif əşyalar qoyub, uşaqlar diqqətlə baxdıqdan sonra üzlərini çevirməyi tələb etmək, bir-ikisini götürdükdən və ya yerlərini dəyişdikdən sonra nə kimi dəyişiklik olduğunu xəbər almaq da maraqlıdır. Bu didaktik oyun uşaqlara əşyaların sayını öyrətməkdə həmçinin yaxında, *uzaqda*, yanında, *ortada*, *aşağda*, *yuxarıda*, *qıraqında*, *qabaqda*, *arxada*, *sağda*, *solda* və s. sözlərin mənalarını da öyrənirlər.

Uşaqlarda müəyyən vərdiş yarandıqdan sonra oyunları bir qədər mürəkkəbləşdirmək və tapmaca xarakteri vermək olar. Uşaq topu təsvir edərək deyir: «Şar kimi yumrudsonur, yaşıldır ortasında qırmızı zolağı var». Yoldaşları bu əlamətlərə görə onu tapırlar.

Ana dili məşğələlərində uşaqların lügətinin isimlər, fellər və ya sıfətlərlə zənginləşdirilməsinə xidmət edən oyun xarakterli çalışmaların yerinə yetirilməsi faydalıdır. «Kim nə edir?» oyunu keçirilərkən uşaqlara müxtəlif peşə sahiblərinin şəkillərin göstərilir. Uşaqlar cavab verirlər:

- Dülğər yonur, ölçür, nişanlayır, kəsir, mixlayır.
- Tərbiyəçi qəndi göstərib, onun necəliyini xəbər alır, uşaqlar cavab verirlər:

- Qənd ağ, bərk, kövrək, şirindir.

Yaxud, tərbiyəçi taxtadan, dəridən, dəmirdən nələrin qayrılması, dovsanın, təyyarənin, koramalın, qayığın necə hərəkət etməsini, mişarla, biçaqla, rəndə ilə, qələmələ, balta ilə nə edilməsini, dondurmanın, soğanın, alçanın, duzun, balın dadının necə olmasını xəbər alır, uşaqlar cavab verirlər.

«Nələr üzür?» «Nələr şirindir?» kimi ümumi sualların qoyulması da maraqlıdır,

Tapmacalar üzrə iş prosesində də uşaqların lügət ehtiyatına çoxlu yeni sözlər daxil olur, mənası az tanış olan sözlərin mənaları dəqiqləşir.

Ağaca çıxdım adamla,

Bir nəlbəki badamlı.

Nə dili var, nə ağızı,

Hey danışır adamla.

Kitab haqqında olan bu tapmacada *nəlbəki* (onu *bosqab*, *bölmə* də adlandırırlar), *badam* sözlərinin mənalarını dəqiqləşdirirlər.

Üstü zəmi bicərlər,

Altı bulaq iççərlər.

Bu tapmaca uşaqların lügət ehtiyatına *zəmi* sözünü əlavə etməyə, *bulaq* sözünün mənasının dəqiqləşdirilməsinə imkan verir. Aşağıdakı tapmaca üzrə iş prosesində isə *qılınc* sözündən başqa tapmacanın cavabı da *şimşək* sözü də uşaqların lügətinə daxil olur.

Burdan vurram qılıncı,

Göydə oynayar ucu.

Tapmacaların bir çoxunda əşyaların xüsusiyyətləri, əlamət və xassələri öz əksini tapır.

1. Ətindən kabab olmaz,

Qanından kassa dolmaz.

2. İçində qışdır,

Cölündə bahar.

3. Yaşıl tacım var,

Al otağım var.

Boz paltarında

Göy zolağım var.

4. Çoxlu tağ atar,

Torpaqda yatar.

Qoyma yetişsin.

Kal-kal dər apar.

Birinci tapmacada narın, ikincidə soyuducunun, üçüncüdə qarpızın, dördüncüdə xiyanın xass və keyfiyyəti açılır. Uşaqlar *kasa*, *soyuducu*, *bahar*, *boz*, *zolaq* və s. sözlərin mənalarını öyrənir və ya dəqiqləşdirirlər. Bu prosesdə uşaqlar Azərbaycan dilinin obrazlı quruluşuna daxil olurlar, onların təfəkkürü və nitqi inkişaf edir.

Tapmacalar üzrə iş prosesində uşaqlar düşünür, müqayisə aparır, müxtəlif bənzər əşyalar içərisində ən müvafiqini seçməli olurlar.

Uşaq bağçalarında uşaqlar sözlərin məcazi mənalardan çox nadir hallarda istifadə edirlər, lakin bədii ədəbiyyatda yaşlıların nitqində çoxmənalı sözlərə rastlaşdıqda və tərbiyəçi onların diqqətini həmin sözlərin mənalarına yönəltidikdə uşaqlar çox maraqlanır və onları öyrənməyə çalışırlar. Çoxmənalıq üzrə iş lügət üzrə iş prosesinin özünəməxsus priyomlarından biridir. Dilimizdə sözlərin böyük bir qismi iki və daha artıq mənaya malik olur: məsələn, *çəkmək* sözü ipi çəkmək, yol çəkmək, qəlyan çəkmək, el çəkmək, qol çəkmək, tərzidə ərzaq çəkmək ifadələrinin hər biri bir məna daşıyır, yaxud, *yer* sözü planet, sahə torpaq, oturacaq, vəzifə, dərəcə və s. mənalarını bildirir. Belə halları dəfələrlə sadə şəkildə izah edib başa salmaq lazımdır.

Yeni mənanın başa düşülməsi, açılması üçün sözü yenidən izah etmək lazımlı gelir: *vurmaq* sözü müxtəlif birləşmələrdə müxtəlif mənalarda işlənir (saç vurmaq, göz vurmaq, rəng vurmaq, quş vurmaq, çırçıq *vurmaq* və s.). Bu birləşmələrdə vurmaq sözünün ekvivalenti ilə əvez edəndə yuxarıda deyilənlər aydın olur. Birinci birləşməni *saç qırxmaq*, ikinci *göz qırpmاق*, üçüncü *rəng çəkmək*, dördüncü *quş ovlamaq*, beşinci *çırçıq çalmaq* şəklində işlətmək olar, lakin *“siç qırpmاق”*, *“quş çalmaq”*, *“çırçıq qırxmaq”* və s. ifadələrini işlətmək olmaz.

Söz yaradıcılığı üzrə iş xüsusi diqqət tələb edir. *Yoldaş* sözündən *yoldaşlıq*, *meşə* sözündən *meşəci*,

məktəb sözündən *məktəbli* sözünün əmələ geldiğini uşaqlara başa salmaş mümkündür. Əgər birinci ilə əlaqədar təbiyəçinin izahatı tələb olunursa, ikinci və üçüncü hələ şəkillərin köməyi ilə, aydınlaşdırmaq lazımdır. Uşaqlar məktəbin bina, məktəblinin insan olduğunu görür və tədricən *bağ bağılıq, bağban* kimi sözlərin arasındaki qohumluğu hiss edə bilirlər. Sonralar təbiyəçi belə suallar verə bilər. «Bura haradır?» «... (məktəb) «Məktəbdə oxuyan uşaq necə adlanır?» (məktəbli). «Bu nədir?» (gül) «Bəs gülün qoyulduğu qaba nə deyirsiniz?» (güldan) və s.

Bununla belə məktəbəqədər yaşı uşaqlar özlərindən yeni sözlər düzəldirlər. Onların nitqindəki *çalançı* (çalğıçı), *davalışmaq* (dalaşmaq), *yumru* (yumurta), *inəyin qarajı* (tövlə), *yaşlıları* (ağartı, göyərti) sözlərinin təsiri ilə və s.

Bəzən belə hesab edirlər ki, yeni sözün yaranması uşağın uydurmasıdır. Guya söz ehtiyatı kasib olduğundan onlar öz fikirlərini ifadə etmək üçün özlərindən söz uydururlar. Uşağın ünsiyyətə ehtiyacı o qədər artur ki, onun lügət ehtiyatı nitq ünsiyyətindən geridə qalır. Uşaq anlaşılmaq, fikrini anlatmaq istəyir və bənzər sözlərə əsasən yeni sözlər düzəldir.

Sinonimlər və antonimlər üzrə anlayış da belə praktik yolla verilməlidir. *Acgöz – tamahkar; sinə – döş – köks; mişar – bıçqi; savaş – dalaşma – vuruş – dava; sevinc – şadlıq; balaca – körpə – kiçik* və s. kimi yaxın mənali *gecə – gündüz; alçaq – hündür; quru – nəm – yaş – höyüş; dar – enli; pis – yaxşı* və s. kimi əksmənali sözlərə həssaslıq təbiyə etdikdən sonra uşaqların özlərinə belə sözlər tapdırmaq üzrə iş getməlidir. Bu işi oyun və əmək prosesi ilə əlaqələndirmək uşaqların marağını artırır. Onların qurduları evcikləri, çəkdikləri şəkilləri, top, maşın və başqa əşyaları tutuşdurmaq yolu ilə antonimlər, bir əşyani, hadisəni, keyfiyyət, əlamət və hərəkəti daha

necə adlandırmağın mümkinlüğünü xəbər almaqla sinonimlər haqqında məlumat möhkəmləndirilir.

Məktəbəqədər yaşı uşaqların lügətinin genişləndirilməsi üzrə iş yalnız ana dili məşğələlərində deyil, rəsm, yapma, quraşdırma, musiqi, fiziki təbiyə və digər məşğələlərdə də aparılır. Uşaq soyunub-geyinərkən, yeyərkən, ev işlərində anasına kömək edərkən, televiziya verilişinə baxarkən, oynayarkən onun lügətinin zənginləşdirilməsi üçün geniş imkanlar açılır. Bu prosesdə o, çoxlu suallar verir, əşya və hadisələrlə bilavasitə təmasda olduğundan hər şəybə maraqlanır, iş prosesinin ayrı-ayrı mərhələlərini adlandırmağa çalışır.

Beləliklə, uşaqların lügət ehtiyatının zənginləşdirilməsi, dəqiqləşdirilməsi və fəallaşdırılması üzrə iş ətraf aləm üzərində müşahidələrə əsaslanmaqdə didaktik oyun xarakterli məşğələlərin təşkili ilə yanaşı, uşaqların bütün fəaliyyəti ilə əlaqələndirilməlidir. Lügət işinin normal təşkili məktəbəqədər yaşı uşaqların nitqinin və əqli inkişafının vəhdətini təmin edir.

IV FƏSİL

DİLİN QRAMMATİK QURULUŞU ÜZRƏ VƏRDİŞLƏRİN FORMALAŞDIRILMASININ METODİKAKSI

Qrammatik məna və nitq inkişafında onun rolu

Məktəbəqədər dövrda uşaqların nitqinin inkişafı onların dilimizin qrammatik quruluşunu necə mənimsemələrindən də aslidir. Ümumiyyətlə, nitq dilin elə elementidir ki, uşaq ondan müyyəyen şəraitdə öz inkişaf səviyyəsinə uyğun şəkildə, həm də doğma dilin normalarını gözləməklə istifadə edir.

Dilimizdə «qrammatika» termini iki mənada işlənir. O, bir tərəfdən dilin qrammatik quruluşunun ifadəçisi, digər tərəfdən cümlədə sözlərin və onların birləşmələrinin dəyişməsi haqqında qaydaların məcmusudur. Ünsiyyət prosesində adamlar dilin əsas lügət fondundakı sözlərdən istifadə edərkən onlar qrammatik qaydalara tabe olur, dəyişir, bir-birilə bağlanır. Beləliklə də, qrammatika dil ünsiyyətin də aparıcı rola malik olur, ona düşünülmüş xarakter verir.

Qrammatik məna varlığın, hadisələr arasındaki münasibətlərin sözlərlə ifadə olunan mənasıdır. Qrammatik mənalı sözyaradıcı morfemlər və sintaktik məna fərqləndirir. Nitqi başa düşmək üçün onu əmələ gətirən sözlərin leksik mənası ilə yanaşı, həmin sözlər arasında qrammatik münasibətləri də başa düşmək lazımdır. Sözlər arasında qrammatik münasibətlərin əsasına sözlərin mexaniki birləşməsi deyil, həmin leksik vahid üçün mümkün olan real məna əlaqləri qoyulur.

Görkəmli psixoloq N.İ.Jinkinin fikirincə, söz yaddaşı heç bir qrammatik məzmun daşılmır. Nominativ məsələr, yaxud hər hansı qrammatik forma digərləri qarşı-

sında heç bir üstünlük təşkil etmir. Dəyişməyən sözlər müstəsna olmaqla, hər bir söz bu və ya digər qrammatik formaya malikdir.¹ Uşaq ola bilər ki, *yer* və *bel* sözlərin leksik mənasını bilməsin. «Sahəni belləyirlər», «Sahəni bellədilər», «Sahə belləndi» və s. qrammatik formanın mənası uşaqlara aydın olmayanda o, həmin cümlədə ifadə olunan fikiri də başa düşmür.

Nitqin qrammatik cəhəti söz birləşməsinin, hətta cümlənin ümumi mənasını müyyəyen edir. «Qardaşın məktubu», «qardaşa məktub» ifadələrində fərq aydınlaşdır. Birinci sözün yiyləlik və yönük halda işlənməsi həmin birləşmələrin məna cəhətini fərqləndirməyə imkan verir, lakin elə ifadələr də olur ki, onlar oxşar görünə də, bir-birindən əsaslı şəkildə fərqlənir: məsələn, «qardaşın məktubu», «qardaş məktubu». Birinci söz birləşməsində söhbət, mənsubiyət, konkretlik olduğu halda, ikinci birləşmədə ümumiyyətlə, qardaş məktubundan gedir.

Qrammatikanın öyrədilməsi nitqin və təfəkkürün inkişafı ilə sıx əlaqədardır. Qrammatika dildə fikirlərin həyata keçirilməsi prosesinə xidmət edir. Praktik yolla qrammatikanı mənimsemış uşaqda həm də təfəkkür formalasır, təfəkkürün məntiqiliyi təmin edilir.

K.D.Uşinski çox doğru demişdir: «Ana dilini mən-səmkələ uşaq yalnız sözləri, onların birləşməsini öyrənmir, həm də hədsiz sayda anlayışları, əşyaları, fikirləri, hissələri, bədii obrazlarını, dilin məntiqini və fəlsəfəsini mənimseyirlər».² O qrammatikanı dilin məntiqi adlandırır. Qrammatik qaydaların öyrənilməsi uşaqların qarşısında dilin məntiqini açır, söz və cümlələrin konkret mənaları ilə yanaşı, ümumiləşdirmə qabiliyyətini aşkarə çi-xarır, onları qaydalardan nitq praktikasında düşünülmüş şəkildə istifadə etməyə doğru aparır. Beləliklə, qrammatika uşaqların nitqinin və psixikasının inkişafını təmin edir.

¹ Н.И.Жинки. Механизмы речи. М., Изд-во АПН, 1958, сəh 332..

² К.Д.Ушинский. Собрание сочинений. М.-Л., 1948, ч.2, сəh.260.

Uşaqların nitqinin qrammatik quruluşunun məzmunu və xüsusiyyətləri

Uşağın nitqinin ətraf aləmdəki əşya və hadisələrlə əlaqədar sözlərə zənginləşdirilməsi hələ onun tam ünsiyət saxlaya bilməsi haqqında fikir söyləmək üçün əsas vermir. Sözlər bir-biri ilə əlaqələnərək müəyyən fikri bildirməyə xidmət göstərdikdə, fəallaşdırıqda xüsusi əhəmiyyət kəsb edir. İnsanlar arasında ünsiyət, fikir mübadiləsi məhz qrammatik cəhətdən təşkil olunmuş nitq vasitəsilə həyata keçirilir. Dilin qrammatik quruluşuna yiyeşlənmək isə onun lügət tərkibinə yiyeşlənməkdən çətindir.

Uşaqlar əvvəller, adətən, ətrafdakılarla ünsiyət prosesində müstəqil yamsılama yolu ilə nitqin qrammatik quruluşuna yiyeşlənirlər.

Uşağın nitqinin inkişafında yeni mərhələ yaşlısı yanına çağırması və ya özünü yaşlılardan birinin yanına aparmağı tələb etməsi ilə başlanır. Birinci halda uşaq əvvəlki jest və mimikasını yaşının adı ilə əvəz edir: *ma* (mam-ana), *ba* (baba), *nə* (nənə), sonralar «Ana, bu də» (Yəni «Ana, bura gəl») deyir. İkinci halda isə həmin sözlərə şəkilçi artırır: «anaya», nənəyə (Yəni «Anama apar!» və s.). Bu hal fikri ifadə etməyin çox əhəmiyyətli formasıdır.

Yaş yarımadək uşağın xoşladığı oyuncaq yaxında asıldıqda o, var gücü ilə həmin oyuncağı ələ keçirməyə can atır. Uzaqda qoyulduqda isə az qüvvə sərf edir. Həmin oyuncağın yanına yaxınlaşdırıqda uşaq yaşlıya müraciət etməsə də yenə var gücü ilə onu əldə etməyə çalışır. Bu, artıq yaşlıya müraciət etmək deməkdir. Ünsiyətin bu formasını inkişaf etdirmək üçün tərbiyəçi xüsusi iş görməlidir. Tərbiyəçi «Kuklanı sənə verimmi?», «Topu sənə verimmi?» dedikdə o sevinir, razılığını

bildirir, başı ilə təsdiqədici işaret verir, yaxud «ha!» ha! (hə!, hə!) deyir. «Sənə nə verim?» sualına cavab isə sonralar meydana gəlir. Tədricən uşağın nitqində sadə, kiçik ifadələr özünü göstərir: «Ana, am-am», («Ana, yemək ver»), «Lala qaqa (da-da) (Xala, meyvə ver»). Bu halda əşyanın (çörəyin, meyvənin) olmaması sözlə psixoloji əməliyyatın, nitq ifadələrinin inkişafı üçün əlverişli andır.

Bir sözdən ibarət cümlədən istifadə edərkən uşaq eyni sözlə müxtəlis fikir və arzularını bildirir. *Xix* sözü ilə bir halda biçaq istəyir, başqa halda qarçızı göstərir, yəni onun kəsilməsini arzulayır, yeni şəraitdə isə anasının ət doğramasına işaret edir, yaxud, *aqka* sözü ilə bir halda ayaqqabı, almağı, ikinci halda onu geyindirməyi, başqa halda isə ayağından çıxarmağı tələb edir. Belə hallarda söz bütöv bir ifadəni eks etdirir.

İl yarımından sonra uşaq yavaş-yavş iki-üç sözdən ibarət cümlələr işlətməyə başlayır: «Lala bay-bay» (Xala yatmaq istəyirəm), «Lala, kuka baybay» (Xala kukla yatmaq istəyir) və s. Uşağın azi 60-70 söz ehtiyatı olmazsa, o cümlə qura bilmir.

Uşaq, adətən, dilin qrammatik quruluşunu yaşlılardan eşitdiyini təkrarlamaqla mənmsəyir. Dinamik stereotipin yaranması nəticəsində uşaq cümlədə sözlər arasındakı, həmçinin insanla əşya arasındakı münasibəti başa düşür. Bu zaman İ.P.Pavlovun dediyi kimi, «münasibət qıcıqlandırıcı kimi fəaliyyət göstərir». Uşaqlar bu münasibətləri məktəbdə öyrənirlər. Uşaq bağçalarında isə çoxlu təkrarlara ümid bəsləmədən didaktik oyunların köməyi ilə bu sahədə praktik iş aparılmalıdır.

Dilin qrammatik quruluşunun uşaqlar tərəfindən mənimşənilməsi əvəller konkret situasiya ilə, sonralar uşağın əqli görüş dairəsini, müstəqiliyinin, ümumi inkişafının səviyyəsi ilə bağlı olur. Məhz bu səbəbdən cümlənin məzmununun sonraki inkişafı motivləşmə,

mühakimə və şərtin meydana gəlməsi ilə bağlı olur. Yaşlıların «Bıçağı yerinə qoy, əlini kəsərsən». «Əllərin çırklıdır, gedək yuyum». «Bayırda çıxma soyuq olar». «Ye sonra gəzməyə gedək» kimi tələbləri uşağın dilini açır. O, birinci tələbə cavab olaraq belə cümlə qurur: «Tağı doy, əl təs» («Tağı, qoy, əlini kəsərsən»), yaxud axrınçı cümlənin əsasında belə cümlə qurur. «Am-am dəz det» və s. («Yeyim, gəzməyə gedək»)

İki yaşınadək uşağın cümlə qurma qabiliyyəti daha da inkişaf edir, lakin bəzən o qədər də şüurlu olmur. İkinci yaşın axrında uşaq artıq ətraf aləmdə qavradıqlarını əks etdirməyə səy göstərir. Təsvir xarakterli cümlələr əvvəlcə yaşlıların suallarına cavab nəticəsində meydana çıxır. Bunun əsasında onda müstəqil təsviretmə bacarığı yaranır: «Qaqaş (dadaş) tsay its məkə det» (Qardaşım çay içdi, məktəbə getdi). «Nənə, mən ona apal» (Nənə, məni oynamağa apar.) və s.

Bu dövrə uşaqlar «dara», «dımızı», «döy», «salı» (qara, qırmızı, göy, sarı) kimi tələffüz nöqsanlarına yol versələr də əşyaları keyfiyyətlərinə görə fərqləndirməyə başlayırlar, əvəzliliklərdən, bəzi zərfliyələrdən (burada, oraya, əvvəl, sonra), istifadə etməyə alışırlar. Onlarda dilimizin xüsusiyyətlərinə uyğun cümlə qurmaq, bacarığı inkişaf edir, üç-dörd sözdən ibarət cümlə qurmaq üzrə iş məşqlərin aparılması nəticəsində onlar dilimizin qrammatik quruluşuna uyğun nisbətən mürəkkəb konstruktivlərlə yiyələnilərlər.

Üç yaşından uşaqlar hal, kəmiyyət, zaman, şəxs kimi qrammatik kateqoriyaları nitqdə işlədə bilirlər. Cümlə qurarkən ismin tək və cəm şəklindən, hallarından, fəlin zamanlarından düzgün istifadə edirlər. Bununla da uşaqların ətrafdakılarının nitqini dinləmək, sadə suallara cavab vermək, onlara sual vermək, öz arzu və xahişlərini bildirmək, gördükəri, eşitdikəri haqqında danışmaq,

bir sözlə, nitqdən ünsiyyətin əsas vasitəsi kimi istifadə etmək qabiliyyəti yaranır.

Kiçik və orta qrupda başlıca diqqət nitqin morfoloji quruluşunun mənimsənilməsinə yönəldilməlidir. Bu zaman uşaqlar sözləri uzaqlaşdırmağı, sözlərdə şəkilçiləri düzgün işlətməyi öyrənməlidirlər. Böyük və məktəbə həzırkı qrupunqda uşaq nitqinin sintaksisi mürəkkəbələşir. Bu o demək deyil ki, morfologiya, sonra sintaksis üzrə iş aparılmalıdır. Uşaq nitqin morfoloji və sintaktik cəhətləri cəni vaxtda inkişaf etdirilir. Başqa cür də mümkün deyil, çünki sintaktik vərdişlər məhz morfoloji vərdişlərə əsaslanaraq verilir. Beş yaşında uşaqlar artıq geniş cümlələrdən istifadə edirlər. Bununla da onların faal lügət ehtiyatı artır, ünsiyyət dairələri genişlənir. Tədricən onlar həmcins üzvlü cümlələrdən (əvvəl həmcins mübtəda və zərfliyəli cümlələrdən) istifadə etməyə başlayırlar. Bu sahədə vərdişlər artıq 8-10 sözdən ibarət cümlə qurmaq imkanı verir. Bu dövrə onların nitqində mürəkkəb cümlələrə də rast gəlmək mümkündür. Həyatlarının beşinci ilinin axırlarında bu sahədə bacarıqları artır. Təbeli mürəkkəb cümlələrin tərkibinə daxil olan sadə cümlələr daha geniş olur. Cümlədə sözlərin sayı 10-u keçir. Rabitəli nitqlərində 40-50 cümlədən ibarət matının məzmununu əhatə edə bilirlər. Bu yaşda uşaqların diqqətinin obyekti yalnız bilavasitə qavradıqları əşya və hadisə deyil, həm də heç vaxt qavramadıqları, lakin şifahi təsvir və ya şəkil vasitəsilə təsəvvür etdikləri əşya və hadisə olur. Onlar çoxdan baş vermiş, həmçinin gələcəkdə baş verəcək hadisələrdən də danışırlar. Hadisədən aslı olaraq mühakimələrin məzmunu və əqli nəticənin ifadə forması dəyişir. Bu göstərir ki, uşaqlar nitqin çətin növü olan monoloji nitqə yiyələnlərlər. Onların nitqində sadə geniş cümlələr mühüm yer tutur, mürəkkəb cümlələr isə cəmi 7-8 faizini təşkil edir. Mürəkkəb cümlələrin eksəriyyəti tabesiz olub, əsasən, na-

ğılları danışarkən işlənir: «İt hürdü, çaqqal qaçdı.», «Sığan pişkən tutdu, turpu çıxardılar.», «Canavarın qarnı yırtıldı, Şəngülüm, Şüngülüm bayırda atıldılar.». Sonralar bağlayıcılı tabeli mürəkkəb cümlələr də formalasılır. «Biz bağçaya geldik, anamız isə işə getdi.», «Mən top ilə oynayıram, Səbinə isə yelləncəkdə yellənir.», «Qardaşım məktəbə getdi və müəllim onu çox təriflədi». Tədricən onların nitqində tabeli mürəkkəb cümlələrə də rast gəlmək olur. «Biz gedəndə müəllimin xəbəri olmadı», «Mən hoppananda əlimdəki kukla da mənimlə hoppanır».

Uşaqların nitqində cümlə üzvlərinin işlənmə xüsusiyyətləri də maraqlıdır. Dörd-beş yaşında uşaqlar mübtəda kimi daha çox isimdən *mən*, *o* şəxs əvəzliliklərindən istifadə edirlər. Cəm halında mübtəda *biz*, *onlar* şəxs əvəzliliklərinin, həmçinin şəxslər qrupunu bildirən *hamı* sözünün işlədilməsi şəklində özünü göstərir. Bu məqsədlə bəzən isimlə sayın birləşməsindən istifadə olunur: «iki quş» «üç qarışqa» və s.

Bu yaşda uşaqlar mürəkkəb mübtəda da işlədirler... «Qaradam əridi», «Konfet kukla mənimdir» və s. Bu cümlələrdə subyekt (adam, kukla) ayrıca deyil, bir əlaməti ilə birləşdirilir. Dörd yaşdan sonra uşaqlar yalnız sadə deyil, mürəkkəb xəbərlərdən də (yazmaq istədi, gəzməyə başladı) istifadə edirlər. Onlar eyni xəbəri (eyni hərəkəti) müxtəlif şəraitdə işlətmək üzrə məşq edirlər. «Mən yedim.», «O yedi.», «Biz yedik.»

Uşaqların *a* *ş* *y* *a* *v* *ə* *h* *ə* *r* *ə* *k* *ə* *t* anlayışlarını fərqləndirə bilmələri onların cümlədə əşya bildirən mübtəda və feli xəbərlərdən çox istifadə etmələri ilə nəticələnir. Tədricən onlar cümlədə eyni cümlə üzvündən bir neçəsini işlətməyi öyrənirlər.

Böyük qrupda uşaqlar həmcins üzvlü cümlələrdən daha çox istifadə edirlər. Onlar nitqdə *əksərnəqli inkar* bildirən həmcins üzvlər də işlədirlər. («Məndə şəkilsiz

deyil, şəkilli kitab var». «O əlimi sıxdı, amma bərk sıxa bilmədi.»

Böyük qrupdan uşaqlar felin formalarını mənim-səməyə başlayırlar. Məktəbə hazırlıq qrupunda onlar *yudum-yuyundum*, *yazdım-yazıldım*, *yazdırıdım*; *yedim-yedirdim*, *yedizdirdim-yedirtdim* sözləri arasındaki fərqi bilməlidirlər. Onlar həm də «Danişacaqsan?» «Sən danişacaqsan?» «Sən danişacaqsanmı?» cümlələrinin bərabər mənali olduğunu bilməlidirlər.

Beş-altı yaşı uşaqlar məsdərin cümlədə isim kimi dəyişməsi, həm də fellə yanaşı işlənməsi üzrində müşahidə aparmalıdırlar. «O, atasına məktub yazmağa başladı.», «Quş uçmaq istədi.», «Lalə oynamağı sevir». Uşaqlar məsdərin bəzən *lazımdır*, *olar*, *olmaz* sözləri ilə işləndiyini («Saata baxmaq lazımdır.», «Vaqona minmək olar.», «Soyuq su içmək olmaz.» və s.) öyrənməlidirlər.

Onlar zərflərdən istifadə etməyi də bacarmalıdırlar. Qiymət bildirən (yaxşı, pis, gözəl, qəşəng), zaman bildirən (bu saat, səhər, günorta, axşam), yer bildirən (burada, sağda, solda, arxada, qabaqda, hündürdə) sözləri nitqlərində işlətməlidirlər.

Üç yaşından və, *k* *i*, *d* *a*, *d* *ə* bağlayıcılarını işlətməyə başlayan uşaqlar böyük qrupdan etibarən *amma*, *ancaq*, *lakin*, *çünki*, *ona görə ki*, bağlayıcılarından, *ila*, *sarı*, *tərəf*, *qədər*, *can*, *dək*, qoşmalarından istifadə etməyi öyrənməlidirlər.

Bu dövrə praktik yola (termsiz) nitq hissələrini, onların formalarını ayıra bilməli, cümlədə sözlər arasında əlaqəni başa düşməli, cümlə qurmağı, onu genişləndirməyi, eyni eyni fikri müxtəlif formada ifadə etməyi bacarmalıdırlar. Bu prosesdə onlarda ümumiləşdirmə, mücərrədləşdirmə üzrə sadə vərdişlər yaranır.

Eyni qrupda uşaqların inkişafının ümumi psixofizioloji səviyyəsindən, yəni əsəb proseslərinin vəziyyətindən diqqətinin təfəkkürünün, yaddaşının inkiş-

findan asılı olaraq onların qrammatik hazırlığı arasında fərq meydana çıxır. Bu fərq həm də uşaqların söz və bilik ehtiyatından, ətrafdakıların nitqinin qrammatik quruluşundan, tərbiyəçinin pedaqoji-metodik hazırlığından və başqa səbəblərdən asılı olur.

Bağçada dilimizin qrammatik qurluşunun mənimsədilməsi üzrə işin məzmunu uşaqlara məktəbdə qrammatikdan propedavitik kursu mənimsəməyə hazırlamalıdır.

Qrammatikanın bir elm kimi mənimsənilməsinə məktəbdə başlanır. Yalnız yeddi yaşda, demək olar ki, uşaqlar dilimizin qrammatik qurluşunu həmin yaşa uyğun şəkildə tam mənimsəyirlər. Bu dövrədə onlar morfoloji və sintaktik qanuna uyğunluqların incəliklərinə bələd olurlar. Beləliklə, dil həqiqətən uşaq üçün doğmalaşır və ünsiyyətin qüdrəti silahı olur. Bununla belə, təcrübə göstərir ki, nəinki aşağı yaşlarda, hətta I sinifdə uşaqlar nitqində ciddi qrammatik nöqsanlara yol verirlər. Belə nöqsanların baş verməsinin səbəbi ilk növbədə uşaqların nitqinin inkişafına baxımsızlıq, laqeyidliklə izah edilməlidir. Uşaq bağçalarında qrammatik mənənin təliminin çətinliyi ondadır ki, tərbiyəçi özü bu mənəni mənimsəmir. Tərbiyəçinin nitqi uşaq üçün nümunə olmadıqda, erkən yaşlardan, uşaq nitqinin qrammatik quruluşunu induktiv şəkildə mənimsəməyə yönəldilməyəndə o susur, qrammatik normaları mənimsemir. Uşaqın canlı ünsiyyət dairəsinin genişləndiyi dövrdə (beş yaşında) qrammatik qurluşla əlaqədar nöqsanlar xeyli artır, çünki o, nitqində çoxlu yeni qrammatik forma işlətməli olur. Bununla belə, kifayət qədər hazırlığı olmadığından işlətdiyi geniş cümlələrdə hələlik formalara, qaydalara nəzarət edə bilmir. Nəticədə uşaq bağçasının axırınadək onun nitqinin nə morfoloji, nə də sintaktik cəhəti formalaşır.

Məktəbəqədərki dövrdə uşaqlar nitqin bir çox qrammatik formalarını başa düşür, yadda saxlayırlarsa

da, nitqində ondan istifadə etməkdə çətinlik çəkirələr. Tərbiyəçi uşaqların nitqinin qrammatik quruluşunu diqqətlə öyrənməli, onların hansı qrammatik formalarda səhvə yol verdiklərini aşkarla çıxarmalı, hər birinin fərdi xüsusiyyətlərinə bələd olmalı, nöqsanların aradan qaldırılması yollarını araşdırmalıdır. Üç-dörd yaşı uşaqlar fəlin xəbər formasını düzgün işlədir, sözləri məhsuldar şəkilçilərin köməyi ilə dəyişdirir, isimləri hallandırır, selləri zamana və şəxsə görə dəyişə bilirlər. Maraqlı burasıdır ki onlar qeyri-məhsuldar şəkilçiləri əvvəller məxaniki şəkildə işlədir, tədricən şüurlu istifadə etməyi öyrənirlər: atılaşdır, *yazmalıyam, oxutdu, gedayı* (gedə idi), *görsəydi* (görsə idi) kimi sel formaları bu qəbildəndir.

Məktəbəqədər yaşı uşaqlar kəmiyyət kateqoriyasını da birqədər, çətin mənimsəyirlər. Sayla yanaşı işlənən isimlərdə cəm şəkilçisini düzgün işlədə bilmirlər. Onlar *bəs alma* əvəzinə beş almalar, *çox alma* əvəzinə *çoxlu almalar*, *bir neçə alma* əvəzinə *bir neçə almalar* ifadələrini işlədirlər.

Məktəbə hazırlıq qrupunun uşaqları əvvəlki illərə nisbətən söz birləşmələri və cümlələrdə zərflərdən çox istifadə edirlər: «Sağa çevrildi.», «İrəliyə cumdu.», «Cəld atıldı.», «Gecə yarı qayıdı.», «Səhər tezdən oyandı.», «Sürətlə getdi.» və s.

Onların nitqində feli sıfətlərə də çox rast gəlmək olur. Bu isə lügət ehtiyatının sürətlə inkişafına şərait yaradır. Uşaq *oxumaq, yazmaq, işləmək* məsdərləri əsasında *oxuyan, yazar, işləyən* sözlərini düzəldirlər.

Uşaqların bir çoxunda özünəməxsus nöqsanlar özünü göstərir. Nöqsanların bir qismi söz yaradıcılığı ilə bağlıdır:

1) yazılıçı sözünə istinadən *kinoçu* (*kino rejissoru, ssenarist*); *qarmonçu* sözünə əsasən *tarzən, çalğıçı; əvəzinə tarçı, çalançı*; (2 yaş 5ay) *təyyarəçi, traktorçu* sözlərinə

əsasən *maşinist* əvəzinə *maşınçı*, *qatarçı*; (2 yaş, 8 ay); *maldar* sözü əvəzinə *maldarçı* (4 yaş 2 ay); *bostançı* əvəzinə *qarşıçı*; (4 yaş 5 ay) və s.

2) ağaçlıq, çiçəklilik sözləri əsasında naxır əvəzinə inəklik; (2 yaş 10ay).

3) *bağban* sözü əvəzinə *almaçı*; (3 yaş 2 ay)

4) *qişlayır* sözü əsasında *yaylayır*; (3 yaş 7 ay)

5) *istiotlu* sözünün leksik mənası və qrammatik formasının təsiri ilə *acılı* leksik; *giləli* sözünə əsasən *giləmeyvə* əvəzinə *giləlimeyvə*; (4 yaş 1 ay) və s.

Bəzən uşaq bu və ya digər sözün mənasında azacıq dayaq nöqtəsi tapıb, tamamilə yeni söz yaradır, yaxud əşyani onun əlaməti, keyfiyyəti, onunla icra olunan işlə bağlayır: *qalamaq* sözünün təsiri ilə *tongal* əvəzinə *qala-qan* (3 yaş 5 ay); *manqal* əvəzinə *kabab peçi*; termometr əvəzinə *istilik ölçən*; *sehirkar* əvəzinə *sehrlı adam*; (4 yaş 8 ay); ilk dəfə kənddə olan şəhərli uşaq *tövlə* əvəzinə *inəyin qaraji*, ev şəkili çəkən uşaq *evin damı* əvəzinə *evin papağı* (3 yaş 7 ay) və s. deyir.

Uşaqlarda söz yaradıcılığına meyl ünsiyyət prosesində söza artan tələbatdan irəli gəlir. Uşaq nəyi isə danışmaq, izah etmək istəyir, lakin lügət ehtiyatı, biliyi, həmi tərəfindən qəbul olunmuş sözlər buna imkan vermir. Ona görə də müşahidələrinə əsasən bu və ya digər qrammatik formanın köməyi ilə bənzər sözlər düzəldirlər: məsələn, isimləri onların hərəkətinə görə adlandırırlar: *istiot-yandırı* (4 yaş 1 ay); *mişar-kəsən* (2 yaş 5 ay); *qələm-yazan* (2 yaş 8 ay); *kibrit-yandırı* (3 yaş 9 ay); avtomobil yarışına baxan uşaqdan onun nə olduğu xəbər alındıqda «ötüşmək» cavabını verir (4 yaş 4 ay).

Məktəbəqədər yaşı uşaqlar sözdəyişdirici şəkilçilərin işlədilməsində də müəyyən nöqsanlara yol verirlər. Bəzən fikrini sözün yalnız kökünün köməyi ilə başa salmağa çalışırlar: *yan-yandır*, *gey-geyindir*, *düz-düzəliş*, *get-gedən*, *gedirəm-getmirəm* və s.

Onların nitqində sözdüzəldici şəkilçilər müxtəlif formalar qazanır; məsələn, *babaya*, *babama* əvəzinə *babana* (3 yaş); *mənimkini* əvəzinə *mənimkimi* (3,5-4 yaş), *dərənin dibindən* əvəzinə *dərənin dibində*; *ala idi* əvəzinə *alardın*, *gələcəkdən* əvəzinə *gələcək*; onlar geldilər əvəzinə *onlar gəldi*; *Kərim* və *Nadir* gəldi əvəzinə *Kərim* və *Nadir gəldilər*.

Uşaqların dilin qrammatik quruluşuna yiylənmələri tədricən gedir. Bir misal Babası Elnurdan xəbər alır:

1) – Elnur kimin balasıdır?

– Ba (1 yaş 1ay)

Eyni sula sonrakı cavablar:

2) Baba (2 yaş 2 ay);

3) Baba bala (2 yaş 3 ay);

4) Elnur baba bala (2 yaş 5 ay);

5) Elnur babanın bala (2 yaş 6 ay);

6) Elnur babanın baladır (2 yaş 8ay);

7) Elnur babanın balasıdır (3 yaş 2 ay).

Bəzən uşaqlar müvafiq söz tapa bilmədikdə fikirini sintaktik yolla ifadə edir. 1) «*getmə!*», «*vermə!*» əvəzinə «*Ver olmaz*» və s.

Bağlayıcıların işlədilməsində nöqsanlar müxtəlifdir:

1) Bağlayıcı yersiz işlənir: «Biz də gəzməyə gedirik» (halbuki təkcə öz qrupları gedir).

2) Bağlayıcı yersiz təkrar olunur: «Bağda heyva da, armud da, almad da, nar da yedik».

3) Bağlayıcı başqası ilə əvəz olunur: «Ya onu oxu, ya da obirisini» cümləsini əvəzinə «Nə onu oxu, nə də obrisini».

Orta, hətta böyük qrupda bəzən uşaqlar zaman anlayışına yaxşı yiylənə bilmirlər. Onlar «Bu gün də, dünən də sizdə qalacağıq», «Sabah da bu gün də dənizdə çımdık» və s. kimi nöqsanlara yol verirlər.

Adətən, sintaktik nöqsanlar davamlı olmaqla ibtidai siniflərdə də özünü göstərir. Uşaqlar müstəqil cümlə

qurmalarına baxmayaraq, tez-tez mübtədə və ya xəbəri buraxır, şəxs əvəzliyini dəyişir, məzmunu təhrif edirlər. Uşaq öz nitqindəki nösanları ona görə görmür ki, daxili nitqdə hər şeyi başa düşür, dediklərinin davamı üçün aydın olduğunu zənn edir.

Məktəbəqədər dövr şagirdlərin nitqində dərin kök salmış dialektizmlər, ədəbi dilin qrammatik quruluşundan xeyli fərqlənən morfoloji və sintaktik formaların aradan qaldırılmasını tələb edir.

Nitq nöqsanları əksər hallarda fərdi xarakter daşıyır. Belə hallarda valideynlərlə əlaqə saxlamaq, uşaqlara fərdi tapşırıqlar vermək lazımdır. qrup üçün xarakterik nöqsanlarla əlaqədar isə xüsusi nitq inkişafı məşğələləri təşkil edilməlidir. Bu, heç də digər məşğələlərdə, həmçinin sərbəst vaxtlarda tərbiyəçi tərəfindən uşaqların nitq nöqsanlarının düzəldilməsi imkanlarını məhdudlaşdırır.

Qrammatik vərdişlərin formalasdırılmasının metodları və priyomları

Qrammatik vərdişlərin formalasdırılması üçün istifadə olunan metod və priyomlar, əsasən, praktik xarakter daşıyır. Bu baxımdan daha çox qrammatik çalışmalarlardan istifadə olunur. Qrammatik çalışmalar, həmçinin digər priyomlar uşaqların didaktika və leksika üzrə yiye-ləndikləri bilik və bacarıqlara istinad edir. Uşaqlar müyyəyen lügət minimumuna yiylənənmədən, nitq səslərini tələffüz etmək və cümlənin intonasiyasını modullaşdırmağı bacarmadan qrammatik çalışmaları təşkil etmək mümkün deyil.

Qrammatik cəhətdən düzgün nitqin formalasdırılmasının başlıca vasitəsi xüsusi məşğələlərdə təşkil olunmuş təlimdir. Söz yox ki, tərbiyəçi məşğələlərdə uşaqların bütün fəaliyyəti prosesində nitqindəki qrammatik nöqsanlara

düzələş verməlidir. Bu cür məşğələlərdə uşaqların diqqəti öyrənilən qrammatik foramaya yönəldilir. Belə məşğələlərin səmərəli təşkili üçün tərbiyəçi düşünülmüş sistemlə hərəkət etməlidir. Nədən başlamaq, qrammatik qaydaları hansı ardıcılıqla öyrətmək əvvəlcədən planlaşdırılmalıdır. Hər bir məşğələdə yalnız bir qrammatik vəzifənin (məsələn, məsələrin öyrədilməsi; sadə müxtəsər cümlənin genişləndirilməsi və s.) yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

Uşaqların diqqəti hazırlı anda öyrədilən qrammatik formanın dərk olunması, tələffüzü, nitqdə düzgün işlədilməsinə yönəldilməlidir.

Qrammatik vərdişlərin aşılanmasına həsr olunmuş hər bir məşğələ üçün maraqlı, əlverişli, işgüzar şərait yaradılmalıdır ki, uşaqların diqqəti yayınmasın, tərbiyəçinin izahını hamı eşitsin.

Qrammatik vərdişlərin verilməsinə həsr olunmuş məşğələləri rəngarəng əyani vəsait və didaktik materialla zənginləşdirmək lazımdır. Məşğələlərə oyun elementlərinin daxil edilməsi uşaqların fəaliyyətinə uyğun olmaqla işin canlı və maraqlı keçməsinə təsir göstərir.

Hər bir məşğələdə oyun və çalışmaya 5-8 dəqiqliq ayırmalı mümkündür. Aşağı qruplarda oyun xarakterli məşğələlərə Cırdan, Bilyən, Gülyən kimi personajların daxil edilməsi məsləhət görülür. Müxtəlif qrammatik forma və hadisələrə həsr olunmuş məşğələlər növbələşdirilməlidir.

Dilin qrammatik quruluşunun mənimsənilməsinə həsr olunmuş çalışmalar uşaqların fonetika və leksika üzrə vərdişlərin möhkəmləndirilməsini təmin edir. Uşaqlar fonetik təhlil və lügət ehtiyatının zənginləşdirilməsi istiqamətində kifayət qədər sistemli çalışmalar yerinə yetirildikdə qrammatik formaların mənimsənilməsi xeyli asanlaşır.

Hər hansı qrammatik forma tam mənimsənilənədək məşğələlərdə təkrarlanmalıdır. Məşğələlərdə qrmmatik səhvə yol verilə biləcək halların xəbərdarlığı kimi fəal təlim priyomlarından geniş istifadə edilməlidir.

Qrammatik vərdişin mənimsənilidiyi ilk məşğələdə tərbiyəçinin nitqinin nümunəsi vacibdir. Yuxarı qruplarda təlim materialını motivləşdirən çalışmaların verilməsi məsləhət görülür: məsələn, «Uşaqlar, mən deyirəm: «qonağı çağır». Siz isə *qonaq* sözünün əvəzinə *usaq* sözünü işlədin. Siz kimi çağır deyəcəksiniz?» Uşaqlar düşünür, səhvsiz cavab verməyə («*Uşağı çağır!*») çalışırlar.

Məşğələlərdə müqayisə priyomundan istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Müqayisə qrammatik formadan yerinə görə istifadə etməyi öyrədir: məsələn, uşaqlar qalın və ince saitləri, onların fərqini bildirən tərbiyəçinin verdiyi nümunəyə əsasən *ağac* sözünə *lar*, *gül* sözünə *lər* şəkilçisini əlavə edirlər.

Uşaqların işlətməkdə çətinlik çəkdikləri qrammatik formanı bir daha dedikdən sonra təkrarlatmaq, yamsılama priyomundan istifadə etmək, onları yoldaşlarının səhvini tutmağa cəlb etmək kimi priyomlar da yaxşı nəticə verir.

Nitqin morfoloji quruluşunun formalaşması

Nitqin morfoloji quruluşu üzrə işə isimlə tanışlıqdan başlamaq lazımdır, çünki dildə isimlərdən daha çox istifadə olunur və isimin dəyişməsi ilə digər nitq hissələri də dəyişir. Müşahidələr göstərir ki, iki yaş yarımla, üç yaşından başlayaraq hələ hal kateqoriyasını öyrənməmiş uşaqlar sualların köməyi ilə praktik şəkildə isimləri dəyişirlər. Onlar **kimin?** **kimə?** **kimi?** **kimdə?** **kimdən?** Sualların birləşən cavab verərkən isimləri düzgün dəyişməyi bacarırlar. Bu məqsədlə verilmiş ismə fel və ya sıfətin seçiləməsi daha maraqlıdır.

Tərbiyəçi deyir:

- At nə edir?

Uşaqlar cavab verirlər:

- At yatur (gəzir, otlayır, qaçıır, kişnəyir).

- Dəniz necədir?

- Dəniz böyük, (geniş, dərin, göy, dalğalı, gözəl, sakit, duzludur).

Üç yaşa qədər uşaqlar, əsasən, kəl, *at, tut: aç, ver, otur, dur, ye, iç* kimi çox işlənən fəlin əmr formasını və məsələri işlətdikləri halda, dörd yaşında artıq felləri zamana və şəxsə görə dəyişə bilirlər. Onlar daha çox keçmiş zaman fellərini II şəxsin təkində işlədilər, lakin keçmiş zamanın öyrədilməsi üzrə işi uşaqlar ismin hallanması üzrə praktik vərdişə yiyləndikdən sonra aparmaq lazımdır. Bu zaman uşaqlar tədricən feli şəxsə görə dəyişməyi, xüsusilə I şəxsin təkini işlətməyi («Bağcaya getdim.», «Sərçəni gördüm.», «Nadira verdim.» və s.) öyrənirlər. Uşaqlar fəlin gələcək zamanını *sonra* sözünün köməyi ilə işlətməyə başlayırlar. Xüsusilə məşğələlərdə nitq praktikası üzrə işin aparılması üçün oyuncaq, paltar, ayaqqabı, qab-qacaq və s. əşyalarдан istifadə etmək lazımdır. Həmin əşyalar əsasında verilən «Bu nədir?» sualının kiçik qrupun uşaqları adlıq halında «dovşan», «alma», şəkilində cavab verirlər. Üç-dörd yaşlarında isə cavab «Bu dovşandır.», «Bu almadır.» şəklində olur.

İsmin hallarının öyrədilməsində şəkillərdən istifadənin rolü böyükdür. Uşaqlar şəkili kartoçkalara baxıb «Ağacın budağı.», «Ağacda adam var.», «Ağacdan alma dərir.» kimi ifadə və cümlələr işlədirlər. Orta və böyük qrupda bu məqsədlə tərbiyəçi belə suallar verə bilər: «Harada bitir?», «Harada yaşayır?», «Nəyə oxşayır?», «Nədən böyükdür?», «Nədən qırılıb?», «Nəyi istəyirsən?», «Nəyi atır?» və s.

Kiçik qrupda nitqin eks olunması priyomundan istifadə etmək məsləhət görülür. Tərbiyəçi tələb edir:

- Təranə, Səbinədən soruş, Lalə gül dərdi?

Təranə soruşur:

- Səbinə, Lalə gül dərdi?

Səbinə cavab verir:

- Lalə gül dərdi.

Bələliklə, tərbiyəçinin suali (cümələ) bütövlükdə həm Təranənin, həm də Səbinənin nitqində eks olunur.

Bir qədər sonra tərbiyəçi belə tələb verir:

- Təranə, soruş Lalə gül dərdi?

Təranə soruşur:

- Lalə gül dərdin?

Deməli, uşaqlar artıq dərmək felini II şəxsin təkində işlədirlər.

Aşağıdakı təxmini didaktik materialın köməyi ilə xüsusi qrammatik çalışmaların təşkili məsləhət görülür.

1. İsmiñ hallarını düzgün işlətmək:

a) ismin təsirlilik halının vasitəsiz tamamlıqla ifadə olunması: «Dilrüba şəkil çəkir». «Dilarə tort bişirdi».

b) ismin yiyəlik halını mənsubiyət şəkilçisi ilə işlətmək: «Mən anamın (ananın yox) yanında əyləşdim». «Xumar anasını (anani yox) çox sevir».

c) ismin yönük halını mənsubiyət şəkilçisi ilə işlətmək: «Mən anama (anaya yox) çay verdim». «Sən anana (anaya yox) şeir oxudun?» «Rüqiyə ansına (anaya yox) nağıl danışdı».

2. Sifətin dərəcələrindən düzgün istifadə etmək:

a) sifət köklərinə çox ədatının yanaşdırılması yolu ilə çoxaltma dərəcəsinin düzəldilməsi: çox yaxşı, çox gözəl;

b) sifət köklərinə lap, ən, ədatlarının yanaşdırılması yolu ilə çoxaltma dərəcəsinin düzəldilməsi: lap yaxşı, ən gözəl;

c) sifət köküñə tünd sözünü qoşmaqla çoxaltma dərəcəsinin düzəldilməsi: tünd qırmızı, tünd yaşıl;

ç) sifətin birinci saitindən sonra m samitini artırmaqla şiddetləndirmə dərəcəsinin düzəldilməsi: gömgöy, dümdüz.

d) sifət kgkünə açıq sözünü, həmçininsov şəkilçisini artırmaqla azaltma dərəcəsinin düzəldilməsi: açıq yaşıl, uzunsov.

e) sifətin birinci saitindən sonra n samitini artırmaqla şiddetləndirmə dərəcəsinin düzəldilməsi: qıpqırmızı, sapsarı, qapqara, təptəzə;

ə) sifət köküñə təhər sözünü qoşmaqla azaltma dərəcəsinin düzəldilməsi: qırmızıtəhər, sarıtəhər.

3. Felləri düzgün işlətmək .

a) felin suallarını düzgün işlətmək.

Bu məqsədlə tərbiyəçi hər hansı prosesin demonstrasiyasından istifadə edə bilər.

Uşaqlar şəkil çəkir, kuklanı çızmazdırır, geyindirir, yedizdirirlər. Tərbiyəçi sual verir: «Sən nə edirsən?» (Mən kuklanı çızmazdırırəm.) «Sən nə etdin?» (Mən kuklanı geyindirdim.) «Sonra sən nə edəcəksən?» (Sonra mən kuklanı yedizdirəcməm.)

Bu yaşda təbiət hadisələri ilə əlaqədar sualları qoymaq və onlara cavab vermək də öyrədilməlidir. Uşaqlar küləyin əssəsi, qarın yağması üzərində müşahidə aparırlar. Tərbiyəçi sual verir və cavab alır: nə olur? (Külək əsir.), nə oldu? (Qar əridi..).

b) felin məchul növünü düzgün işlətmək: zəng vuruldu, ləpə əzildi və s.

c) felin qeyri-müəyyən formasını digər fellərlə yanaşı işlətmək: «Danışmaq istəyir.», «Düzəltməyə başladı.», «Baxmağa gedir.», «O, tezdən durmaq istədi.», «Oturmaq olmaz.», «Yatmaq olar.»;

ç) qeyri-qəti gələcək zamanın işlədilməsini: «Sabah galər.», «Mağazadan alar.».

4. Geniş yayılmış zərfələri düzgün işlətmək:

a) tərzi-hərəkət zərfələri (yaxşı, tez, səssiz, ucadan);

- b) zaman zərfəri (bu gün, sabah, payız, yaz);
- c) yer zərfəri (burada, orada, sağ-sol, hündür, ora, bura).

5. Bağlayıcıları düzgün işlətmək:

- a) ilə bağlayıcısını düzgün işlətmək:

«Zərifə ilə Züləyə kəndə getdi.», «Sabir balta ilə odun yarğı.»;

- b) ilə (la-lə) qoşmasını düzgün işlətmək:

«Paşa qələm ilə (qələmlə) yazır.»;

«Murad qozu daş ilə (daşla) sindirdi.».

Beş-altı yaşlılar artıq əsas qrammatik formaları mənimsəyirlər. Tərbiyəçi uşaqların niqinə digər kateqoriyalara aid sözlər də əlavə edirlər.

Böyük qrupda şifahi çalışmalar geniş yer tutur. Tərbiyəçi müəyyən əşyanın adını çəkib soruşur: «Deyin görün neçədir?», «Məsə haqqında nə deyə bilərsiniz?»

Bir nitq hissəsinə aid sözə digər nitq hissəsinin seçiləməsi üzrə məşğələlər daha çatın və maraqlıdır: məsələn:

İsimlərə sıfətlərin seçilməsi:

qar-soyuq, ağ, yumşaq, parlaq;

duz-yumşaq, narın, ağ, şor.

Sıfətlərə isimlərin seçilməsi:

sarı-limon, qarığdalı, cücə, yumurtanın sarısı;

şirin-bal, konfet, qənd tozu, bəkməz, əncir, üzüm.

İsimlərə fellərin seçilməsi:

it-qacır, qapır, hürür, qoruyur;

quzu-otlayır, qaçıır, mələyir, əmir.

Fellərə isimlərin seçilməsi:

uçur-quş, təyyarə, vertolyot;

əriyir-dondurma, yağı, qar.

Bu sahədə bacarığı möhkəmləndirmək üçün belə didaktik oyun keçirmək məsləhət görülür. Uşaqlardan biri otaqdən çıxıb, qapının arkasında dayanır, qrupdakı uşaqlar tərbiyəçi ilə birlikdə bir əşya seçilir, onun əlamətlərini müəyyənləşdirir, sonra qapının arxasındakı

uşağı içəriyə dəvət edib, xorla həmin əşyanın əlamətlərini sadalayırlar: «Ağ, narın, şor, suda əriyən». Bayirdan gəlmış uşaq fikirləşib, onun duz olduğunu bildirir. Oyun rezin top, turp, kök, xiyar, qənd, qar və s. ilə əlaqədar davam etdirilir.

Nitqin sintaktik quruluşunun formallaşması

Dilin qrammatik quruluşunun mükəmməl öyrədilməsi üçün uşaqların o cümlənin tərkibi ilə tanış olmaları vacibdir. Büyük və məktəbə hazırlıq quruplarında cümlələrin qurulması üzrə işin aparılması, başqa sözlə, cümlənin təhlili və tərkibinin öyrədilməsi mümkündür. Bunun üçün uşaqlar dil üzrəndə müşahidə aparmağı nitqin bir-birinin ardınca ayrı-ayrı sözlərdən ibarət olduğunu başa düşməlidirlər. Bu iş yalnız savad təliminə hazırlıq baxımından deyil, həm də nitq inkişafı, əqli inkişaf baxımından faydalıdır.

Uşaqlarda kiçik yaşlardan stixiyali təcrübə əsasında söz, nitqin quruluşu haqqında müəyyən təsəvvür yaranır. Bununla belə, xüsusi təlim təşkil edilmədən söz haqqında təsəvvür qeyri-müəyyən xarakter daşıyır, cümlənin tərkibinin təhlili bacarığı çox ləng inkişaf edir. Uşaqlardan (ağac, kələm, kitab), yaxud söz birləşmələri (dəmir qapı, nar şirəsi) deyirlər.

Onlardan «Alma yaxşı yetişib.» cümləsində birinci sözün hansı olduğu xəbər alınır. Sonrakı sözlər alınanda ikinci, üçüncü sözün əvəzinə də «alma», «Alma yaxşıdır.», «Alma yetişib.» cavabını verirlər. Ona görə də tərbiyəçi cümlənin sözlərə ayrılması və sözlərdən cümlələrin tərtibi üzrə müntəzəm iş aparmalıdır. Bu işə böyük qrupda ilin ikinci yarısından başlamaq və onu getdikcə mürəkkəbləşdirmək lazımdır.

Bu məqsədlə «*Canlı söz*» oyunun keçirilməsi məsləhət görülür. Tərbiyəçi cümlədəki sözlərin sayı qədər uşağı qrup qarşısına çağırıb, hər birini cümlənin bir sözü ilə adlandırır. (Hər birinə cümlənin bir sözünü götürməyi təklif edir). Müəllim cümləni ucadan deyəndə uşaqlar sözlərin cümlədəki ardıcılığına görə növbə ilə öz adını (götürdüyü sözü) deyir və soldan sağa tərəf düzürlər. Hər kəs əvvəlki yoldaşının əlindən tutur. Nəticədə cümlə alınır. Ola bilər ki, uşaqlar dağlışib, daha sürətlə yenidən düzülsünlər. Belə oyun cümlənin söz tərkibini başa düşməyə və asanlıqla yadda saxlamağa kömək göstərir. Oyunda özünü qabarıq göstərən nitqin iki əsas xassəsidir: cümlədə sözlərin ardıcılığı və cümləyə daxil olan hər bir sözün ayrılığı.

Oyunun axırında tərbiyəçi onun nə üçün «*Canlı söz*» adlandırdığını xəbər alır. Uşaqların cavablarının özü ümumiləşdirir: «Oyun ona görə belə adlanır ki, hər bir uşaq bir söz idi». Hər söz «hərəkət edir» və öz adını «deyirdi».

Oyun bir neçə variantda təşkil olunur: cümlənin genişləndirilməsi; cümlədə sözlərin sırasının dəyişdirilməsi; cümlədən bir və ya növbə ilə bütün sözlərin dəyişdirilməsi; verilmiş sözlərdən cümlənin tərtibi və s.

«*Xor*» oyununa hazırlaşarkən müəllim bir neçə uşaqa cümlədəki sözləri eyni vaxtda ardıcıl tələffüz etməyi öyrədir. Bu oyun üçün seçilən cümlədəki bütün sözlərin ritmik-heca quruluşu eyni olmalıdır: məsələn, «Tamaşa şamama axtarır.», «Cəmil gəmi şəkli çəkdi.» və s. bu cümlələrin hər birində sözlərin sayı eyni, səs-hərf tərkibi yaxın olmaqla, vurğu müəyyən hecanın üzərinə düşür. Bu, sözlərin birgə həm də tam tələffüzünü asanlaşdırır. Məşğələ uşaqlara müraciətlə başlanır. «*Diqqətlə qulaq asın, indi bu uşaqlar sözlər sizə nə deyəcək?*» Tərbiyəçinin siqnalı üzrə uşaqlar – hər bir sözü eyni vaxtda deyirlər. «*Siz başa düşdünümüz? Bu uşaq – sözlər nə deyirlər?*»

Uşaqlar başa düşmədiklərini bildirir, yaxud nə dedikləri tapmağa çalışırlar. Şübhəsiz, onlar cümlələri deyə bilmirlər. Ola bilər ki, onlara yənə dinişmək təklif edilsin.

T. – Deyin görüm, niyə başa düşmədiniz?

Y. – Cox tez dedilər. Sözləri aydın demək lazımdır.

T. – Necə demək lazımdır ki, başa düşülsün.

Əgər cavab ala bilməsə, tərbiyəçi cümləni deyir.

T. – İndi başa düşdünümüz uşaq-sözlər nə edirlər?

U. – Bəli.

T. – Nə üçün əvvəl başa düşmürdünüz?

U. – Onlar sira ilə demirdilər.

U. – Onlar bir-birinin dalınca, sira ilə demirdilər.

U. – Onlar hamısı bir yerdə qat-qarış deyirdilər, ona görə başa düşmürdük.

Siz də bütün sözləri bir yerdə, birdən desəniz başa düşülməz. Çalışın hər bir sözü ayrıca deyin. Oyun oynayanda bir neçəniz bir yerdə, xorla bütün sözləri bir dəfəyə deyə bilərsiniz. Ayrılıqda isə biriniz əvvəlcə bir sözü, sonra isə o biriniz başqa sözü deyirsiniz.

Bu məşğələdə uşaqlar cümlədəki sözləri ardıcıl təkrar edərkən «*cümlə*» terminini də işlədirlər. Uşaqlar deyirlər: «*Tamaşa şamama tapacaq.*». Tərbiyəçi isə dəqiqləşdirir:

– Siz cümlə dediniz.

Beləliklə, tərifisiz *cümlə* sözü nitqə daxil olur.

«*Söz əlavə et*» oyununda cümlə genişləndirilir.

Tərbiyəçi üç uşağı çağırır:

– Mən iki söz deyəcəyəm. Kərim *ata* sözünü, Nazir *aldi* sözünü deyəcək? Bəs deyin görüm *Səməd* hansı sözü deyəcək?

Uşaqlar *Səmədin* deyəcəyi sözü fikirləşirlər. Tərbiyəçi bir neçəsindən soruşur. Üçüncü söz bir neçə dəfə dəyişir, hər dəfə yeni cümlə alınır. «*Ata kitab aldı*», «*Ata alma aldı*» və s.

«*Sözü tanı*» oyununda tərbiyəçi cümlədə elə sözü buraxır ki, onun alternativi olmur. Yaranmış situasiya

uşağı məhz həmin sözü işlətməyə vadar edir: məsələn, «Pomidor... (harada?) bitir», «Qışda (nə) yağdı» və s.

Ola bilər ki, tərbiyəçi olavaş edilə biləcək sözü öz hərəkətləri ilə ifadə etsin: məsələn, *yuyunmaq, yuxulamaq, rəqs etmək* sözlərini jestlərlə uşaqlara çatdırınsın.

«Hansı sözün azlığıni tap» oyununda uşaqlar cümlənin anlaşılması üçün sözü sırası ilə qoymağı öyrənirlər.

Tərbiyəçi «Boz talada dovşan qaçırm» cümləsində hansı sözün azlığını xəbər alır. Uşaqlar səhvi düzəldir. «Talada boz dovşan qaçırm». Düzəliş prosesində cümlə bir neçə cür işlənir: «Boz dovşan talada qaçırm», «Talada qaçırm boz dovşan», «Qaçırm talada boz dovşan», «Boz dovşan qaçırm talada», Tərbiyəçinin köməyi ilə uşaqlar cümlənin ən düzgününü («Boz dovşan talada qaçırm») seçirlər. Yaxud, «Tülükü yuvanın yanında», «Yatıb türlüyü yuvanın yanında» cümlələrinində də yerinə görə ən düzgünü deyilir.

«Dolaşıqlıq» oyunu da cümlədə sözlərin əvəz olunmasını tələb edir.

– Uşaqlar, mən, bir dolaşıq cümlə düzəltmişəm:

«Ata ət, itə ot verdilər.». Deyin görək dolaşıqlıq nədir?

Uşaqlar:

– Belə olmaz. At ət yemir, it də ot.

Tərbiyəçi suallar qoyur:

– Hansı sözləri dəyişmək lazımdır ki, cümlə düzgün olsun.

– Sən o sözü hansı sözlə əvəz edəcəksən? Əti sözünü ot sözü ilə, ot sözünü ət sözü ilə.

– İndi nə alındı?

Düzgün cümlə alınanadək suallar təkrar olunur.

Uşaqlar böyük həvəslə sual-cavaba qoşulurlar. Müvafiq söz axtaranda müəyyən çətinliklər meydana

çixır. Onların bəziləri *at* sözünü başqa sözlərlə əvəz edirlər. Neticədə belə cümlə alınır: «Ata ot, itə ət verdilər.»

«Cümlə qur» oyununda uşaqlar verilmiş sözlərdən cümlə qururlar: hər uşaq bir sözü təmsil edir. Beləliklə, «canlı» sözlər alınır: məsələn, *hiyləgər qorxaq türlü, dovşan, qaçırm, yatır*. Uşaqlar sözləri (iki sıfət, iki isim, fel) yadda saxlayırlar.

- Uşaqlar, bu sözlərdən türlü, dovşan haqqında cürbəcür cümlələr qurmaq olar. Sözləri sıra ilə düzəmkən lazımdır ki, cümlə alınsın.

Uşaqlar fikirləşirlər. Bir nəfər gəlib, «canlı sözləri» (uşaqları) düzür. Tərbiyəçi yekun vuraraq alınmış cümlələri təkrarlayır: «hiyləgər türlü», «qorxaq dovşan», «Tülükü qaçırm.», «Tülükü yatır.», «Dovşan qaçırm», «Dovşan yatır.», «Hiyləgər türlü qaçırm.», «Hiyləgər türlü yatır.», «Qorxaq dovşan qaçırm.», «Qorxaq dovşan yatır.» və s. «Canlı sözlər» üzrə iş prosesində müəyyən vərdişlər yarandıqdan sonra nitqin sintaktik quruluşunu təkmilləşdirməyə imkan verən çalışmalarından istifadə etmək mümkündür.

Dörd yaşından etibarən uşaqlara cümlə haqqında vermək lazımdır. Tərbiyəçi uşaqlara sərçə şəklini göstərib deyir: «Sərçə haqqında fikirinizi iki sözdə bildirin». Uşaqlar «Sərçə uçur.», «Sərçə gözəldir.», «Sərçə balacadır.» cümlələrini qururlar. Tərbiyəçi əvvəlcə cümlədəki birinci, sonra ikinci sözü xəbər alır. Uşaqlar cavab verirlər. Tərbiyəçi deyir: «Uşaqlar, bu cümlə iki sözdən ibarətdir. Gəlin onu bir yerdə təkrarlayaqq» (təkrarlayırlar) «Bu qısa cümlədir. Kim sərçə haqqında böyük cümlə deyər? Bir uşaq: «Balaca sərçə uçur» («Boz sərçə bərk uçur.») cümləsini qurur. Beləliklə, cümlə genişlənir. Uşaqlar cümlənin sözlərdən əmələ gəldiyini öyrənir, bir neçə cümlədə sözləri sayır və cümlədə sözlərin sayının müxtəlif olduğunu öyrənirlər.

Cümləni genişləndirmək, daha mürəkkəb quruluşlu cümlə düzəltmək üçün çalışma təşkil oluna bilər: «Mən cümləni başlayıram, sən tamamla.», yaxud «Mən cümlədə bir çiçəyin adını çəkirəm, sən bir neçəsinin adını çək». Tərbiyəçi deyir: «Nərgiz bağçadan qızılıgül dərdi». Uşaq cümlənin həmcins üzv hesabına genişləndirir: «Nərgiz bağçadan qızılıgül, zanbaq, qərənfil dərdi».

Üç-dörd yaşlı uşaqlara müəyyən model üzrə cümlə qurmağı öyrətmək faydalıdır. Tərbiyəçi mübtədə + xəber + tamamlıqdan ibarət cümlə işlədir. Uşaqlara belə cümlələr qurmağı öyrətmək məqsədilə müəyyən oyun situasiyası yaradır və süjetli-rollu oyun keçirir. «Ana dovsan balasını oyadı. Balasının adı haçaqulaqdır. Haçaqulaq əl-üzünü yudu. O paltarını geydi. Ana balasını yedizdirdi. Onlar məşəni, dirriyi dolandılar. Haçaqulaq dirrikdən kök yiğdi. O, kökü yedi. Haçaqulaq anasından ayrılmadı. O, canavardan qorxurdı».

Uşaqların müəyyən model üzrə cavab vermelərini tələb etmək də mümuündür. «Həmid kitabı kimə verdi?», «Həmid kitabı Xalidəyə verdi». «Xalidə kitabı nə edir?», «Xalidə kitabı oxuyur».

Hər hansı qrammatik formaya dair ifadə və cümlələrin işlənməsi üzrə də belə oyunlardan istifadə etmək olar. İsmi halları ilə əlaqədar «Tərbiyəçi Familə nə verdi?» (kitab) «Famil nəyin şəkillərinə baxır?» (kitabın) «Uşaqlar nəyə baxırlar?» (kitaba) «Onlar nəyi səliqəli saxlayırlar?» (kitabı) «Uşaqlar nədə maraqlı şəkillər görürler?» (kitabda) «Onlar nədən çox şey öyrənirlər?» (kitabdan).

Şəkillər üzrində iş prosesində cümlə qurmaq üçün geniş imkanlar açılır. Uşaqlar şəkillərə baxaraq «Qız geniş kitab oxuyur», «Oğlan topla oynayır», «Pələng öküzün üstüne atılır», «Dənizdə böyük gəmi üzür» və s. kimi müxtəlif konstruksiyalı cümlələr qururlar. İki şəkil üzrə müqayisə əsasında cümlə qurmaq uşaqları daha da çox

maraqlıdır. «Oğlan topla oynayır, qız isə ipək tullanır», «Gəmi dənizdə üzür, təyyarə isə göydə uçur». Seriya şəkillər üzrə aparılan iş isə uşaqları monoloji nitqə hazırlayırlar.

Şəkil əsasına cümlə qurarkən cümlənin tamamlanması üzrə məşq etmək faydalıdır. Tərbiyəçi şəkli göstərib deyir: «Mağazada çoxlu... var». Uşaqlar nöqtələrin əvəzinə müxtəlif əşya adı əlavə edirlər. sonralar statik vəziyyətdə təsvir olunmuş bir əşya şəkli əsasında cümlə qurmaq üzrə məşq aparılır.

Dörd yaşıdan başlayaraq həmcins üzvlü cümlələr qurmağı öyrətmək məqsədilə uşaqlara şəkili kartoçkalar verib, onları qruplaşdıraraq cümlə qurmağı tələb etmək olar. Uşaqlar kartoçkaların içərisindən albali, ərik, üzüm, şeftali, şəkillərini seçib «Bağımızda albali, ərik, üzüm, şeftali ağacları var.», «Albalı, ərik, üzüm, şeftali meyvədir.» və s. cümlələr qururlar.

Cümlənin tərtibi haqqında uşaqların təsəvvürlərini dəqiqləşdirmək üzrə priyomlardan il boyu istifadə edilməlidir. Böyük qrupdan başlayaraq (xüsusilə məktəbə hazırlıq dövründə) uşaqları cümlədə sözlərin qrafik təsviri ilə tanış etmək lazımdır. Bu məqsədə iki-üç sözdən ibarət cümlə qurular: «Habil odun yarır». Cümlədə sözləri sayı müəyyən edildikdən sonra yazı taxtasında cümlənin sxemi (- - -) çəkilir. Sonra cümlə genişlənir. «Habil həytdə odun yarır» sxemə bir xətt də əlavə edilir.

Böyük və məktəbə hazırlıq qrupunda uşaqlar cümlədə özlərinə tanış olan hadisələrə dair səbəb, məqsəd, nəticə əlaqələrini ifadə edirlər. «Mən bu köynəyi geymirəm, çünkü yaşıdır.» və s.

Uşaqların bu sahədə bacarıqlarını artırmaq məqsədilə xüsusi çalışmalar təşkil edilməlidir. Onların öz nitqlərinə zaman, səbəb, nəticə sintaktik münasibətlərini ifadə etmələri üçün nə vaxt? nə məqsədə? niyə?, nədən

ötrü? suallarına cavab vermek öyrədilməlidir. «Sabah biz sirkə gedəcəyik.», «Dünən bağçada bayram keçirdik.», «Mart ayında yaz gelir.» və s. zaman münasibətlərini, «Mən gəldim ki, səninlə gedim.» məqsəd münasibətlərini, «Bərk külək əsidiyi üçün gəzməyə getmədik.», «Günəş çıxdı, qar əridi.» səbəb-nəticə münasibətlərini bildirir.

Qrammatik vərdişlər həm məşət ünsiyyətində, həm də xüsusi nitq çalışmalarında verilir. Bu zaman didaktik materiallar və oyun elementlərindən geniş istifadə olunmalıdır. Felin zamanları öyrədilərkən vaxt bildirən sözlərdən istifadə etmək olar: «Qardaşım indi dənizə çimməyə gedir.», «Bu gün səhərdən dayanmadan yağış yağır.». «İradə dünən Gəncəyə getdi.», «Sabah hava sərin olacaq.», «Keçən il qış yaxşı keçdi.» və s.

Felin bu və ya digər formasının işlənməsini təmin etmək üçün müəyyən hərəkəti nümayiş etdirmək tələb oluna bilər. Bu məqsədlə tərbiyəçi uşaqlara evcik qurmağı, plastilindən müəyyən fiqur düzəltməyi, şəkil çəkməyi, kuklanı yedizdirməyi, geyindirməyi tapşırır. Uşaq həmin işi, hərəkəti yerinə yetirməyə başlayanađək, qurtaran kimi, yaxud işin gedisində suallar verilir: «Sən nə edəcəksən?», «Sən nə indi nə etdin?», «Yoldaşın nə edir?». Uşaqlar müvafiq cavablar verirlər.

Yuxarı qruplarda tədris tapşırıqlarını motivləşdirmək məsləhət görülür. Uşaqlara müəyyən söz (televizor, soyuducu və s.) verilir, onunla cümlə qurmaq tələb edilir və s.

Mürəkkəb cümlələrin tərtibinə xüsusi diqqətlə yanaşmaq və bu məqsədlə nitqin sual-cavab formasından istifadə etmək lazımdır.

- Məhbubə nə üçün nəğmə oxumur?
- Çünkü onun boğazı ağriyir.

Göründüyü kimi, uşaqlar mürəkkəb cümləni yalnız ikinci hissəsini deyirlər. Ona görə də cümləni tam deməyi

tələb etmək lazımdır. «Məhbubə nəğmə oxumur, çünkü onun boğazı ağriyir»: Mürəkkəb cümləni iki şəkil üzrə də qurmaq olar. Birinci şəkildə qarın yağması, ikinci şəkildə uşaqların sürüşmələri təsvir olunur. Onlar şəkilə baxıb deyirlər: «Qar yağdı, uşaqlar sürüşürələr.», yaxud, birinci şəkildə pambıqçılardan pambıq yiğmaları, ikincidə isə maşınların pambıq daşması təsvir olunur. Uşaqlar şəkli əsasən «Pambıqçılardan pambıq yiğirlər, maşınlar pambıq daşayırlar.» cümləsini qururlar. Bu məqsədlə «Cümləni tamamlal!» oyunundan da istifadə etmək olar. Tərbiyəçi deyir: «Biz qışda isti paltar geyirik, çünkü...». Cümləni tamamlamağı isə uşaqlardan tələb edir. Uşaqlar «qışda havalar soyuq olur» sözləri ilə cümləni tamamlayırlar.

Məktəbə hazırlıq qrupunda uşaqlar artıq bir fikiri bir neçə formada ifadə etməyi, müxtəlif dil vasitələri ilə verməyi bacarmalıdırular:

- «Təyyarə uçmadı, çünkü hava dumanlı idi.»
- «Hava dumanlı olduğu üçün təyyarə uçmadı.»
- «Təyyarə uçmadı çünkü göyün üzünü duman örtmüşüdü.»
- «Göyün üzünü duman örtdüyüne görə təyyarə uçmadı.»
- «Təyyarə uçmadı, çünkü hava açıq deyildi.»
- «Göyün üzü açıq olmadığı üçün təyyarə havaya qalxmadı» və s.

Cümlələrin sinonimik dəyişilməsindən ibarət olan belə didaktik çalışmalar uşaqların nitqini müxtəlif sintaktik konstruksiyalar və qrammatik formalarla zənginləşdirməklə yanaşı, onlara zəruri üslubi vərdişlər də aşılayır.

Uşaqların nitqinin qrammatik quruluşunun inkişaf etdirilməsi üzrə iş gözinti və ekskursiya, oyun və əyləncələrdə, asudə vaxtlarda da davam etdirilmişdir. Məktəbə hazırlıq qrupunda bu işlər genişləndirilməli,

uşaqların məktəbdə dilimizin qrammatikasını mənimsemələri üçün əlverişli şərait yaradılmalıdır.

Cümə üzrə işə həsr olunmuş məşğələlərin icmali.

Mövzu: İki sözdən ibarət cümlənin qurulması.

Təchuzat: Oyuncaqlar (top, kukla, şar, ayı, kubiklər və s.).

Məşğələnin gedisi:

Tərbiyəçi – Uşaq, bu gün biz oyuncaqlar haqqında danışacaqıq. Hər bir oyunağın adını deyəcək, sonra onların necə olmasını bildirəcək, daha sonra hər bir oyuncaqla nə etdiyimizdən danışacaqıq.

Tərbiyəçi rezin topu göstərib soruşur:

– Bu nədir?

Nazılə – Top.

Tərbiyəçi – Top necədir? Onun haqqında iki söz deyin.

Həmid – Top yumrudur.

Rüstəm – Top gözəldir.

Səbinə – Top göydür.

Günay – Top böyükdür.

Tərbiyəçi – Səməd, de görək Günay top haqqında neçə söz dedi?

Səməd – Günay top haqqında iki söz dedi.

Tərbiyəçi – Birinci söz nədir?

Səməd – Top.

Tərbiyəçi – Bəs ikinci söz hansıdır?

Səməd – Büyükdür.

Tərbiyəçi – Uşaqlar, top haqqında daha iki söz deyin.

Murad – Top düşdü.

Sabir – Top yumalandı.

Kamilə – Top hoppandi.

Tərbiyəçi – Minayə, Kamilə top haqqında neçə söz dedi?

Minayə – İki.

Tərbiyəçi – O, hansı sözləri dedi?

Minayə – Birinci *top* sözünü, ikinci *hoppandi* sözünü.

Tərbiyəçi – Kukla haqqında iki söz deyin.

Adilə – Kukla gözəldir. Mən kukla haqqında iki söz dedim. Birinci *kukla* sözüdür, ikincisi *gözəldir* sözüdür.

Vaqif:

– Kukla oturur. Mən də iki söz dedim. Birincisi *Kukla*, ikincisi isə *oturur* sözüdür.

Tərbiyəçi:

– Kim şarı götürüb, onun haqqında iki söz deyər.

Sabir:

– (Şarı əlində atır-tutur.) Şar yüngüldür. Mən iki söz dedim. Biri *şar*, o biri *yüngüldür*.

Səməd:

– Şar göydür. Mən də şar haqqında iki söz dedim: *Şar*, göydür.

Bəyim:

– Şar uçur. Mən də şar haqqında iki söz dedim. Birinci söz *şar*, ikinci söz *uçur* sözüdür.

Tərbiyəçi:

– Ayı hıqqında iki söz deyin.

Səbinə:

– Ayı kariçnevividir. (Tərbiyəçi düzəliş edir: «Ayı qonurdur.»).

– «Ayı qonurdur». Mən ayı haqqında iki söz dedim: «Birinci *ayı*, ikincisi *qonurdur* sözüdür».

Rüstəm:

– Ayı danışır. (Tərbiyəçi düzəliş edir: «Ayı donquldanır.» «Ayı bağırır.») – «Ayı bağırır.». Mən ayı haqqında iki söz dedim. Birincisi *ayı*, ikincisi *bağırrır* sözüdür.

Tərbiyəçi:

– Biz bu gün oyuncaqlar haqqında fikrimizi iki sözlə bildirdik. Məktəbdə müəllim belə deyəcək: «Biz

oyuncaqlar haqqında iki sözdən ibarət cümlə qurmağı öyrəndik».

Uşaqlar cümlədə birinci və ikinci sözün hansı olduğunu deyəcəklər.

II Məşğələ

Mövzu: Üç sözdən ibarət cümlənin tərtibi.

Təchizat: «Çayda» mövzusunda şəkil.

Tərbiyəçi:

– Uşaqlar, bu gün şəklə baxıb, gördüklərimiz haqqında danışacaqıq. Şəkildə nə çəkilib?

Leyla:

– Şəkildə çayın şəkli çəkilib.

Tərbiyəçi – Kim çay haqqında iki sözdən ibarət cümlə deyər?

Günay:

– «Çay gözəldir.» Mən iki söz dedim: *çay* və *gözəldir*.

Tural:

– «Çay enlidir». Mən də iki söz dedim: *çay* və *enlidir*.

Tərbiyəçi:

– Çayda nə var?

Rüstəm:

– Çayda lodka var (Tərbiyəçi düzəliş verir: «Çayda qayıq var»). – «Çayda qayıq var». Mən çay haqqında üç söz dedim. Birinci *çayda*, ikinci *qayıq*, üçüncü *var*.

Adilə:

– «Çayda uşaqlar var». Bu cümlədə üç söz var. Birinci çayda, ikinci uşaqlar, üçüncü var.

Bu cümlədə üç söz var. Birinci *çayda*, ikinci tərbiyəçi, üçüncü *var*.

Səlim-Çayda tərbiyəçi *var*.

Tərbiyəçi:

– Uşaqlar çayda nə edirlər?

Həmid:

– «Uşaqlar çayda çimirlər». Bu cümlədə üç söz var: *uşaqlar*, *çayda* *çimirlər*.

Tərbiyəçi:

– Bəs böyük oğlan nə edir?

Sabır:

– «Oğlan balıq tutur». Bu cümlədə üç söz var: birinci *oğlan*, ikinci *balıq*, üçüncü *tutur*.

Tərbiyəçi:

– Bəs sahildəki qız nə edir?

Vaqif:

– Qız çiçək dərir. Cümlədə sözlərin sayı üçdür. Birinci söz *qız*, ikinci söz *çiçək*, üçüncü söz *dərir* sözüdür.

Tərbiyəçi:

– Uşaqlar, biz üç sözdən ibarət cümlə qurmağı öyrəndik. Biz nələr və kimlər haqqında cümlə qurdug?

Uşaqlar:

– Biz çay, qayıq, uşaqlar, oğlan, balıq, qız, çiçək haqqında cümlələr qurdug.

Tərbiyəçi:

– Kim deyər şəkildə ilin hansı fəslidir?

Murad:

– Şəkildə yay fəсли verilib.

Tərbiyəçi:

– Yayda hava necə olur?

Səməd:

– Yayda hava isti olur. Günəş adamı yandırır.

V FƏSİL

RABİTƏLİ NİTQİN İNKİŞAFI ÜZRƏ İŞİN METODİKASI

Rabitəli nitq anlayışı

Nitqin rabitəliliyi hər hansı əşya, hadisə haqqında məzmunun məntiqi cəhətdən ardıcıl, dəqiq, ifadəli və dolğun ifadə olunmasını əhatə edir. Rabitəli nitq dilə yiyələnməyin zirvəsi olub, uşaqların nitqin səs mədəniyyəti, lügətin zənginləşdirilməsi, dilin qrammatik quruluşunun mənimşənilməsi üzrə işin nəticəsini özündə eks etdirir.

Rabitəli nitqin məzmununu başa düşmək uşaqlarda dilin lügət tərkibinə, qrammatik quruluşuna yiyələnməyi, nitq axınında cümlə və sözləri ayırmağı, onları dəqiq mənalandırmağı tələb edir.

Buradan heç də belə bir nəticə çıxarılmamalıdır ki, uşağın rabitəli nitqinin inkişafı üzrə işə yalnız o, dilimizin səs, leksik və qrammatik cəhətini mənimşədikdən sonra başlamaq lazımdır. Nitq səslerini düzgün tələffüz edə bilməyən, lügət ehtiyatı bir o qədər də zəngin olmayan, cümlənin qrammatik konstruksiyasında nöqsanlara yol verən uşaqlar da fikrini rabitəli qurmaqla ünsiyyətə girməlidirlər. Bu prosesdə nöqsanlar tədrisən aradan qalxır.

Bəzən valideyn övladının müxtəlif əşya və hadisənin adını bildiyini, dil-dil ötdüyünü görüb, onun nitqinin əqlinin inkişaf etməsi qənaətinə gəlir. Belə düşünən tərbiyəçilər də az deyil. Görkəmli psixoloq Y.A.Arkin bu barədə yazır: «Lügətin zənginliyi nə nitqin keyfiyyət dəyərini, nə də intellektiv yüksək səviyyəsini təsdiq edir. Uşağın çox danışması həmisi və hər şey haqqında

danişması deyil, nə vaxt, necə danışması və bu prosesdə öz silahını nə şəkildə işə salması vacibdir».¹

Uşağın nitqinin inkişaf səviyyəsi onun öz fikrini nə dərəcədə ardıcıl ifadə etmə bacarığı ilə müyyəyen olunur. Rabitəli nitqin inkişafı təfəkkürün inkişafı ilə bağlıdır. Nitqin rabitəliliyi fikrlərin rabitəliliyidir.

Uşaqla bağlıca uşaqların rabitəli nitqinin inkişaf etdirilməsi üzrə iş elə bir səviyyəyə çatdırılmalıdır ki, onlar məktəbdə təlim almağa tam hazır olsunlar.

Uşağın nitqinin rabitəliliyi aşağıdakı bacarıqlarla müyyəyen edilir:

1) hekayənin məzmununu təşkil edən faktlar, əhvalatlar, hadisələr arasındaki müxtəlif münasibətləri müyyənləşdirmək bacarığı;

2) fikri ifadə etmək üçün nitq forması tapmaq bacarığı.

Nitqdə rabitə xarakterinə görə müxtəlif cür ola bilər: ardıcılıq, zaman, səbəb-nəticə və s. əlaqələr. Uşaqla danışmaq istədiyi əhvalatın məzmununu dərk etməli, onları müyyəyen ardıcılıqla düzəmlədir. Uşaqla fikri formalaşdırmağı və onu bitmiş şəkildə, düzgün qurulmuş cümlələrlə verməyi bacarmalıdır.

Uşaqla rabitəli nitqə yiyələndikdə inamlı, sərbəst ünsiyyət saxlaya bilir, sixıntı keçirmir, utanmir.

Uşağın rabitəli nitqi həyatının üçüncü ilindən etibarən inkişaf etməyə başlayır. İndi o sadəcə dinləmir, həm də fikrini ardıcılıqla başqlarına çatdırmağa çalışır. Başqa sözlə, nitqin qeyri-fəal qavranması onun fəal mənimşənilməsi ilə əvez olunur.

¹ E.A.Arkin. Ребенок в дошкольные годы. M., Изд-во «Просвещение», 1967, сəh. 175.

Rabitəli nitqin növləri

Rabitəli nitqin iki növü məlumdur: dialoji, monoloji. Danışq nitqi öz təbiəti etibarılə dialojidir. Dialoq iki nəfərdən az olmayan adamlar arasında müsahibədir. Dialoq prosesində adam müsahibindən nəyi isə xəber alır, onu fəaliyyətə qoşur. Şifahi nitqin geniş yayılmış forması olan dialoq nitq ünsiyyətinin təbiiliyini təmin edir.

Üslubuna görə dialoq danışq dilidir. Akademik L.V.Şerba yazmışdır ki, dialoq «...öz aralarında ünsiyyət saxlayan iki fərdin, müsahibin situasiyasını və ya dediklərini müəyyənləşdirən qarşılıqlı əməliyyatdan ibarətdir. Dialoq mahiyyət etibarılə replikalar zənciridir».¹

Dialoji nitqdə bir-birini əvəz edən replikaların köməyi ilə nitq reaksiyası yeni istiqamət alır. Danışanla dinləyən tez-tez rollarını dəyişirlər. Replikanın sərhədi müsahiblərdən birinin nitqinin qurtarmasına, digərininkinin başlanmasına xidmət edir. Replika müsahibinə sual vermək, onun sualına cavab vermək, dediklərinə etiraz etmək, mühakimə yürütmək, əlavələr etmək, münasibət bildirmək və s. şəklində özünü göstərir. Dialoq bəzilərinin təsəvvür etdikləri kimi bir-biri ilə məntiqi əlaqəsi olmayan sual-cavab deyil, bir məzmun ətrafında söhbətdir. Dialoqdakı replikalar arasında mənə əlaqəleri olmalıdır. Bu isə dialoji nitqdə şəraitin və danışq mövzusunun ümumi olmasını təmin edir. Dialoqda iştirak edənlər heç bir hazırlıq olmadan müsahibin reaksiyasına əsasən söhbətə qoşulurlar.

Ayrılıqda dialoqun iştirakçılarının replikaları bitmiş mənaya malik olmur, lakin onların hamısı «dialogi vəhdətdə» qarvanılır.

- Uşaqlar, bu gün neçə lək düzəldə bilerik?

- Beş lək.

- Bəs səkkiz lək düzəldə bilerikmi?

- Bilərik.

- Bəs on lək?

- Yox bilmərik.

- Sağ olun.

Dialoji nitqin yiğcamlıq, lakonizm kimi sintaktik xüsusiyyətləri var.

Dialoq bəzən məişət mövzuları ilə, bəzən isə mücərrəd mövzularla bağlı olur. Məişət mövzusunda situativ dialoqlar adı danışq dili üslubunun principlərinə uyğun qurulmaqla jestlər və mimikalarla zənginləşir. Danışq dilinə xas olan emosionallıq və ekspressivlik dialoji nitqdə öz əksini tapır. Danışq və anlaması özündə üzvi şəkildə birləşdirən dialoq qavrama vərdişlərinin və fikir irəli sürmək bacarığının inkişafına imkan yaradır. Dialoji nitq xarici stimullarla motivləşir. Belə ki, xarici şərait - əyani situasiyanın köməyi ilə birinci replika yaranır. Bununla da uşaqda lazımi fikir söyləmək üçün müəyyən morfoloji formadan sintaktik strukturdan istifadə etməyi stimullaşdırmaq imkanına malik olur.

Dialoq prosesində lügət ehtiyatından istifadə etməyin özünəməxsus xüsusiyyətləri var. Belə ki, uşaqlar modal sozler bağlayıcılar, nidalardan, əsasən, sadə cümlələrdən istifadə edirlər. Sintaktik əlavələr arasında qırıqlıq olur, bir çox hallarda yarımcıq cümlələrlə cavab verirlər, lakin belə cümlələr anlaşıılır. Tədricən uşaqlarda belə hallara şüurlu münasibət yaranır. Dialoji nitqdə standart konstruksiyalı nitq ştamplarından istifadə olunur. Monoloji nitqdə şifahi dialoqda işlənən danışq üslubunun eyhamlı ifadə və cümlələrdən istifadə olunur: məsələn, «Sənin oyuncağın mənə çok lazımdır.» (yəni «Sənin oyuncağın mənə lazım deyil.»), «Məndən bir də

¹ Л.В.Шерба. Избранные работы по русскому языку. М., 1957. стр. 115.

kömək görərsən!», (yəni «Məndən bir kömək görmə yəcəksən»), «Bəh-bəh, nə yaxşı oxuyursan» (yəni «Oxuya bilmirsən.») və s. Bu isə ünsiyyəti asanlaşdırır. Bununla belə, dialoq hər halda uşaqların lügət ehtiyatını dolğunlaşdırır, sözlər arasında qrammatik əlaqələri təkmilləşdirir, cümlənin sintaktik quruluşunu formalaşdırır, nəticə etibarilə monoloji nitqin inkişafı üçün şərait yaradır.

Monoloq danışanın öz-özünə müraciətlə söylediyi nitqdir. Monoloqun məqsədi müəyyən faktları xəbər vermək, müəyyən hadisələri təsvir etmək, onların haqqında sadə mühakimə yürütməkdir. Deməli, uşaq bağçalarında monoloq, əsasən, nəqli xarakter daşıyır. Monoloji nitq nitqin ən mütəşəkkil növü olub, danışandan bütün monoloqu bir tam kimi planlaşdırılmış tələb edir. Monoloji nitqdə kontekst daxilindəki cümlələr arasında məntiqi əlaqə olur. Burada fikirlərin yardıcılığı ön plana çəkilir.

Dialoq danışq üslubudursa, monoloq kitab üslubudur. Monoloji nitq məzmununa, sintaktik tərkibinə, yazılı nitqə yaxınlaşır.

L.V.Şerba yazmışdır: «...Dialoqun danışq nitqinin əksinə olaraq ədəbi dilin əsasında monoloq durur... Monoloq artıq fikirlərin şifahi şəkildə yüngülləşmiş mütəşəkkil sistemidir... Hər hansı monoloq ədəbi əserin rüseyimdir!»¹

Monoloq daha mürəkkəb sintaktik quruluşa malik olması, daha geniş məzmunu əhatə etməsi ilə səciyyələnir. Monoloji nitqdə yarımcıq cümlələr işlənmir. Kontekst daxilində cümlələrin məntiqi əlaqəsi olur. Monoloji nitq daha çox daxili motivlərə görə stimullaşdırılır. Onun məzmunu və vasitələri danışan tərəfə

müəyyən edilir. Monoloji nitq daha düşünülmüş, vaxt etibarilə daha məhdud, az situativ və daha kontekstualdır. Ona görə də nitqin bu növündə daha mürəkkəb sintaktik konstruksiyalardan istifadə edilməklə fikir tam ifadə olunur.

Sirf nəqli xarakterli monoloqla yanaşı, təsviri və mühakimə xarakterli monoloq da mövcuddur. Əgər nəqli monoloqda faktlar, planlaşdırılmış və ya yerinə yetirilmiş tədbirlər bir-birinin ardınca çatdırılarsa, təsvir xarakterli monoloqda əşya və ya hadisənin əlamətləri, xassələri ardıcıl sadalanır. Mühakimə xarakterli monoloqda səbəb-nəticə münasibətlərində olan faktlar haqqında məlumat verilir. Mühakimə məntiqi cəhətdən ardıcıl formada ifadə olunan bir çox fikirlərin əqli nəticəsidir. Fikri mühakimə şəklində ifadə etmək uşaqdan düşünməyi, əşya və ya hadisə haqqında fikir söyləməyi tələb edir.

Məktəbəqədər dövrə əsasən nəqli xarakterli monoloji nitqdən başlayıb, tədricən uşaqların təklikdə nitqinə təsvir və mühakimə elementləri daxil etmək lazımdır. Çalışmaq lazımdır ki, məktəbə gedənədək uşaqlar öz fikirlərini planlaşdırmağı, cümlələri düzgün qurmağı, onların ardıcılığını müəyyənləşdirməyi öyrənməlidirlər. «Monoloji nitqin formalarına sərbəst yiyələnmək incəsənətdir»¹.

Rabitəli nitqin inkişafını təmin edən amillər

Rabitəli nitqin normal inkişafını təmin etmək üçün ona şərait yaradan, təkan verən amillərə diqqət yetirmək lazımdır. Bu amillər hansılardır?

¹ Л.В.Шерба. Избранные работы по русскому языку. М., 1957, стр. 11.

1. Uşaqların lügət ehtiyatının zənginləşdirilməsi. Təcrübə göstərir ki, uşaqların rabitəli nitqinin aşağı səviyyədə solğun, quru, sxematik söz yiğimindən ibarət olması, əsasən, uşaqların lügət ehtiyatının kasıblığı, mövzu ilə əlaqədar leksik mikrosistemə yiyələnmələri üzündəndir. Lügət ehtiyatı kasıb olan uşaqlar fikri dəqiqlik, aydın, obrazlı ifadə etmək üçün söz seçə bilmirlər. Ona görə də lügət ehtiyatının zənginləşdirilməsi, dəqiqlişdirilməsi və fəallaşdırılmasına ciddi fikir verilməlidir.

2. Uşaqların dilin qayda və qanunlarına yiyələnmələri. Uşaqlarda dilimizin qayda və qanunlarına həssaslığı artırmaq, qrammatik formalara praktik yolla yiyələndirmək lazımdır. Onlar qrammatik cəhətdən düzgün nitq eşitməklə yanaşı, həmin elementləri müxtəlif şəraitdə işlətməyi, onların əsasında yeni fikirlər söyləməyi öyrənməlidirlər.

3. Cümələ üzrə işin təşkili. Bir-iki sözdən ibarət cümələ ilə fikrini ifadə etməyə çalışdığı dövrən uşağı şüurlu fəaliyyətə qoşmaq, əşya, hadisə əsasında, sonralar maddi əsası olmayan sözlər əsasında cümələ qurmağa, cümələni genişləndirməyə, eyni fikri müxtəlif şəkildə ifadə etməyə alışdırmaq lazımdır.

4. Nitq situasiyasının yaradılması. Uşaq bilavasitə təmasda olduğu əşya və hadisə ilə əlaqədar dialoqa həvəslə qoşulur. Bu, onun təfəkkürünün konkretliyi ilə əlaqədardır. Ətraf aləmlə tanışlıq nitq inkişafında başlıca amillərdən biridir. Uşaqların təsəvvürləri və lügətin xüsusiyyətləri onların yaşadıqları mühitlə, coğrafi və sosial şəraitlə müəyyən edildiyi kimi, rabitəli nitqlərinin inkişafı da bundan asılıdır.

Uşaqın Azərbaycanın şimalında və ya cənubunda, aranda və ya dağda, şəhərdə və ya kənddə yaşaması valideynlərinin məşguliyyəti və səviyyəsi, ailə tərkibi, ünsiyətdə olduğu mühit onun rabitəli nitqinə xüsusi rəng verir. Belə fərqləri, rəngarəngliyi aradan qaldırmaq

mümkün olmasa da, qismən yaxşılaşdırmaq, məktəbə hazırlamaq səviyyələrini «bərabərləşdirmək» üzrə bağçada ciddi iş getməlidir. Deməli, uşaq bağçalarında situativ nitqə üstünlük verilməlidir. Situativ nitqin təbii və sünə olmaqla iki növü məlumudur. Təbii situasiyanı uşağı əhatə edən mühitdə asanlıqla görmək mümkündür. Sünə situasiya isə uşağı dilləndirmək xatırınə tərbiyəci tərəfindən yaradılır.

Dilçilərin, psixoloqların, metodistlərin müşahidələri göstərir ki, uşaqın danışığına diqqətli münasibət atmosferinin hökm sürdüyü, uşaqın özünü sərbəst hiss etdiyi, nitqinə rəğbət bəslədiyi və nəzarət edildiyi ictimai mühitdə iş müvəfəqiyyətlə gedir, uşaqlar öz nitqini ünsiyyət məqsədlərinə, ictimai və psixoloji nitq şəraitinə uyğunlaşdırmağı öyrənirlər. Üçüncü yaşdan başlayaraq uşaqlar nə vaxt danışmalı, nə vaxt susmalı olduğunu, hər hansı şəxsə münasibətini hansı söz və konstruksiyalarla bildirməli olduğunu müəyyən edirlər.

Uşaq bağçaya gələnədək ailədə, bacı-qardaşı ilə, olsa-olsa həyətdə yaşıdları ilə bir ictimai mühitə daxil olur. Uşaq bağçasında isə o, yeni aləmə düşür. Onun görüş dairəsi, təsəvvürü, rabitəli nitqi tədricən inkişaf edir.

Rabitəli nitq üzrə ilkin vərdişlər hərədə bir cür baş verir. Ola bilər ki, nitq müsahibə yönəlməsin. Belə hallarda elə bil özü üçün nitq alınır. Halbuki nitq ictimai xarakter daşımmalıdır. Məşhur İsvəçrə psixoloqu Jan Piaje isə bir çox hallarda uşaqın nitqinin ictimai xarakter daşlığını göstərir. O yazar: «Uşaq kimin üçün danışmalı olduğu, onu dinləyib-dinləməmələri ilə maraqlanır. O, ya özü üçün, ya da başkasına həzz vermək xatırınə, kimi isə özünün bilavasitə fəaliyyətinə cəlb etmək üçün danışır. Bu nitq eqosentrikdir. Ona görə də, hər şeydən əvvəl, uşaq yalnız özündən danışır. Başlıca olaraq ona görə ki, o, müsahib mövqeyində olmaq üçün müsahibdir, lakin o, müsahibinə təsir göstərməyi, xəbər verməyi

arzulamır. Onun nitqi bəzi qonaqlıqlarda olduğu kimi davam edir: hər kəs özü haqqında danışır, lakin kimse heç kəsə qulaq asmır».¹

Göründüyü kimi, J.Piaje tərbiyə sistemində uşağı əhatə edən ictimai mühiti qiymətləndirmirdi. O, 7 yaşadək uşaqla nitqin ictimai ünsiyyyət silahı olmadığını təsdiq edirdi. J.Piajenin belə nəticəyə gəlməsinə təsir göstərən, əsasən, əməkdaşların müşahidə etdikləri uşaqların yaşı deyil, İsveçrədə uşaq evində təşkil olunmuş mühit və pedaqoji sistem idi. Şübhəsiz, onun dediklərini bizim mühitimizə aid etmək olmaz. J.Piaje 7 yaşadək uşaqların nitqini üç kateqoriyaya ayırir: 1. **Təkrar** (exololiya). Uşaq danışarkən hecaları, yaxud sözləri təkrar edir. O, danışmaqdan, həmin heca və ya sözün səslənməsindən həzz aldığı üçün onu təkrarlayır. 2. **Monoloq**. Uşaq öz-özüne danışır. Elə bil ucadan fikirləşir. Başqasını dinləyə bilməsi və başa düşməsi qayğısına qalmır. 3. Sosiallaşmış nitq. Uşaq digəri ilə fikir mübadiləsi aparır, onu tənqid edir, ona sual verir, cavab verir, əmr edir, ondan xahiş edir.

J.Piaje göstərir ki, uşaqlar bir yerdə olanda çox danışırlarsa da, yənə öz-özünə, əsasən, özləri üçün danışırlar. Uşaq yalnız yaşlılara sual verəndə, başqasına göstəriş verəndə nitqi yaşlıların nitqinə oxşayır. Beləliklə, sadəlik üçün demək olar ki, yaşlılar hətta tək olanda da sosiallaşmış şəkildə düşünürler, 7 yaşına qədər uşaq isə hətta cəmiyyət içərisində də eqosentrik düşünür və danışır. Bunun səbəbini J.Piaje bir tərəfdən 7-8 yaşadək uşaqlar arasında sosial həyatın möhkəm yer tutması ilə, digər tərəfdən, onların əsl ictimai dilinin olması, başqa sözlə, əsas fəaliyyətlərində – oyunda istifadə etdikləri, dilin jestlər, hərəkətlər və mimikalar dili olması ilə izah edir.

¹ Ж.Пиаже. Речь и мышление ребенка. М., Гос., Учпедгиз, 1982, стр. 72.

J.Piaje göstərir ki, uşaq eqosentrizminin nəticələrindən biri onun həmişə, hər şey haqqında öz şəxsi, fərdi nöqtəyi-nəzəri ilə mühakimə yürütməsidir. Uşaq üçün başqasının mövqeyində durmaq çox çətindir. Bunuyla əlaqədar «...eqosentrizm uşaqları daha iki çətinliklə qarşılaşdırır. Birinci, uşaq başqa adamın mövqeyinə bələdəşmədiyindən, nə öz mühakiməsini ətrafdakılar üçün əsaslandırmağa, nə də mənətiqindəki zidiyyətləri axtarmağa ehtiyac hiss edir. Ona görə də öz şəxsi təfəkkürünü düşünmə obyekti etmək lazımlı gəldikdə son dərəcə çətinlik çəkir; məsələn, o elə indicə başa çatdırıldığı mühakimə zəncirini bərpa etmək qabiliyyətinə malik olur. O, fikirləşir, lakin öz şəxsi fikirləri haqqında düşünməyə qabil olmur».¹

Deməli, sosiallaşmış nitq başqası üçün tələffüz olunur, başqa sözlə, müsahibəyə yönəldilir. İctimai əhatənin təsiri insanda məhz sosiallaşmış nitqi inkişaf etdirir və sonralar o, nitq fəaliyyətinin əsası olur.

Ailədə, uşaq bağçasında təbii nitq şəraitində altı yaşının nitqi kifayət qədər inkişaf etmiş lügət və sintaktik quruluşla xarakterizə edilir, lakin mahiyyət etibarilə onun nitqi situativ olur, ekspressiv ifadə tərzi üstünlük təşkil edir. Bu yaşda danışq nitqinin öyrədilməsi monoloji nitqin formallaşmasına zəmin yaradır. Çox vaxt dildən kənar şəraitin təsiri altında situativ nitq yaranır.

Məlumdur ki, uşaq danışanadək ətrafdakıların nə demək istədiklərini başa düşməyə başlayır. Başa düşmə nəticəsində o, həyatının ilk illərində ünsiyətə qoşulur, beləliklə, nitq fəaliyyəti mümkün olur.

Nitqi başa düşmə sözün mənasını mənimseməyə istiqamətlənmiş fəaliyyətdir. Psixoloqlar (L.S. Rubinsteyn, A.R.Luriya, A.N.Leontyev, və b.) göstərmışlər ki, uşaq

¹ Джон Флейвем. Генетическая психология Жана Пиаже. М., Изд-во «Просвещение», 1967 стр. 209.

nitqi bilavasitə qavradığı obyekt və hadisə ilə əlaqədar. Həm də məhz onun ifadə etdiyi əşya və hadisənin köməyi ilə başa düşür.

Sonralar isə uşaq həmin anda bilavasitə qavradığı əşyalar haqqında nitqi də anlayır. Bununla əlaqədar S.L.Rubinsteyn nitq inkişafını situativ və kontekstik olmaqla iki mərhələyə ayırrı. Situativ nitq haqqında danışılanı qavramaqla əlaqədar olub, asan başa düşülür. Kontekst nitqi yalnız qavranılmış nitqə istinadən baş verir. Qrammatik vasitələr mənimmsənilidikcə, kontekst nitqinin başa düşülməsi prosesi gedir.

Uşaqların oyunları onların sosiallaşmış nitqə yiye-lənmələri üçün təkan və zəruri şərt xidmətini görür. Böyüklər üçün iş və digər ictimai davranış nədirse, uşaqlar üçün də oyun odur. Oyunda yoldaşlarının dediklərini təqlid etmək oyun mühüm əhəmiyyətə malik olmaqla uşaqın rabitəli nitqinin inkişaf etdirilməsi vasitəsinə çevrilir.

Uşaqlara dialoji nitqin öyrədilməsi üzrə işin yolları

Şifahi nitqin ən sadə forması olan danışq nitqi (dialog) müsahibələr arasında baş verir. Danışq nitqi prosesində müxtəlif ifadə vasitələrindən istifadə olunduğundan situativ və emosionaldır. Dialoqla müsahibəni eyniləşdirmək olmaz. Dialoq hazırlıqsız, adı səhəbdərdir. Belə danışq nitqi sintaktik quruluşuna görə sadə olduğundan uşaqın ətrafdakılarla ünsiyətinin başlıca formasıdır. Dialoq prosesində əvvəlcədən heç bir hazırlıq görülmediyindən səhəbtər daha təbii və müstəqil nitq şəraitində baş verir. Uşaqlar soyunub geyinərkən, yuyunarkən, yeməyə, gəzməyə hazırlaşarkən, otaq bitkilərinə qulluq edərkən, oynayarkən təbii nitq alınır.

Uşaqlar heç kəsin təkidi olmadan nəyinsə haqqında danışır, nədənsə səhəbat açırlar. Səhəbat hazırlıq səviyəsinə uyğun keçirir, istədikləri istiqamətdə dəyişirlər.

Bir çox hallarda tərbiyəçi uşaqların dinləmələri üçün iş qarışır, nitq situasiyası, replika üçün şərait yaratmalı olur. Bu məqsədlə o, uşaqları maraqlandırır, onlara mehribanlıq göstərir, onlara cəlbedici oyuncalar, şəkillər göstərir, danışığa cəlb edir, böyük və məktəbə hazırlıq qruplarında uşaqların çox sevdikləri əşya və hadisələri xatırlatmaqla maraqlı nitq şəraiti yaradır. O, uşaqların hərəkətlərinə, əməyinə, oyun və əyləncələrinə nəzarət edir, əlverişli bir anı belə əldə buraxmadan onları müsahibəyə, danışığa qosır.

Müsahibənin özü də müəyyən mövzuya yönəlmış xüsusi, özünəməxsus dialoqdur. Müsahibə zamanı hər hansı məsələ müzakirə olunur, aydınlaşdırılır. Müsahibəyə əvvəlcədən müəyyən hazırlıq görülür. Hər bir müsahibə rabitəli, tam, məntiqi cəhətdən ardıcıl olur. Əqli tərbiyənin fəal metodu olan müsahibə uşaqların mühüm faktları müqayisə etmələrinə, mühakima yürütümlərinə, ümumiləşdirmə aparmalarına imkan verir. Uşaqların rabitəli nitqi belə fikri fəaliyyətlə vəhdətlə formallaşır.

Günəldik müsahibələrlə yanaşı ayda iki-üç dəfə müsahibəyə xüsusi məşğələlər həsr olunur. Belə məşğələlər müəyyən mövzü üzrə planlaşdırılmalıdır, həmin mözü üzrə ətrafında bir fikri inkişaf etdirmək istiqamətdində təşkil olunmalıdır. Müsahibəyə həsr olunmuş məşğələlər öyrədici xarakter daşıdığından tərbiyəçi hər an rabitəli nitq vərdişlərinin aşlanması qayğısına qalmalıdır.

Müsahibənin tematikası program tələblərində irəli gelir:

1. **Məşət.** Belə müsahibələrdə uşaqlar ailələri, onun üzvləri, ailə üzvlərinin əməyi, ailədə iş bögüsü, ailənin istirahəti, ənənələri, ətrafdakılarla əlaqəsi, nailiyyətləri, uşaqların oyun və əyləncəleri, böyüklərə köməyi, böyük-

lərin uşaqlara, uşaqların isə özlərindən kiçiklərə qayğısı və s.

2. İctimai həyat. Uşaqların yaşadıqları doğma şəhər (qəsəbə, kənd) respublika, milli bayramlara hazırlıq, onların keçirilməsi, tarixi günlərin qarşılıqlı, ölkəmizdə baş vermiş yeniliklər, iri sənaye şəhərləri, yeraltı və yerüstü sərvətlərimiz, yeni tikintilər, əmək adamlarının işi ilə tanışlıq, əhaliyə dövlətin qayğısı, vətənin müdafiəsi, təbiətin qorunması və s.

3. Təbiət. Bizim yerlərin təbiəti, təbii gözəlliklər, fəsli dəyişmələr, bitki aləmi, ağaclar, otlar, çiçəklər, meyvələr, giləmeyvələr, tərəvəz, heyvanlar, quşlar, cüçülər, onların həyatı, çay, göl, dəniz, dağ, meşə, cansız təbiət, təbiətdə insanların əməyi, təbiət hadisələri, onlar arasında qarşılıqlı əlaqə, müşahidəcilik və s.

4. Məişət əşyaları və alətləri. Paltar və ayaqqabı, yatacaq, qab-qacaq, mebel, mətbəx ləvazimatı, evdə insan əməyini yüngülləşdirən, onlara xidmət edən maşınlar üzrə müsahibələr daha asan və maraqlı dialoq keçirməyə imkan verir.

5. Şəhər. Şəhər mövzusunda müsahibələr şəhərin özünəməxsus cəhətləri (ucə binalar enli küçələr, nəqliyyat vasitələri, fabrik və zavodlar, tikinti, mağazalar, poçt, teatr, kino, muzey, park, ali məktəblər, mehmanxanalar və s.), şəhərdə insanların yaşayışı əməyi, uşaqların məşguliyyəti, şəhərin kəndə nə verməsi və s.

6. Kənd. Kəndin özünəməxsus cəhətləri (dağ, meşə, ferma, su dəyirmanı, kolxoz, tarla, bağ, dirrik, çay, göl, araba və s.), kənddə insanların yaşayışı, əməyi, uşaqların məşguliyyəti, kəndin şəhərə nə verməsi və s.

7. Peşələr. Respublika üçün xarakterik peşələr (neftçi, pambıqçı, çayçı, baramaçı, xalçaçı, üzümçü və s.), digər peşələr: sürücü, traktorçu, kombaynçı, taxılçı, bənnə, dülər, rəngsaz, dərzi, mühəndis, müəllim, həkim, çörəkçi və s.

8. Uşaq bağçası. Uşaq bağçasının əhəmiyyəti, bağçanın binası, otaqları həyəti, bağçada çalışan əməkdaşlar, onların hər birinin əməyi, uşaqlara qayğısı, oyuncaqlar, oyunlar, əyləncələr, uşaqların nələri öyrənmələri və s.

9. Məktəb. Məktəb, onun vəzifəsi, təhsil almağın əhəmiyyəti, məktəb binası, məktəbin həyəti, idman meydançası, orada çalışan adamlar, onların əməyi, uşaqların təhsili, məşguliyyəti, oyunları və əyləncələri, məktəbin qayda və qanunları, orada davranışlı qaydaları və s.

Bu mövzular üzrə mübahisələrin quruluşu və məzmunun uşaqların yaşına müvafiq olması onların marağından, tərbiyəçinin metodik hazırlığından asılıdır.

Müsahibənin təşkili metodikası

Hər bir qrupda uşaqların hazırlığından, yerli şəraitdən asılı olaraq məşğələnin mövzusu və məzmunu dəha konkret şəkil ala bilər. Tərbiyəçi yuxarıda göstərilən mövzuların hər biri üzrə bir neçə məşğələ təşkil etməyi planlaşdırmalıdır.

Hər bir müsahibə konkret hazırlıq tələb edir. Tərbiyəçi nə üçün məhz bu mövzunun seçildiyini əsaslandırmaq, uşaqlarda mübahisəyə maraq oyatmaq, onların mövzusu ilə əlaqədar əvvələr əldə etdikləri təəssürati canlandırmaq, məşğələnin emosional şəraitdə keçməsini təmin etmək məqsədilə iş aparmalı, əyani vəsaitdən, şeirlərin oxunmasından, tapmacaların cavablarının təpiləsindən istifadə etməlidir.

Müsahibədə hər bir sual mövzunun bitmiş hissəsi üzrə qoyulur. Bu hissələr müəyyən məntiqi ardıcılıqla düzüldükdə müsahibə alınır. Metodik ədəbiyyatda sağlamlıqla əlaqədar müsahibənin aşağıdakı quruluşda təşkil olunması məsləhət görülür:

- 1) təmiz hava (binada, gəzintidə);
- 2) səhər gimnastikası, müxtəlif təmrinlərin zəruriliyi;

- 3) əllərin təmizliyi, onların yuyulmasının əhəmiyyəti;
- 4) möhkəmlənmə (bağcada, evdə).¹

Hər bir mərhələ üzrə müsahibə tərbiyəçi tərəfindən istiqamətləndirilməli və ümumiləşdirilməlidir. Yekunlaşdırma uşaqları gələcək müsahibələrə yönəltməlidir.

Həzirlıqlı müsahibə uşaqlara müsahibini dinləməyi, onun sözünü kəsməməyi, münasibə şərait yarandıqda replika verməyi öyrədir.

Bəzən məşğələyə hazırlaşarkən qəflətən mövzuya yaxın sərbəst, hazırlıqsız müsahibə təşkil etmək məsləhət görülür. Məktəbə hazırlıq qrupunda «Nəqliyyat Vasitələri» mövzusunda müsahibəyə hazırlıq mərhələsində tərbiyəçi bir neçə növ oyuncaq avtomobil, təyyarə, vertalyot, gəmi və qayıqları göstərib, adlarını, küçələrimizdə hansı maşınlarla rastlaşıqlarını, maşınların xeyrini xəbər alır. O, uşaqların dənizə getdiklərini xatırladır:

— Yadınızdamı, yayda dənizə getmişdik. Cimərliyə nə ilə getdik? (Avtobusla).

— Avtobus nə böyüklükdə idi? (Böyük. Bu otaq böyüklükdə. Biz hamımız avtobusda əyləşmişdik).

— Bəs «Volqaya», «Jıquliyə» sığardıqmı? (Yox).

— Uşaqlar, biz nə üçün cimərliyə avtobus ilə getdik? (Piyada gedə bilməzdik. Piyada getsək axşama çatardıq) və s.

Uşaqlar səthi şəkildə olsa da cavab verir, hazırlıq səviyyələrini nümayiş etdirirlər. Sonra tərbiyəçi aşağıdakı plan üzrə iş aparır:

1. İnsanlar yer üzündə hərəkət etməlidirlər (Onlar işə, kinoya və teatra, qonaqlığa, başqa ictimai iş görməyə gedəndə minik lazımlı olur).

2. İnsanlar istədikləri yerə piyada gedə bilərlər, lakin belə çox gec çatarlar.

¹ Вах. А.М.Бородич. Методика развития речи детей. М., Изд-во «Просвещение», 1981, стр. 50.

3. İnsanların hərəkətini nəqliyyat vasitəleri sürətləndirir. Nəqliyyat vasitələri iki cürdür: canlılar, maşınlar.

Canlılar: at, eşşək, kəl, öküz, dəvə, maral, it, fil.

Maşınlar: maşınların bəziləri quruda, bəziləri suda, bəziləri də havada hərəkət edir.

Quruda: avtomobil, avtobus, tramvay, trolleybus, motoroller, qatar, velosiped.

Suda: gəmi, qayıq, kater, bərə.

Havada: təyyarə, vertalyot, kosmik gəmi.

4. Nə vaxt piyada gəzmək yaxşıdır? (ekskursiya, turizm, gəzinti zamanı, yerin səthini və altını öyrənəndə).

Müsahibənin axırında müvafiq bədii parçalar, nəğmələr oxutmaq, didaktik oyun da təşkil etmək mümkündür: məsələn, tərəvəzə həsr olunmuş müsahibəni «Əl vurmaqla tanı» oyunu ilə, 8 Marta həsr olunmuş müsahibəni ana haqqında şeir və mahnı ilə, payızla əlaqədar müSAhibəni herbari üçün materialın toplanması haqqında tapşırıqla qurtarmaq olar.

Mövzu və məqsəddən asılı olaraq müsahibədə müxtəlif priyomlardan istifadə oluna bilər. Ən əlverişli priyom sualın qoyuluşudur. Sualın qoymulması tərbiyəcindən böyük ustalıq tələb edir. Sual uşağın intellektual inkişafına uyğun olmalıdır. Sual uşaqlara tanış olan məsələlər üzrə verilir, onların fikri fəaliyyətini oyadır.

Təcrübə göstərir ki, uçaşlı uşağa verilmiş sual geniş cavab tələb edəndə da onlar yarımcıq cümlələrlə qısa (səthi) cavab verirlər. Onlar xüsusilə sual qoymaqda çətinlik çəkirlər. Dialoga qoşulmaq, onu davam etdirmək işə uşaqlanın vaxtında düşünülmüş sual qoymaq bacarığını tələb edir. Ona görə də hər dəfə sual qoymaq üzrə nümunə verib, bir-birinə və tərbiyəciyə sual vermək üzrə iş aparmaq lazımdır. Uşaqlardan birinin sual, digərinin cavab vermesi üzrə məşqlər tədricən onları əhatəli cavab verməyə alışdırır.

— Bu nədir?

- Qələmdir.
- Onunla nə edirlər? (Yazı yazırlar).
- Nadir qələmlə nə edir?
- Nadir qələmlə hərfli yazıır.

Tərbiyəçi başqa bir sual verir:

- Kərim necə oğlandır?

- Kərim yaxşı oğlandır. (Kərim qoçaq oğlandır. Kərim hamidan bərk qaçır. Kərim çoxlu şeir bilir).

- O yoldaşları ilə necə rəftar edir?

- Kərim yoldaşları ilə oynayır. Öz oyuncاقlarını yoldaşlarına verir. Kərim heç kəsi incitmır. O, bizi çox istəyir.

Uşaqların sual vermələri üçün onlara elə əşyalar, elə şəkillər göstərilməli, onlar elə nitq şəraitinə daxil edilməlidirlər ki, soruşmaq, sual vermək, həm də məhz nəzərdə tutulmuş suali vermək məcburiyyətində qalsınlar. Tərbiyəçi hər bir sualin məzmunu, necə qoyulması üzərində düşünməlidir ki, konkret, dəqiq, aydın olsun.

Sual uşaqları əşya və ya hadisənin xarakter əlamətləri haqqında fikir söyləməyə yönəltməli, müsahiblərin başlıca mövzudan yayınmasına yol verməməli, onların fikri fəallığını təmin etməlidir. Problem və axtarış xarakterli, əqli nəticə tələb edən suallara geniş yer verilməlidir. Tərbiyəçi hər dəfə uşaqlara nə? kim? nə üçün? nəyə görə? nədən ötrü? necə? harada? hansı? nə vaxt? necə bildin? nəyinə görə oxşayır? fərqi nədir? və s. kimi suallarla müraciət etməlidir. Bu, uşaqlar üçün çətinlik törətmir. Onlar kiçik yaşlarından valideynlərə, tərbiyəçilərə hər gün yüzlərlə belə sual verirlər. Onların «nə üçün?» (ləri) məhz ətraf aləmin dərk olunmasına canlı maraqdan irəli gəlir. Sual bütün qrupa verilməli, lakin cavab fərdi verilməlidir. Eyni uşaqtan dəfələrlə soruşulmamalı, müsahibədə çox uşağın iştirakı təmin edilməlidir.

Suala həmişə cavab tələb etmək olmaz. Uşaqlar həyətdə oynayırlar, iki nəfər kənarda qaradınmaz dayanıb. Tərbiyəçi onlara müraciət edir:

- Siz niyə oynamırsınız?

Tərbiyəçi suala cavab gözləmədən keçib gedir. Bu sualla tərbiyəçi demək istəyir ki, «Siz də gedin oynayın. Siz də uşaqlara qarışın».

Adətən, tərbiyəçi bütün suallara tam cavab tələb edir. Əlbəttə, yamsılama yolu ilə nitqi inkişaf etdirmək baxımından bu, faydalıdır. Cavab verən müsahibinin cümləsindəki sual bildirən sözü dəyişməklə qalan sözləri eynilə təkrar edir. Bəzən uşağın qısa, bir sözə cavab verdiy hallar da təqdir olunmalıdır. Bu istiqamətdə aparılan iş tədricən uşaqların yiğcam, qısa və dəqiq cavab vermə bacarığını inkişaf etdirə bilər. Onlar böyük mətnin məzmununda mühüm cəhətləri, mahiyyəti ayırmağı və bir neçə cümlə ilə ifadə etməyi öyrənərlər.

Uşaqların dialoji nitqinin formallaşmasında dialoqlu bədii parçaların oxunması da müəyyən rol oynayır. «Cırtdan», «Şəngülüm, Şüngülüm, Məngülüm», «Sünbül» (Ukrayna xalq nağılı), «Alma» (Rus xalq nağılı), «İki acgöz ayı balası» (Macar xalq nağılı) və başqa bədii əsərlər daha obrazlı-emosional şərait yaradır. Bu məqsədlə oyun-nəğmələrdən («Bənövşə», «Əl üsta kimin əli», «Uçdu-uçdu» və s.), şeirlərdən də istifadə etmək olar:

- Uçdu, uçdu, nə uçdu?
- Quş uçdu.
- Uçdu!
- Uçdu, uçdu, nə uçdu?
- Təyyarə uçdu.
- Uçdu!
- Uçdu, uçdu, nə uçdu?
- Arı uçdu.
- Uçdu!
- Uçdu, uçdu, nə uçdu?

- Ceyran uçdu?
- Uçdu?
- Uçmaz!
- Götürün vurun, yalandı.
- Qulağını burun, yalandı.

Əzbər bilirəm.

- Bilirsən necə şəkil çəkirəm?
- Mən də kuklama
Paltar tikirəm.
- Sən nə bilirsən.
Söylə, ay Arzu?
- Əzbərləmişəm
«Uşaq və buz»u.

Ağasəfa

Düzgün cavablar

- Çəmənlikdə nə bitir?
- Gül-çiçək.
- Gül-çiçəyə nə qonur?
- Kəpənək.
- Quşlar harda yatırlar?
- Yuvada.
- Harda qanad çalırlar?
- Havada.
- Qaranquş nə vaxt gəlir?
- Baharda.
- Balıq harda yaşayır?
- Sularda.
- Sənin neçə yaşın var?
- Beş yaşım.
- Kim öyrədib bunları?
- Qardaşım.

F.Məmmədov

Dialoji nitqin inkişaf etdirilməsində səhnələşdirmə xüsusi əhəmiyyətə malikdir. Səhnələşdirmə prosesində uşaqlar təriyəçinin oxuduğu əsərdəki personajların sözlərini yüksək şəkildə bədii, emosional, obraklı ifadələri təkrarlayırlar. Bu isə nitqin canlılığını, həyatılıyını təmin edir. Nağıl səhnələşdirilərkən uşaqlar mətni bir qədər dəyişə bilərlər. Onlar ədəbi danışq nitqinin normalalarından kənara çıxdıqda təriyəçi saxlayıb düzəliş verir. Fonetik nöqsanlar isə yerindəcə düzəldilir.

Bəzən ədəbi əsərlər üzrə kukla teatrı hazırlamaq da mümkünündür. Belə tamaşaların iştirakçısı olmaq, səhərciklərdə, bayramlarda tamaşa vermək uşaqları maraqlandırır.

Dialoji nitqin inkişafı prosesində yol verilən hər bir nöqsan müzakirə obyektinə çevriləmeli, onun aradan qaldırılması üçün düzəliş verilməlidir.

Monoloji nitqin öyrənilməsi üzrə işin yolları

Yuxarı qeyd olduğu kimi, monoloq şifahi nitqin ən yüksək mərhələsidir. Monoloq şəxsin özü və ya başqası ilə əlaqədar baş vermiş, gördüyü, eşitdiyi, oxuduğu hadisələrdən bəhs etdiyi birtərəfli danışqdır. Uşaqlarda eposentrizm əsasında yaranmağa başlayan bu vərdiş tədricən inkişaf edir. Uşaq yoldaşları ilə oynayarkən, ətrafindakılara evdə, uşaq bağçasında baş verən hadisələr haqqında nəql edərkən monoloqdan istifadə edir. L.V.Şerba yazır: «Hər bir monoloq ədəbi əsərin başlanğıc formasıdır». Mürəkkəb proses olan mükəmməl monoloji nitqə yiylənmək hərkəsə nəsib olmur. Bunun üçün xüsusi bacarıq tələb olunur: danışığın mövzusu üzrə nağıl üçün material toplamaq, onu sistemləşdirmək, nağılı müəyyən kompozisiya üzərində qurmaq, başlıca fikri ardıcıl vermək.

Monoloq yaxşı yaddaş, nitqin məzmununu ilə forması arasında vəhdəti başa düşmək bacarığı tələb edir. Monoloji nitq qrammatik cəhətdən elə qurulmalı, fikir elə ifadə olunmalıdır ki, dinləyici izahat tələb etməsin.

Uşaqlar sadə geniş və mürəkkəb cümlə qurmağı, ifadə edəcəyi fikrə uyğun sintaktik konstruksiyalar seçməyi öyrənmədən onun nitqi rabitəli ola bilməz. Deməli, monoloji nitqin təlimi ilk növbədə qrammatikanın təlimi deməkdir.

Uşaqlarda monoloji nitqi inkişaf etdirmək üçün nitq situasiyasının yaradılması əsas şərtlərdəndir. Görkəmli psixoloq N.İ. Jinkin məktəblilərin nitqi üzərində apardığı müşahidələr əsasında belə bir nəticəyə gəlmışdır ki, onların tədris məşğələlərindəki nitqi tənəffüsə, sərbəst vaxtlarda, məişətdə istifadə etdikləri nitqdən az ifadəlidir. Bunun səbəbini isə şagirdin dərsə cavab verərkən şifahi nitqə xas olan canlı ünsiyyət şəraitini itirməsi ilə izah edir.¹

Bu fikir məktəbəqədər yaşı uşaqlara, xüsusilə böyük və məktəbə hazırlıq qrupuna da aid edilə bilər. Şifahi nitqə xas olan canlı ünsiyyət şəraiti nə deməkdir? Danışan hətta şəxsi fikrini bildirən belə hesab edir ki, həmin məlumat müsahibi üçün də yeni və eyni dərəcədə də maraqlıdır. Buna görə də o, təbii şəraitdə, canlı danışır.

Monoloji nitqə hazırlıq üçün işə iki yaşıdan başlanır. Monoloq ya mövcud olan mətnlərin, eşidilmiş hadisələrin yenidən nəql edilməsi, ya da real və ya təxəyyüldə canlanan hadisə və əşyalar haqqında insalar tərtib etmək yolu ilə yaranır. Bu sahədə iş sistemlə təşkil olunduqda uşaqlar beş yaşıdan az-çox monoloji nitqə

¹ Бах. Н.И.Жинкин. Психологические основы развития речи. (В кн. «В защиту живого слова»). М., Изд-во «Просвещение», 1966, стр. 23.

iyiələnlər. Monoloji nitqin inkişafı uşaqların müstəqil nəqletmə vərdişinə yiylənlənmə bacarığı ilə nəticələnir ki, bunun da təlim prosesində əhəmiyyəti böyükdür. Nəqletmənin iki forması mümkündür:

a) uşaqların eşitdikləri hekayə və nağılin məzmununu nəql etmələri; b) uşaqların gördüklləri əşya, şəkil, mənzərə, hadisə, oyunları, əyləncələri, ailələri, bağçaları və s. haqqında nəqletmələri. Birinci hali əslində «yenidən nəqletmə», «təkrar nəqletmə» adlandırılmaq daha doğru olar. Bu zaman uşaqlar əsərin obrazlı, emosional dilindən hazır nümunə alır, öz sözləri ilə nəql etsələr belə, yenə də müəyyən qədər hazır nitq formasını, hazır lüğət tərkibini təkrarlayır, mexaniki fəaliyyət göstərirler (Başqasının nitqi eks olunur). İkinci halda isə onların fəaliyyəti yaradıcı şəkil alır. Onun hekayə tərtib etməsi yenidən hasil etmədən daha mürəkkəb fəaliyyət olması ilə fərqlənir. Nitq inkişafı baxımından buna üstünlük verilmelidir. Nəqletmə üzrə işin növlərini nəzərdən keçirək:

1. Oxunmuş bədii mətnlərin məzmunu üzrə nəqletmə. Şifahi xalq ədəbiyyatı nümunələrinin, klassik və müasir yazıçıların əsərlərinin məzmununun nəql edilməsi üzrə iş bütün qruplarda il boyu gedir. Bu məqsədlə bədii ədəbiyyat seçərkən tərbiyəçi aşağıdakı tələbləri gözləməlidir: həcmi böyük olmaması (lakonikliyi), hərəkətlərin (hadisələrin) ardıcılığının dəqiq gözləməsi, lüğətin uşaqların gücünə müvafiqliyi, sintaktik quruluşun mürəkkəb olmasına, emosionallığı, maraqlılılığı.

Kiçik qrupda monoloji nitq vərdişləri formalasdırmaq üçün mətni bir neçə dəfə oxumaq, onun hissələrini uşaqlara tək-tək və xorla təkrar etdirmək lazımdır. Uşaqların müəyyən hissəsini yaddan çıxardıqda tərbiyəçi istiqamətverici suallardan istifadə etməlidir. Orta qrupda mətni oxunduqdan sonra qısa müsahibə aparılmalı, məzmunun leksik tərkibinin necə başa düşüldüyü aşkar edilməlidir. Mətn oxunmadan birbaşa nəqletmə əyanılıkdən

istifadə olunmasını tələb edir. Uşaqlar nəqletmədə çətinlik çəkərlərə, qısa sual-cavab köməyi ilə çətin söz və ifadələrin izahı, buraxılmış hissələrin bərpası üzrə iş getməlidir. Ola bilər ki, sonra, mətni oxumaqla uşaqlar ədəbi nümunəyə yenidən qaytarılsınlar. Oxunmuş mətn üzrə nəqletmə daha bədii ifadəli, obrazlı olmalıdır.

Hazırkı qrupunda mətn oxunduqdan sonra tərbiyəçi plan tərtib edir, hansı ardıcılıqla nəql etməli olduğunu uşaqlara başa salır. Tədricən plan tərbiyəçinin köməyi ilə uşaqlar tərəfindən tərtib edilir.

2. Bilavasitə qarvayışa əsasən nəqletmə

a) Ətraf aləmlə tanışlıqla əlaqədar nəqletmənin öyrədilməsi.

Uşaqın həyatında, həmcinin onun rəbitəli nitqinin inkişafında ətraf aləm, canlı və cansız təbiətin, ictimai həyat hadisələrinin qavranması mühüm rol oynayır. Əyanılık uşaqın təsəvvürlərini canlı, konkret obrazlarla zənginləşdirir. K.D.Uşinski yazdı: «Şagirdlərin gözləri qarşısında duran və ya onun hafızəsində möhkəm yer edən əşya, başqalarının sözünün köməyi olmadan öz-özülüyündə uşaq da fikir oyadır, əgər uşaqın fikri səhvdirse, onu təshih edir, əgər natamamdırsa, onu tamamlıyır, əgər o, qeyri-məntiqi qurulmuşdursa, onu təbii, yeni düzgün sistemə salır... əşya özü uşaga suallar verir, onun cavablarını təshih edir, onu nizama salır və uşaqda müəllimin dilindən və ya kitabın səhifələrindən hazır cümlələr mənimsemir, özü müstəqil sürətdə fikirləşir, danışır». Bu sözlər məktəbəqədər yaşılı uşaqlara da aid edilə bilər.¹

Uşaq iki yaşından ətraf aləmlə, təbiatlə temasda olur. Gördüyü hər bir cansız əşya, bitki, çiçək, cücü, quş, heyvan və s. onun diqqətini cəlb edir. Təbiətin gözəlliyi

onda emosional hissələr yaradır. O, gördükələri haqqında başqalarına məlumat verməyə çalışır. Əvvəller bir-iki sözə ifadə olunan fikirlər tədricən hekayə şəklini alır.

Təbiət üzrəndə müşahidələr üzrə hekayə qurub danışmaq artıq orta qrup uşaqlarının gücünə müvafiq olmaqla onları çox maraqlandırır. Müşahidələr arasında uşaqlar çinar, söyüd, dələ, dovşan, kirpi, sərçə, qaranquş və s. haqqında qısa süjetli hekayələr tərtib etməyi öyrənirlər. Meşə, günəşin doğması və batması, dəniz, çay, qayalıq və s. haqqında təsvir xarakterli hekayələr qurmaqdə isə çətinlik çəkirlər, çünki belə əşyaları təsvir etmək, onlara münasibət bildirmək, süjet vermək uşaqların qüvvəsi xaricindədir. Ona görə də bu dövrə uşaqlara süjet xətti, hərəkətlərin ardıcılılığı aydın görünən mövzular təqdim olunmalıdır: «Meşədə kirpini necə tutduq?», «Qaranquşlar yuvanı necə qurdular?», «Talada ciyəlek yiğanda», «Meşəni yanğından necə qoruduq?» və s.

Gəzinti və ekskursiya əsasında monoloji nitqin inkişafı üzrə iş tərbiyəçi tərəfindən əvvəlcədən ciddi şəkildə planlaşdırılmışdır. Tərbiyəçi, hər şeydən əvvəl, obyekti seçməlidir. Bağcanın sahəsi, bağ, park, göl, çay, dəniz sahili, tala, meşə, tarla, dirrik, küçə, kinoteatr, poçt, mağaza, avtobus parkı, muzey, fabrik, zavod və s. gəzinti və ekskursiya üçün obyekt ola bilər. Hər bir gəzinti və ekskursiyanın program məzmunu əvvəlcədən dəqiqləşdirilməlidir. Müşahidə prosesində nələrin əhatə olunacağı, məlumatın necə veriləcəyi, sualların necə qoyulacağı, hansı praktik işlərin (ağacların şəklinin çəkilməsi, kolleksiya üçün onların kiçik budaqlarının, yarpaq, meyvə və toxumlarının yiğilması, cüçülərin götürülməsi, uşaqların gücləri çatan əməkdə iştirakı və s.) müəyyən edilməlidir.

Məktəbə hazırlıq qrupunda ekskursiya yekunlaşdırılarkən planın verilməsi ilə yanaşı, onun bu və ya digər maddəsi üzrə uşaqların sərbəstliyini təmin etmək

¹ K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. Bakı. «Azərnəşr», 1953, səh. 128-129.

lazımdır: məsələn, dirriyə ekskursiyadan sonra belə plan vermək olar:

1. dirriyə getməyimiz;
2. tərəvəz yiğmağımız;
3. dirrikdə hadisə;
4. bağçaya qayıtmagımız.

Üçüncü maddə üzrə hər bir uşağın xüsusi müstəqillik göstərməsi mümkündür. Onlar dirrikdə dovşana rast gəlirlər, dalınca qaçırlar. Tərbiyəçinin göstərişi ilə hər kəs guya bir heyvانا (kirpiyə, qurbağaya) rast gəlməsi, o zaman necə maraqlı hadisənin baş verməsi haqqında müəyyən epizod danışa (uydura) bilər.

Ekskursiya zamanı uşaqların diqqət obyektin (məsələn, meşənin) uzaqdan görünüşünü, ümumi mənzərəyə yönəldilməli, onun bütövlükdə qavranması təmin edilməlidir. Uşaqların obyektdə bir neçə dəqiqə sərbəst müşahidə aparmaları, tərbiyəçiye suallarla müraciət etmələri, tərbiyəçinin suallarına cavab vermələri lügət ehtiyatını zənginləşdirir, nitqinin qrammatik quruluşunu qaydaya salır, onları monoloji nitqə hazırlayırlar.

Ekskursiya və gəzinti prosesində müşahidələrin incəsənətlə əlaqəsi böyük effekt verir. Meşədə quşları seyr edib, şən nəğmələrini eşidən uşaqlar səhəri gün məşğələdə təbiətə aid lirik mahnları dinlədikdə, meşə ağacları, çıçəkləri, heyvanları və quşlarının şəkillərinə, meşəyə aid süjetli şəklə baxdıqda, mövzu ilə əlaqədar şeirlər eşitdikdə, əzbərlədikdə, tapmacaların cavabını tapdıqda təsəvvürləri genişlənir, rabitəli mətnin yaranması üçün əlverişli zəmin qoyulur.

Hazırlıq xarakterli belə işlərdən sonra kollektivin gücü ilə hekayə qurmaq asanlaşır. Ola bilər ki, uşaqların iştirakı ilə yaranan hekayə tərbiyəçi tərəfindən yazılıqdan, qaydaya salındıqdan sonra oxunsun.

Ətraf aləmlə tanışlıq uşaqların rabitəli nitqinin inkişafı ilə yanaşı, həm də təşəkkürünün inkişafına, ümumi inkişafına zəngin material verir.

b) Oyuncaqlar əsasında təsviri nəqletmənin öyrədilməsi.

Oyuncaqlara baxıb nəql etmək uşaqların ən çox sevdikləri prosesdir. Kiçik qrupda belə məşğələlər sadə didaktik oyunlar şəklində keçirilir. Rabitəli nitqin inkişaf etdirilməsi üçün oyuncaqlar diqqətlə seçilməlidir. Bu məqsədlə müxtəlif formalı, müxtəlif ölçüdə, müxtəlif rəngli və müxtəlif materialdan (rezin, taxta, plastmas, keçə, parça, ip və s.) hazırlanmış oyuncaqlar götürürlə bilər. Həmin oyuncaqların aydın fərdi parlaqlığı, ifadəliyi olmalıdır: məsələn, qorxudan yaziq-yaziq baxan və tullanmaq istəyən dovşan; balaca, sadəlovh, yondəmsiz, çirkin, dimdiyini geniş açmış ördək balası; yaxud tüklü, qolları uzun, ağızını geniş açıb gülən, gözlük taxmış meymun balası və s. Belə kuklalar özünün qeyri-adiliyi ilə diqqəti cəlb edir. Uşaq onlara baxanda dovşanın dərdinə şərik olur, ördək balasına yazığı gəlir, onu siğallayır, meymun balasına qoşulub gülür.

Adətən, kiçikyaşlı uşaqlar oyuncaqların adlarını, uzaq başı «Nə gözəldir!», «Yaxşıdır!» deməklə kifayətlənlərlər. Tərbiyəçi artıq üç yaşından uşaqların oyuncağı təsvir etməsinə nail olmalıdır. Onlar bir çox hallarda müstəqil müşahidə apara bilmirlər. Tərbiyəçi ilk növbədə istiqamətləndirici sualların köməyi ilə onların diqqətini oyuncağın xarakter əlamatlarına yönəltməli, həmin əlamətləri düzgün adlandırmağı öyrətməli, onların yarı-yarımcıq ifadələrini rabitəli şəkildə vermələrinə nail olmalıdır. Onlar çətinlik çəkdikdə tərbiyəçi nümunə verməlidir.

Müəyyən vərdiş əldə edildikdən sonra uşaqlara plan vermək, planda oyuncaqların hansı materialdan qayrıldığını, nə üçün belə rəngləndiyini, hissələrinin formasının, onların xoşlarına gəlib-gəlmədiyini soruşmaq mümkündür. Uşaqlara oyuncağı təsvir etmə sistemi öyrədil-

məlidir. Onlar əvvəlcə oyuncağın adını, sonra nədən qayrıldığını, formasını, böyüklüyünü, rəngini, onunla oynamayaq qaydasını danışmağı bacarmalıdır. Əger oyunaq kukladırsa, ona ad verilməlidir. Bəzən oyuncaga aid tapmaca demək və cavabını tapmaq tələb olunur.

Orta qrupda uşaqlar iki və daha artıq oyunaqla süjetli hekayə qurub, danışmalarına nail olmaq mümkündür. Kukla, səbət, alma; kukla, it, kirpi; kukla, toyuq; cüçələr; kukla, ütü, don; kukla, maşın, kubiklər və s. bələ oyunlar üçün material ola bilər. Təriyəçi nümunə verməklə hekayə qurub, danışmağı öyrədərkən uşaqların istifadə etməli olduqları sözlər və ifadələri də verməlidir. Bir neçə oyunaq əsasında rabitəli mətnin qurulması üzrə iş gedəndə uşaq əvvəlcə hər bir oyuncaga diqqət yetirir, onların hər birinə yaxından bələd olur, sonra hekayə tərtib edib danışırlar. Bələ hallarda sual qoymaq lazımdır: məsələn, «Qız (kukla) ütü ilə nə etmək istəyir?», «O nə üçün donu ütüləyir?», «Bunun üçün əvvəlcə nə etmək lazımdır?» və s.

Oyuncaqlar əsasında nəqletməni asanlaşdırmaq üçün oyunaqlara (kuklalara) ad vermək, onların hər birini «dilləndirmək», «danışığa qoşmaq» səhnələşdirmədən istifadə etmək lazımdır.

Oyuncaq birdən-birə verilib, onun əsasında danışmaq tələb olunduqda uşaq çəşir. Onun diqqəti oyunağı qavramağa yönəlir, bu və ya digər hissə onun diqqətini yayındırır. Ona görə rabitəli nitq üzrə məşqdən əvvəl uşaq bir neçə dəqiqliq ərzində oyunağa baxmalı, sonra nəql etməlidir. Uşağı mövzu ilə əlaqədar olmayan oyunaqların verilməsi də onun diqqətini yayındırır.

Qarışq təqdim olunmuş oyunaqların böyüklüyünə, rənginə, formasına, nədən hazırlanmasına, dadına, harada yetişməsinə, nəyə lazımlı olmasına görə qruplaşdırılması əsasında hekayənin tərtibi maraqlıdır. Uşaqlar dir-

rik, bağ, qab-qacaq, musiqi alətləri və s. tematik qrup üzrə hekayə qururlar.

Böyük və məktəbə hazırlıq qruplarında daha mürəkkəb oyunlar keçirilir. Uşaqlar saat, televizor, telefon, piano, qaz peçi və s. oyunaqları təsvir etməyi bacardıqdan sonra plan üzrə danışmağı öyrənirlər. Onlar «Heyvanlar prakında filin başına nə gəldi?», «Oyunaq mağazasında» mövzusunda səhnələşdirmə təşkil edərkən dekorasiya qurmaq lazımlı gəlir.

c) Şəkil üzrə nəqletmənin öyrədilməsi.

Uşaqların böyük marağına səbəb olan şəkillər onların indiki anda görmədikləri, bəzən görə bilmədikləri əşya və ya hadisələri tərtib etməyə stimul yaradır. Uşaqların tez-tez şəkil üzrə nəql etmələri onları müstəqil nəqletmə yoluna salır.

Uşaqların yaşından və məqsəddən asılı olaraq əşya şəkli, seriya şəkillər, süjetli şəkillərdən istifadə olunur. Əşya şəkli yalnız təsvir xarakterli hekayə qurmağa, seriya şəkillər həm təsvir, həm də nəqli xarakterli hekayə qurmağa, süjetli şəkillər isə həm təsvir, həm nəqli, həm də mühakimə xarakterli hekayə qurmağa imkan verir. Süjetli şəkillərdə müəyyən tamlıq, bitkinlik olduğundan uşaq ona diqqətlə baxdıqdan sonra işini planlaşdırıbılır. Əşya şəkli üzrə nəqletmə bir növ oyunaq üzrə nəqletməni xatırladır. Bununla bələ, şəkil canlılıqdan məhrum olduğundan uşaq daha böyük müstəqillik göstərməlidir. Əslində şəkillərin statik növündən fərqli olaraq dinamik növündə müəyyən hərəkət, canlılıq ifadə olunur. Ona görə rabitəli nitqin inkişaf etdirilməsi üçün daha çox dinamik şəkildən istifadə olunması məsləhət görülür.

Seriya şəkillər, diafilmlər və kodoskop üçün hazırlanmış diapozitivlər və s. dinamik xarakter daşıyır. Bir-biri ni ardıcıl əvəz edən epizodlar nəticə etibarilə bütöv bir hadisəni, dinamik fəaliyyəti eks etdirir. Seriyaya daxil olan hər bir şəkil üzrə uşaq azı bir cümlə qura bilir.

Birinin digərini tamamlamağa xidmət edən bu şəkillərin hər biri planın bir maddəsi rolunu oynayır.

Şəkil seçkən uşaqların marağı, hazırlığı nəzərə alınmalıdır. Şəkil uşaqların canlı təsəvvürlərini kölgədə qoymamalıdır. Şəkil üzrə işin yaxşı nəticəsi üçün hər bir uşaqın onu «oxuması» qayğısına qalmaq lazımdır.

Bunun üçün təbiyəçi şəkile diqqətlə baxmağı, onda qabarıq nəzərə çarpan əlamətləri görməyi öyrətməlidir. Uşaqlar şəkin məzmununu başa düşməli, onda təsvir olunanlara öz münasibətini bildirməyi bacarmalıdır. Şəkil üzrə müsahibə zamanı təbiyəçi düşünülmüş suallar verməlidir. O, sualları ilə uşaqların diqqətini bir hissədən digər hissəyə yönəldir, müqayisə və ümumiləşdirmə aparmağa şərait yaratır. Nəticə etibarilə uşaqlarda şəkil haqqında bitkin təsəvvür yaranır.

Şəkil üzrə nəqletmədən əvvəl təbiyəçi uşaqlarda mövzuya emosional münasibət yaratmalıdır. Bəzən şəkin məzmununa aid müvafiq mətn oxumaq, yaxud nəqletmənin nümunəsini vermək məsləhət görülür. Ola bilə ki, təbiyəçi bir epizodun nümunəsini, qalan hissənin planını versin, uşaqlar hekayə qursunlar. Kollektiv şəkildə hekayənin qurulması uşaqları tədricən müstəqil nəql etməyə hazırlayır.

Orta qrupdan başlayaraq iki şəkil üzrə hekayənin qurulması yaxşı nəticə verir: məsələn, qışda uşaqların oyun və əyləncələrinə həsr olunmuş iki şəkil üzərində müşahidə aparan uşaqlar çoxlu material əldə edir, təsəvvürlərini, lügətini, nitqinin grammatik quruluşunu zənginləşdirir, vahid süjet üzrə məzmunlu hekayə qururlar. Belə məşğələlərdə plan verilməli, şəkildə nədən (kimdən) bəhs olunduğu, hadisənin nə vaxt, harada baş verməsi, iştirak edənlərin məşğuliyyəti, uşaqların ona münasibəti xəbər alınmalıdır.

Böyük qrupda uşaqların çəkdikləri şəkillərdən və hazırladıqları applikasiyalardan, öz həyatlarına aid foto-

şəkillərdən, natürmortlardan istifadə olunması, onların ekranда nümayishi məsləhət görülür.

Böyük qrupda uşaqlara daha çox müstəqillik verilməli, lazımlı gəldikdə təbiyəçi konkret kömək göstərməlidir. Hazırkı qrupunda isə uşaqlar çətinlik çəkdikdə təbiyəçi plan verməlidir. Burada uşaqlar süjetli şəkil əsasında nəqli, təsvir xarakterli hekayələr tərtib edirlər. Təbiyəçinin «nə üçün?» suali uşaqların hekayəyə mühakimə elementləri daxil etmələrinə istiqamət verir. Onlar əvvəli və axırı verilməmiş hekayələri tamamlamağı, şəkildəki peyzajı, havanın vəziyyətini, qəhrəmanların hərəkət, mimika və jestlərini təsvir etməyi, tədricən plan tərtib etməyi öyrənirlər. Plan tərtib etməyi öyrənmələri üçün onların qarşısında sual qoyma (Hekayəyə nədən başlamaq istəyirsən? Əsas nədən danışmaq istəyirsən?) lazımdır.

Şəkil üzrə kollektiv hekayə tərtib olunarkən təkrarla-ra yol verilməməli, eyni skirin daha yaxşı ifadə olunması üçün uşaqlar arasında «müsabiqə» təşkil edilməlidir.

Bəzən eyni şəkildə il ərzində bir neçə dəfə istifadə etmək mümkündür. Bu zaman uşaqların qarşısında qo-yulan eyni vəzifələr hər dəfə onları müstəqil surətdə daha mürəkkəb məzmunlu hekayə tərtib etməyə yönəldir.

Uşaqların rəsmilərindən ibarət sərgi, şəkilli alboma baxış, fotosərgi, təsviri sənət müzeini ekskursiya əsasında hekayə qurulması üzrə məşqlərə də yer verilməlidir.

2. Yaddaş üzrə nəqletmə.

Yaddaş üzrə nəqletmənin iki növü məlumdur:

a) Kollektiv təcrübə mövzusunda nəqletmə.

Nəqletmənin bu növünə əsasən böyük qrupda geniş yer vermek məsləhət görülür. Belə nəqletmə sərbəst yaddaşa əsaslanır. Ən güclü yaddaş isə emosional yaddaşdır. Yaddaşın bu növü uşaqların həyatı, başlarına gələn macəralar, məzəli əhvalatlar, şən oyun və əyləncə-

lərlə əlaqədar olur. Belə nəqletmə, şübhəsiz, dərhal təşkil olunur. Müəyyən vaxtdan sonra həmin hadisə, şən çäqlər yada düşür və uşaqda xoş xatirələr baş qaldırır. O, bütün təfsilatı deyil, yiğcam şəkildə mahiyəti, ən maraqlı, parlaq anları danışır: «Bağçada Novruz bayramı», «Bizim dovşanı tutmağımız» və s.

Məktəbə hazırlıq qrupunda təcrübəni tamamlamağı tələb edən ümumi xarakterli mövzular daha çox yer tutur: «Yayda ćimərlikdə», «Canlı güşəni necə düzəlt-dik», «Türkiyəli qonaqları necə qarşılıdıq», «Payızda məhsul yığımı» və s.

Rabitəli nitqin inkişafı üzrə iş o zaman müvəf-fəqiyyətli olur ki, uşaqlarda emosional əhval-ruhiyyə yaradılsın.

Bəzən mövzu geniş olduqda tərbiyəçi onu kiçik mövzulara ayıır, hər hissəni bir neçə uşaq nəql edir, yoldaşlarının nitqini təkrarlamadan danışırlar. Ən yaxşı nəql edənlərin danışqları məntiqi ardıcılıqla birləşdirilib məzmunu söylənir. Sonra bir-iki uşaq hekayəni bütövlükdə nəql edir.

Kollektiv təcrübənin özünəməxsus məşgələlərindən biri məktubun tərtibidir. Şərti şəkildə verilən bu ad uşaqların öz təcrübələri əsasında şifahi məktub tərtibini nəzərdə tutur.

Xəstələnmiş, başqa yerə getmiş yoldaşa, uşaqların cəbhədəki atalarına, hərbi hissəyə, yazılıçıya, rəssama, alimə, uşaq bağçalarının rəhbərlərinə məktubun tərtibi təşkil oluna bilər. Orta qrupda məktubun tərtibi uşaqların kollektiv fəaliyyətidir. Uşaqların ümumi danışından tərbiyəçi ayrı-ayrı ifadələri seçib yazır, sonra onu məktub şəklində salır.

Böyük və məktəbə hazırlıq qruplarında uşaqlar ayrı-ayrı söz və ifadələr deyil, cümlələr deyir, hətta məzmununu qısaca verə bilirlər. Burada məktub uşaqların öz

bağçaları haqqında böyük hekayə təsiri bağışlayır. Belə məktubun məzmunu ətraflı müzakirə edilir.

Yazılı nitq monoloji nitqin ən yüksək forması olmaqla dəqiq planlaşdırma, sərbəstlik və yaradıcılıq tələb edir. Ona görə də tərbiyəçi uşaqları başa salmalıdır ki, məktub tərtib edərkən hər bir cümlə üzərində ciddi düşünmək lazımdır. Bu iş uşaqlara ən müvafiq sözlər seçməyi, fikrini dəqiq ifadə etməyi öyrənir. Uşaqda «Mən belə deyərəm, amma yaxşısı budur ki, başqa cür deyim» fikrini formalasdırmaq çox vacibdir.

Məktub tərtib etməyi öyrədərkən onun ənənəvi quruluşunu başa salmaq lazımdır. Uşaqlar yadda saxlamalıdır ki, əvvəlcə müraciət və salam bildirilir. Sonra məktubun «yazılmasının» səbəbi çatdırılır. Müraciət olunan adamdan hal-əhval xəbər alınır, daha sonra özü haqqında məlumat verilir.

Tərbiyəçi tərtib olunmuş məktubu oxuduqdan sonra nə kimi düzəlişlər, dəqiqləşdirmələr aparmaq istədiklərini xəbər alır. Nəhayət, tərbiyəçi məktubu zərfə qoyur, üstünü yazır və uşaqların iştirakı ilə yaxındakı poçt qutusuna atır.

b) Fərdi təcrübə mövzusunda nəqletmə.

Yaddaş üzrə nəqletmənin digər növü uşaqın şəxsi təcrübəsi əsasında hekayə qurub danışmasıdır. Monoloji nitqin bu növü üzrə işə də, əsasən, orta qrupdan başlaması məsləhət görülür. Əvvəllər uşaqlardan ev quşlarına, otaq bitkilərinə necə qulluq etmələrindən, ev işlərində valideynlərə necə kömək göstərmələrindən danışırlar. Tədricən onlar istirahət gününü necə keçirmələri, özünün və ailə üzvlərindən birinin ad gününü necə qeyd etmələri barədə danışırlar.

Nəinki orta, hətta böyük qrupda da bəzən uşaqların təsəvvürlərində aydınlıq olmur, məntiqi ardıcılıq gözlənmir. Tam rabitəli hekayənin qurulmasını təmin etmək məqsədilə onların müşahidələrini yaxşı tanış olduqları

materiallara yöneltmək lazımdır. Bu dövrə uşaqların monoloji nitqinin əsasında onların şəxsi təcrübələri, marağı və həyəcanları qoyulmalıdır. Ona görə də tərbiyəçi bütöv qrupun, ayrı-ayrı uşaqların hansı hissələri keçirdiklərini, maraqlarını, evdə və uşaq bağçasında azru və istəklərini diqqətlə öyrənməlidir.

Uşaqların şəxsi təcrübələrinə əsasən monoloji nitqini inkişaf etdirmək məqsədilə tərbiyəçi valideynlərlə six əlaqə saxlamalıdır. Onların ətraf aləm, istirahət günləri, bayramlar haqqında təsəvvürlərini zənginləşdirmək yollarını valideynlərə izah etmək zəruridir. Gəzinti və istirahət zamanı uşaqlara nələrdən və necə səhbət açacaqları, hansı əyani vəsait, diafilm və kinofilmlərdən istifadə edəcəkləri valideynlərə aydın olmalıdır.

Böyük və məktəbə hazırlıq qruplarında uşaqlar öz təcrübələri əsasında aşağıdakı mövzularda hekayə tərtib edirlər: «Mən qonşu uşaqları ilə necə oynayıram», «İstirahət gününü necə keçirdim», «Alabaşı necə öyrətdim», «Səmənini necə cürətdim», «Karuseldə necə yelləndim», «Boğazım nə üçün ağrıdı» və s. Uşaqlar gülməli hadisələr, maraqlı müşahidələri, müxtəlif macəralar, dostu haqqında da danişa bilərlər.

Bələ həyatı məsələlər üzrə nəqletmə uşaqları müstəqil hekayə qurmağa, təxəyyülünü işə salmağa, fantaziyasını inkişaf etdirməyə əlverişli şərait yaratır.

4. Yaradıcı nəqletmə.

Şərti olaraq «yaradıcı» adlandırdığımız nəqletmə rəbitəli nitqin ən çox müstəqillik tələb edən formasıdır. Nəqletmənin bu növü psixoloji aspektdə uşaqların təxəyyülünə əsasən qurulur. Təxəyyül uşaqların təcrübədə əldə edib, qoruyub, yadda saxladıqlarını yenidən yaratmağa imkan verir. Təxəyyül obrazlarında uşaqların əvvəller mənimsədikləri biliklər, təsəvvürlər yeni kombinasiyada sintez edilir.

F.A.Soxin yaradıcı nəqletmənin aşağıdakı variantlarını işləmişdir:

- 1) hekayənin davamını fikirləşmək və onun tamamlanması;
- 2) tərbiyəçinin verdiyi plan üzrə hekayə və ya nağılin düşünülməsi;
- 3) tərbiyəçinin verdiyi mövzu üzrə hekayənin düşünülməsi;
- 4) müstəqil seçilmiş mövzu üzrə hekayə və ya nağılin düşünülməsi.¹

Hekayənin axırını fikirləşib tamamlamaq. Uşaqlar tərbiyəçinin danışığı hekayəyə diqqətlə qulaq asırlar. Hekayəni dinləmək vərdişi möhkəmləndirməkdə uşaqlar elə ustalaşırlar ki, elə bil tərbiyəçinin sonra nədən danışacağını, hekayəni necə tamamlayacağını görülərlər. Uşaqların belə bir vərdişə yiyələndiklərini görən tərbiyəçi hekayəni yarımcıq saxlayıb, tamamlamasını tələb etmək priyomundan istifadə etməlidir.

Tərbiyəçi deyir: «Lalə dirrikdə olmamışdı. Anasından xahiş etdi ki, onu dirriyə aparsın. Anası üç gündən sonra onu dirriyə aparmağa söz verdi. Lalə günləri SAYIRDI. İstirahət günü onlar dirriyə getdilər...». «Dirrikdə bol pomidor, xiyar, kələm və başqa şeylər yetişmişdi.»

— Uşaqlar, fikirləşin görək, Lalə dirrikdə nələr gördü? Nə etdi? Hekayəni tamamlayın.

Uşaqlar bir-birini təkrarlamadan müxtəlif cür hekayə qururlar: Dirrikdə iri, qırmızı pomidorlar var idi. Onlar yaşıl yarpaqların arxasında parıldayırdı. Göy xiyarlar yera yatmışdı. Kələmlər ağ topa oxşayırdı. Dirrikdə loba, badımcan, kök və turp da var idi».

«Dirrikdə bol tərəvəz yetişmişdi. Kəndlilər məhsul toplayırdılar. Qadınlar pomidoru dərib yesiklərə yiğirdi-

¹ Вах. Ф.А.Сохин. Развитие речи детей дошкольного возраста. М., Изд-во «Просвещение», 1979, стр. 141-144.

lar. Kişiər yesikləri maşına daşıyırıldar. Yesikləri dağ kimi yiğmişdilar. Kələmi də maşına daşıyırıldar».

«Dirrikdə qızgın iş gedirdi. Adamlar kartof, soğan çıxarırdılar. Uşaqlar pomidor və xiyar yiğirdılar. Birdən uşaqlar qışqırıb qaçmağa başladılar. Onlar dovşanı hürkütmüştürlər. Dovşan qaçıb kolların arasında gizləndi».

«Dirrikdə tərəvəz toplamağa başladılar. Biz də kömək etdik. Mən xiyari, pomidoru görmüşdüm. Amma kartofun, soğanın necə bitdiyini bilmirdim. Anam məni başqa ləklərə apardı. Mən kökü və çuğunduru yarpağına görə ayıra bildim. Axı onların yeyilən hissəsi görünmürdü. Anam onların hərəsindən birini çıxarıb mənə göstərdi».

Bələ hekayələrin meydana çıxmazı üçün maraqlı və sadə sütəli hekayələr seçmək lazımdır. Meşədə giləmeyvə yiğib azan uşaqların başlarına gələnləri; balıq tutmağa gedən uşaqlardan birinin çaya yixılmasından sonrakı hadisələri; qışda parka gəzinti zamanı tapılmış yaralı sərçənin taleyi və s. üzrə hekayəni davam etdirmək buna misal ola bilər.

Tərbiyəçinin verdiyi plan üzrə hekayə və ya nağıl fikirləşib danışmaq. Monoloji nitqin bu növü uşaqlardan böyük müstəqillik tələb edir, çünki tərbiyəçi hadisənin ümumi ardıcılığını qeyd edir, məzmunun inkişaf etdirilməsi isə uşaqların öhdəsinə buraxılır.

Əvvəllər plan təbii danışq formasında olur. «Ana qaranquş» hekayəsi üçün tərbiyəçi bələ bir plan verir: «Əvvəlcə qaranquşun necə yuva qurmasından, sonra onun necə bala çıxarmasından, daha sonra sarı pişiyin körpə balaları necə yemək istəməsindən, lap axıra isə ana qaranquşun pişiyi necə qovmasından danışın».

Bir qədər sonra isə tərbiyəçi planın maddələrini sual cümlələri şəklində qoyur. «Bu hadisə nə vaxt olub?», «Nailə harada oynayırdı?», «Onun başına nələr gəldi?», «Yoldaşları ona necə kömək etdilər?».

İlin müxtəlif fəsillərində müxtəlif yerlərdə Nailənin başına müxtəlif əhvalatlar gələ bilər. Burada uşaqların həyat təcrübələri və təxəyyülləri köməyə gelir. Onlar özlərinin, yoldaşlarının başına gələn əhvalatları xatırlayırlar, keçmiş təsəvvürləri canlandırır, yaradıcı təxəyyülün köməyi ilə rəngarəng hekayələr qururlar.

«Yay idi. Nailə çəmənlikdə uşaqlarla oynayırdı. O, arxda kuklanın əl-üzünü yumaq istədi. Birdən kuklanı su apardı. Nailə arxa girməyə qorxdı. O, ağlamağa başladı. Uşaqlar onun yanına qaçırlar. Nadir arxin qırığı ilə qaçı. O, kuklanı tutub Nailəyə verdi. Nailə sevindi. O, Nadirə dedi: «Çox ağ ol!».

«Payız idi. Uşaqlar meşədə gəzirdilər. Onlar göbələk yiğir, böyürtkən dərirdilər. Nailə yoldaşlarını itirdi. O, ətrafi axtardı. Heç kəs yox idi. Kolun dalından tülükü qaçı. Nailə qorxub ağladı. Sonra qışqırmağa başladı. Yoldaşları onun səsini eşitdilər. Adil onu tapıb, uşaqların yanına apardı».

«Qış idi. Hər tərəf qarla örtülmüşdü. Uşaqlar qartopu oynayırlar, təpədən xizəklə sürüşürler. Nailənin xizəyi buz yoldan çıxdı. Xizək təpənin qırağındakı kiçik ağaca ilişdi. Nailə ağacın budağından tutub özünü zorla saxlamışdı. Əllərini buraxsa, dərəyə yixiləcəqdidi. Kərim tez oraya qaçı. Onun xizəyini tapıb verdi. Nailə sürüşməyə başladı».

«Yaz idi. Nərgiz qardaşı ilə talada ciyələk yiğirdi. Alabaş da onların yanında idi. Birdən Nərgiz qışqırıb, qaçmağa başladı. Qardaşı ona tərəf yürüdü. Nərgiz koramal görmüşdü. Qardaşı onu sakitləşdirməyə başladı. Bir azdan Alabaş onların yanına gəldi. O, öldürdüyü koramalı uşaqların qabağına atdı».

Bu sahədə müəyyən vərdiş qazanıldıqdan sonra daha müstəqil plan vermək olar: 1) gəzintiyə necə getdik? 2) alma bağında 3) bağbanın əməyi 4) bağbana kömək.

Tərbiyəçinin verdiyi mövzu üzrə hekayə qurub danışmaq şifahi monoloji nitqin əvvəlki növlərinə nisbətən xeyli çətin olmaqla, uşaqlardan daha çox müstəqillik və yaradıcı təxəyyül tələb edir. Yalnız mövzunu eşidən, lakin əlində heç bir plan olmayan uşaqların özləri hekayənin mövzusunu və formasını seçilir. Belə şifahi inşalar monoloji nitqin inkişafında mühüm rol oynayır. Heç bir istinad, kömək gözləmədən uşaqlar öz fantaziyalarını işə salır və eyni mövzu üzrə çox müxtəlif hekayələr qururlar. Bu hekayələrdən hər bir uşağın öz marağı, meyli, ümumi hazırlığı, bir sözlə nəfəsi duyulur.

Şifahi monoloji nitqin bu növü ilə əlaqədar belə mövzular təqdim etmək olar: «Dovşan sıçandan necə qorxdu?» «Ari ayı yuvasının yanında» «Heyvanlar padşahı şirin qoçaqlığı» və s.

Müstəqil seçilmiş mövzu üzrə hekayə qurub danışmaq nəqletmənin çox mürəkkəb növü olmaqla uşağa tam sərbəstlik verir. Bu növ şifahi inşalar uşağın dil açığı dövrdən ailədə və uşaq bağçasında nitq inkişafı sistemi üzrə məşqlər prosesində hazırlanır. Lügət ehtiyatı zəngin olan, dilimizin qrammatik quruluşunu mənimşəyən, rəbitləri nitqin sadə növlərinə yiyələnən uşaqların yaradıcılıq qabiliyyəti üstün olur. Uşaqların müstəqil mövzu seçib, hekayə qurmaları və onun məzmununu nəql etmələri üçün tərbiyəçi onları maraqlandırmağı, onlarda əhvali-rühiyyə yaratmağı bacarmalıdır. Uşaqları həvəsləndirmək, onların aralarında yarış təşkil etmək üçün bəzən belə şərt qoymaq faydalıdır: «Görək kim daha maraqlı hekayə quracaq?», «Görək kim qurduğu hekayəni nöqsansız danışacaq?» Uşaqlarda müstəqil hekayə qurub, nəql etmək bacarığını inkişaf etdirmək üçün onların məntiqi təşəkkürünün təqnidiliyini inkişaf etdirmək lazımdır. Bu məqsədlə uşaqlar yoldaşlarının nəqlini qiymətləndirməyə cəlb edilməlidirlər. Uşaqlara belə bir vərdiş üzrə nümunə verərkən tərbiyəçi uşağın

hekayəni nəyə görə xoşladığını, nağılin ən maraqlı epizodunu, hansı məsələnin əhatə olunmadığını bilməyi tələb etməkdir.

Məktəbə hazırlıq qrupunda uşaqlar öz oyuncaqları ilə oyunlara dair fantaziya yaradırlar. Tədricon onların fantaziyası inkişaf edir, özlərindən nağıl yarada bilirlər. İlk dövrlər, şübhəsiz, folklorun güclü təsiri hiss olunur. Onların nağılları bu və ya digər nağıla bənzəyir. Get-gedə daha müstəqil hərəkət edirlər.

Yaradıcı nağıletmə üzrə işin müvəffəqiyyəti tərbiyəçinin bu işə münasibətdən asılıdır. Uşaqlar tərbiyəçinin bu işə çox diqqət yetirdiyini görəndə xüsusi məsuliyyət hiss edir, böyük səy göstərilər.

Tərbiyəçinin uşaqlarda təşəbbüskarlıq oyatması, tez-tez rollu oyunlar, səhərciliklərdə çıxışlar təşkil etməsi, şeir oxumaq, nağıl danışmaq üzrə müsabiqələr keçirməsi faydalıdır. Rəbitləri nitqin inkişafı üzrə praktik işi nitq inkişafının digər sahələrindən təchid olunmuş şəkildə aparmaq mümkün deyil. Başqa sözlə, rəbitləri nitqin inkişafı üzrə işin təşkilində nitq vəzifələrinin kompleks həlli əsas prinsipdir. Məhz bu baxımdan bir neçə məşğələnin icmalını nəzərdən keçirək:

Kiçik qrup

Lügət işi: Uşaqların lügət ehtiyatını onları əhatə edən oyuncaqların adları ilə zənginləşdirmək, həmin oyuncaqların xarici görünüşünü təsvir etməyi (ən əsas əlamətini göstərməyi) öyrətmək.

Nitqin səs mədəniyyəti: K səsinin düzgün tələffüzünü möhkəmləndirmək, sözlərdə həmin səsin olub-olmadığını fərqləndirməyi öyrətmək.

Əyani material: Stolun üstünə quzu, it, dovşan, fil, ayı, at, top, fırıra, kubik və s. oyuncaqlar qoyulur.

Məşğələnin gedisi:

1. Tərbiyəçi oyuncaqları bir-bir göstərir, hər birinin adını, sonra əlamətini soruşur:

- Bəli mən çay istəyirəm.

Yavər necə cavab verdi?

Sevda onu qonaq etdi. O, çay hazırladı, pirojna, peçenye gatirdi.

Yavəri qonaq etmək üçün Sevda nə etməlidir?

Uşaqlar çətinlik çəkərlərsə, tərbiyəçi əşyaları bir-bir göstərir.

Tərbiyəçi:

- Sevda stolun üstüne Yavər və özü üçün nəlbəki, fincan və kiçik boşqablar qoydu.

Kiçik boşqablar nə üçün lazımdır?

Pirojna və peçenye qoymaqla üçün.

Sonra Sevda qənd qabını və çaynikini gətirdi. O, stolun üstüne salfet və çay qaşığı qoydu.

Çay qaşığı nə üçün lazımdır?

- Fincana qənd tozu tökmək üçün.

- Bəs salfet nə üçün lazımdır?

- Ağzı və əli silmək üçün.

Uşaqlar yedilər və Sevda stolun üstündəki qabları yığışdırmağa başladı.

- Sevda stolun üstündəki nələri yığmalı idi. (Uşaqlar sadalayırlar).

- Nadir, kömək elə, amma götürdüyüün şeyin adını de.

- Şəfiqə, sən də kömək et.

Uşaqlar əşya adlarını deməklə çətinlik çəkdikdə tərbiyəçi başqalarını köməyə çağırır.

Tərbiyəçi:

- Sağ ol, Nadir, sən qabları yığışdırmaqdə qızə kömək etdin. İndi de görün qızın adı nə idi? Kim onun evinə qonaq gəlmışdı? Qız nə etdi? O, stolun üstüne nələri qoydu? Daha nələri. Onlar nə etdilər? Salfet nə üçün lazımdı? Sonra stolu necə yığışdırırlar?

2. Tərbiyəçi:

- Uşaqlar, biz Sevda və Yavər haqqında hekayə düzəldtdik.

- Yavər Sevda gilə getdi. Sevda onu qonaq etdi. Onlar çay içdilər. Sevda stolun üstünü yığışdırıldı. Onlar oynadılar.

- Kim hekayəni təkrar nəql edər? (3-4 nəfər nağlı edir).

Fiziki tərbiyə dəqiqəsi. Uşaqlar tərbiyəçinin hərəkətlərini təkrar edirlər: - əllərini yuxarı qaldırır, aşağı salır, əllərini bir-birinə vurur, əyilir, qalxırlar və s.

Tərbiyəçi:

- Yavər, Sevdaya de:

- Məndəki torbada maraqlı şəkillər var. Mən onları sənə göstərəcəyəm, sən isə onlarda nəyin şəkli çəkildiyini deyəcəksən.

Yavər şəkli götürüb Sevdaya göstərir, o isə hər bir kartoçkada təsvir edilmiş əşyanın adını deyir: fincan, stekan, qazan, çömcə, nəlbəki, boşqab, aşsuzən, bıçaq, çəngəl, duz qabı, çaynik və s.

- Uşaqlar, bütün bunlara bir yerdə nə deyirik? (qablar, qab-qacaq).

Böyük qrup

Lügət işi: Uşaqların məişətlə əlaqədar lügətini zənginləşdirmək, ünsiyyət mədəniyyəti üzrə məşq etmək.

Rabitəli nitq: Həyat təcrübəsi əsasında kollektiv hekayə qurmaq.

Nitqin səs mədəniyyəti: Uşaqların ədəbi tələffüzünün inkişafı üzrə məşq etmək.

Məşğələnin gedisi:

Tərbiyəçi:

- Uşaqlar, bu gün qrupumuza yeni qız gəlməşdir. Gəlin onunla tanış olaq. Bu qız, Kəlbəcərdən gəlmış qaçqınların uşağıdır. Onun adı Gülgəzdir. Erməni faşistləri Gülgəzin ata-anasının yaşadığı kəndi yandırıblar. Onlar günahsız adamları öldürmiş və yaralamışlar.

Düşmənələr Gülgəzin atasını da öldürüb'lər. Dayısı Gülgəzin anasını çətinliklə qaçıra bılıb. İndi Gülgəzgil Buzovnada yaşıyırlar.

Uşaqlar bir anlığa sakitcə Gülgəzə, onun sıfətinə, saçlarına, geyiminə baxırlar. Hamının sıfətində düşmənə nifrət hissi oxunur. Onların Gülgəzə yazığı gəlir. Onlar Gülgəzə yaxınlaşıb, müraciət edirlər:

- Gülgəz, balaca bacın, qardaşın var? (var).
- Gülgəz, xahiş edirik burada əyləş.
- Gülgəz, buyur bu konfeti.
- Gülgəz, ad günün nə vaxtdır? (yazda).
- Gülgəz, sənin ad gününü təbrik edəcəyik.
- Sənin oyuncaqların var? (yox).
- Hansı oyuncaqları çox istəyirsən? (kuklanı, dovşanı və topu göstərir).
- Bizimlə oyunaq istəyirsən? (bəli)...

Tərbiyəçi:

- Uşaqlar, Gülgəz haqqında nə deyə bilərsiniz?
- Gülgəz yaxşı qızdır.
- Gülgəzin uzun hörükləri var.
- Gülgəz ağıllı qızdır.
- Gülgəzin atasını ermənilər öldürüb'lər.
- Gülgəzgili evlərini düşmənələr yandırıblar.
- Gülgəzin anası qaçıb Bakıya gəlib.
- Gülgəz birinci dəfədir ki, bağça görür.
- Biz Gülgəzlə oynayacaqıq.
- Biz Gülgəzi evimizə də aparacaqıq.
- Biz Gülgəzə oyuncaq gətirəcəyik...

Tərbiyəçi uşaqların dediklərini təstiğ etdi, onlara düzelişlər verdi. Sonra Gülgəz haqqında kollektiv hekayə qurmağı tələb etdi. Onlar belə hekayə qurdular: «Gülgəz qrupumuza bu gün gəlib. Onun ata-anası kəlbəcərlidir. Ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Gülgəzgil indi Buzovnada sanatoriyada yaşıyırlar. Onun kiçik qardaşı da var, amma evlərində oyuncaq yoxdur.

Biz ona oyuncaq gətirəcəyik. Qoy o da evdə qardaşı ilə oynasın».

Məktəbə hazırlıq qrupu

Rabitəli nitqin inkişafı: Tərbiyəçinin verdiyi plan üzrə «Ayının başına gələnlər» mövzusunda nağıl düşünmək.

Lügət işi: Ayiya aid hərəkət və sıfətləri seçmək və cümlədə işlətmək.

Nitqin səs mədəniyyəti: Nitqdə r səsinin y kimi tələffüz edildiyi halların qarşısını almaq üzrə məşq.

Məşğələnin gedisi:

Tərbiyəçi:

- Uşaqlar, deyin görək bu tapmaca hansı heyvan haqqındadır?

O əyri pəncə çəpgöz,
Donquldanır lap tez-tez.
Bütün qış o yatır,
Ətin dərmana qatır.

Uşaqlar:

- Ayı.

Tərbiyəçi:

- Tapmacanın cavabını düzgün tapdınız. Bu tapmaca ayı haqqındadır. Bu gün biz ayı haqqında nağıl düzəldəcəyik: Ayı haqqında hansı sözlər demək olar? (böyük, qorxmur, əyri pəncə, çəpgöz, qonur, qışda yuvasında yuxlayır, meyvə yeyir, bali çox sevir).

- Yaxşı sözlər tapdınız. Nağıl quranda o sözləri işlədin. Əvvəlcə ayının harada yaşaması, qış necə keçirməsi, nə ilə qidalanması, nəyi daha çox sevməsi, məşədə bali necə tapması, sonra isə başına nə gəlməsi haqqında danışın. Ayının ovçuya rast gəlməsindən də danışın.

1. Rəcəb nağıl edir: «Məşədə böyük yuvada ayı yaşıyır. Bütün heyvanlar ondan qorxur. Ayının rəngi qonur olur. Onun tükəri yumşaq deyil. Onun ayaqları əyri, gözləri xirdadır. Ayı məşədə kiçik, zəif heyvanları

yeyir. Bir dəfə ayı ceyrana hücum etdi. Ovçu bunu gördü. O, ayını vurdu. Ceyran yaralanmışdı. Ovçu onun yarasını sarıldı.

2. Məhəbbət nəql edir: «Ayı meşədə yaşayır. Onun rəngi qonurdur. Ayı meyvəni və balı çox sevir. Bir dəfə ayı ağacın kötüyündə bal gördü. O, baldan yeməyə başladı. Bir azdan arılar onu sancıdalar. Ayı güclə qaçıb, özünü çaya çatdırıldı. O, suya girdi».

3. Həmid nəql edir: «Ayı meşədə yaşayır. Əyri pəncə ayı qışda yuvasından çıxmır. Bütün heyvanlar ondan qorxur. Yayda ayı çıyələk, moruq, armud yeməyi sevir. Bir dəfə armud yeyəndə budaq sindi. Ayının boynu ağacın haçasına keçdi. O nə qədər çalışdisa, başını çıxara bilmədi. O, bağıra-bağıra öldü».

4. Məlahət nəql edir: «Ayı meşədə yaşayır. O böyükür, gözləri isə xırda və çəpdir. Mən ayını heyvanlar parkında görmüşəm. Ayı sirkdə də olur. Sirkdə ayının üç balası var idi. Onun balalarını atlara mindirmişlər. Ayı bir atın qabağını kəsib, balasını yərə saldı. Sonra o biri atların dalınca qaçıb. Təlimçi ayını saxladı».

Tərbiyəçi:

– Siz bir neçə cür nəql etdiniz. Hansı daha çox xoşunuza geldi?

Sabir:

– Məhəbbətin nəqli çox maraqlı idi.

Bələ çalışmalarda nitq vəzifələri – lügət işi, nitqin səs mədəniyyəti, qrammatik quruluşun formallaşması vəhdətdə yerinə yetirildiyindən rabitəli nitqin inkişaf etdirilməsi baxımından çox əlverişlidir.

VI FƏSİL

KİTAB ÜZƏRİNĐƏ İŞİN METODİKASI

Uşaqları bədii ədəbiyyatla tanış etməyin əhəmiyyəti

Uşaq bağçalarında nitq inkişafı üzrə işin ən geniş yayılmış və səmərəli növlərindən biri uşaqların bədii ədəbiyyatla tanış edilməlidir. Hələ dilə kifayət qədər yiyləlməmiş uşaqların nitqini onların eşitdikləri ədəbəi əsərlərin köməyi ilə inkişaf etdirmək tərbiyəcidiən xüsusi hazırlıq tələb edir.

Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. Ədəbi əsərlər insani hissələr aləminə yol açır. Kiçik yaşlarından eşitdiyi əsərin qəhrəmanı uşaqda xüsusi maraq oyadır. Qəhrəmanın nümunəsində onlarda təmizlik, vicdanlılıq, humanistlik, xeyirxahlıq, ədalətlilik kimi hissələr baş qaldırır. Geniş mənada bədii ədəbiyyat əsl vətəndaş tərbiyə edir.

Ədəbi bədii əsərlərin uşaqların tərbiyəsində əhəmiyyəti onun tərbiyələndirici, təlimədici rolü ilə müəyyən edilir. Bədii ədəbiyyat uşaqların əqli, mənəvi, bədii tərbiyəsinə güclü təsir göstərməklə yanaşı, onların nitqinin inkişafında da qüdrətli vasitədir.

Söz sənəti varlığı bədii obrazlarla əks etdirir, real həyatda faktları ümumiləşdirməklə daha tipik halları göstərir. Bədii ədəbiyyatla tanışlıq həyatla əlaqəni möhkəmləndirir. Hər hansı əsəri dinləyərkən uşaqlar özlərində tanış olan sahələri daha yaxşı dərk edir, ətraf əşya və hadisələr arasındaki münasibətləri başa düşür, yeni məlumatlar alırlar. Beləliklə, onların ətraf aləmə münasibəti formallaşır ki, sonra təhsilin müvəffəqiyyətlə təşkili üçün bunun əhəmiyyəti böyükdür.

Bədii ədəbiyyat uşaqları cəmiyyət, onda baş verən hadisələrlə də tanış edir. Uşaqlar yaşılarının və məktəblilərin hayatı məşguliyyəti, oyun və əyləncələri haqqında çoxlu əsərlər dinləyirlər. İlin müxtəlif fəsilərində insanların məşguliyyəti, müxtəlif peşə sahiblərinin əməyi barədə maraqlı seylər eşidirlər. Onlar həmçinin xarici ölkələrdə insanların hayatı, uşaqların məşguliyyəti ilə tanış olur, onlarla dostluq etməyə maraq göstərirler.

Bütün bunlar uşaqlara bilik verir, onların görüş dairəsini genişləndirir, ümumi inkişafını təmin edir.

Bədii əsərlərin uşaqlara nə verməsi onun məzmunundan, ondakı başlıca ideyadan asılı olur. Maraqlı, məzmunlu əsəri uşaqlar diqqətlə dinləyir, əsərdəki personajları şüurlu surətdə qiymətləndirirlər. Böyük qrup uşaqları əsərdə təsvir olunan hadisələri tutuşdurmağı, süjetin inkişafını izləməyi bacarırlar. Onlar bədii əsərin təsiri ilə həyatda baş verən hadisələri düzgün başa düşür, real vəziyyətə uyğun hərəkət edə bilirlər.

Böyük qrupun uşaqları əsərin məzmunu ilə forması arasındaki vəhdəti başa düşür, ondakı obrazlı söz və ifadələri tapa bilirlər. Poetik eşitməyə yiyələnmə nəticəsində onlar epik və lirik əsərlər arasında fərqi görür, şeirdə qafiyəni, ritmi hiss edirlər. Bədii ədəbiyyat uşaqların estetik hisslerində dərin iz buraxır. Uşağa tanış olan həyat hadisələri haqqında gözəl əsərlərin dinlənilməsi ana dilinin gözəlliyini anlamağa kömək göstərir, ətraf mühiti estetik qavramağı öyrədir.

Məktəbəqədər dövrdə estetik qavrayışın inkişafı prosesi çox hiss olunur. Bədii əsər qəhrəmanın daxili aləmini açmaqla uşaqları həyəcanlanmağa, qəhrəmanın sevincini, qəmini yaşamağa məcbur edir. Bədii əsərdə hadisələrin tipik əlamətlərinin eks etdirdiyini uşaqlar artıq 4-5 yaşlarından başa düşürlər. Uşağın bədii qavrayışının bu xüsusiyyəti onun özünü qəhrəmanın yerinə qoya bilməsində, qəhrəmanın hissələrini yaşamاسında göstərir.

Nağıllar aləminə səyahət uşaqların təxəyyülünü, fantaziyasını inkişaf etdirir. Ədəbi nümunələri yamsılamaqla uşaqlar özlərini ədalətlə görür, zəifləri müdafiə edir, qəddarları cəzalandırmaq istayırlar. Bu cəhət bədii əsərlərin əxlaqi (mənəvi) əhəmiyyətini də göstərir. Hər bir əsər uşaqlara nəcib əxlaqi keyfiyyətlər aşılıyır. Uşaqlarda ilkin insani sıfətlərin (böyüklərə hörmət, doğruçuluq, nəzakətlilik, əməyə məhəbbət, əmək adamlarına hörmət, qorxmazlıq, cəsurluq, mərdlik, iradəlilik, təşəbbüskarlıq və s.) bünövrəsi məhz bədii əsərlər vasitəsilə qoyulur.

Ədəbi əsərlər uşaqlara müsbət hissələr aşılamaq üçün konkret nümunə göstərir:

Bir yixilan görəndə
Tut əlindən, balacan.
Xeyir işlər görməyə
Çalışmalıdır insan.

(M.Dilbazi)

Bədii ədəbiyyatla tanışlığın daha böyük əhəmiyyəti onun uşaqların nitqinin inkişaf etdirməsi ilə əlaqədardır.

Məktəbəqədər yaşlı uşaqların bədii ədəbiyyatla tanışlığı onların miniatür xalq yaradıcılığı nümunələri ilə tanışlıından başlayır. Xalq nitqin qeyri-ixtiyari və əvəzsiz müəllifidir. Şifahi xalq yaradıcılığında xeyir-xahlıq, çox incə humor, pedaqoji təsirin səmərəli vasitələri mövcuddur. Xalq yaradıcılığında tənbəlliyyə, qorxaqlığa, tərsliyə, şıtaqlığa, evoizmə qarşı çox incə humor var. Bütün bunlar uşaqlarda bədii nitqi formalaşdırır. «Bədii nitq» anlayışını nitq inkişafını estetik istiqamətini müəyyən edir. Nitqin bu istiqaməti ədəbii əsərlərin estetik qavranması nəticəsində yaranır.

Şifahi xalq ədəbiyyatının gözəl nümunələri, sonralar yazıçılarının əsərlərinin dinlənilməsi prosesində obrazlı söz və ifadələr bütövlükdə nitqə daxil olur.

Beləliklə, uşaq bağçası məktəbəqədər yaşı uşaqları ən yaxşı ədəbi nümunələrlə tanış edir və onların əsasında əqli, estetik, oxlaqi tərbiyənin qarşılıqlı əlaqədə olan bütün problemləri kompleks şəkildə həllinə yol təpirdir.

Uşaqların bədii ədəbiyyatla tanışlığı üzrə işin vəzifələri

Məktəbəqədər dövrde uşaqların ədəbi əsərlərlə tanışlığı prosesində bir sıra mühüm vəzifələr yerinə yetirilməlidir. Bu vəzifələrin bir çoxu ümumpedaqoji xarakter daşımaqla uşaqların məktəb təliminə hazırlanmalarına xidmət edir.

Bədii ədəbiyyatla tanışlıq, hər şeydən əvvəl, uşaqlarda dinləmək bacarığı inkişaf etdirir. Dinləmək bacarığı öyrənməyə, bilik əldə etməyə yol açır. Uşaq məktəbə gedənədək 8-10 dəqiqə ardıcıl dinləməyi bacarmalıdır. Belə bir bacarıq isə yalnız anlaşılan, maraqlı əsərlərin oxunması nəticəsində təmin edilə bilər.

Tərbiyəçi qrupu birgə dinləməyə alışdırmalıdır. Belə bir vərdiş təlim məşğələlərinin mütəşəkkil keçməsini təmin edir.

Dinləmə prosesində uşaqların fəallığına da diqqət yetirilməlidir. Uşaqlar oxunmuş əsərlə əlaqədar tərbiyəçinin suallarına cavab verməyi, tərbiyəciyə sual verməyi də bacarmalıdır. Bu prosesdə uşaqların nitqi məhsuldar inkişaf edir.

Bədii ədəbiyyatla tanışlıq uşaqlarda nəqletmə arzusu yaratmalıdır. Dinləmək bacarığını tamamlayan bu proses də nitq inkişafı baxımından çox qiymətlidir. Kiçik yaşlardan uşaqlardan eşitdiklərini nəqletmə cəhdinin yaranmasına nəzərə alaraq kiçikhəcmli əsərlərin tam, nisbətən böyükhəcmli əsərlərin isə bir hissəsinin nəql edilməsi üzrə

iş aparılmalıdır. Aşağı qruplarda xorla nəqletmədən də istifadə olunmalıdır.

Bu istiqamətdə işi bir qədər inkişaf etdirərək əsərin təhlili üzrə sadə vərdişlərin səviyyəsinə qaldırmaq lazımdır. Əsər oxunduqdan sonra onun məzmunu ilə yanaşı forması da, janrı da (şeir, nağıl, hekayə olması), əsərdə kimin və nə üçün xoşlarına gəlməsi də xəbər alınmalıdır. Elə etmək lazımdır ki, uşaq əsərdə obrazlılığı görə bilsin, əşya və hadisələri, söz və hadisələri müqayisə etməyi bacarsın.

Uşaqlar tanış olduğu əsərlərin bir qismini əzbər öyrənməlidirlər. Bir hissəsinin isə səhnələşdirilməsi üzrə iş getmelidir. Bu məqsədlə oyun-nəgmələr əlverişlidir. Belə iş növləri uşaqların yaradıcı qabiliyyətini inkişaf etdirir.

Ən mühüm vəzifələrdən biri uşaqlarda oxumaq arzusu, oxumağa düzgün münasibətin tərbiyə olunmasıdır. Adətən, 3-4 yaşı uşaqlar kitabı əlinə alıb tərsinə tutur və «oxuyurlar». Onların bu hərəkətinə gülmək, laqeydlik deyil, onu «dinləmək», illüstrasiyalara baxmağı, heç olmasa illüstrasiyaları «oxumağı» öyrətmək lazımdır.

Uşaqlarda kitaba qayıçı, kitabı səliqəli saxlamaq, onu yazmamaq, cirmamaq vərdişləri də tərbiyə olunmalıdır. Tərbiyəçi uşaqlara həmçinin kitabla göz arasında normal məsafənin (25-30 sm) saxlanması, onu vərəqləyərkən barmağın dilə toxundurulmaması kimi gigiyenik vərdişlər də aşılamalıdır.

Bu vəzifələrin yerinə yetirilməsi uşaqlara oxunacaq əsərlərin nə dərəcədə uyğun olmasından da asılıdır. Tərbiyəçi uşaqlara oxumaq üçün əsərlər seçərkən aşağıdakıları nəzərə almalıdır: a) tematikası; b) məzmunu; c) həcmi; ç) dili; d) bədii tərtibatı.

«Uşaq bağçalarında tərbiyə və təlim proqrammları»nda hər bir qrupda oxunması məsləhət görülen

əsərlərin siyahısı verilir, lakin tərbiyəçi fəaliyyətini bununla məhdudlaşdırılmamalı, yuxarıda sadalanan şərtləri nəzərə almaqla repetriüarı zənginləşdirməlidir. Elə əsərlər lazımdır ki, məzmunlu, yüksək ideyalı olsun, uşaqlar tərəfindən anlaşılsın, onlarda insani hissələr, gözəl arzular oyatsın. Hər bir əsər uşaqların həyatına, yaşlarına, psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır.

Ümumiyyətlə, uşaq bağçalarında ədəbi əsərlərin oxusu sade şifahi xalq ədəbiyyatı nümunələrindən, nağıllardan başlanmalı, get-gedə onlara yaxın hekayələrə keçilməlidir. Orta və böyük qruplarda tədricən ictimai məzmunlu tematikaya yer vermək lazımdır.

Ədəbi əsərlərlə tanışlığın metodları və priyomları

Bədii əsər uşağa bilavasitə təsir göstərməsi ilə qiymətlidir. Onu yaxşı mənimsəmək daha dərindən qavramaq üçün rəngarəng metod və priyomlardan istifadə edilməlidir. Tərbiyəçinin ucadan ifadəli oxusu ən asan və əlverişli metoddur. Bu metod uşaqların bədii əsərləri dinləməyi öyrənmələrinə məzmununu mənimsəmələrinə, onlarda emosional əhval-ruhiyyə yaranmasına nail olmağa imkan verir. Əsər həcmə kiçik olduqda tərbiyəçi əzbərdən oxuyur. Belə oxu uşaqlarla yaxşı əlaqəyə girməyə imkan verir, lakin ədəbi əsərlərin eksəriyyəti kitabdan oxunur.

Nəqletmə metodu. İfadəli oxu metodu məzmunun uşaqlara müfəssəl çatdırılmasına, nəqletmə mətnin məzmununun sərbəst verilməsinə xidmət edir. Nəqletmə zamanı mətn ixtisar olunur, ona bəzi əlavələr olur, aydınlaşdırımadan, izahatdan istifadə edilir. Məktəbə hazırlıq qrupunda uşaqlara nisbətən irihəcmli və mürəkkəb süjetli nağıllar, elmi-idrakı hekayələr, məqalələrin məzmunu nəql edilir.

Səhnələşdirmə metodu. Kiçik qrupdan başlayaraq maraqlı, dialoqlu əsərlərin səhnələşdirilməsi üzrə iş gedir. Səhnələşdirmə oxunmuş ədəbi əsəri sevməyi, onu mənimsəməyi təmin edir.

Əzbər öyrənmək. Həcmə böyük olmayan şeirlərin əzbərdən öyrənilməsi yalnız nitqin inkişafı deyil, yaddaşın möhkəmlənməsi üçün də faydalıdır. Əzbərlənmiş şeirin oxunması oxunun ifadəliliyini də təmin edir.

Mənimsənilmiş materialı möhkəmləndirmək məqsədilə tərbiyəçi tanış ədəbi materiallar əsasında didaktik oyunlar, ədəbi viktornalar metodlarından, müxtəlif priyomlardan da istifadə etmək mümkündür. Bu priyomlar sırasında ilk növbədə ifadəli oxunu daxil etmək lazımdır. Ifadəli oxu məntiqi, kütləvi oxudan öz emosionallığı ilə fərqlənir. Oxunun bu növü mətndə ifadə olunan hiss və həyecanı aydın əks etdirir. Əsərin **təkrarən oxunması** priyomu çox faydalıdır. Əsər həcmə kiçik və maraqlıdırsa bütöv, irihəcmlidirsə, hissə-hissə təkrar oxunması, uşağı maraqlandırır. Seçmə oxu (yəni əsərin bitkin hissəsinin, müəyyən təsviri, epizodun oxunması) priyomu da uşaqların marağına səbəb olur və əsərin yaxşı mənimsənilməsinə kömək göstərir. Böyük qrupda bir neçə əsərdən müəyyən hissəni oxuyub, onun hansı əsərdən olmasının xəbər alınması oxuya viktornina xarakteri verir.

Tərbiyəçi bir sıra əlavə priyomlardan da istifadə edə bilər. Mətnin bütövlükdə təkrar oxunması, onun ayrı-ayrı hissələrinin təkrarən oxunması, uşaqların oyun fəaliyyəti, oyuncaq, illüstrasiya, şəkil, mulyaj, real obyektin göstərilməsi (bənzərliyə görə müqayisə, mətndəki müəyyən halın həyatda tapılması, qəhrəmanın nəyə görə xoşa gəlməsi, əsərdə diqqəti cəlb edən ən maraqlı hadisənin tapılması və s.) buna misal ola bilər. Şifahi priyomlardan daha çox yuxarı qruplarda istifadə olunur.

Oxu prosesində lügət üzrə iş aparılmalı, lakin ona həddən artıq aludəciliyə yol verilməməlidir. Bu, əsərin bədii obrazının mənimsənilməsinə mane olur. Elmi-kültəvi xarakterli, idraki mətnlər oxunarkən mətnin məzmununun başa düşülməsinə mane ola biləcək sözərən evvelcədən izah olunmalıdır.

Məktəbəqədər yaşı uşaqlarda kiçikhəcmli nəzm əsərləri əzberləmək və yadda saxlamaq qabiliyyəti çox güclüdür. Şerin ahəngi, ritmikası, gözəl qafiyələri onlara bir musiqi təsiri bağışlayır. Ona görə də bir çox hallarda mənasını başa düşmədikləri sözərəni əzberləyir və düzgün tələffüz edirlər:

Ay pipiy qan xoruz,
Gözləri mərcan xoruz.

Şeirdəki *pipik* və *mərcan* sözərənin mənasını bilməsələr də, onu həvəslə oxuyurlar. Bu zaman emosional cəhət estetik təsir məzmunu üstləyir.

Bəzi hallarda tərbiyəçilər bütün diqqətini mətnin məzmununun mənimsənilməsinə, yaxud tərbiyəvi cəhətinin uşaqların şüuruna çatdırılmasına çalışır, onun estetik təsirini yaddan çıxarırlar.

Kitabdakı illüstrasiyalara baxmaq mətnin təsirini gücləndirir, məzmunun yaxşı başa düşülməsini təmin edən metoddur. Kitabdakı illüstrasiyaların bir çoxu mətnin müəyyən hissəsinə aid olur, müəyyən anı aydınlaşdırır.

Bəzən oxu və illüstrasiyalara baxılmasını növbələşdirmək, bəzən isə illüstrasiyaları əsər oxunub qurtardıqdan sonra göstərmək mümkündür. Bəzən tanış ədəbi əsərlərə çəkilmiş illüstrasiyaları növbə ilə nümayiş etdirib, hansı əsərə aid olduğunu xəbər almaq, bəzən isə şəkilləri divardan asıb, mətni oxumaq və ona müvafiq şəkil tapmağı tələb etmək olar. Viktorina xarakterli belə məşğələ uşaqları çox maraqlandırır.

Eyni əsərə aid müxtəlif rəssamların müxtəlif üslubda çəkdikləri qara-ağ rəngli şəkillərini böyük qrupun uşaqlarına göstərib, müqayisə aparmağı tələb etmək faydalıdır.

Əsər üzrə müsahibə həmçinin çox istifadə didaktikanın məlum priyomlarından biridir. Müsahibə burada şifahi və əyani metodları özündə birləşdirən kompleks priyomdur.

Bəzən tərbiyəçi əsəri oxumazdan əvvəl giriş müsahibəsi keçirir, bəzən əsər oxunduqdan sonra qısa müsahibə aparır. Ola bilər ki, əsər oxunduqdan sonra uşaqlar tərbiyəçi ilə sual-cavaba girişin və təkrarən oxunmasını tələb etsinlər.

Giriş müsahibəsindən məqsəd uşaqlarda stimul, əsəri dinləməyə maraq, əsərin ideyasını, qəhrəmanın hərəkətlərini başa düşməyə hazırlamaqdır. Aydınlaşdırıcı müsahibədən məqsəd bəzən uşaqların diqqətini qəhrəmanın mənəviyyatına yönəltmək, bəzən məzmunu şüurlu başa düşmələrinə nail olmaqdır.

Müsahibə zamanı sual elə qoyulmalıdır ki, uşaqları düşündürsün, əsəri, qəhrəmanın hərəkətlərini qiymətləndirməyə, müqayisə aparmağa, əqli nəticə çıxarmağa yönəltsin. Bəzən sual əsəri təhlil etməyə, bəzən onun dilinə, ayrı-ayrı sözərənin izahına yönələ bilər: «Bu nağılı sizi nə üçün həyəcanlandırır?» «Nağılin hansı hissəsini bir daha dinlmək istəyirsiniz?» «Hansı yeni sözü yadda saxlamısınız?» «Filən sözün mənasını necə başa düşürsün?». Müsahibə elə ehtiyatla aparılmalıdır ki, uşaqların yaşına uyğun olmaqla yanaşı, ədəbi obrazın estetik təsirini pozmasın. Unutmaq olmaz ki, bədii obraz onun izahından daha yaxşıdır. Ona görə tərbiyəçi nəticə çıxarmağa aludə olmamalıdır.

Bədii əsərlər oxunarkən uşaqlara tanış əsərlərin aktyorların ifasında yazılılığı qrammonfon lentlərindən istifadə etmək priyomu da maraqlı və faydalıdır.

Oxu məşğələlərinin quruluşu

Bədii əsərlərlə tanışlıq xüsusi məşğələlərdə və məşğələdən kənar vaxtlarda – oyun, səhnələşdirmə prosesində təşkil olunur.

Program üzrə hər qrupda bədii əsərlərlə tanışlığa həftədə bir məşğələ həsr olunur. Belə məşğələlər planlaşdırılarkən tarixi günlər, bayramlar və ilin fəsilləri nəzərə alınır. Bu məşğələlərdə müəllim ya kitab oxuyur, ya əzbərdən şeir söyləyir, ya da maraqlı hekayə və nağıl nəql edir. Belə məşğələlərdə bircə əsərin oxunması onu sənük iş növünə çevirir, uşaqların idrak marağını azaldır. Ona görə də məşğələdə bir neçə əsərin oxunması məsləhət görülür. Həm də bu əsərlər bir mövzu ətrafında birləşməli, tematik vəhdətdə olmalıdır. Bir məşğələdə yaz haqqında (həmçinin vəhi heyvan, yaxud yoldaşlıq və dostluq haqqında) bir neçə materialın oxunması uşaqların mövzu üzrə təsəvvürlərini genişləndirir, hissələrini dərinləşdirir. Məşğələdə formaca müxtəlif əsərlərin (nağıl, hekayə, şeir, təmsil, bayati, atalar sözü, tapmaca və s.) birləşdirilməsi uşaqları çox maraqlandırır. «Yaz» mövzusu ilə əlaqədar «Qarı nənənin nağılı», M.Dilbazinin «Bahar çiçəkləri», M.Ə.Sabirin «Yaz günləri», şifahi xalq ədəbiyyatı nümunəsi «Səməni», «Qoduqdu», atalar sözü: «Qorxma qışdan arxasında yaz gəlir» mətnlərini birləşdirmək olar.

Hər bir məşğələdə bir yeni və bir-iki uşaqlara artıq tanış, onların əvvəller eşitdikləri əsər oxuna bilər. Eyni əsəri dəfələrlə eşitməyi uşaqlar sevirlər. Emosional həyəcanların təkrarlanması qavrayışı kasıblaşdırır, dilin daha yaxşı mənimşənilməsini təmin edir. Kiçik yaşlarından uşaqlar üçün əzin olan əsərlər, sevimli personajlar meydana çıxır. Onlar hər dəfə belə personajlarla görüşərkən sevinirlər.

Böyük və məktəbə hazırlıq qruplarında kontrast xarakterlərin təsvir olunduğu əsərləri bir məşğələdə birləşdirmək mümkünür. Belə məşğələlərdə əsərin bir-birinə zidd olan qəhrəmanların hərəkətlərini tutuşdurmaqla müsbət və mənfi keyfiyyətləri daha yaxşı başa düşürür.

Körpəlik dövründə olan uşaqlara tərbiyəçi əsasən kiçikhäcmli əsərləri (saymaclar, düzgülər, kiçik şeirlər, hekayələr və s.) əzbərdən, orta və böyük qruplarda isə kitabdan oxuyur. Hər hansı qrupda şerin əzbərdən oxunması tərbiyəçinin peşə hazırlığının çox mühüm cəhətidir.

Yaş aşağı endikcə tərbiyəçi az uşaqla məşğul olur. Belə ki, körpəlik dövründə tərbiyəçi 2-5 uşaqla məşğul olur. Kiçik qrup iki yarımla qrupa ayrılır. Orta və böyük qrupda isə məşğələ bütün qrupla təşkil olunur. Bu qruplarda bir qədər irihäcmli əsərlərin oxunmasına 2-3 məşğələ ayırmak mümkündür.

Məşğələnin səmərəliliyi tərbiyəçinin ona necə hazırlaşmasından asılı olur. Məşğələdən əvvəl tərbiyəçi lazımlı olan bütün əyani vəsaiti (oyuncaq, mulyaj, şəkil, portret, uşaqlara paylamaq üçün illüstrasiyalı kitabça dəsti və s.) hazırlayıır, intonasiya təhlili aparır, şeri ifadəli etməyi öyrənir.

Məşğələnin giriş hissəsinin təşkilində tərbiyəcidən xüsusi bacarıq tələb edilir. Giriş müsahibəsi əsərin qavranmasını asanlaşdırır. Girişdə kitabın cildi, şəkilləri uşaqlara göstərilir, lazımlı gəldikdə qısaca müsahibə aparılır.

Giriş müsahibəsi uşaqların emosional əhval-ruhiyyəsini qaldırır. Onların diqqəti oxunacaq və ya nəql olunacaq əsərin məzmununa cəlb edilir. Bəzən böyük və məktəbə hazırlıq qrupunda uşaqların həyat təcrübələrinə də müraciət etmək olar. Onlar öz həyatlarında bədii əsərdəki hadisəyə oxşar, yaxud ona əks olan halları yada salırlar. Sonra məşğələnin əsas hissəsi yerinə yetirilir; bədii əsər oxunur. Bu zaman onun başa düşülməsini

asalaşdırın müxtəlif priyomlardan (maraqlı parçaların təkrarı, xorla oxu, rollar üzrə oxu, illüstrasiyalara baxma və s.) istifadə olunur.

Oxu və ya nəqletmənin təlimedici olması üçün uşaqlar təbiyəçinin üzünü görməli, mimikasını, jestlərini, səsini, artikulyasiyasını izləməlidir. Təbiyəçi oxuduqca gözləri uşaqların üzlərində olmalı, onların oxunan əsərdəki hadisəyə necə reaksiya verdiklərini nəzərdən qəcirməməlidir. Uşaqların gözlərinin ifadəsi təbiyəçinin oxusunu düzgün istiqamətləndirməlidir.

Bədii əsər oxunarkən təbiyəçi fasilə verməməli, bu və ya digər sözün izahı üzərində dayanmalıdır. Bütün anlaşılmaz və çətin anlaşılan sözlərin izahı əsərin oxunması nadək getməlidir. Elmi-kütləvi mətnlərin oxunması prosesində isə yeri gəldikcə anlaşılmaz və çətin anlaşılan sözlərin üzərində dayanmaq mümkündür.

Məlumdur ki, uşaqlar oxunan əsərdəki bəzi sözlərin mənalarını, xüsusilə məcazi mənaları düzgün başa düşmürələr, lakin kontekst daxilində onların hansı mənada işləndiyini hiss edirlər. Oxunmuş əsərlərdə sevinc, kədər, nifrət, hiddət, hörmət, zarafat, gülüş, ifatixar, qüruru hiss etmə prosesində uşaqlar həmin əsərlərin dilini də şüurlu mənimsəyirlər.

Bədii əsərlərin oxusunu uşaqların rəsm və musiqi fəaliyyətləri ilə əlaqələndirmək faydalıdır. Bu baxımdan ətraf aləmlə tanışlıq, rəsm, musiqi, məşğələlərində də müvafiq ədəbi parçaların oxunmasından istifadə etmək məsləhət görülür.

Təbiyəçinin ifadəli oxuya hazırlanması

Ifadəli oxumaq məharətinə yiyələnmək o qədər də asan deyil. Ifadəli oxumaq əsərin məzmununu onun emosional təsiri cəhətdən qiymətləndirməyi tələb edir. Təbiyəçi belə bir keyfiyyətə yiyələnməklə uşaqlara da

əsərin emosional ifadəliliyini mənimseməyi öyrətməlidir. Adətən, uşaqlar nitqin intonasiya ifadəliliyini instinctiv mənimseməyirlər. Buna baxmayaraq, təbiyəçi ədəbi əsəri canlı, emosional şəkildə uşaqlara çatdırmağı, onların hissələrini təbiyə etməyi bacarmalıdır. Təbiyəçi kiçik qrupdan başlayaraq uşaqlara leksika və qrammatikanın ifadə vasitələrini mənimseməlidir. Bunun üçün isə ilk növbədə təbiyəçinin özünün nitqi ifadəli olmalıdır. Heç olmasa təbiyəçi ədəbi əsərləri ifadəli oxumağı bacarmalıdır.

Təbiyəçi əsəri uşaqlara oxumazdan əvvəl onun ifadəli oxunması üzrə məşq etməli, diktör, söz ustası kimi oxumağı öyrənməlidir. Təbiyəçi oxuya hazırlaşarkən özünü həmin qrup uşaqlarının yerinə qoymalı, oxunan mətnin asanlığına başa düşülməsi üçün müvafiq vasitə və yollar müəyyənləşdirməlidir.

Təbiyəçinin oxusunun ifadəliliyini təmin edən birinci şərt orfoepik normaların gözlənməsidir. Təbiyəçi kitab tələffüzünə yol verməməli, yəni bütün sözləri kitabda yazılışı ilə tələffüzü arasındakı fərq nəzərə alınmalıdır: *ayılə, dosluq, məllim, sənnəm, alacam, işliyir, günər, sadid* və s. O, həmçinin dilimizə başqa dillərdən keçmiş sözləri düzgün oxumağı bacarmalıdır. Mətndəki belə sözlər əvvəlcədən müəyyənləşdirilməli və necə tələffüz ediləcəyi üzrə məşq olunmalıdır.

Oxu prosesində təbiyəçinin səsinin gücü də nəzərə alınmalıdır. Nitqin yaranmasında səs mühüm rol oynayır. Nitqin səslənməsi mürəkkəb psixofizioloji fəaliyyətin nəticisi olmaqla danışanın intellekti, emosiyası və iradəsi ilə istiqamətlənir. İnsan danışmaq niyyətinə düşəndə, hər şeydən əvvəl, nəfəs alır və sonra onu yavaş-yavaş buraxır. Səs tellərinin sixılması və aralanması nəticəsində səs alınır.

Nitq səsinin fəaliyyətində fasilə, tembr, səsin yüksəkliyi, uzunluğu, əzaqdan başqa səslərin içərisində seçilməli, melodikliyi, elastikliyi barədə «Nitqin səs mədəniyyəti» bölməsində bəhs etmişik. Tərbiyəçi qrupdan, əsərin məzmunundan asılı olaraq ucadan və ya alçaqdan oxuyacağı və ya nəql edəcəyi üzərində düşünməlidir. Ümumiyyətlə, əsər orta yüksəklikdə oxunmalı, yeri gəldikdə səs aşağı enib qalxmalıdır. «Bənövşə, bəndə düşə» (R.Yusifoğlu) şerin əvvəli yüksəkdən oxunur:

– Bənövşə!
– Bəndə düşə!
– Bizdən sizə
 Kim düşə?
Sonra səs alçalar:
Gülə-gülə söylədi
Dəstəbaşımız Rövşən:
– Adı gözəl, özü gözəl
Bənövşə...

Nitqin dəqiqliyi və ifadəliliyi məntiqi vurğunun yerdə işlənməsini tələb edir. Bu isə tərbiyəçinin öz səsinin qüvvəsini qaydaya salmasına kömək göstərir.

Oxunun sürətinin düzgün müəyyənləşdirilməsi ifadəliliyi təmin edən mühüm şərtlərdən biridir. Oxunun sürəti onun məzmunu ilə müəyyən edilir. T.Elçinin «Can nənəm» şerini yavaş sürətlə oxunur.

Qucağında nənə sən
Mənə layla demisən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm!

Böyümişəm nənə, mən,
Qoy tutum əllərindən.
Mənim mehriban nənəm,
Əziz nənəm, can nənəm!

Yaxud E.Mehdiyevin «Meyvələr» şerini də yavaş sürətlə oxunur.

Bizim qəşəng uşaqlar
Gərək yesin heyva, nar,
Alma, armud, albalı,
Fındıq, badam, şəftalı,
Əncir, üzüm, portagal,
Əzgil, gavalı, zoğal,
Alça, gilas, hər cür bar.
Bu dadlı meyvələrin
Uşaqlara xeyri var.

Bu şeirdəki sadalama onun aşağı sürətlə oxunmasını tələb edir. Aşağıdakı parçalar isə sürətlə oxunmalıdır:

Qatar gəlir uzaqdan,
Tak-tak, tak-tak, tak.
Gözləyirəm bayaqdan,
Tak-tak, tak-tak, tak.
Tələs-tələs, ay qatar!
Yel kimi əs, ay qatar!

(Z.Cabbarzadə)

Bu şeirdə qatarın taqqıltısı, «Tələs, tələs!», «Yel kimi əs!» sözləri onu sürətlə oxumağı tələb edir.

«Əkil-bəkil» şerini də sürətlə oxunur.
Əkil-bəkil quş idi.
Divara qonmuş idi.
Getdim onu tutmağa.
O məni tutmuş idi
Bağçaya salmış idi.
Bağçanın ağacları
Bar gətirib ucları.
Çəpər keçdim yol açdım,
Qızıl gülə dolaşdım,

Bir dəstə gül dərməmiş,
Nənəsi gəldi, mən qaçdım.

Burada hadisənin inkişafı sürət tələb edir.

Bəzən eyni şeirdə sürət dəyişə bilər: məsələn,
aşağıdakı şerin birinci hissəsi sürətlə oxunmalıdır:

Gün, çıx, gün, çıx,
Kəhər atı min, çıx.
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.

Burada günəşə müraciət, oğlunun qayadan uçmasının, qızının təndirə düşməsinin xəbər verilməsi onu tələsdirmək üçündür.

Sonrakı hissədə isə uşaqların inamı, günün çıxacağına yəqinliyi onları arxayınlasdırır və yavaş-yavaş oxuyurlar:

Gün getdi su içməyə,
Qırmızı don biçməyə.
Gün özünü yetirəcək,
Keçəl qızı aparacaq,
Saçlı qızı gətirəcək.

Yaxud M.Aslanın «Mən də, mən də» şerinin əvvəlindəki və axırındaki dörd misra yavaş, qalan hissə sürətlə oxunmalıdır.

Balaca Yavər
Gündə, gündə
Nə desən deyir:
- Mən də, mən də.
- Gedək meşəyə,
- Mən də, mən də.
- Çıxaq ağaca,
- Mən də, mən də.
- Mariqda duraq.
- Mən də, mən də.

- Bir qarğa vuraq.
- Mən də, mən də.
- Başını kəsim,
- Mən də, mən də.
- Çaqqal yesin.
- Mən də, mən də.
- Ay səni, Yavər,
Düşünsən əgər
Bu cür deməzsən,
Qarğa yeməzsən.

Ümumiyyətlə, bədii əsərlər oxunarkən uşaqların diqqətini cəlb etmək, onları nəyə isə yönəltmək məqsədilə sürəti azaltmaq lazımlıdır.

Ədəbi əsərləri oxuyarkən fasilənin gözlənməsi də vacibdir. Fasilənin köməyi ilə əsərdə iştirak edən şəxslərin, personajların əhval-ruhiyyəsini vermək olur. Fasilə qrammatik, məntiqi və psixoloji olmaqla üç növə ayrıılır. Qrammatik fasilə durğu işarələri ilə müəyyən edilir, lakin «nöqtənin olduğu yerdə çox, vergülün olduğu yerdə az fasilə verilir» qərarına gəlmək də düz deyil. Sual və nida işarələri şerin niyyətinin emosional boyalarla verilməsini təmin edir. Ümumiyyətlə, durğu işarələri intonasiya əlamətidir.

A bəxtəvərlər, ananız gəldimi?!
Qondu yuva üstünə dincəldimi!?

(A.Səhhət «Qaranquş balaları»)

Bu parçada sual ifadə edən sözün tonunu ucaltmalıqla insan qaranquş balalarının güzaranını öyrənmək arzusunda olduğunu bildirir.

Məntiqi fasilənin gözlənməsi əsərin təsir gücünü artırır və şüurlu mənimşənilməsini təmin edir:

Hörmət etmək nənənə
Qoy bir borc olsun sənə.
Babannut sözünü,
Sevdir ona özünü.

(M.Dilbazi «Böyüklerə hörmət et»)

Bu parçada ən mühüm sözlər məntiqi fasılə ilə ayrılır. Nənənə və babanın sözlərindən sonra edilən fasılə uşaqların diqqətini kimə hörmət etməli olduqlarına yönəldir. Özü də heç bir durğu işaretinin olmadığı yerdə. Psixoloji fasılə emosional məzmununa görə fərqlənən hissələri duymağa xidmət edir.

«Ho-hop da özünü saxlaya bilmədi.

– Hop-hop, hop-hop, – deyə onların arası ilə atıla-atıla gəzindi:

Elə bu vaxt novruzgülü qarın altından başını çıxarıb dedi:

– Yerin üstü nə işlqidir?» (M.Dilbazi «Bağda»).

Bu parçada «Elə bu vaxt» sözlərindən sonra edilən fasılə uşaqları intizarda saxlayır. Onlar fikirləşirlər: «Görəsen nə baş verdi?» «başını çıxarıb» sözlərindən sonra yenə təcəcübənlər və fikirləşirlər: «Görəsen nə etdi, nə dedi?». Belə sözlər uşaqların keçirdikləri psixoloji halları qüvvətləndirir.

Bədii əsəri oxuyarkən məntiqi vurğunun, səsin emosional rənginin nəzərə alınması da zəruridir. Səsin emosional rəngi – onun tembri sözün hansı ifadə ilə tələf-füz edildiyini bildirir. Bundan asılı olaraq sözün mənası dəyişir. Emosional rəngi düzgün qurulmuş nəqlemtə və ya oxu əhval-ruhiyyəni verməyə, əsərə uşaqların diqqəti-ni artırmağa şərait yaradır. Oxucunun səsinin tembr rəngi, həmçinin onun mimikası, üzünün ifadəsi, duruş vəziyyəti əsərin məzmununa uyğun olmalıdır. Bunsuz ən güclü yumoristik əsərlər belə uşaqlarda şadlıq yarada, gülüş doğura bilmir.

Oxu və ya nəqletmədə jestlərdən istifadə sözün mənasını tamamlayır, onun çəkisini artırır, lakin jestlərdən düşünülmüş şəkildə istifadə olunmalı, artıq əl-qol hərəkətinə yol verilməməlidir.

Tərbiyəçi oxuya və nəqletməyə hazırlaşarkən uşaqların diqqətini əsərin qəhrəmanlarının hərəkətlərinə necə yönəldəcəyi, onların hərəkətlərinə, hadisəyə münasibəti-ni, yazılış fikrini bildirmək üçün səsin tembrini necə dəyişəcəyini müəyyənləşdirməlidir: məsələn, Lev Tolstoyun «Nə daha qorxuludur?» hekayesində sadəlövh siçan balasından bəhs olunur. O, ilk dəfədir ki, həyatə çıxır, hələ ətraf aləmə bələd deyil, dostu, düşməni tanımır.

O, anasına deyir:

– Anacan, mən iki heyvan gördüm. Biri **çox qorxulu**, o biri isə **çox mehriban** idi. (Siçan balasının «çox qorxulu» sözləri ucadan, xüsusi vurğu ilə, «mehriban» sözü ilə mələyim səslə, razılıq hissi ilə oxunmalıdır.

Anası soruşdu:

– De görüm heyvanlar necə idi?

(Bu cümlə adı sual tonu, lakin dərin maraq hissi ilə oxunmalıdır).

Siçan balası dedi:

– Biri **çox qorxulu** idi. Onun ayaqları sarı, pipiyi qırmızı, gözləri fincan, dimdiyi qırmaq kimi idi.

Tərbiyəçi birinci cümlədə «çox» sözünü uzadır, «ayaqları sarı», «pipiyi qırmızı», «gözləri fincan», «Dimdiyi qırmaq» ifadələrinin hər biri sonra gələnin daha yüksək tonla, qorxu və dəhşət hissi ilə oxumaq lazımlı gəlir.

«Anası gülüb dedi» cümləsi oxucunun gülümsəməsi şəraitində oxunur.

– Hə, (ə səsi uzanır, fasılə edilir) sən xoruzu görübəsan.

Ondan qorxma! O sənə toxunmaz. Bəs o birisi necə idi?

Siçan balası dedi:

– O biri günün altında yatıb qızınırdı. Onun boyunu ağ, ayaqları ala və sıqallı idi. O, sinəsini yalayır, quyrugunu bulayır və mehribanlıqla mənə baxırı. (Bu sözlər

elə aramla, razılıq hissi ilə mülayim, mehriban səslə oxunur ki, siçan balası onu qucaqlayıb, öpmədiyi üçün təessüf edir).

Ana siçan dedi:

— Ay, ay, ay! Sən lap səfehsən ki, (təəccüb və təəssüf hissi ilə). Bax o, (fasilə) bizim düşmənimiz pişiyin özüdür (fasilə). Ondan qorxmalısan (ciddi, hiddətlə)!

İfadəli oxumaq vərdişinə mükəmməl yiylənlənmək üçün tərbiyəçi özünün və həmkarlarının oxusunu təhlil etməyi, qiymətləndirməyi bacarmalıdır. Fərdi məşğələrlə yanaşı, tərbiyəçi kollektiv içərisində, tərbiyəçilər arasında öz oxusunun düzgün olub-olmadığını yəqin etməli, başqalarının ifasındaki yaxşı cəhətləri, mənimsəməlidir. Kollektivdə teatr sənətini sevən, uşaqlar bayramlarını ustalıqla keçirə bilən pedaqoqun olması məsləhətə elmi xarakter verməyə şərait yaratır. Belə şəraitdə valideynlərin oxularına da istiqamət verilir ki, bu da bağça ilə ailənin tələblərinə vahidliyi təmin edir.

Bədii mətni dinləməkdə uşaqlara kömək

Bədii mətnin oxunmasını yalnız uşaqları əyləndirmək, onların estetik hissələrinə təsir göstərməklə məhdudlaşdırmaq olmaz. Başlıca məqsəd mətnin başa düşülməsi və məzmununun mənimsənilməsi, uşaqların nitqinin yeni sözlər, qrammatik formalar hesabına zənginləşdirilməsi, ətraf aləm haqqında biliklərin verilməsidir. Belə bir vəzifənin yerinə yetirilməsi üçün bədii mətndəki hər bir anlaşılmaz sözün mənəsini açılmalı, az tanış olan sözlərin mənəsini dəqiqləşdirməlidir. Yeri gəldikcə uşaqların diqqəti mətndəki müəyyən qrammatik konstruksiya yonəldilməli, onun münasib sinonim konstruksiya ilə əvəz olunması üzrə iş getməlidir. Böyük qrupda uşaqlara mövzu etibarilə yaxın olan, birindəki etik məsələni ikincinin davam etdirdiyi əsərləri müqayisə etmək öyrə-

dilməlidir. İki əsərdə müsbət və mənfi qəhrəmanın xarakterini, əlamətlərini müqayisə etməyə imkan verən hallar üzərində işin aparılması da faydalıdır.

Hər hansı bədii əsər oxunarkən onun ideya məzmunu ilə əlaqədar mənəsi uşaqlara tanış olmayan söz meydana çıxır: məsələn, «Fatma» nağılı oxunarkən uşaqlar öyrənirlər ki, ögey nə deməkdir. Uşaqlar həmin sözün mənəsini bilmədən nağılin məzmununu başa düşməyə çəklərini nəzərə alaraq oxudan əvvəl onun mahiyətini açır. Bədii əsərdəki mənəsi anlaşılmayan sözlərin böyük əksəriyyəti ilə əlaqədar izahata ehtiyac yoxdur. Onların bir qismi mətn oxunarkən kontekst daxilində – cümlədə ifadə olunan fikrinin fonunda başa düşülür, bir qismini sinoniminin antoniminin köməyi ilə yoluştü izah etmək mümkün olur, bir qismi isə sonrakı illərdə tədricən başa düşülür. Uşaqlar bədii əsərlərdəki *padşah*, *xan*, *bəy*, *koxa*, *qazi*, *vəzir*, *sərkərdə*, *carçı*, *cadugar*, *sehirbaz*, *qul*, *gündoğan*, *sildirim* *qaya*, *yoxuş*, *yamac*, *cığır*, *kosmos* və s. kimi sözlərin mənələrini vaxtından əvvəl izah etməyə ehtiyac yoxdur. Onların bu sözlərin mənələrini dəqiq başa düşmələri üçün həyatı və «kitab» təcrübələri yoxdur. Bu sözlərin ümumi mənələri isə mətndə uşaqlara məlum olur. Mətnin oxunmasını tez-tez saxlayıb, hər sözü izah etmək isə onun emosional təsirini heçə endirir. Tərbiyəçi oxuduğu bədii əsərin müsbət və mənfi qəharmanlarının xarakterinə mənəvi qiymət verdikdə uşaqların lügətinin genişlənməsi şüurlu xarakter alır *casur-qorxaq*, *xeyirxah-ziyankar*, *əmkəsevər-avara*, *əliaçıqxəsis*, *simic*, *dost-düşmən*, *gülərz-qarabaq*, *rəhmlı-qəddər*, *şirindil-acidil* və s. Bir əsərdəki iki qəhrəmanın, yaxud iki əsərin qəhrəmanlarının mənəvi cəhətdən belə tutuşdurulması üzrə məşğələlərə geniş yer verilməlidir.

Bədii əsərlərin seçilməsinə verilən tələblərdən bəhs edərkən göstərdi ki, uşaqlara oxunan bədii əsərlər həcməcə kiçik, sadə sujetli, dilinə görə anlaşıqlı olmalıdır,

lakin bu, heç də həmişə qrammatik cəhətdən sadə, sintaktik quruluşuna görə bəsit, əsərlərin oxunması üçün əsas vermir. Nitqin sintaksisinin çox bəsit olması fikirin bəsitliyinə aparır. Əksinə, bədii əsərlərin köməyi ilə uşaqlar dilimizin sintaksisənə yiylələsinlər.

Adətən, yazıçılar uşaqlar üçün əsərlərdə sintaksisi həddən artıq sadələşdirməyə çalışırlar, lakin bəzən, xüsusilə müəyyən vərdişlər qazanıldıqdan sonra mürəkkəb sintaksisli mətnlərin oxunması vacibdir. Bir misal: «Dəvə və tikan» (nağlı). «Bir dəvə çöldə otlayırdı. Kolun yarpaqlarını yemək istəyəndə gördü ki, içində bir ilan qıvrılıb yatıb. Dəvə kənara çəkildi kol elə bildi ki, dəvə onun tikanlarından qorxdu.

Dəvə kolun fikirini başa düşüb dedi:

— Mənim qorxum səndən deyil, qoynunda yer verdiyin qonağındandır».

Göründüyü kimi, mətndə müxtəlif strukturda cümlələr işlənir. Şübhəsiz, mətn aşağıdakı şəkildə verilsə idi uşaqlar üçün asan olardı. «Bir dəvə otlayırdı. O, kolun yarpaqlarını yemək istəyirdi. Onun dibində ilan gördü. İlən qıvrılıb yatmışdı. Dəvə kənara çəkildi. Kol dəvəninin qorxduğunu gördü. Dəvə kolun fikirini başa düşdü.

O dedi:

— Mənim qorxum səndən deyil. Qoynunda yer verdiyin qonağından qorxdum».

Bununla belə, inkişafı müəyyən mərhələsində mətnin yuxarıdakı şəkildə təqdim olunması nitq inkişafı baxımından daha faydalıdır.

Yuxarıda eyni mətnin iki variantda verilməsi tərbiyəçiye belə bir priyomu təlqin edə bilər ki, bəzən sintaktik cəhətdən çox mürəkkəb ədəbi əsərlərin asan başa düşülməsi üçün onu sadələşmiş danışq nitqinə çevirə bilər. Bu zaman o, uşaqların başa düşə biləcəkləri sintaktik sinonimlər tapmağa çalışmalıdır. Bu, bir

tərəfdən əsərin başa düşülməsini asanlaşdırır, digər tərəfdən uşağın nitqində olmayan eyni sintaktik konstruksiyanın mənimsənilməsini təmin edir.

Bədii əsərlərin dirlənilməsi və başa düşülməsi üzrə işin şüurlugunu təmin etmək üçün tərbiyəçi vaxtaşırı eyni mövzu üzrə yazılmış iki mətnin müqayisə olunmasına yer vermelidir: məsələn, anaya həsr olunmuş aşağıdakı mətnləri vermək olar.

Ana

Əziz ana, can ana.
Gözəl mehriban ana!
Böyüdükcə bizi sən
Dən düşür saçlarına.

Qəhrəmanlar anası
Sevimli, əziz qadın,
Bizim ana vətənlə
Qoşa çəkilir adın.

i.Səfərli

Can ana

Əziz anam, can anam,
Mənim mehriban anam!
Arzum budur hər səhər,
Səndən əvvəl oyanam.

Gecələr oyaq anam,
Ömrümə dayaq anam.
İstərəm tez böyüyüm,
Qulluğunda dayanam.

M.Dilbazi

Yaxud, qaranquş haqqında şeirlərin müqayisə olunmasının tələb etmək olar.

Qaranquş

Sən gələndə qaranquş,
Bu yerlərə yaz gəlir.
Dəlinca qatar-qatar
Durna gəlir, qaz gəlir.
Getmə uzaq qaranquş,
Sinəsi ağ, qaranquş!

Çox ölkələr gəzmisən.
Oxu, nəğmən şirindir.
Dünyada ən gözəl yer
Öz yuvan, öz yerindir.
Xoş gəlmisən qaranquş,
Qalmışdım nigaran, quş!

T.Elçin

Qaranquş

Bizim eyvanda yenə
Yuva qurdı qaranquş.
Qulaq asdım səsinə,
Oxudu mehriban quş.
Dedim: - Güldü bağımız
Görünəndə gözə sən.
Ay əziz qonağımız,
Xoş gəlmisən bizi sən.

N.Xəzri

Qaranquş

Sən gələndə, qaranquş,
Sevimli ölkəmizə,
Baharın gəlməsini
Xəbər verirsən bizə.

Quşlar yiğişib gəlir,
Canlınlı yaşıl meşə.
Baharın carxısan,
Qaranquşum, həmişə.

H.Əliyev

Hər iki müqayisə üçün böyük qrupa təqdim olunan şeirlər uşaqların estetik hissələrinə güclü təsir edir, lakin onlar birinci şeirlərə (İ.Səfərlinin «Ana», T.Elçinin «Qaranquş») üstünlük verirlər. Həmin şeirlərin dili və ideya məzmununun daha zəngin olması uşaqlar tərəfindən yüksək qiymətləndirilir.

Bədii əsərlər oxunduqdan sonra, adətən, tərbiyəcişələr tərbiyəvi nəticə çıxarırlar və uşaqlara nəsihət verirlər. Bunuyla tərbiyəçi bədii əsərlərin estetik təsirini azaldır. Əsərin ifadəli oxunmasını və uşaqlar tərəfindən həyəcanla, sevincə qəbul olunması artıq tərbiyəvi təsirin nəticəsidir.

Hər hansı əsərin, xüsusilə şeirlərin məzmununun tərbiyəçi tərəfindən nəql edilməsi məsləhət görülmür, lakin nəşr əsərlərinin uşaqlar tərəfindən nəql olunmasının təşkili rabitəli nitqin inkişafı baxımından çox əhəmiyyətlidir.

Uşaqlar qarşısında bədii əsərin oxunması

Uşaqların eşitmə hissiyatı müxtəlif cür inkişaf edir. Yaş artdıqca fiziki və nitqesitmə qabiliyyəti inkişaf edir. Uşaqlara kitabı oxunması onların eşitmə qabiliyyətinin inkişafı üçün şərait yaradır ki, bu əsasda da onlar dili mənimşəyir.

Kiçik qrup uşaqları tədricən diqqətlərini nağıla, hekayəyə, şeirə cəlb etməyə alışır, maraqla dinləyir, yadda saxlamağı öyrənirlər, lakin onların diqqəti tez yayılır. Orta və böyük qrupda isə diqqəti toplamağı, bir müddət dinləməyi, suallara cavab verməyi, eşitdiyinin məzmununu başqalarına danışmağı bacarırlar.

Tərbiyəçi əsəri ifadəli oxumaqla yanaşı, uşaqların onu qavramağa hazırlamalarını da təmin etməlidir. O, həm də uşaqların əsərdəki hadisəyə necə reaksiya verəcəklərini, necə sual vərə biləcəklərini əvvəlcədən nəzərə almalıdır. Uşaqların diqqəti zəiflədikdə hiss olunmadan şəraiti dəyişmək, sual vermək, əyani vəsait göstərmək, ifadəli oxu prosesini onların nitqi ilə əlaqələndirmək və s. yollardan istifadə etməlidir.

Oxuyarkən tərbiyəçi çalışmalıdır ki, hamı onun üzünü görsün, mimika və jestlərini izləyə bilsin.

Oxu başa çatdıqdan sonra fikir mübadiləsi aparmaq vacibdir. Adətən, uşaqlar oxudan dərhal sonra əsərdən aldıqları təəssürati başqaları ilə bələdliyərək istəyirlər. Bu, təbiidir. Onların yarı-yarımçıq dediklərini tərbiyəçi yüksək qiymətləndirməli və ümumiləşdirməlidir.

Bəzən uşaqlar eyni mövzuda başqa əsəri oxumağı tələb edirlər. Bu, uşaqların marağının davamlılığını, idrak fəaliyətinin intensiv inkişaf etdiyini göstərir. Uşaqlarda yeniliyi öyrənmək, bu və ya digər emosional hali yaşamaq kimi xarakter istiqamətliliyi yaranır.

Ifadəli oxunu təşkil etmək qaydası belədir:

1. Uşaqların dinləməyə hazırlanmaları. Bu mərhələdə uşaqların psixoloji hazırlığı, oxunacaq əsəri qavramaları üçün şəraitin yaradılması nəzərdə tutulur.

2. Əsərin uşaqlara oxunması. Oxunun gedisi prosesində əyani vəsait və texniki vasitələrdən istifadə etmək mümkündür.

3. Təəssürat mübadiləsi və oxunmuş əsərin məzmunu üzrə müsahibə. Uşaqların öz fikirlərini bilavasitə bildirmələri, həmçinin suallara cavab vermələri, məzmunun nəqli edilməsi, oxunmuş əsər üzrə yaradıcı işlər (şəkil çəkmək, yapmaq, hekayəni davam etdirmək və s.) bu mərhələyə daxildir.

4. Uşaqların əsərdən aldıqları təsəvvürlerinin ümumişdirilməsi. Ümumiləşdirmə tərbiyəçinin qoymuş suallar, onun nəqli, əlavə məlumatı üzrə aparıla bilər.

Uşaq bağçalarında uşaqlar müxtəlif janrda olan bədii əsərləri dinləyir və onları sadəlövhüklə qavrayırlar. Bu, hər şeydən əvvəl, bədii əsəri dinləyərkən baş qaldıran hissələri dərhal bürüzə vermək cəhdindən irəli gəlir. Onlar əsərdəki hadisəni, qəhrəmanın hərəkətlərini ifadə etmək istəyirlər. Beləliklə də, onların lügəti zənginləşir və nitqi inkişaf edir. Bu isə öz növbəsində hər hansı formada əsərin qavranılmasına kömək göstərir.

Şeirlərin öyrənilməsi

Uşaqların iki yaşından nəzm əsərlərini əzbər öyrənməyə başlayırlar. Bu zaman şeri yadda saxlamağın iradi güc sərf etmədən qeyri-sərbəst, qeyri-ixtiyari, yolu baş verir. Şeri yadda saxlamağın sərbəst, ixтиyari yolu isə şüurlu, niyyətli olub, sonralar formallaşır. Uşaqlara elə kiçik yaşılarından iradi qüvvə sərf etməklə, ixтиyari yaddasaxlaması öyrətmək lazımdır. Bu, daxili faydalı intellektual fəaliyyətdir. Belə iş nitqi sürətlə zənginləş-

dirir, estetik hissleri intensiv inkişaf etdirir; təfəkkürlə, təxəyyüllə bağlı obrazlı yaddaşı möhkəmləndirir.

Ixtiyari yaddasaxlamanın priyomları mətnin təkrarı və yada salınmasıdır. Ola bilər ki, uşaqlar bəzən təkrarlamaq xüsusilə yada salmaq istəməsin. Belə hallarda uşaqların fəaliyyətini düzgün yönəltmək üçün tərbiyəçi aşağıdakılardan nəzərə almalıdır: elə şeir seçilməlidir ki, öz musiqiliyi, obrazlarının rəngarəngliyi, tərbiyəvi cəhəti ilə uşağı cəlb etsin, onun zögünü oxşasın; uşaq tərbiyəçiyə olan məhəbbəti üzündən onu razi salmağa, sevindirməyə çalışınsın.

Tərbiyəçi şeir ifadəli, canlı oxumaqla öz səsi, mimikası, hərəkətləri ilə uşağı cəlb edə bilə, ona emosional təsir göstərməyi bacarsa, uşaq şeri asanlıqla təkrarlayar və yadda saxlayar. Nəhayət, uşaqlar arasında şeri oxumaq üzrə müsabiqənin təşkili yaxşı nəticə verər.

Şeri seçerkən həcmini, uşaqların marağını nəzərə almaq lazımdır. Şeirlərin həcmi kiçik qrupda 1-2 bənd olmalı, sonralar tədricən artırılmalıdır. Uşaqlar şeirləri səhərcikdə, bayramlarda, evdə və əyləncələrdə oxuya bilərlər.

Şeirlərin əzbərlənməsi uşaqlar üçün çətinlik törətdiyindən tərbiyəçi onların yaddaşının fərdi və tipoloji xüsusiyyətlərini nəzərə almalıdır.

Şeirlərin oxunmasına kiçikhəcmli nəzm əsərlərindən (düzgülər, sayaçı sözlər, tapmacalar, yanılmalar, oyun-nəgmələr və s.) başlanır. Belə əsərlərin oxunması qeyri-adı tələffüz üslubu tələb etdiyindən və lakonik olduğundan uşaqların diqqətini cəlb edir. Kiçikhəcmli nəzm nümunələri bir tərəfdən uşaqlarda əşya və ya hadisə haqqında ilkin təsəvvür yaradır, digər tərəfdən onların yaddaşını, təxəyyülini, təfəkkürünü və nitqini sürətlə inkişaf etdirir, onları kollektiv oyulara cəlb edir.

Kikçikhəcmli nəzm numunələrini oxumağa hazırlaşarkən elə nitq situasiyası yaranmalıdır ki, təlimədici işi

aparmaq mümkün olsun. «İynə-iynə» saymacası oxunarkən oxuyanın səsi yüngül və oyun vəziyyəti almış, axırıncı sözlər aramla, fasılışlərlə deyilməlidir. «Bir, iki» saymacası da təxminən belədir. Tapmaca və atalar sözləri bir qədər başqa cür təqdim olunur. Tapmacanın cavabını tapmaq üçün uşaqlar müəyyən təsəvvürlərə, ətraf aləm üzərində müşahidələrə, əşyaları tutuşdurmaq təcrübəsinə, sadə fikri əməliyyata yiyələnməlidir.

Tapmaca başqa çalışmalarla əlaqələndirilə bilər. Başlıcası onları seçerkən çətinlik dərəcəsi və mətnə (hekayəyə, nağıla) uyğun olması da nəzərə alınmalıdır. Şeirlərin oxunması uşaqları onun məzmununu mənim-səməyə hazırlamağı tələb edir. Uşaqların şeirdəki lirik, ağılvari, şəh, bayram əhval-ruhiyyəsini başa düşmələri üçün tərbiyəçi şeri xarakterizə etməli, yaxud bir neçəni sadalayaraq uyğun gələnini seçməyi uşaqların ixtiyarına buraxmalıdır.

Bəzən şeri oxuyub ona adın verilməsini uşaqlardan tələb etmək faydalıdır. Qısa giriş sözündən sonra tərbiyəçi şeirdə haqqında söhbət gedən əşya və hadisinin canlı obrazını yaratmaq üçün uşaqların emosional yaddaşına, əşyaya, oyuncaq və şəkər müraicət edir. Yaxşı olar ki, şeirdə adı çəkilən əşya və hadisə ilə tanışlıq üçün ekskursiya təşkil edilsin. Uşaqlara ifadəli oxu nümunəsi verildikdən sonra bir-bir dindirib, lazımı intonasiya seçməyə təhrik etmək vacibdir. Bu prosesdə şeir yaxşı yadda qalır. Şerin təkrar oxunacağına uşaqlara xəbər verir və yaddasaxlamaya kömək göstərir. Bir neçə dəfə bəndlərlə təkrarlanıb xorla oxunduqdan sonra şeir əzbərlənir.

Şeir bir qədər çətin olduqda iki-üç məşğələdə əzbərlənməlidir. Təkrar oxu zamanı uşaqları yormamaya üçün təkrarın xarakteri dəyişməlidir. Şeir əzbərləndikdən sonra bir neçə uşağı oxudub, tələffüz nöqsanlarına düzəliş verilməli, ifadəlilik təmin edilməlidir. Axırda

uşaqlar şeri ən ifadəli oxuya bilən uşağın ifasında dinləməlidirlər.

Şeirlər və hekayələr üzərində iş təcrid olunmuş şəkildə deyil, bəzən vəhdətdə təşkil edilməlidir. Belə ki, hər hansı mövzuya aid müəyyən hekaya oxunduqdan sonra ona uyğun şerin oxunması və əzberlənməsi bədii əsərlərə işin rəngarəngliyini təmin etməklə daha maraqlı olur.

Serin əzberlənməsi üzrə işə böyük və məktəbə hazırlıq qrupunda ayda bir məşqələ ayrıılır.

İstirahət saatlarında viktoria üzrə işin təşkili (şeirlərdən parçalar oxuyub, hansı şeirdən olduğunu xəbər almaq) uşaqları maraqlandırır.

Nağılların oxunması

Kiçik qrupdan başlayaraq uşaqlar nağıllarla tanış olurlar. Xalq nağıllarının kiçikyاشlı uşaqlara çatdırılması böyük məharət və ustalıq tələb edir. Tərbiyəçinin nağılı canlı və emosional olmalıdır. O, uşaqlara elə çatdırılmalıdır ki, onlarda hadisənin həqiqiliyinə şübhə yaranmasın. Tərbiyəçi həm də nağılı oxuya bilər. Yuxarı qruplara getdikcə nəqlietmədən daha tez-tez istifadə olunur.

Nağıllar mövzulara görə rəngarəng olduğundan tərbiyəçi qarşısında qoyduğu tərbiyəvi məqsəddən asılı olaraq nağıl seçməyi bacarmalıdır.

Uşaqlara ardıcıl eyni tərbiyəvi nəticəyə gəlməyi təbliğ edən nağıllar deyil, gah sehirli aləm, gah möşət aləmi, gah da heyvanlar aləmi haqqında nağıllar oxunmalıdır.

1. Tərbiyəçi kitab guşəsində yeni kitabı qoyur, imkan varsa, ona aid şəkilləri də asır. Uşaqlar şəkillərə baxmaqla bu kitabların nəyin haqqında olduğunu müəyyən edirlər.

Məşqələnin əvvəlində tərbiyəçi uşaqların təkliflərini öyrənir.

2. Müəllim nağılin məzmununa aid oyuncaq və əşyaların nümayişini təşkil etməklə onların adlarını, nəyə lazım olmasını yadda saxlamalarına kömək göstərir.

3. Tərbiyəçi nağıldakı yeni sözlərin mənimsənilməsinə kömək göstərən nitq çalışmalarını təşkil edir. Həmin sözlər sinonimləri ilə əvəz olunur, mənaları açılır, kontekst daxilində işlənir.

4. Tərbiyəçi nağılin adını, hansı xalqa mənsub olduğunu deyib səhbətə başlayır. Nağılin mətninə başlamazdan əvvəl tərbiyəçi zəncirləmə deyir: «Biri varmış, biri yoxmuş, bir qoca və bir qarşı varmış», «Az getdik, üz getdik, dərə, təpə, düz getdik, - düz yeddi gün, yeddi gecə yol getdik, axır gəlib bir kəndə çatdıq»... nağılin sonunda tərbiyəçi deyir: «Göydən üç alma düşdü: biri nağıl danışanın, biri mənim, biri də ki, sizsiniz».

Nağıl oxunduqdan və ya nəql edildikdən sonra tərbiyəçi müsahibə keçirir, nağılin məzmununun şüurlu başa düşülməsini təmin edir. Müsahibə həm də nağılin bəzi epizodlarını düzgün qiymətləndirməyə, ən maraqlı müqayisə, təsvir və ifadələri təkrarlamağa imkan verir. Belə müsahibə zəruridir.

Əsər başa düşüldükdə incəsənət əsəri uşaq qarşısında bir estetik obyekt kimi çıxış edir. Nağıl ilə hər bir görüş uşağın hissələrini tərbiyə edir. Haqlı deyiblər ki, uşaq eşitdikləri haqqında mühakimə yürütənlər, onlardan həzz almalıdır. Bununla belə, qeyd etməliyik ki, bu, yalnız o zaman mümkündür ki, uşaq mətni heç olmasa, qismən yadda saxlasın.

Beləliklə, müsahibə uşağın yenicə eşitdiyi məzmunu zibilləməməli, əksinə onu «işıqlandırmalıdır».

Nağıl üzrə müsahibədə istifadə olunan priyomları şərti olaraq iki qrupa ayırmak mümkündür:

I.1. Suallar. Öz istiqamətliliyinə görə suallar müxtəlif olmalıdır. Sualların bəziləri nağılin qəhrəmanlarını dəqiq xarakterizə etməyə imkan verir. Suallı təqdim etməklə

təbiyəçi müvafiq epizodu xatırlada, diqqəti ayrı-ayrı söz və ifadələrə, personajın hərəkətlərinə yönəldə bilər.

Bəzi suallar nağılin əsas ideyasını hiss etməyə kömək göstərir. Təbiyəçi uşaqların nağılı xoşlayıb-xoşlamadıqlarını aydınlaşdırmaqla onun mənə və mahiyyətini aşkara çıxarır. Bu jurnalların xüsusiyyətlərini uşaqların yaxşı başa düşdükleri üçün onlara belə suallar verilir: «Bu mətn nə üçün nağıl adlanır?», «Onda nağıla aid olan hansı əlamətlər var?».

2. İllüstrasiyalara baxılması və uşaqlarda əsərin başa düşülməsinə şəkillərin necə kömək etməsi haqqında təsəvvürlərin toplanması.

3. Şifahi (sözlə) şəkil çəkmək. Uşaqlara təklif olunur ki, özlərini rəssam-illüstrator kimi hiss etsinlər və nağıla necə şəkillər çəkmək istədiklərini bilsinlər. Təbiyəçi uşaqların dediklərini eşidib, onları bu və ya digər hissəni dəqiqləşdirməyə kömək edəcək sual verir. Məşğələdən sonra sərbəst vaxtda uşaqlara düşündükləri şəkilləri çəkməyi tapşırır. Uşaqlar yerinə yetirdikdən sonra təbiyəçi onların ən yaxşlarını seçir, altında uşağun adını yazıb saxlayır.

II. 1. Mətnindən bir hissənin uşaqların xahişi ilə təkrarən oxunması. Belə oxu zamanı uşaq əsərin bədii ləyaqatını daha tam qavrayır, müqayisəni, epiteti və ifadəliliyin digər vasitələrini hiss edir.

2. Təbiyəçinin xahişi ilə uşaqlar nağılin ən gülməli, ən qəmgin, ən qorxulu epizodlarını yada salır və danışırlar. Onlar həmçinin təbiətin təsvirini, qəhrəmanın hərəkətlərini xatırlayırlar.

3. Təbiyəçi bir epizodu xatırlatmalı və müfəssəl nəqlini tələb etməlidir. Müvafiq hissəni oxuyur, uşaqlar isə ayrı-ayrı sözləri deyirlər. «Kimin nağılı daha maraqlıdır?» (atraflıdır) yarışı keçirilir.

4. Hissələrin səhnələşdirilməsi, lügətin zənginləşdirilməsi və fəallaşdırılması.

Hekayələrin oxunması

Hekayələr üzrə iş də nağıllarla işi xatırladır. Məktəbəqədər yaşlı uşaqların marağına, yaş xüsusiyyətlərinə uyğun hekayələr az olduğundan onları diqqətlə seçmək, uşaqların zövqünü korlayan əsərlərdən qaçmaq lazımdır. Hekayə təbiyəçi tərəfindən bütöv ifadəli oxunmalıdır. Məzmunun başa düşülüb-düşülmədiyini aşkara çıxarmaq üçün hekayə oxunduqdan sonra ona aid bir-iki sual verilməlidir. Anlaşılmaz söz və ifadələr üzrə iş də hekayə oxunduqdan sonra aparılır.

Hekayə həcmə böyük olduqda, xüsusilə elmi-kütləvi xarakter daşıdıqda onun hissə-hissə oxunub, izah olunması məsləhət görülür.

Hekayələri təbiyəçi bir neçə dəfə dalbadal oxumalıdır, lakin elə etmək lazımdır ki, uşaqların marağını azaltmasın. Hekayə böyük həcmli olduqda isə təbiyəçi yalnız onun maraqlı hissələrini oxuya bilər. Əsas epizodların təkrar oxusu onun etik və estetik məzmununun, dilinin yaxşı mənimsənilməsini təmin edir. Bəzən hekayənin təkrar oxunmasına başlanmadan əvvəl uşaqların qarşısında sual qoyulmalı, onların diqqəti qəhrəmana, personaja yönəldilməli, məzmununu nəql edəcəkləri xəbər verilməlidir. Nəqletmənin təbii, öz sözləri ilə, lakin emosionalmasına da diqqət yetirilməlidir.

Hekayədə baş verən hadisəyə, təsvir olunan təbiət mənzərəsinə harada rast gəldiklərini uşaqlardan xəbər almaq, hekayəni davam etdirməyi, ona bənzər hekayə qurmağı tələb etmək də uşaqları çox maraqlandırır.

Seirlərin oxunması prosesində olduğu kimi, məzmunca yaxın hekayələrin də müqayisə edilməsi, qiymətləndirilməsi uşaqları inkişaf etdirir.

Bədii əsərin məzmununun tərbiyəçi tərəfindən nəql edilməsi

Tərbiyəçi uşaqlarla ünsiyyətdə olduğu hər bir anda onlara nə isə danışır, nəql edir. Bədii əsərin nəql edilməsi oxunmasından ənunla fərqlənir ki, nəqletmə zamanı məzmun sərbəst verilmir. Məşğələdə bədii materialın məzmununun nəql edilməsi adı nəqlətmədən də fərqlənir. Belə bir sual qarşıya çıxır. Tərbiyəçinin nağılı yazıcının və ya xalqın yaratdığı əsərə oxşamalıdır mı? Şübhəsiz. Geniş mənada ta qədimdən şifahi nəqletmə prosesi hekayət, nağıl adlanır. Bir neçə adamın iştirak etdiyi danışqdan fərqli olaraq hekayəti bir nəfər aparır, qalanları dinləyirlər.

Tərbiyəçinin nağılı uşaqlın yaşından asılı olaraq qurulur. Nəqletmə bədii fəaliyyətin yaradıcı növüdür. Belə bir fəaliyyətlə yalnız ifadəli oxumaq, müşahidə aparmaq, öyrənməklə nail olmaq çətindir, həm də düşünmək, yaratmaq lazımdır.

Tərbiyəçi mətnin məzmunu hərfiyyən vermir, onu sadələşdirir, bəzi epizodları ixtisar edir, obrazın ifadə vasitələrindən istifadə olunmasını dəqiqləşdirir, bəzən süjet dəyişir. Nəqletmə yalnız hekayənin, nağılin məzmununu çatdırmaq deyil, həm də uşaqlara emosional təsir göstərməyi, ona öz münasibətini, öz əhval-ruhiyəsini verməyi hissələrini, sözlərlə və hərflərlə ifadə etməyi bacarmaq deməkdir. Nağıl edən əşyaya öz münasibətini ciddi cəhdə seçdiyi sözlərlə, nəqletmə üslubu və dəqiq seçilmiş intonasiya ilə çatdırır. Tərbiyəçi öz nağılinin ifadəliyi qayğısına qalmalıdır. Nəql edərkən tərbiyəçinin başlıca keyfiyyəti deklamasiya deyən oxucudan fərqlənir. Onun vəzifəsi əsərdəki hadisələrdə marağı olan epizodun şahidi olmaqdır. Tərbiyəçi əsərin

məzmununu nəql edəndə uşaqlar nəfəslərini çəkmədən dinləyirlər.

Məktəbəqədər yaşı uşaqlar üçün yazılmış hekayələr və onların nəql edilməsi cəlbedici, dili anlaşıqlı olmalıdır. L. N. Tolstoy yazmışdır: «Dil üzərində iş dəhşətlidir. Çalışmaq lazımdır ki, hər şey gözəl, səda başlıcası isə aydın olsun». Tərbiyəçinin dili əsərin məzmunundan və janrından asılıdır.

Hekayədə başlıcası *ideyadır*. Hekayənin süjeti də, qəhrəmanların (personajların) obrazlar sistemi də, strukturda, şifahi tərtibi də bir məqsədə - onun ideya məzmununun açılmasına xidmət etməlidir. Hekayənin başlıca fikrinin, ideyasının daşıyıcısı onun baş qəhrəmanıdır. Qəhrəmanın obrazı onun görünüşünün təsviri-portreti, yaşadığı və fəaliyyət göstərdiyi şərait, başqa personajların ona münasibəti ilə yaranır. Başlıcası isə qəhrəmanın əməlleri və nitqidir. Kiçik yaşlılar üçün yazılmış hekayələrdə bu, xüsusilə nəzərə alınmalıdır.

Tərbiyəçi nəql edərkən qəhrəmanın xarici görünüşünün mühüm cəhətlərini deməklə onu qısa təsvir etməlidir.

Hekayənin ideya məzmununun verilməsinin vəsítələrindən biri onun quruluşu kompozisiyasıdır. Məktəbəqədər yaşı uşaqlar üçün hekayənin kompozisiyası sadə olmalı, hadisələr get-gedə artan gərginliklə inkişaf etməli, kulminasiya (ən yüksək gərginlik səviyyəsində) mərhələsində çatmalı və münaqış şəraiti açılmalıdır.

Kiçik qrupda tərbiyəçinin nəqli tamamlanmış olmalıdır. Böyük qruplarda isə o öz nəqlini uşaqlara sual və müraciətlə qurtara bilər. Nəqletmənin belə başa çatması uşaqların fikrini və hissələrini fəallaşdırır, hadisəyə öz münasibətlərini müəyyənləşdirir.

Nəqletmə prosesində tərbiyəçi uşaqların imkanlarını həddindən artıq qiymətləndirilməli və ya yalnız onların lügətində olan söz və ifadələrlə məhdudlaşdırılmalıdır.

K.İ.Çukovski gənc şairlərə müraciətə demisdir: «Azəciq da olsa uşağa uyğunlaşmalı, əksinə onun özünün «yaşlı» hissleri və fikirlərinə uyğunlaşdırılmalıdır... Biz az-az... poetik formanı tədricən mürəkkəbləşdirmək yolu ilə uşağı böyük şairləri daha dərindən qavramağa doğru aparmalıyıq». Hekayənin ümumi tonallığı (şən, şad, qəməgin, qayğıkəş və s.) onun ideyası ilə müəyyən edilir, lakin sözlərdə və intonasiyada tərtib olunur. Sözlərin müxtəlif cür səslənməsi nitqin musiqisini yaradır. Bu isə yalnız sözlərin seçilməsindən deyil, həm də onların ifadədə, abzasda necə yerləşməsindən asılıdır.

Tərbiyəçi hansı mövzuda hekayə qurub danışır-danışın uşaqlarda nəql edənə aydın münasibət ifadə olunmalıdır.

Tərbiyəçi məzmunu necə verəcəyi üzərində məşq etməlidir. Tərbiyəçinin nəqletməyə hazırlaşması aşağıdakılara əməl olunmasını tələb edir:

- 1) seçdiyi əsəri diqqətlə oxumaq;
- 2) mənəni təhrif etmədən ixtisar olunması mümkün olan yerləri qeyd etmək;
- 3) sinonimləri ilə əvəz edilməsi məqsədəyə uyğun olan söz və frazaları müəyyənləşdirmək;
- 4) mətnin intonasiyasını gözləməyə xidmət edən, fasilə, məntiqi vurğu, sürət, səsin tembri-emosional rəngi və s. üzrə işçi qeydləri aparmaq;
- 5) uşaqlar arasında çıxışına artistlik elementləri (mimika, jest, mahnisi ilə oxuyacaqı hissə və s.) daxil edəcəyi anlar üzərində düşünmək. Nəqletmədən əvvəl tərbiyəçi uşaqların diqqətini cəlb etməlidir. Nəqletmə prosesində isə diqqəti bir uşaqdan digərinin üzərinə yönəltmək onların hər biri ilə ünsiyyətə girişmək hissiyatı yaratmaq lazımdır. Hər bir nəqletmə məqsədyönlü olmalı, müəyyən tərbiyəvi təsirlə başa çatmalıdır.

Nağıletmə teatrlaşdırma elementlərini də qoşmalıdır: tərbiyəçi öz intonasiyasının, mimikasını, jestlərinin, hətta geyimin mətnin məzmununa uyğun olmasına çalışmalıdır.

Kitabdakı şəkillərə baxılması

Uşaq kitablarındakı şəkillər məzmunun uşaqlara tam çatdırılmasına, yaxşı başa düşülməsinə imkan yaradır, lakin onun vaxtında göstərilməməsi işə mane ola bilər. Mətn oxunmadan şəkin göstərilməsi də məsləht görülmür. Buna əməl edilməzsə, uşaqlar şəklə aludə olar və əsərin məzmununu diqqətlə dinləməzlər. Ona görə də ilk dəfə tərbiyəçi mətni bütöv ifadəli oxumali, uşaqların diqqətini əsərin ideya məzmununa cəlb etməli, təkrar oxu zamanı onun ayrı-ayrı epizodlarına aid illüstrasiyaları göstərməlidir. Mətnin həmin parçasının məzmunu uşaqlara malum olduqda şəkil tam aydınlaşır və onun emosional təsiri artır. Bundan sonra əsərdəki çətin söz və ifadələr izah olunmalı, nəhayət, əsər bütöv ifadəli oxunmalıdır.

Bələ bir cəhəti də nəzərə almaq lazımdır ki, əsərin məzmununun başa düşülməsi üçün şərt olan bu və ya digər söz uşaqlar tərəfindən başa düşülməyəcəksə, tərbiyəçi əvvəlcədən şəkin köməyi ilə onu izah etməlidir: məsələn, tərbiyəçi uşaqlara bir neçə əsərdən ibarət kitabdan müəyyən mətni oxuyacaqsa, əvvəlcə bütövlükdə kitabın məzmununu əks etdirən üz qabığındaki şəkin izahı üzərində dayanmalıdır.

Uşağı şəklə diqqətlə, uzun müddət baxmağa, ondakı obyektlərin necə yerləşdirilməsini başa düşməyə, «şəkli oxumağa» alışdırmaq lazımdır. Yaxşı illüstrasiyaya baxan uşaq mətnin məzmununu müəyyən əlavələrlə, yaradıcı şəkildə danişa bilir.

Uşaqların yaşından asılı olaraq tərbiyəçi bədii kitabdakı illüstrasiyalara baxılmasının priyomlarını

dəyişməlidir. Kiçik qrupda başlıca məqsəd əsərdəki personajların, əşya və hadisələrin uşaqlar tərəfindən tanınmasıdır. Bu məqsədlə, tərbiyəçi uşaqlardan təsvir olunan personajın kimliyini xəbər alır. Orta qrupda məqsəd əsərdəki ifadələrlə şəkillər arasındaki uyğunluğu uşaqlara başa salmaqdır. Bu məqsədlə tərbiyəçi əsərdəki müəyyən sözü və ya ifadəni deyib, ona uyğun şəkli göstərməyi, yaxud şəkli göstərib, ona aid sözü, ifadəni, epizodu əsərdən tapmağı tələb edir. Böyük qrupda məqsəd uşaqları şəkin rənginə, qəhrəmanın duruşunun, jestinin, ifadəliliyinə, şəkildə fiqurların necə yerləşdirilməsinə (kompozisiyasına) qiymət verməyə gətirməkdir. Bununla əlaqədar tərbiyəçi uşağın şəkin xoşuna galib-gəlmədiyini, məhz nə üçün xoşladığını xəbər alır. Məktəbə hazırlıq qrupunda məqsəd eyni əsərə müxtəlis rəssamların çəkdikləri, yaxud müxtəlis poliqrafik qaydada verilmiş şəkilləri müqayisə etdirməkdir. Belə bir uşaq uşaqları geniş diskusiyaya cəlb edir. İllüstrasiyalar əsasında belə səhbətlər uşaqların rəbitəli nitqinin inkişafına güclü təsir göstərir.

Bədii əsərə aid diafilmlərə baxılması

Oxulmuş nağıl və hekayənin məzmununun, onlardakı personajların yaxşı başa düşülməsi və yadda qalmasına diafilmlərdən istifadə güclü təsir göstərir. Uşaqlar diafilmə baxanda elə zənn edirlər ki, mətn bir daha oxunur. Diafilmə baxıldıdan sonra uşaqlar onun epizodlarını rəsm edirlər.

Diafilmə baxmaq dərslikdəki şəkillərə baxmayı xatırladır, lakin bu zaman qavrayışın daha böyük fəallığı təmin edilir. Həm də süjetli şəkildən fərqli olaraq diafilm seriya diapoziitivdən ibarət olur. Uşaqlar ekranda (adicə aq divarda) növbə ilə diapoziitivlərin böyüdülmüş şəkilərini görürərlər. Diafilmin illüstrasiyaları fotoplyonka,

slaydlar və proyeksiya quruğuları vasitəsilə göstərilə bilər. Kadrların növbələşdirilməsi film təsiri bağışlayır, onların dillərini açır. Hər bir diapoziitiv üzrə təsvir olunan epizodu növbəti epizod davam etdirir. Nəticədə rəbitəli mətn alınır. Kiçik qrupda diafilmin kadrlarını göstərə-göstərə tərbiyəçi nağılin müvafiq parçasını oxuyur, şəkillərə, yaxud oyunçaqlara baxılır.

Diafilm göstərilərkən uşaqların ondakı personajları izləmələri, həmin personaj kimi hərəkət etmələri və səs çıxarmaları təşkil edilməlidir.

Bir qədər sonra – üçüncü yaşın axırlarında görmə və eşimə qavrayışlarının ayrılması məsləhət görülür. Bu məqsədlə uşaqlar əvvəlcə diafilmin şəkil-kadrlarına baxır, sonra gördükleri haqqında hekayəni, nağılı dinləyirlər. Bəzən diafilmin göstərilməsini nağıla aid (məsələn, «Turp» nağılı) səhnələşdirmədən sonra göstərmək olar. Bu zaman mətnin daha canlı, emosional təqdim olunması mümkündür. Diafilmə baxıldıqdan sonra onun müzakirəsi keçirilməlidir. Müzakirədə uşaqlar ayrı-ayrı epizodlar üzrə öz təsəssüratlarını bölüşdürürlər.

Yuxarı qruplarda diafilm mürəkkəbləşdikcə onu təkrar göstərmək tələb olunur. Bu zaman, artıq, kadrların məzmununu uşaqlar nəql edir, tərbiyəçi isə onların diqqətini başlıca məsələyə yönəltməklə mənimseməni dərinləşdirir. Böyük və məktəbə hazırlıq qruplarında uşaqlar diafilmə həvəslə baxırlar. Bununla belə, diafilmdən tez-tez istifadə etmək məsləhət görülmür. Bu, uşaqların əsərdən qavradıqları yeniliyi, təbii yolla yaranmış emosiyaları silir. Ona görə də diafilmdən təxminən ayda bir dəfə istifadə edilməlidir.

Azərbaycan nağılları və hekayələri üzrə diapoziitivlər hazırlanmadığından Rusiyada hazırlanmış «Turp», «Qoğal», «Aybolit», «Qırımızı papaq», «Tülükü və durna», «Canavar və yeddi çəpiş» («Şəngülüm, Şüngülüm, Məngülüm» nağılinə uyğundur) və başqa diafilmlərin

tərcüməsindən istifadə etmək olar. Bununla yanaşı, təbiyəçi müəyyən nağıl, hekayə üzrə aydın, sadə diapositivlər hazırlaya və proyektorun köməyi ilə göstərə bilər.

Bələliklə, texniki vasitələr təbiyəçinin təcrübəsinə daxil olur və uşaqların məktəbə bu sahədə müəyyən hazırlıqla getmələrini, kompyuterlə işləmə vərdişlərinə asanlıqla yiyələnmələrini təmin edir.

Məşğələdən kənar vaxtlarda kitab üzrə işin forma və yolları

Kitab guşəsinin təşkili. Uşaqlarda insan ağılinın ən böyük nailiyyəti olan kitaba məhəbbətin təbiyə edilməsi vacibdir. Kitabı böyük hörmətlə əlinə alıb oxuyan, onuna ehtiyatla davranan təbiyəçini görən uşaqlarda kiçik yaşlardan kitaba məhəbbət yaranmağa başlayır. Gələcəyin kiçik oxucusu yaşlıları yamsılayır. O, təbiyəçinin kitab oxumazdan əvvəl əllərini yuduğunu, kitabı qatlamağındını, səhifəni ehtiyatla çevirdiyini, əzilmiş, cirilmiş ciziqlanmış kitab görəndə narazı qaldığını görüb, özü də onun kimi hərəkət edir.

Uşaq hələ oxumağı bacarmadığı dövrdə ona rəngli kitablar vermək lazımdır ki, kitaba müstəqil baxmağı öyrənsin, kitabı sevsin.

Uşaq körpə ikən evdə və uşaq bağçasında səliqəli kitab rəfləri görməlidir. Tədricən evdəki kitab rəfindən, uşaq bağçasındaki kitab guşəsindən kitab götürüb, ehtiyatla baxmağı və yerinə qoymağı bacarmalıdır. Bu prosesdə yaşı ilə ünsiyyət nəticəsində onun nitqinə *kitab, cild, səhifə, şeir, oxumaq* və s. sözlər daxil olur.

Uşaq bağçasında təşkil edilmiş kitab guşəsində kitablar vaxtdan-vaxta dəyişdirilməli, yeni kitablar hesabına zənginləşməlidir. Uşaqlara kitabxananın nə olduğunu, kitabı almaq və qaytarmaq, ona qayğı ilə yanaşmaq

qaydalarını öyrətmək məqsədilə bağçanın kitab guşəsində növbətçiliyin təşkili məsləhət görülür. Kitab guşəsindən alınmış kitablar əzildikdə, cirildiqda təbiyəçinin köməyi ilə böyük qrupun uşaqları tərəfindən təmir edilməlidir.

Uşaqların ümumiləşdirmə qabiliyyətini inkişaf etdirmək məqsədilə vaxztaşı tematik kitab sərgisinin təşkili də faydalıdır: məsələn, «Doğma Azərbaycan haqqında kitablarımız», «Heyvanlar haqqında kitablarımız», «Abdulla Şaiqin nağılları», «Bizim nağıllarımız haqqında kitablar» və s.

Sərgi təşkil olunduqda, xüsusilə Nizami, Füzuli, L.Tolstoy, M.Ə.Sabir, A.Səhhət, M.Seyidzadə, T.Elçin, X.Əlibəyli və b. ilə əlaqədar sərgidə uşaqlar, adətən, şəkillərinə görə kitabın müllifini müəyyən edə bilsələr də yaziçinin həyatı haqqında çox az məlumat malik olurlar. Təbiyəçi onlara yazıçı haqqında yığcam, sadə məlumat verməlidir. Uşaqlar, şəhər (rayon) kitab mağazasına, kitab sərgisinə, kitabxanaya, mətbəəyə ekskursiyaya aparmaq onların dünyagörüşünün və nitqinin inkişafında mühüm rol oynayır.

Oxunmuş kitablar haqqında müsahibə. Əgər kiçik və orta qrupda uşaqlar təbiyəçinin oxuduğu, söylədiyi lətifələr, nağıllar, hekayələr və şeirlər ətrafında suallar üzrə məzmunu danışırlarsa, böyük qrupda onlar oxunmuş kitablar üzrə müsahibəyə girişə bilerlər. Bu yaşdakı uşaqlar üçün dirlənilmiş əsərin məzmununu nəql etmək o qədər də maraq doğurmur, lakin belə bir vərdiş bütün qrupların uşaqları üçün vacibdir, çünki bu vərdiş rabitəli monoloji nitqin məzmununun yadda qalmasını təmin edir. Bu prosesdə uşaqın yaddaşı, təfəkkürü, təxəyyülü inkişaf edir.

Uşaqlar əsərin məzmununu ardıcıl nəql etməyi öyrəndikdən sonra tədricən onun mənasını, mahiyyətini aydınlaşdırmağa keçirlər. Əvvəller oxunmuş üzrə

müsahibə məşğələlərində uşaqlara düşünmək üçün suallar verilir. «Hansı hekayə (və ya nağıl) daha çox xoşunuza gəldi? Niyə? Bu nağılda (və ya hekayədə) kim xoşunuza gəlmədi? Niyə? Qəhrəman (personaj) filan məsələ haqqında nə dedi? Qəhrəman elə hərəkət etsəydi nə olardı? Təhlükəli anda qəhrəman necə hərəkət etdi?» və s. Müsahibə prosesində təbiyəçi elə şərait yaratmalıdır ki, iştirak edənlərin hamısı öz fikrini deyə bilsin. Bu cür məşğələ-müsahibə, disput üçün elə bədii əsərlər seçilməlidir ki, uşaqları həqiqətən cəlb etsin və həyəcanlandırınsın.

Bədii əsərə tutarlı ümumi sualların qoyulması oxunmuş mətn haqqında az maraqlı söhbətdən, nəqletmədən qaçmağa sərbəst ünsiyyətə qoşulmağa imkan verir. Müsahibə zamanı məzmunu lazımi mütəfəssəlliyi ilə aşkara çıxartmağa imkan verən sualların qoyulmasına şərait yaranır. Müsahibənin aparılmasının konkret şəraitində asılı olaraq təbiyəçi kitabla işin daha əlverişli forma və priyomlarını müəyyənləşdirməlidir. Oxunmuş bədii əser üzərində müsahibəyə həsr olunmuş məşğələnin gedişində uşaqları fəallaşıran başlıca şərtlər aşağıdakılardır:

1. Məşğələ apararkən təbiyəçi kiçik müsahiblərinə son dərəcə diqqətlə yanaşmalıdır. Polşa pedaqoqu Yanuş Korçak uşaqlar haqqında, onların dilindən yazılmış: «Kiçik olmaq əlverişli deyil. Həmişə başı qaldırmaq lazımdır... Hər şey harada isə yuxarıda, sənin başın üzərində baş verir... Ola bilsin ona görə də biz uşaqlar əyləşəndə onların qabağında dayanmağı sevirik ki, onların gözlərini görək».

Uşaq mühakimələrinə hörmətli münasibət onları danişığa stimullaşdırır.

2. Müsahibənin gedişində təbiyəçi fəal uşaqları, şüurlu şəkildə utananları, qaradınməzləri təbiyəçi müsahibəyə qoşmalıdır. Belə uşaqlar ola bilər ki, əvvəller

başlarını yırtgalamaqla «cavab versinlər», tədricən müsahibəyə qoşularaq bir-iki sözlə fikrini bildirsinlər.

3. Müsahibənin əvvəlindən axırınadək uşaqların xatırladıqlarını, danişqalarını, marağını müdafiə etməlidir. O, elə bil birdən yada düşmüş kimi oxunmuş kitabdan əyləncəli bir epizodu xatırlayır və düşünməyi tələb edən bir sual verir. Sualı uşaqların həyatından götürülmüş maraqlı misallarla əlaqələndirir.

4. Müsahibəni aparan təbiyəçi elə bir şərait yaratmağı bacarmalıdır ki, onun hər bir sözü uşaqlarda emosional fikir oyatsın. V.A.Suxomlinski haqlı olaraq demişdir: «Söze və onun çalarlarına həssaslıq təbiyə etmək şəxsiyyətin ahəngdar inkişafının şərtlərində biridir».

5. Artıq məktəbəqədər illərdə təbiyəçi bəzən uşaqları özünəməxsus «problemli situasiya»da qoymalıdır ki, onlar məsəllərini istadıkları kimi, uşaq kimi, əxlaqi planda həll edə bilsinlər. Gərgin fikri fəaliyyət tələb edən şərait yaratmaqla təbiyəçi uşağın mövqeyində durmayı bacarmalıdır.

6. Nə qədər ki, uşaqlarda əyani-obrazlı təfəkkür üstünlük təşkil edir, müsahibənin gedişində təbiyəçilər təkrarən şkilləri nümayiş etdirə bilərlər.

Ədəbi əsərlərin səhnələşdirilməsinin xüsusiyyətləri

Uşağın şüuruna və hissini bədii sözlə təsir böyük əhəmiyyətə malikdir. Söz aydın görmə obrazların qavRanılması ilə, musiqi, rəsm əsərləri ilə birləşdikdə daha güclü olur. Bu zaman həyat səhnədə bilavasitə hərəkətdə təsvir olunur.

Bədii əsərin dramlaşdırılması uşaqların obraklı-konkret təfəkkürünə güclü emosional təsir göstərir, onun məzmununun aydın və düzgün qavranılmasını təmin edir. Maraqlı cəhət budur ki, uşaqlar əsərə baxmaqla kifayət-

lənmir, özləri də müəyyən əsəri tamaşa qoymaq, səhnələşdirmek isteyirlər.

Canlı teatra tamaşa etdikdən sonra uşaqlar onun məzmununu yoldaşlarına nəql edir, öz təssüratını monoloji şəkildə verməyi öyrənlərə, özləri səhnələşdiridikdə isə məşq prosesində yolları öyrənir, ifadəli nitq üçün intonasiya seçir, qəhrəmanın həyatını yaşıyırlar.

Uşaqlar üçün yazılmış pyeslər kukla teatri, gənc tamaşaçılar teatri tərəfindən tamaşaşa qoyulur. Tərbiyəçilərin özləri də xalq nağılları, oyun-nəğmələri, bədii hekayələr və şeirlər əsasında səhnələşdirmə üçün pyeslər yarada bilərlər.

Oyun-dramlaşdırma oyun-tamaşalar olmaqla onda ədəbi əsərlər şəxslərlə təsvir edilir, onda intonasiya, mimika, jest, duruş, yeriş vəziyyəti isə konkret obrazlar yaradılmasını təmin edir. Uşaq əsərin ideya məzmununu, hadisələrin məntiqi ardıcılığını, onların səbəb əlaqələrini mənimsəyir. Bu zaman o, aydın və ifadəli xalq dili ilə tanış olur, lügətini zənginləşdirir. Oyun-dramlaşdırma uşaq müxtəlif həyatı hadisələri dərk edir, nitqini, yaddaşını, təxəyyülünü inkişaf etdirir, diqqətini formalasdırır. Onun əqli inkişafı təmin olunur.

Oyun-dramlaşdırma uşaqın fəaliyyətində mənəviyyat məktəbi, ilk kollektiv həyatdır. Uşaqlar ümumi həyəcanları ilə razılığa gələrək, öz arzu və maraqlarını kollektivin arzu və maraqlarına tabe etməkdə birləşirlər. Oyunun bù növü uşaqların estetik tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Bədii ədəbiyyatın, xalq yaradıcılığının gözəl aləmi uşaqları qonaqpərvərliklə qarşılıyor. Onlar teatrla ilk dəfə tanış olur, əsərin qəhrəmanı ilə birlikdə həyəcanlanırlar.

Uşaqlar özlərinə yaxşı tanış olan bədii əsərlərin, xüsusilə dialoqun böyük yer tutduğu əsərlərin səhnələşdirilməsini daha çox sevirlər. Oyunun qəhrəmanı, hadisənin gedisi əvvəlcədən məlum olduqda onlar daha da fəallayırlar.

Uşaq bağçalarında müxtəlif növ teatrlaşdırılmış (və ya səhnələşdirilmiş) tamaşalardan istifadə olunur. Teatrlaşdırılmış oyunlarla dramlaşdırılmış oyunlar arasında fərq var. Dramlaşdırma bədii əsərin əşyasız səsləşdirilməsindən – rollar üzrə oxunmasından ibarətdir. Teatrlaşdırma (və ya səhnələşdirmə) isə əşyalıdır. Teatrlaşdırmanın iki növü məlumdur: stolüstü teatr və arakəsmə arxasında teatr. Stolüstü teatr iki növə ayrılır: həcmli materiallarla (oyuncaqlarla) teatr; yasti materiallarla teatr. Arakəsmə arxasında göstərilən teatr da iki cür olur: həcmli materiallarla (əlcək-kuklalarla) teatr; yasti materiallarla (çubuğu başına keçirilmiş fiqurlarla) kölgə teatrı.

Şəkilli teatr. Bu, bədii əsərin personajlarının «Canlanması» sahəsində ilk addimdır. Tərbiyəçi nağılı danışır, uşaqlar personajların hərəkətlərini təsvir olunduğu şəkilləri təsəvvür edirlər. Körpələr evi - uşaq bağçaları, şəkilli teatr iki cür göstərilir: «canlı şəkillərlə» və flaneleqraf vasitəsilə. Flaneleqraf xovlu (tüklü) parça yaxşılaşdırır, arxaya tərəf azca mail dayağı (püpitr) olan arakəsmədir.

Qalın kağızdan kəsilmiş personajların fiqurları üz tərəfdən rənglənir, arxa tərəfinə isə tüklü parça yapışdırılır. Fiqurların arxasındaki və arakəsmədəki tüklü parça əllə sığallanıb kipləşdirilir. Personajların fiqurları və dekorasiya arakəsməyə yapışdırılır, əllə möhkəmləndirilir.

«Canlı şəkillər»dən fərqli olaraq flaneleqrafda fiqurları istənilən tərzdə, sərbəst hərəkət etdirmək mümkündür. «Canlı şəkillər»in üstünlüyü isə ondadır ki, personajların rəngi, fonunun rəngi təbii olur.

Kiçikyaşlı uşaqlar üçün stolüstü kukla teatri daha müvafiqdir. Burada «teatr» termini şərtidir. Belə ki, səhnələşdirmənin əsasına qoyulmuş bədii əsər, demək olar ki, dəyişikliyə uğramır, hərfiyyən oxunur; kuklaçı-tərbiyəçinin hərəkətləri tamaşaçı uşaqlardan gizlədilir. Bununla belə, üç-dörd yaşılı uşaqlar «səhnədə» (stolun üstündə) baş verən hadisəyə o qədər məftun olurlar ki,

tərbiyəçinin əllərini hiss etmirlər. Hisslərin tam məzmunu yönəldilməsi onların qəhrəmanının halına uyğun həyəcanlar keçirmələri ilə nəticələnir.

Stolüstü kukla teatrında tərbiyəçi adı obrazlı oyunçağı və ya fanerdən, qalın kartondan kəsilmiş və dayağa bərkidilmiş rəngli fiqurların köməyi ilə bədii əsərin süjetini canlandırır.

Kölgə teatri. İnsan, heyvan, bitki, əmək və məişət əşyaları fiqurlarını təsvir edən qalın karton silüetlərin köməyi ilə bədii əsərlərin səhnələşdirilməsi kölgə teatri adlanır. Silüetlər qara rənglə rənglənir, ağ rəngli ekrana proeksiya edilir. Bunun üçün ekranın arxasından və yuxarısından işıq verilir.

Kölgə teatrında personajın konturu, xarakteri, duruş vəziyyəti, hərəkətinin özbaşına baş verən hadisə təsiri bağışlaması üçün tərbiyəçinin hərəkətlərinin ekranda eks olunması vacibdir.

Tərbiyəçi əlinə kuklanın köynəyini, əlcəyini, papağını geydirməklə də teatri təşkil edir. Tərbiyəçi biləyi, barmaqları hərəkət etdirməklə kukla-personajın hərəkətlərini yamsılayır: şəhadət barmağına keçirilmiş başı o tərəf – bu tərəf döndürir, qabağa tərəf əyir, fikri təsdiq və ya rədd etmək hərəkətlərini göstərir. Onun hərəkətləri sözlə müşayiat olunur. Tərbiyəçi üçün bu çətin olsa da, uşaqları çox maraqlandırır.

Səhnələşdirmə üçün material diqqətlə seçilməlidir. Əsər uşaqların səviyyəsinə, səhnələşdirmə texnikasının imkanlarına müvafiq olmalıdır. Əsərin süjeti hərəkətlərlə, dialoqla zəngin olmalıdır. «Tıq-tıq xanım», «Nə daha qorxuludur?» (L.Tolstoy), «Myao eləyən kimdir?» (V.Suteyev), «Turp», «Alma», «Sünbüll» (Ukrayna xalq nağılı), «Caqqal və xoruz», «İki acgöz ayı balası» (Macar xalq nağılı) və s. belə əsərlərdəndir.

VII FƏSİL

UŞAĞIN SAVAD TƏLİMİNƏ HAZIRLANMASI

Savad təliminə hazırlıq anlayışı

Adətən, uşaq bağçasında savad təliminə hazırlıq işi sistemlisiz, başlı-başına gedir. Bəzi tərbiyəçilər yalnız məktəbə hazırlıq qrupunda bir neçə saat məşğul olmaqla kifayətlənlərlər.

Bağçada uşaqların məktəbə hazırlanmaları onun başlıca vəzifəsidir. Bir neçə il ərzində uşaqların məktəbə hazırlanmaları fonunda onların konkret olaraq savad təliminə hazırlanmaları böyük əhəmiyyət kəsb edir.

Təcrübə göstərir ki, I sinif gələn altyaşlıların 60 faizə qədəri savad təliminə hazır olmur. Məktəb isə ailədən, xüsusilə uşaq bağçalarından hazırlıqlı uşaqlar gözləyir. «Savad təliminə hazırlıq» dedikdə, hansı keyfiyyətlər nəzərdə tutulur? Bir çox valideynlər, hətta bəzi tərbiyəçilər savad təliminə hazırlığa uşağa oxumağı və yazmağı tam öyrətməyi daxil edirlər. Bunanla da onlar məktəbin vəzifəsini, müəllimin işini bütövlükdə ailəyə, bağçaya köçürməyə çalışırlar. Onlar unudurlar ki, mükəmməl oxu və yazı texnikası bəzən ən bacarıqlı sinif müəllimləri tərəfindən çox çətinliklə, gərgin əmək hesabına mənimsdilir. Məktəbə gedənədək uşaqlar baxmağı və görməyi, dinləməyi və eşitməyi bacarmalı, onların fonematik eşitmə qabiliyyətləri, nitqi inkişaf etməli, cümlə qurmaq, onu sözlərə ayırmaq, cümlədə sözlərin sayını və yerini göstərmək, sözləri hecalara ayırmaq, hecaların sayını və ardıcılığını müəyyənləşdirmək, nitq səslerini düzgün tələffüz etmək, qələmi tutmaq, dəftərdə sətir xəttini göstərmək, bördürər

çəkmək, ştrixləmək kimi keyfiyyətlərə yiyələnməlidirlər. Belə hazırlığı olan uşaqlar az-çox bacarıqlı müəllimin əlində asanlıqla oxu və yazı texnikasına yiyələnlərlər.

Altıyaşlıların təlimə hazırlığının vəziyyəti

Son illərin təcrübəsi göstərir ki, elm və texikanın sürtələ inkişaf etdiyi hazırkı dövrdə uşaqların fərdi inkişafı çox sürətlə gedir – «uşaqların fiziki inkişafının akselasiyası» baş verir.

İndii ailədə və uşaq bağçalarında xüsusi hazırlığa cəlb edilməyən tək-tək uşaqlar üç-dörd yaşlarından başlayaraq böyük qardaş və bacılardan, müxtəlif informasiya vasitələrindən özbaşına ayrı-ayrı hərfləri öyrənir, oxumağa, hətta yazmağa can atırlar. Düzgün istiqamətlənməyən belə fəaliyyət uşaqların hərf-hərf oxumaları ilə nəticələnir. Bu isə onların oxu texnikasına yiyələnmələrinə böyük əngəl törədir, oxunan mətnin başa düşülməsini çətinləşdirir, oxunun sürətini azaldır, orfoqrafik səhvlər üçün zəmin yaradır.

Uşaqların hazırlıq səviyyələrindəki müxtəliflik müəllimin işini xeyli çətinləşdirir.

Vaxtilə yalnız sentyabrın axırındanək 7 yaşı tamam olanlar I sinfə qəbul edilirdilər. Beləliklə, 6 il 11 aylıq uşaqlar I sinfə bir ildən sonra – 7 yaşı 11 aylığından gəlirdilər. Formalizm üzündən məktəbə hazırlığı və böyük həvəsi olan on minlərlə uşaqın ümumi inkişafı sünə şəkildə ləngidilirdi. Onlar mütəəssir olur, get-gedə oxumağa həvəsləri söñürdü.

30-cu illərdə uşaqın məktəb yetkinliyi yaşı ilə maraqlanan məşhur psixoloq L.S.Viqotski yazmışdır: «Hər hansı təlim üçün optimal, yəni təlimə çox erkən və çox gec başlanması inkişaf baxımından həmişə zərərli olur və uşaqların əqli inkişafının gedisində xoşagəlməz

şəkildə eks olunur».¹ L.S.Viqotski göstərirdi ki. İbtidai (ilkin) savad təliminin yeri uşaq bağçasıdır.

Məktəbəqədər təbiyə və təlim üzrə böyük metodist Y.İ.Tixeyeva və F.İ.Fausek əvvəlki elmi məlumatlar və bağçada uşaqların psixi fəaliyyətini öyrənmələri əsasında sistematiq savad təliminə 5-6 yaşdan başlamaq nticəsinə gəlmişlər.

Amerikada iki əsrən artıqdır ki, uşaqlar savad təlimini 6 yaşdan öyrənirlər. Qərbi Avropa dövlətlərinin əksəriyyətində də savad təliminə 6 yaşdan, İngiltərə və Norveçiyada 5 yaşdan, Hollandiya və Yaponiyada 4 yaşdan başlanır. Təəssüf ki, bu gün də respublikamızda 6 yaşdan təlimə başlanması qəbul etmək istəməyənlər tapılır.

70-ci illərdə respublikamızın uşaq bağçalarının məktəbə hazırlıq qruplarında altıyaşlılarla eksperiment aparılmış və uşaqlara əlisbanın öyrədilməsinin mümkünluğu sübut olunmuşdur, lakin uşaqların hamısı bağça tərəfindən əhatə edilmədiyindən, uşaq bağçaları savad təliminin metodikasına yiyələnmiş yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmadığından belə bir tədbirin həyata keçirilməsi məqsədəməvafiq hesab edilmədi. Bununla belə, həmin eksperimentdən doğan ideya uşaqların məktəbə 6 yaşdan qəbul edilməsinin mümkünluğununu irəli sürdü. 70-ci illərin əvvəllerindən başlayaraq 20 I sinifdə aparılan eksperimental tədqiqat get-gedə genişlənərək 1992-1993-cü dörs ilindən respublikada təhsilə 6 yaşdan başlanması ilə nəticələndi.

¹ Л.С. Выготский. Избранные психологические исследования. М., Изд-во АПН РСФСР, 1956.

Bağçada uşaqların savad təliminə hazırlanmaları üzrə işin vəzifələri

Mövcud şəraitdə savad təliminin tam təşkili məktəbin vəzifəsidir, lakin uşaq bağçası bu istiqamətdə müəyyən hazırlıq işini öz üzərinə götürür. Bununla əlaqədar təbiyəci I sinifdə uşaqların nələri öyrənəcəklərini bilməli və onları program materialını müvəffəqiyyətlə mənimseməyə hazırlamalıdır.

Qarşıya belə bir sual çıxır: Uşaqları savad təliminə neçə yaşıdan hazırlamaq lazımdır? Təcrübə göstərir ki, uşaqların bir qismi üç yaşıdan oxumağa maraq göstərilər, lakin onların sözləri düzgün tələffüz edə bilmədikləri dövrə səs təhlili təliminə başlamaq məsləhət görülmür, çünki məhz sözlərin aydın tələffüzü prosesində onların səs strukturunu müəyyən etmək mümkündür. Bu dövrə məqsədinə nail olmaq üçün elə şeirlər oxunmalı və əzbərləndirilməlidir ki, uşaqlar hər hansı səsi xüsusi vurğu altında tələffüz etsin, təkrarlasınlar. Ayri-ayrı heyvan, quş, cücü, əşya səslərini (qarrr, cirrr, zinqqq, məee, fişş, fisss, vizzz və s.) təkrarlayan parçalar üzrə məşqlər bu baxımdan faydalıdır.

Beləliklə, uşaqların diqqəti sözün məna tərəfindən onun formal cəhətinə, səs cəhətinə yönəldilir. Bu dövrə uşaqları tələsdirib, artikulyasiyasını dəyişdirməyə məcbur etmək olmaz. Çalışmaq lazımdır ki, onlar təbiyəçini yamsılamaq, dəfələrlə təkrarlamaq yolu ilə, düzgün tələffüzə alıssınlar. Məşgələ üçün şeir seçkənən çalışmaq lazımdır ki, uşaqlar eyni səsin ayrılması üzrə eyni şeri və ya bənzər şeirləri dalbadal oxumasınlar.

Dilimizdəki səslərin hamısı eyni cür ayrılmır. Uzadılması mümkün olan səsləri (sonorlar, fişiltili samitlər) intonasiya ilə ayırmak asandır. Dodaq samitləri, partlayışlı samitləri, ani tələffüz olunan samitləri ayırmak

seyli çatındır. Elə şeirlər seçilməlidir ki, bu cür səslərin tələffüzü növbələşsin. Öks halda uşaqlar bir tələffüz tərzinə alışar və digərinə keçməkdə çətinlik çəkərlər.

Şeir elə olmalıdır ki, ayrılmalı səs müxtəlif mövqelərdə (sözün əvvəlində, ortasında və axırında, müxtəlif səslərlə yanaşı işlənsin). Ayırmaq üçün yalnız samit səslər götürülməlidir, çünki məhz samitlərin adət edilmiş artikulyasiyasının dəyişilməsi tələb olunur.

Şeirlərin oxunması, əzbərlənməsi ilə yanaşı, uşaqların sözdə səsi ayırmaları üzrə onların əqli fəallığını təmin edən əlavə tapşırıqlar da verilməlidir. Şəkillərə və əşyalara baxıb, adının əvvəlində, ortasında və axırında müəyyən səsin işlənməsinə dair misallar demək belə çalışmalardır.

Böyük qrupda məşğələlər elə təşkil olunmalıdır ki, uşaqlar məktəbə hazırlıq qrupuna keçənədək aşağıdakı vərdişlərə yiyələnsinlər: a) hər hansı sözün səs təhlilini aparmaq; b) sözdə səsin yerini müəyyənləşdirmək; c) qalın və ince saitləri ayırmak; ç) sözün səs strukturuna bələdləşmək və təklif olunan modelə uyğun söz seçmək; d) bütün saitlərin böyük çap şəklini tanımaq və yazmaq.

Beləliklə, dördüncü yaşdan beşinci yaşadək, əsasən, savad təliminə hazırlıq işi gedir, beşinci yaşdan (məktəbə hazırlıq qrupunda) əlibə təliminə hazırlıq üzrə iş gedir. Bu dövrə ətraf aləmlə tanışlıq, uşaqın nitqinin inkişaf etdirilməsi üzrə işə geniş yer verilməli, məktəblə, onun rejimi ilə, orada davranış qaydaları ilə tanışlıq, məktəbə psixoloji hazırlıq üzrə iş aparılmalı, lakin başlıca diqqət onların oxu və yazı texnikasına hazırlanmalarına yönəldilməlidir.

Oxu təliminə hazırlıq üzrə işin məzmunu

Məktəbəqədər dövrə oxu təliminə iki cür yanaşmaq mümkündür:

1) səsləri və onları ifadə edən hərfələri eyni vaxtda öyrənməklə qısa müddətdə uşaqları sadə hecalarla oxu vərdişi aşılamaq;

2) uşaqlara dil gerçəkliliklərini -məktəbdə fonetika və morfolojiya məşğələlərində öyrədiləcək gerçəklilikləri mənimsətdikdən sonra təmiz praktik vəzifənin yerinə yetirilməsinə, yəni oxumaq vərdişinin öyrədilməsinə başlamaq. Bu yol, şübhəsiz, uzun və çətindir.

Savad təlimi nitq inkişafı (bütövlükdə ana dili) programın bir hissəsi olduğundan ikinci yola üstünlüyün verilməsi təbiidir. Bu zaman əsas diqqət bütövlükdə uşaqların dil inkişafı prosesinə, onlarda nitq fəaliyyətinə yeni münasibətin formallaşmasına yönəlir. Uşaqlar əqli fəaliyyətin mürəkkəb formasını öyrənirlər. Bu prosesdə onlarda təhliletmə vasitəsilə müqayisə aparmaq, dil gerçəkliliklərinin müxtəlif parametrləri arasındaki münasibətləri araşdırmaq vərdişləri yaranır. Beləliklə də, əvvəller yalnız ünsiyət vasitəsi olan nitq ilk dəfə təhlil obyektine çevrilir. Sözdən nitq səsinin ayrılması üzrə ilk əməliyyatlar uşaqların sözə münasibətini dəyişir. Onlar diqqəti sözün mənasından onun formal cəhətinə - səs tərkibinə keçirirlər. Bu ideyanın nəzəri mövqeyi 70-ci illərdə akademik D.B.Elkonin tərəfindən işlənilmişdir.¹ O, müəyyən etmişdir ki, oxu sözün qrafik modeli üzrə onun səs formasının yenidən hasilolma prosesidir. D.B.Elkonin bununla oxu təliminin əsas məzmununu - dilin səs materiyasını ayırmışdır. Onun metodu üzrə oxu təlimi prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan üç mərhələdən ibarətdir:

¹ Д.Б.Эльконин. Как учить детей читать. Изд-во «Знание», М., 1976.

Birinci mərhələ sözlərin (səs) təhlilinin formallaşması və dilin fonem (səs)sisteminə ümumi bələdləşmə mərhələsidir.

İkinci mərhələ sait fonemlər sisteminin mənim-sənilməsi, onların hərflərlə ifadə olunması, sait hərflərlə və fonemlərə ümumi bələdləşmə mərhələsidir.

Üçüncü mərhələ samit fonemlər sisteminin mənimsənilməsi, onların hərflərlə ifadəsi və oxunun səs mexanizminin mənimsənilməsi mərhələsidir. Birinci mərhələ nəinki savad təliminin öyrədilməsi, nəinki məktəb təlimi, həmçinin bütövlükdə uşaqın əqli inkişafı üçün fövqəladə əhəmiyyətə malikdir.

D.B.Elkoninin sisteminə istinadən L.E.Jurova uşaq bağçalarında geniş eksperimental tədqiqat aparmış və öz sistemini yaratmışdır.¹ O göstərir ki, fonem təhlili təmiz praqmatik məqsəd, yəni səsin ayrılması və onun hərfə əlaqələndirilməsi məqsədini daşımur. Fonem təhlilinin faydası əhəmiyyətli dərəcədə geniş olub, uşaq dilin səs sistemini daxil edir. Bu yaşda uşaqlarla işdə başlıcası odur ki, onlar sözdən səslərin ayrılması qaydasını mənimsayırlar. O, ayrılmalı səsin intonasiya ilə nəzərə çatdırılması şərtilə sözün xüsusi tələffüz olunmasını belə qayda hesab edir (rrak, morre, dvorr).² Bu qaydaya yiyələnməkə uşaqlar sözdə hər hansı səsi ayıra bilirlər.

L.E.Jurova eyni şəraitdə eyni program üzrə 5 və 6 yaşlılarla savad təlimini təşkil etmiş və eksperimentin nəticələrini aşağıdakı parametrlərlə yoxlamışdır. 1) səs təhlili aparmaq bacarığı; 2) əlisbanı bilmək; 3) oxumaq bacarığı.

¹ Л.Е.Журова. Обучение грамоте в детском саду. Изд-во «Просвещение», М., 1974.

² Л.Е.Журова. Экспериментальное обучение дошкольников грамоте. В кн. «Подготовка детей к школе в детском саду». Изд-во «Педагогика», М., 1977, цы. 88.

Eksperimental tədqiqat belə bir nəticəyə gəlməyə əsas verir: «5 yaş savad təliminə başlamaq, uşaqları nitqin səs həqiqətlərinə daxil etmək üçün on əlverişli dövrüdür».¹

Uşaqlarda sözün səs cəhətinə düzgün münasibət 5 yaşında yaranır. Hazırkı qrupunda uşaqlarda belə işə maraq azalır, onlar artıq oxumaq istəyirlər. Əlisbanın öyrədilməsinə, oxu texnikası üzrə işin aparılmasına tələsmək lazımlı deyil. Axtarışlar göstərir ki, oxu təliminə altıyaşlılar daha tez yiyələnlərlər. Ona görə də bir çox hallarda beşşəhərlər işi yalnız savad təliminə hazırlıqla məhdudlaşdırmaq lazımdır.

Savad təliminə hazırlıq dövründə fonematik eşitmənin inkişafına böyük yer ayrıılır. Fonematik eşitmə üzrə işi düzgün təşkil etmək üçün tərbiyəçi Azərbaycan dilinin fonetik sistemini öyrənməlidir. Tərbiyəçi bilməlidir ki, dilimizdə foenmlərin sayı hərflərin sayından çoxdur (40-dir. Onların 15 sait 25-i samitdir).²

Uşaq bağçası şəraitində uşaq körpəlik dövründən ana dilindən praktik şəkildə istifadə etməyə başlayır, lakin o, nitqinin köməyi ilə həyata keçirildiyi qaydaları dərk etmir.

Fonematik eşitmə müxtəlif uşaqlarda müxtəlif vaxtda başa çatır. Bunu nəzərə alaraq cümlə və söz üzərində təhlil-tərkib işi il boyu aparılmalıdır. Hər bir məşğələdə 3-5 sözdən ibarət cümlə sözlərə ayrılmalı, sözlərin sayı və yeri (ardıcılılığı) xəbər alınmalıdır. Uşaqlar bu vərdişi yiyələndikdən sonra hər hansı oyuncaq, quş, meyvə, heyvan haqqında iki-üç sözdən ibarət cümlə qurmaq təklif olunmalıdır.

Bu dövrдə sözün hecalara ayrılması, ondakı hecaların sayı və ardıcılığını müəyyənləşdirmək üzrə də

¹ Yenə orada, səh. 105.

² Bax. A.Axundov. Azərbaycan dilinin fonemlər sistemi. «Maarif», B., 1973, səh. 51.

iş getməçlidir. Bu zaman tərbiyəçi diqqətli olmalı, təhlil üçün **a-na**, **nə-nə**, **Tu-tu**, **nu-ru**, **la-la** və s. kimi iki açıq hecadan ibarət sözlər seçməlidir.


Uşaqlar hər hansı yanlış, qeyri-dəqiq cavabına dərhal düzəliş verilməlidir. Yaxşı olar ki, uşaqlar öz səhvərini tapmalarına kömək göstərilsin.

Oxu texnikasına yiyələnməyin ilk addımları sxemlər və kartoçkalarla oyun xarakterli məşqlər hesab olunur. Tərbiyəçi uşaqları cümlələri, sözləri, hecaları və səsləri ifadə edən sxemlərlə tanış etməlidir. Onlar öyrənməlidirlər ki, cümlədəki bitmiş fikir sözlərin düzgün sıralanması ilə bildirilir. Ona görə də cümlədə necə söz varsa, onun sxemində o qədər də sözü əks etdirən işarə

olur: məsələn, «Arzu oynayır» cümləsinin sxemi belə «Arzu çəmənlikdə oynayır» cülməsinin sxemi belədir: «Arzu çəmənlikdə ciyəlek yişir» cümləsinin sxemi isə belədir:

Onlar öyrənirlər ki, sözü hecalara bölmək mümkündür. İki hecal söz: üçhecalı söz

Hecalar da hərflərə bölünür:



Bu sxemlər üzrə müəyyən vərdişlər qazandıqdan sonra uşaqlar uzanan və uzanmayan səslərlə tanış olurlar. Beləliklə, onlar sözün hecalara ayrılmamasında saitlərin rolu haqqında praktik məlumatə yiyələnlərlər. Onlar öyrənirlər ki, sözdə neçə sait varsa, o qədər də heca olur. Bu və ya digər sözdə hecaların sayını müəyyənləşdirmək məqsədilə tərbiyəçi şam, ensiz zolaqlara ayrılmış kağız təqdim edir. Uşaqlara ağızlarını onlara yaxınlaşdırıb, bu

və ya digər sözü deyirlər. Onlar sözü tələffüz edərkən şəmin alovu, kağız zolaqlar neçə dəfə yellənirsə, deməli, sözdə o qədər heca var. Əlin arxasını yüngülçə çənənin altına dayanıb sözü deməklə də hecaların sayını müəyyənləşdirmək olar. Müəyyən vaxtdan sonra tərbiyəçi arxasını uşaqlara çevirməklə sözü deyir, onda neçə hecanın olduğunu xəbər alır. Tərbiyəçi sadədən mürəkkəbə doğru yuxarıda təsvirini verdiyimiz sxemləri yazı taxtasında çəkir (Yaxud qalın kağızda çəkdir) sxemi düzüm lövhəsinə qoyur), uşaqlarda müvafiq sözü deməyi tələb edir. Daha sonra bu və ya digər sözü aydın deyir, yazı taxtasında müvafiq sxem çəkməyi (hazır sxemlərdən müvafiqini çəkməyi) tələb edir. Uşaqlar bu işi həvəslə yerinə yetirirlər. Bununla da oxu texnikasının bünövrəsi qoyulur. Bu işi oxuya daha da yaxınlaşdırmaq məqsədilə əks əlaqədən istifadə etmək məsləhət görülür. Tərbiyəçi qalın kartondan diametri 7 sm ölçüsündə 20 ədəd dairə kəsib, 10-nu qırmızı, 10-nu göy rənglə rəngləyir. Uşaqlar öyrənirlər ki, qırmızı dairələr uzanan, göy dairələr isə uzanmayan səsləri ifadə edir.

Tərbiyəçi düzüm lövhəsində lalə şəklini asır və altında sxemini



düzür: Sxemin *lalə* sözünə necə uyğun gəldiyini başa salır. Bir neçə uşaq şəklə və sxemə baxaraq *la lə* sözünü təkrar edir. Sonra tərbiyəçi şəkilləri götürüb, uşaqlara deyir ki, stolun üstündəki şəkilləri bir-bir göstərəcək, hansı şəkil sxemə uyğun gəlsə bildirsinlər. O, aramla adlarını deyə-deyə müxtəlif çiçək, meyvə, heyvan şəkilərini göstərir, dələ şəklini göstərib, adını deyəndə uşaqların bir neçəsi xorla «odur, odur» deyirlər. Tərbiyəçi şəkli sxemin üstünə bənd edir. Bir müddət belə məşqlər keçirildikdən sonra tərbiyəçi sxemi mürəkkəbləşdirir. Bu

dəfə alma şəklini asır, ona uyğun sxem çizmiş (və ya seçməyi) tələb edir. Uşaqlar sxemə uyğun başqa şəkillər (alça, ayna və s.) tapırlar. Onlar maşın şəklinə sxem düzür və balıq, qayıq, qabaq, toyuq və s. şəkilərinin sxemə uyğun gəldiyi müəyyən edirlər. Sonra uşaqlar dovsan şəklinə baxıb, sxemini tamamlayırlar (göy dairələri əlavə edirlər). Daha sonra stol, stul sözlərinə sxem çəkirlər. Bəzən sxem yarımcıq verilir. (), uşaqlar təmamlayırlar.

Uşaqlarda kifayət qədər vərdiş yarandıqdan sonra tərbiyəçi onların hərəsinə bir şəkil verib, stolun üstündə hər kəsin müstəqil müvafiq sxem düzəsini tələb edir (Uşaqların hər birinə əvvəlcədən diametri 2,5 olan 5 qırmızı, 5 göy dairə verilir). Uşaqlar şəkli müvafiq sxem düzür, tərbiyəçi stollararası gəzərək yoxlayır və düzülişlər verir.

Adətən, nəinki uşaq bağçalarında, hətta məktəbdə də belə hazırlıq məşqinə əhəmiyyətsiz bir şey kimi baxırlar. Halbuki uşaq bağçalarında savad təlimi problemini elmi cəhətdən əsaslı şəkildə tədqiq etmiş və orijinal əlifba dərs vəsaiti hazırlımış akademik D.B.Elkoninin iş sistemi üzrə 70-ci illərdə məktəbdə də eksperiment qoyulmuş və yaxşı nəticələr alınmışdır. Onun iş sisteminə görə sent-yabrin 1-dən fevralın axırına dək uşaqlara hərflər təqdim olunmamış, fonematik təhlil aparılmışdır. Belə əsaslı fonematik təhlil prosesində uşaqlar sözlərin heca, səshərf tərkibini müəyyənləşdirməyə vərdiş edir, əlifba təliminə başlayanda hərf-hərf deyil, hecalarla oxuyurlar. Belə şəraitdə uşaqlar asanlıqla bütün sözlərlə oxumağı öyrənirlər.

Uşaq bağçalarında savad təlimi yuxarıda qeyd olunduğu kimi, səs təhlil-tərkib metodu əsasında təşkil olunur. Bu metod uşaqların eşitmə qavrayışına, sözün səs təhlilinə istinad edir. Bu isə fonematik eşitmənin yüksək inkişaf səviyyəsini, başqa sözlə, şifahi nitqin

təhlilini qavramaq-dinləmək və cümləni sözlərə, sözləri hecalara, hecaları səslərə ayırmaq, səslərdən heca, hecalardan söz, sözlərdən cümlə əmələ gətirmək qabiliyyətinin olmasını tələb edir.

Son vaxtlar uşaq bağçalarında uşaqlara sözlərin sadə səs təhlilini, bir sıra hərflərlə tanışlığını, sözlərin hecalarla oxunmasını, kəsmə əlifba ilə qısa cümlələrin tərtibini, əlin yazıya hazırlanmasını, hətta çap hərflərlə sözlərin yazılımasını nəzərdə tuturlar.

Yazı təliminə hazırlıq üzrə işin məzmunu

Bəs uşaqların yazıya hazırlanması üzrə hansı işlər görülür? Səliqəli, gözəl yazı vərdişlərinə yiyələnmək üçün əlin yazıya hazırlanması vacibdir. Uşaqlara ilkin tanışlıq göstərir ki, onların bir qisimi məktəbə golənədək əlinə karandaş almamış olur. Qələmi tutmaq, dəftəri qoymaq, partada əyleşmək qaydasını bilməmək bir yana, ümumiyyətlə, uşaqların bir çoxunun bilək əzələləri möhkəmlənməmiş olur. Valideynlər «Çəkici yerinə qoy, barmağını əzərsən», «Bıçağı götürmə, əlini kəsərsən», «Qayçını yerinə qoy, gözüne batar», «baltanı yerinə at ayağına vurarsan» kimi qayğılaşlıyı ilə uşağın bilək əzələlərini inkişafdan saxlayırlar. Bunu nəzərə alaraq bağçada, xüsusi məktəbdə hazırlıq qrupunda bilək, əl hərəkətləri etdirmək, bilək əzələlərinin, barmaqların inkişafına kömək edən hərəkətlərə üstünlük vermək lazımdır.

Uşaqların karandaşla müstəqil məşqləri göstərir ki, onlar çəmbər, müxtəlif xətlər, naxışlar və sadə əşya şəkilləri çəkirlər. Tərbiyəçi bu fəaliyyətə düşünülmüş istiqamət verməklə, tədricən hərflərin elementlərini () və s. yazmağı öyrətməlidir. Bu məqsədlə məşğələlərə elementləri xatırladan əşya şəkillərindən başlamaq olar: məsələn, kirpi, müxtəlif növ şotka, daraq şəkilləri kiçik və böyük düz xətti; qarmaq, asqı yuxarıdan

dairələnən düz xətti; yumurta, kartof, şar ovalı, aypara, qarız dilimi yarımovalı yazmağa hazırlıq vəzifəsini görür. Oxu və yazıya belə hazırlıq sonralar uşaqların ilkin oxu və yazı texnikasına asanlıqla yiyələnmələrinə imkan verir.

Savad təlimi dövründə oxu və yazı texnikası üzrə məşğələlərin cansixici xarakter daşımasının qarşısını almaq məqsədilə uşaqları məktəbəqədərki oyun və əyləncə aləmindən ayırmamaq lazımdır. Hər beş-on dəqiqədən bir humoristik əhvalat, lətifə danışmaq, tapmaca, yanılmac, düzgү, sayaçı sözlər, oyun-nəğmələr, kiçikhəcmli şeir, hekaya, təmsil və nağılların oxunması uşaqların mərağını artırır, diqqətini daim oyaq saxlayır. Tərbiyəçi uşaqlarla dialoqa geniş yer verməli, onlarda sual vermək, suala cavab vermək, dialoqa qoşulmaq bacarığını inkişaf etdirməlidir. Bu məqsədlə seriya, süjetli şəkillərdən, uşaqların ekskursiya, gəzinti, oyun və əyləncələrdə gördük-lərindən istifadə etmək mümkündür.

Uşaq bağçasında savad təlimi üzrə işin təşkili xüsusiyyətləri

Uşaq bağçasında savad təlimini məktəbdəki ilə eyni-ləşdirmək cəhdləri yaxşı nəticə verməz. Bəs fərq nədən ibarətdir? Hər şeydən əvvəl, uşaq bağçasının rejimində. Məktəbdə oxu və yazı texnikası üzrə iş hər gün və paralel gedirsə, uşaq bağçasında buna həftədə iki gün vaxt ayrılır. Əgər məktəbdə dərsin müddəti 35 dəqiqdərsə, uşaq bağçasında ən çox 25 dəqiqə həsr olunur. Uşaq bağçasında məşğələlər yemək, yuxu, oyun və gəzintilərlə növbələşir.

Tarixən uşaq bağçalarında savad təlimi üzrə iş iki cür təşkil olunmuşdur: əlifbasız, əlifba təlimi ilə. 60-ci illərə-dək savad təliminə hazırlıq üzrə iş əlifbasız təşkil ol-

nurdu. Uşaqlar sadəcə olaraq oxu və yazı texnikasını mənimsəməyə hazırlanırdılar.

60-ci illerdə isə uşaqlara oxumağın öyrədilməsi nəzərdə tutulurdu. Bu məqsədlə məktəbə hazırlıq qrupunda 11 hərfin və səsin öyrədilməsi təklif olundu. 1966-ci ildən respublikanın bağçalarında A.İ.Voskresenskyanın Rusyanın uşaq bağçaları üçün hazırladığı savad təliminə dair kitabın¹ əsasında hazırlanmış program² üzrə savad təlimi təşkil edildi.

1985-ci ildə uşaq bağçalarının istifadəsinə verilən programda böyük qrupda savad təliminin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu: müxtəlif səs quruluşuna malik sözlərin təhlilini aparmaq, səslərin ardıcılığının müəyyənləşdirmək, sait və samitlərin, qalın və ince saitləri fərqləndirmək, «söz», «səs», «sait», «samit», «qalın sait», «ince sait» terminlərini düzgün işlətmək, verilmiş səslə başlanan sözlər tapmaq. Bundan əlavə, sözlərdə vurğunun yerini müəyyənləşdirmək, sözlərdə vurğunun düzgün işlətməyi öyrətmək də nəzərdə tutulmuşdu.³

Məktəbə hazırlıq qrupunda isə Rusyanın uşaq bağçaları üçün programı əsasında işlənmiş «Uşaq bağçasının məktəbə hazırlıq qrupunda təlim və təbiyyə programında»⁴ uşaqların bütün hərfəri tanımları, oxuyub-yazmağı öyrənmələri nəzərdə tutulur. Birinci rübdə uşaqları *a, o, u, ə, i* saitləri ilə, ikinci rübdə *n, t, l, r, i, d, ş, s, m, y, x, z* hərfəri ilə, üçüncü rübdə *q, ğ, v, e, b, p, k, ç, ü, c, ö, g, h, f, j* hərfəri ilə tanış etmək məsələhət görülür.

¹ Бах. А.И.Воскресенская. Грамота в детском саду. Изд-во «Просвещение», М., 1965.

² Uşaq bağçasının məktəbə hazırlıq qrupunun təlim və təbiyyə programı (Tərtib edən Y.S.Kərimov). Bakı, 1982.

³ Бах. Ушак в багчасында тәбиyyə və təlim programы. Bakı, 1985, səh. 181.

⁴ Uşaq bağçasında savad təlimi. Bakı, 1967.

Programda altıyaşlıların oxu texnikasına belə tələblər verilir:

Hecalarla səlis oxumaq və bütün həflərin işləndiyi material üzrə bütün sözlərlə dəqiqədə 30 sözdən az olmayaraq oxumaq. Yazı təliminin qarşısında isə aşağıdakı vəzifələr durur: dəftərdə kiçik və böyük həfləri aydın, dəqiq (kalliqrafiya qaydalarına uyğun) yazmaq, həflərin düzgün bitişdirilmə qaydalarını bilmək.

Programda məktəbin I sinifdə altıyaşlılarla savad təliminin vəzifələri, demək olar ki, eynilə təkrarlanır. Belə ki, 10-dək rəqəmləri yazmaq, yazı taxtasından köçürmək, təbiyyəçinin diktəsinə əsasən yazılışı tələfizündən fərqlənməyən sözlərdən ibarət kiçik mətni yazmağı bacarmaq, sözləri sıtdırdən-sətrə keçirməyi öyrətmək və s. nəzərdə tutulurdu.

Həmin programla iş prosesində bir neçə çətinlik qarşıya çıxırı. Əvvəla, təbiyyəçilər savad təlimini bu səviyyədə təşkil etməyə hazır deyildilər. Bu işin öhdəsindən gələn uşaqlar müxtəlif məktəblərə getdiklərindən (hətta bir məktəbə getsələr belə) heç bir hazırlıq görməyən uşaqlarla birlikdə təhsil almalı olduqlarından müəllimin işini çətinləşdirirdilər. Onların yeddi yaşılarından ibarət I sinifdə ailədən gəlmış uşaqlarla birlikdə üç ay yenidən əlifbanı öyrənməyə məcbur edilmələri təlimi maraqsız bir fəaliyyətə çevirirdi.

80-ci illərdə uşaq bağçalarının bir qismində I siniflər fəaliyyət göstərdi. Hazırlıq qruplarında yaxınlıqdakı məktəbin müəllimi dərs deyir, II sinifdən təlimi məktəbdə davam etdirildilər. Bir neçə ildən sonra bu təcrübəyə də son qoyuldu. Orta ümumtəhsil məktəblərində təhsilə 6 yaşdan başlanması uşaq bağçalarında savad təlimi üzrə işə bir il tez (5 yaşdan) başlamağı irəli sürdü. Bundan asılı olaraq uşaq bağçalarında savad təliminin xarakteri də dəyişir. Təbiidir ki, beşyaşlıların ümumi hazırlığı, oxu

təliminə həvəs və bu sahədə bacarıqları altıyaşlılarınından fərqlənir.

Bəşyəşlilarla frontal məşğələlərdə əlisba təlimini tam keçmək, onlara oxumağı öyrətmək zəruridir. Onlar həscalarla oxunu 4 sait (a, i, o, u) və 13 samitlə (n, m, r, s, ş, d, t, b, p, y, x, z) məhdudlaşdırmaq məsləhətdir. Həm də onlar yalnız həmin hərfərin böyük çap şəkli ilə tanış olur, kəsmə əlisba ilə işləyir, çap hərfərlə yazırlar. Bir daha qeyd edək ki, 5 yaşından uşaqlar savad təliminə başlayır, başqa sözlə, onların nitqin səs cəhətinə münasibət dəyişir. 6 yaşdan isə uşaqlarda bu növ işə maraq azalır. Onlar artıq oxumaq istəyirlər.

Cəmiyyətin indiki mərhələsində uşaqların bir qisminin sürətlə inkişafı – akselrasiya məktəbə gələnədək onlara ilkin oxu vərdişləri aşılamaq imkanı verir. Tək-tək də olsa, 4 yaşından hərfəri tanımağa başlayan və yazmağa həvəs göstərən uşaqların istəklərinə qarşı çıxməq onların inkişafını ləngidə bilər. Bəzən yersiz etirazlar, məktəbə gedəndə hər şeyi öyrənəcəyinə ümid bəsləyib, heç şeyi öyrətməmək səyi uşaqlara pis təsir edir. Onların öyrənmək həvəsi sönür. Bəzən isə belə uşaqlara valideynin, həmçinin hazırlıqsız təbiyəçinin «köməyi» daha çox zərər yetirir. Məktəbəqədərdəki dövrə uşaqların oxu və yazı texnikası üzrə qazandıqları yanlış vərdişləri aradan qaldırmaq yenini öyrətməkdən daha çatın olur.

Təbiyəçi tələbəlik dövründə savad təliminin metodikası üzrə biliklərə yiylənənmədiyindən bu sahədə axtarışlar aparması onun sırlarının bələd olması vacibdir. Təbiyəçi, hər şeydən əvvəl, «oxu texnikası» termininin məhiyyəti və əhəmiyyətini anlamalıdır. «Oxu texnikası» dedikdə, hərfəri tanımaq və öyrənilmiş hərfəri söz şəklində birləşdirib, tələffüz etmək nəzərdə tutulur. Sözləri hərf-hərf deyil, oxu vahidi olan hecələrlə oxumağı bacarmaq uşaqların oxu texnikasına yiyləndiklərini

göstərir. Bu dövrə təlimin əsasında təhlil-tərkib işi durur. Sözün səs-hərf tərkibini tez qavramaq yalnız oxu vərdişlərinə yiylənməyi deyil, həm də uşaqların ümumi inkişafını təmin edir.

Uşaqlar hələ hərfərlə tanış olanadək nitqi dinləməyi, səslənən sözü eşitməyi, sözdə səslərə ayırmağı, səs təhlili aparmağı öyrənməlidirlər.

İlkin mərhələdə uşaqlara hər hansı əşya şəkillərindən ibarət kartoçkalar verilir. Uşaqlar onların adlarını təhlil edirlər. Təhlil hərfsiz təşkil olunur. Belə ki, təhlil uşağın fəaliyyətini sözün quruluşunu aydınlaşdırmağa deyil, «səslərin hərfərlə simvollaşdırılmasına»¹ yönəldə bilər.

Hər bir şəklin altında sözün tərkibinin qrafik sxemi yerləşdirilir. Bu sxemdə sözdəki səslərin sayı qədər xanə olur.

Təhlil belə gedir. Uşaq sözü ucadan tələffüz edir, ardınca onun tərkibindəki səsləri saiti və samiti müəyyənləşdirməklə deyir. Sxemin damalarında saitin yerinə qırmızı, samitin yerinə göy dairələr qoyur. Onlar eyni zamanda səsləri (xüsusilə saitlər əlavə etmədən samitləri) düzgün adlandırmağı (ş-ş-ş, r-r-r) bacarmalıdırular.

Əvvəllər yalnız *a* saiti ilə əmələ gələn hecalar (na, ta, ra, la, an, at, ar, al) üzrə iş gedir. Bu zaman uşaqlar öyrənirlər ki, uzanan *a* səsi heca əmələ getirir. Bir qədər sonra isə samit hərfin sözdə saitlə birlikdə oxunması ilə də tanış olurlar.

Təbiyəçi səsi uzadaraq tələffüz edir, söz daxilində onları başqa səslərdən necə ayırmalı məmənələrini öyrəndir. Təbiyəçi *su* sözündə eşitdikləri ilk səsi xəbər alır. Sonra sözü *suuu* şəklində tələffüz edib ikinci səsi xəbər alır. Daha sonra *nar, tut, sar* və s. sözlər üzrə

¹ Элконин Д.Б. Экспериментальный анализ начального этапа обучения чтению. В кн. Вопросы психологии учебной деятельности младших школьников. М., 1962, стр.17.

məşq gedir. Bu sözlərdə *a* və *u* səslərinin olub-olmaması müəyyənləşdirildikdən sonra uşaqlar şəkili kartoçkalaraın içində adının əvvəlində, ortasında və axırında həmin səsin işləndiyi şəkillər seçirlər, öyrənilən səsin sözdən ayrılmışına artikulyasiya böyük xidmət göstərir. Diqqət səsin tələffüzü zamanı nitq orqanlarının vəziyyətinə yönəldilir. Bu zaman artikulyasiyanın göstərilməsi müvafiq şifahi izahatla müşayiət olunur: məsələn, «M səsini tələffüz edərkən dodaqlarımız bir-birinə sixılır, sonra dərhal açılır. Üzlərinizi bir-birinə çevirib *m* səsini və *mal* sözünü tələffüz edin (*mmal*) onda dodaqların və ağızın nə şəkər düşdürüyü görərsiniz».

Bələ priyomlarla yanaşı, sözdə birinci və axırıcı səsi ayırmak, səsi xüsusi vurğu altında demək, həmin səslə başlanan söz demək, öz adında müəyyən səsi tapmaq, sözün birinci və axırıcı səsini ayırmak, adının əvvəlində həmin səsin gəldiyi şəkil və ya kuklanı tapmaq, tərbiyəçinin qaldırıb göstərdiyi şəkil və oyuncağın adının birinci hərfini demək, sözdə səsin yerini müəyyənləşdirmək və s. Bir qədər sonra sözdə səslərin sayını, ardıcılığını, saitlərin və samitlərin sayını, sözlərdə eyni və fərqli səsləri (nar, tar, şar; nal, şal; şor, tor; şir, tir və s.) tapmağı bacarmalıdırular.

Oxunun mövqelilik prinsipi. Oxu prosesində sözdəki hər bir səsin tələffüzü onun digər səslərlə birləşmə şəraiti, düşdüyü mövqeyi ilə şərtlənir. Ona görə də yeni səs tələffüz edilərkən ondan əvvəl və sonra gələn səs nəzərə alınır. Yeni səsin öyrənilməsi üçün elə söz seçilir ki, həmin səs dərk edilmə, ayrılma, üzərində müşahdə aparılma üçün əlverişli şəraitdə olsun, Saitlər üçün belə mövqə sözün əvvəli və ya hecanın bir səsə bərabər olduğu haldır: *a-na*, *o-nun*, *u-şaq*, *e-lan*, *a-lək*, *i-nək*, *ö-küz*, *ü-züm*.

Samit səslər özündən əvvəl və sonra gələn səslərlə müxtəlif səviyyədə əlaqədə olur. Samitin sonra gələn saatlıq qovuşması (sm-sa) daha çox qovuşmadan kənardakı samit səslər isə daha az dərəcədə əlaqəliliyə malikdir. Ona görə də samit səslərlə tanışlıq əlaqəliliyə malikdir. Ona görə də samit səslərlə tanışlıq üçün həmin səsin qovuşmadan kənarda qaldığı hallar götürülür: məsələn, *nar/r/*, */s/to/l/*, */va/ğ/za/l/* və s.

Oxunun mövqeli prinsipi qeyd etdik ki, ilk növbədə sait görə bələdleməyi tələb edir. Bu prinsipə görə samitlərin oxunması onlardan sonra gələn samitlərin oxunmasından asılıdır. Görkəmli psixoloq N.İ.Jinkin göstərir ki, yazıda və danışqda sözdə başlamış mətnədək sonrakı hissələri qabaqlama, əvvəlki hissələri isə hifzetmə özünü göstərir: *təyyara* sözünü tələffüz edərkən *t* səsini deyib qurtarmamış *a* səsini deməyə hazırlaşırıq. Ona görə də *təyyara* sözünü *t*, *a*, *y*, *y*, *a*, *r*, *ə*, *t-əyy-a-rə*, *t-əy-ya-rə* şəklində deyil, *tə-ya-rə* şəklində tələffüz edirik. Bu vaxt *m* səsi özündən sonra gələn *a* səsinin təsiri ilə müəyyən qədər incəlaşır. Deməli, sait oriyentir (bələdçi) rolunu oynayır. Uşaqlar *su*, *yu* s.z.lərində bir *ana*, *Əli*, *iri* sözlərinin hər birində iki oriyentir görürlər. Əgər sözdə samitdən sonra yenə samit gələrsə (*stol*, *stul*, *tarla*), oriyentir ondan sonrakı sait olur.

Hər bir samit sözdə özündən sonra gələn saitdən asılı olaraq müəyyən səslənmə çalarlığı-artikulyasiya qazanır. Bu baxımdan *q* samitinin *qaz*, *qələm*, *qüvvə* sözlərində müxtəlif cür səsləndiyini görürük. Yaxud, *lala* sözdəki *l* səslərinin bir-birindən fərqli səslənməsi bunu göstərir. Qrafik oriyentirlər içərisində açıq heca (*na*, *ta*, *du*, *lo* və s.) başlıca yer tutur. Belə samit-sait birləşməsi (sm-sa) oxunarkən uşaqlarda hərf və səsi uyğunlaşdırmaq, hərfləri fərqləndirmək bacarığı əmələ gəlir. Ona görə də uşaqları yeni hərflə tanış edən kimi öyrənilmiş hərfələr

dairəsində müxtəlif şəraitdə Sm-Sa birləşməsinin oxunması üzrə məşq etmək lazımdır.

Oriyentir üzrə oxumağı öyrənməklə uşaqlar tədricən oxu və yazı təliminin mövqelilik prinsipini mənimseməyirlər. Onlar ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi, saatdən ibarət hecanı oriyentir götürür, ona heca artırıb, sözü tamamlayırlar: *a-na, a-ta, a-ri* və s.

Heca tələffüz və oxu vahididir

Uzun illərdən bəri savad təliminin əsasına qoyulan səs təhlil-tərkib metoduna əsasən təhlil prosesində söz səslərə ayrılır, yeni səs ayrıca təqdim olunur. İlk baxışda bu, təbii görünür, lakin hərf-hərf oxumaq sözlərin səs-hərf tərkibinin qovuşmasını çətinləşdirir, oxu prosesini lengidir. Mənanın təhrif olunmasına gətirib çıxarır. Ayrılıqda səsləri (xüsusilə samitləri) təmiz tələffüz etmək mümkün deyil. *Məktəb* sözü hərf-hərf (m, ə, k, t, ə, b) tələffüz edərkən hər bir samitə i əlavə olunur. Uşaq sözü *mi-ə-ki-ti-ə-bi* şəklində tələffüz edir. Belə oxu prosesində uşaq sözün səs tərkibin tuta bilmir, səslənməyə görə *məktəb* sözünü yaxın sözlər (məktub, kitab, katib və s.) deyir hərf-hərf oxu səslərin öz məxrəcində, mümkün çalarları ilə tələffüzünə imkan vermir. Hərf-hərf oxu prosesində uşaqlar *mala, ələk, yaylaq* sözlərindəki 1 səsinin üçünü də eyni cür (qalın 1 kimi) tələffüz edirlər.

Hərfləyə-hərfləyə oxumaq vərdişi oxunun sürətini azaldır. Uşaq bağçasında uşaqlar hecalarla dəqiqlidə 10-15 söz sürətilə oxumağı öyrənməlidirlər. Belə vərdiş olmadıqda I sinifdə oxu texnikasına yiylənmək çətinləşir və uşaqlar dəqiqlidə 40-45 söz sürətilə, bütün sözlərlə oxuya bilmirlər. Onlar bütün diqqətini oxu texnikasına səsləri hecalarda, hecaları sözdə birləşdirməyə

yönəldirlər. Nəticədə oxunun şüurluluğu və ifadəliliyi təmin edilmir. Oxunun sürəti aşağı olduqda uşaqlar yüksək siniflərdə ev tapşırıqlarını yerinə yetirə də bilmirlər.

Ona görə də elisba təliminin ilk günlərində uşaq larda öyrənilmiş həflər dairəsində hecadan barəbər «oxu sahəsi» yaradılmalıdır. Hər bir yeni səs heca tərkibində xüsusi vurğu və ya uzun tələffüzlə fərqləndirilməlidir.

Savad təliminin başlanğıcında hansı heca növü daha çox çətinlik törədir? Adətən, belə hesab edirlər ki, açıq hecanın oxunması daha asandır. Onu oxunun açarı hesab edirlər. Bu fikrin əleyhdarları, qapalı hecanın sait-samit (Sa-Sm – birləşməsindən ibarət növünə-əks hecaya (açıq hecanın əski olan hecaya- an, at, ay) üstiünlük verənlər də var. Bu ideyanın tərəfdarı S.P.Redozubov göstərirdi ki, belə hecaları tələffüz edərkən səsləri qovuşdurmağa ehtiyac yoxdur. Uşaq çox açıq vəziyyətdən daha qapalı vəziyyətə keçir (saitdə sonra samiti deyir). Bu zaman samit öz məxrəcində uyğun tələffüz olunur.

Savad təliminin açarı hesab edilən *na, ta, şo* tipli hecanın səs təhlili baxımından çətinliyi ondadır ki, onları tələffüz edərkən səsə qısa i saiti qoşulur. Heca (an, at, oş) isə bir tam kimi tələffüz olunur və hecanın axırındakı samit ani şəkildə tələffüz edilir.

Yenice oxumağa başlayan uşaqın «oxu sahəsi» çox məhdud olur. O, yalnız bir hərfi görür. *Nar* sözünü oxumaq üçün o, mütləq hər hərfə diqqətlə baxmalı, onların ifadə etdiyi səsləri yada salmalıdır ki, birinci səsi tələffüz edərkən sonrakıların necə səslənəcəyini xatırlasın. Belə bir vərdişə yiylənməyən uşaq oxumağa cəsarət etmir, hər bir hərfə uyğun səsi ayrıca tələffüz etməyə çalışır. *Şa* hecasının oxumaq üçün uşaq ş səsinin a ilə birlikdə (şa şəklində) səslənməsini bilməlidir. Bunun üçün o, yeni səsi sözlərdən ayrılmış müxtəlif birləşmələrdə (*şa, oş, us*) ayırmayı öyrənir, onu uzun (*şşaaa, şşşa*) tələffüz edir.

Təhlil prosesində uşaq *şa*, *şa*, *şa*, *şa*, *şa*, *şa* hecalardan şəsini ayırarəq tələffüz etdiyi halda, bir hecanı oxuyanda isə ş-dan sonra gələn hərfə baxır ona istinadən bələdləşir (ş-ni necə tələffüz edəcəyini müəyyənləşdirir və bir dəfə konkret varianti oxuyur).

Uşaq bağçasında uşaqlar hecalarla oxu üzrə ilkin oxu vərdişlərinə yiylənməklə I sinifdə bütöv oxumağa hazırlanmış olurlar.

ƏLAVƏ

USAQLARIN NİTQİNİN İNKİŞAF ETDİRİLƏMƏSİNDE DİDAKTİK OYUNLARDAN İSTİFADƏ

Uşaqların əqli təriyəsinin mühüm vəzifəsi onların təfəkkürünün və nitqinin inkişafıdır. Bir-biri ilə sıx bağlı olan bu iki psixi proses uşaqın ətraf aləmi dərk etmə prosesində formalasır. Nitqin inkişafı və ətraf aləmlə tanışlıq üzrə iş bağçada yalnız məşğələlər də deyil, həm də rejim prosesində, uşaqların əmək fəaliyyətində yerinə yetirilir.

Yuxarıda deyilənlərdən aydındır ki, nitqin inkişafı üzrə işə nitqin səs mədəniyyəti, uşaqların söz ehtiyatının zənginləşdirilməsi, qrammatik cəhətdən düzgün nitqə yiylənmələri, rabitəli nitqin inkişafı daxildir. Uşaqlarda belə keyfiyyətlərin tərbiyə olunmasında didaktik oyunlar çox mühüm rol oynayır.

Əqli inkişafı, idrak fəaliyyətinin oyunla təfəkkür inkişafının çox ciddi proses olduğunu qeyd edirlər.

Məktəbəqədər yaşılırla işdə biz izahlı-illüstrativ, problemlı təlim metodlarını tətbiq edirik, lakin uşaqların aparıcı fəaliyyət növü başlıca təlim metodu olan oyundan da geniş ölçüdə istifadə edilir. Canni Rodarinin «Pedaqoji proses qarşılıqlı olmalıdır» ideyasının bizim üçün böyük əhəmiyyəti var. Oyunun kiməyi ilə biz təlimi şən, cəlbedici və uşaqlar üçün həyatı zəruri bir prosesə çeviririk. Axı, oyun onların həyatıdır. Uşaq oynaya-oynaya aləmi, insanlar arasında qarşılıqlı münasibəti dərk edir, yaradıcı tələbatı və idrak marağını həyata keçirir. Oyun uşaqın təfəkkürünün inkişafını təmin edir. O, qayda üzrə hərəkət etməyi, qarşıya çıxan çətinliyi aradan mənaya uyğun fəaliyyətini planlaşdırmağı və

idarə etməyi öyrənin. Oyun uşağın təxəyyülünü və fantaziyasını, yaradıcı qabiliyyətini inkişaf etdirir. Bu da təfəkkürün inkişafı üçün böyük əhəmiyyətə malikdir. Canni Rodari yazmışdır: «Əgər biz fikirləşməyi öyrətmək istəyirksə, hər şeydən əvvəl, fikirləşib tapmağı, uydurmağı, yaratmağı öyrətməliyik».

Məşhur psixoloq D.B.Elkonin qeyd etmişdir ki, oyun uşaqlar arasında münasibəti idarə edir, onların hissələrini inkişaf etdirir, iradələrini möhkəmləndirir.

Bu doğrudur, lakin əqli fəaliyyətin onunla əlaqələndirilməsi heç də onun bütövlükdə oyuna, əyləncəyə çevriləməsi demək deyil. A.S.Makarenko yazmışdır: «Gələcək xadimin təbiyəsi oyunun kənar edilməsi ilə qurtarmamalı, oyunun oyun olaraq qalması, lakin oyunda gələcəyin işçisinin və vətəndaşının təbiyə olunmasının təşkilindən ibarət olmalıdır»¹.

Oyunun istər hərəkətli-rollu, istər yaradıcı, istərsə də didaktik növündə uşaqların nitqinin inkişaf etdirilməsi üçün imkanlar var, lakin didaktik oyunlar bu baxımdan daha böyük imkanlara malikdir. Didaktik oyunlarda bu və ya digər vəzifə həll olunarkən təfəkkürün əsas prosesləri (müqayisə, təhlil, ümumiləşdirmə, əqli nəticə və s.) inkişaf edir. Belə oyunlarda uşaqlar əşyaların adı, əlamətləri, nədən hazırlanması, nəyə lazım olması, onlar arasındaki fəza, zaman və kəmiyyət münasibətləri haqqında biliklərini möhkəmləndirir və sistemləşdirirlər. Didaktik oyunlar uşaqlarda beynin hərəkiliyinə, elastikliyinə diqqətin inkişaf etdirilməsinə, iradənin möhkəmləndirilməsinə, namusluluq, düzgünlük kimi keyfiyyətlərin yaranmasına kömək göstərir. Didaktik oyunlarda uşağın didaktik vəzifəni dərk etməsində, bilik, bacarıq və vərdişlərə yiyələnməsində söz müstəsna əhə-

miyyətə malikdir. Belə oyunların bir çoxu öz fikrini baş-qalarının başa düşəcəkləri şəkildə ifadə etmək bacarığı tələb edir.

Didaktik oyunlar o zaman maraqlı və məzmunlu olur ki, təbiyəçi öz məsləhəti ilə vaxtında uşaqlara kömək göstərir, onların yaradıcı təşəbbüsünü rəğbətləndirir, onların hər dəfə oyunda nəyisə dəyişməyə, onu təkmilləşdirməyə, yeni variant tapmağa ruhlandırır.

Təbiyəçi didaktik oyunun özünəməxsus xüsusiyyətlərini başa düşməli və ona düzgün rəhbərlik etməlidir. Təbiyəçi oyununda müəyyən sürəti gözləməli, uşaqlara sərbəstlik verməli, oyunu suallarla yükləməməli, onların suallara diqqətli olmalarını, düzgün cavab vermələrini təmin etməlidir.

Didaktik oyunlar həftədə iki məşğələdə 5-7 dəqiçə ərzində, əlavə olaraq gəzinti, müşahidə prosesində təşkil edilməlidir.

Qruplar üzrə nitqin inkişafına xidmət edən didaktik oyun nümunələrini nəzərdən keçirək.¹

Kiçik qrupun uşaqları üçün oyunlar

Neyin səsidir?

Əyani material: oyuncaq nağara, zəng, pianino, çekic, şaxşax, dəf, arakəsmə.

Oyunun gedişi: Təbiyəçi uşaqlara yuxarıda adları çəkilən oyuncaqları göstərib, bir-bir adlarını deyir və onlara təkrar etdirir. Sonra onları növbə ilə səsləndirib, hər birinin adını xəbər alır. Daha sonra həmin əşyalar arakəsmənin arxasında səsləndirilib, adları xəbər alınır. Uşaqlar səsinə görə əşyani müəyyənləşdirir və adını deyirlər.

¹ A.C.Makarenko. О коммунистическом воспитании. «Учпедгиз», 1952, səh. 480.

¹ Nümunələrin bəziləri rus dilində nəşr olunmuş əsərlərdən seçilmiş və üzərində işlənmişdir.

Hansı heyvan necə qışqırır?

Əyani material: oyuncaq at, it, qoyun, pişik, xoruz, qaz, hinduşka, toyuq, cüce.

Oyunun gedişi: Tərbiyəçi hər bir heyvanı göstərib, adını soruştur. Sonra tərbiyəçi hər bir heyvanın adını deyir və necə səs çıxardığını bildirir:

At – hi, hi, hi, hi;
İnək – moooo, moooo;
İt – ham, ham, ham, ham;
Qoyun – məəə, məəə, məəə;
Pişik – myo, myo, myo;
Xoruz – quqqulu qu...;
Qa-qa-qa-qa...;
Hindüşka qul-qul-qul-qul...;
Toyuq – ko-ko-ko-ko-ko....

Bələ oyunda uşaqlar heyvanın adlarını düzgün deməyi, nitq səslərini aydın tələffüz etməyi, heyvanların səsini yamsılamağı öyrənirlər.

Sehirli torba

Əyani material: torba, heyvan balalarından ibarət oyuncaqlar: ordək balası, küçük, cüce, çəpiş, pələng balası, qaz balası, donuz balası, qulan dana, quzu.

Oyunun gedişi: Tərbiyəçi torba ilə uşaqlara yanaşır, onun içindən bir oyuncağı çıxarıb, yoldaşlarına göstərərək adını ucadan deməyi tələb edir. Uşaqlar onun tapşırığını yerinə yetirirlər. Çətinlik çekəndə tərbiyəçi kömək göstərir.

Kimdə belə əşya var?

Əyani material: tematik əşya şəkilləri.

Oyunun gedişi: Hər bir uşaqın qarşısında eyni mövzuya (meyvə, tərəvəz, heyvan, qab-qacaq və s.) aid bir şəkil olur. Tərbiyəçi hər birindən şəkildə nəyin təsvir olunduğunu xəbər alır. Sonra o, bir əşyanın adını deyib soruşur: «Kimin kartoçkasında ciyələk şəkli çəkilib?» Həmin şəkil kimdədirse yuxarı qaldırıb hamiya göstərir, adını deyir. Tərbiyəçi həmin şəkin böyük təsviri olan kartoçkanı qaldırıb göstərir, uşaqlar müqayisə edir və adını deyirlər.

Mağaza

Əyani material: adında uşaqların çətinliklə tələffüz etdikləri, başqa səslərlə qarışdırıldıqları səslərin olduğu oyuncaqlar: maşın, tar, qaval, nağara, pişik, şir, şar, təyyarə, gəmi, qatar, dovşan, qaz və s.

Oyunun gedişi: tərbiyəçi stolun üstünə oyuncaqları düzüb deyir:

- Mən satıcı olacağam.
- Soruşur:
- Mən kim olacağam?
- Satıcı.
- Siz işə alıcı olacaqsınız.
- Siz kim olacaqsınız?
- Alıcı.
- Satıcı nə edir?
- Satıcı nə edir?
- Alıcı nə edir?
- Alır.

Tərbiyəçi satıcı əşyaları göstərir, uşaqlar onların adlarını deyirlər.

Sonra tərbiyəçi bir nəfəri çağırıb, hansı oyuncağı almaq istədiyini soruşur. Uşaq qaz almaq istədiyini bildirir. Tərbiyəcisi ona nəzakətlə, ince müraciət etməyi

öyrədir ki, mağazadan bir şey almaq istədikdə belə demək lazımdır:

- Xahiş edirəm o ayını mənə verin.

Uşaq təkrar edir:

Tərbiyəçi oyuncağı verir və onun nə üçün həmin oyuncağı aldığıni soruşur.

Bütün oyuncاقlar satılanadək oyun davam edir.

Bu oyunda uşaqların tələffüzündəki nöqsanlara (masin, tal, daval, nağala, pisik, sir, sar, təyalə, dəmi, datal, dosan, daz və s. maşın, tar, qaval, nağara, pişik, şir, şar, təyyarə, gəmi, qatar, dovşan, qaz və s. sözlərin kimi işlənməsinə) düzəliş verilir.

Tap və adını de.

Əyani material: qarpız, daraq, xoruz, karandaş şəkilləri.

Oyunun gedişi: Tərbiyəçi şəkilləri bir-bir göstərir, onda nəyin təsvir olundugunu soruşur. Sonra tərbiyəçi şəkilləri sıra ilə flaneleqrafaya yapışdırır. O, uşaqlara suala verir. Uşaqlar hər suala cavab olan şəkli flaneleqrafda tapıb göstərir və adını təkrar edirlər.

Tərbiyəçi:

üstü yaşıl zolaqlı, içi
qırmızı bostan bitkisi;
saç daramaq üçün alət;
şəhərə yaxın banlayan ev quşu;
yazı yazmaq üçün vəsait;
əlin hissəsi;
ayağa geydiyiniz paltar.

Tərbiyəçi uşaqların dəqiq cavab vermələrinə nəzarət edir. O, uşaqların *qalpis*, *dalax*, *xolus*, *dalandas*, *balmax*, *çolap* kimi tələffüzünə düzəliş verir.

Uşaqlar:

qarpız.
daraq.
xoruz.
karandaş.
barmaq.
corab.

Mənim kimi deyin

Oyunun gedişi. Tərbiyəçi uşaqlara təklif edir ki, sözləri özü necə tələffüz edirsə, eləcə də tələffüz etsinlər. O, gah ucadan, gah alçaqdandan, gah da piçilti ilə tələffüz edir. Uşaqlar tərbiyəçinin səsində uyğun olaraq xorla və ya fərdi cavab verirlər.

Tərbiyəçi elə sözər seçməlidir ki, uşaqlar onları tələffüz etməkdə çətinlik çəkmiş olsunlar.

Kim çox əşya adı deyər

Bu oyundan məqsəd sözləri dəqiq, aydın tələffüz etməyi öyrətməkdir.

Tərbiyəçinin təklifi ilə uşaqlar özlərini əhatə edən ətraf aləmə baxır və yalnız gördükleri əşyaların adlarını sadalayırlar. Uşaqlar hər şeyi əhatə etdiklərini zənn etdikdən sonra tərbiyəçi istiqamətverici sualların köməyilə («Pəncərənin qarşısında nə var?», «Arxın kənarında nə görünür?» və s.) qavrayışının tamlığını təmin edir.

Düzgün göstər

Məqsəd uşaqları səslənməsinə görə oxşar sözlərin fərqləndirilməsi üzrə məşq etdirməkdir.

Əyani material: flaneloqraf, səslənməsinə görə bənzər əşya şəkilləri; *qələm-kələm*, *dələ-tələ*, *ayrı-ari*, *stol-stul*, *ələk-lələk*, *ot-od*.

Tərbiyəçi hər bir şəkli göstərib, onda nəyin çəkil-diyini dəqiqləşdirir. Sonra tərbiyəçi cüt kartöckalardan birində çəkilmiş şəkli göstərir və uşaqlardan ikincini tapıb deməyi tələb edir. Bu qayda ildə bir neçə cüt söz üzərində iş gedir.

ORTA QRUPUN UŞAQLARI ÜÇÜN OYUNLAR

Orta qrupda uşaqlar ətraf aləmi dərk etməkdə daha çox fəallıq göstərirlər. Orta qrupda uşaqların tələffüzü xeyli yaxşılaşır. Onlar sözün səs-heca tərkibini saxlaya bilirlər. Bu yaşda artikulyasiya aparıcı daha hərəki olur, eşitmə qavrayışı, fonematik eşitmə imkanları inkişaf edir. Uşaqlar, demək olar ki, dilimizin bütün səslərini düzgün tələffüz edirlər. Bununla belə, həmin dövrdə tərbiyəçi eşitmə qavrayışının, fonematik eşitmənin inkişafı üzrə işi davam etdirməlidir. Bu yaşda uşaqların təfəkkürü və nitqi intensiv inkişaf etdiyindən onlarda sözə maraq artır. Onlar səslənməsinə görə yaxın sözləri, əşyanın mühüm əlamətlərini ayırmayı, əşyaları hansı materialdan və nə üçün hazırladığını quruplaşdırıa bilirlər. Bu işə lügət ehtiyatının zənginləşdirilməsi baxımından çox faydalıdır.

Tərbiyəçi verilmiş sözlərdə bu və ya digər səsi tapıb, tələffüz etməklə yanaşı, həmin səsin işləndiyi sözlərin tapılması üzrə də məşq etməlidir. Bu zaman səslərin tələffüzünün dəqiqləşdirilməsi üzrə iş aparılmalıdır. Belə iş diksiyanın formallaşması üçün şərait yaradır.

Bütün bunlar uşaqları sözlərin səs təhlilinə hazırlayırlar.

Nəyin səsidir?

Tərbiyəçi müxtəlif canlıların səsini çıxarıır və uşaqlardan da belə səs çıxarmağı tələb edir. Uşaqlar səsin hansı canlıya aid olduğunu tapdıqdan sonra tərbiyəçi eyni səsin ucadan və alçaqdan tələffüzü, kobud və incəliyinə görə fərqləndirməsi üzrə iş aparır. O, *məəəə dedikdə*, uşaqlar qoyunun səsi olduğunu bildirirlər. İkinci dəfə *zəif*, ince səslə tələffüz etdikdə, uşaqlar bildirirlər ki, bu quzunun səsidir. Daha sonra tərbiyəçi *zəif* səslə, ince, la-

kin qırıq-qırıq tələffüz edir: *mə-a-a-a*. Uşaqlar bu səsin çəpişə aid olduğunu bildirirlər.

Torbada nə var?

Əyani material: torba, adının tərkibində q və g səsinin olduğu oyuncaq və əşyaların (qaranquş, gül, kirpi, qarqa, qələm, qoz, gavalı, qaz, quzu, qaşiq, gilas, qazan, qıfil, konfet, qənd, güzgү, qarpız və s.) şəkilləri.

Oyunun gedişi. Tərbiyəçi torbadə nələrin olduğunu xəbər alır.

Sonra deyir:

- Uşaqlar, mən kimə yaxınlaşsam o, torbadan bir əşya çıxarıb, hamiya göstərməli və adını deməlidir.

Uşaq tapşırığı yerinə yetirdikdən sonra tərbiyəçi əşyani ondan alır, bir neçə uşaqdan əşyanın adını soruşur, qrupa müraciət edir ki, sözdə q səsinin olub-olmadığını desinlər. *Uşaqlar göyərçin sözündə q səsinin olmadığını bildirirlər*. Kim səhv cavab versə, tərbiyəçi düzəliş verir. Beləliklə, tərkibində q səsinin olduğu əşyalar stolun bir tərəfinə yığılır. Tərbiyəçi həmin əşyaları bir daha göstərib, tələffüz etdirir, q səsinin düzgün tələffüzü üzrə iş aparır.

Dirrikdə nə əkirlər?

Məqsəd. Uşaqlara əşyaları müəyyən əlamətlərinə görə təsnif etməyi öyrətmək, onların təfəkkürünün itiliyini və eşitmə diqqətini inkişaf etdirmək.

Oyunun gedişi. Tərbiyəçi soruşur:

- Uşaqlar siz bilirsinizmi dirrikdə nə əkirlər? Gəlin belə bir oyun oynayaq. Mən müxtəlif şeylərin adını deyəcəyəm. Siz diqqətlə dinləyin. Mən dirrikdə əkilən tərəvəzin adını deyəndə siz «Bəli!» deyin. Adını çəkdiyim

bitki dirrikdə əkilmirsə, «Yox!» deyin. Kim səhv etsə uduzur.

Tərbiyəçi aramla deyir:

- | | |
|------------|-------------|
| - kök. | - badimcan. |
| - Bəli! | - Bəli! |
| - alma. | - alça. |
| - Yox! | - Yox! |
| - xiyar. | - pomidor |
| - Bəli! | - Bəli! |
| - turp | - keşniş. |
| - Bəli! | - Bəli! |
| - çiyələk. | |
| - Yox! | |

Kim çox tərəvəz adı deyər?

Əyani material: müxtəlif tərəvəz bitkiləri, onların mulyajları və ya şəkilləri.

Oyun gedisi. Tərbiyəçi tərəvəz bitkilərini yarpaqlı göstərib, adlarını deyir, sonra yarpaqlarını paylayıb, hansı tərəvəzin yarpağı olduğunu xəbər alır. Nəhayət, hər bir uşaqtan hansı tərəvəzi tanıdığı xəbər alınır.

Pomidor, çugundur, turp, kartof, badimcan, sarımsaq sözlərinin düzgün tələffüzü üzrə iş gedir.

Bu nədir?

Əyani material: heyvan və quş (at, it, eşşək, dəvə, qoyun, inək, pişik, donuz, qaz, xoruz, cüçə, sərçə, ördək, qarğı) oyuncاقları və ya şəkilləri.

Oyunun gedisi. Tərbiyəçi heyvanlardan hansının neçə səs çıxarmasını soruşur. O, heyvanın şəklini (və ya oyuncağı) göstərib, onun səsini yamsılamağı tələb edir.

Tərbiyəçi:

Nə banlayır?

Uşaqlar:

xoruz

O necə banlayır?	_____	quq-qulu-quuu
Nə xoruldayır?	_____	pişik
Nə mələyir?	_____	quzu
O necə mələyir?	_____	məəə, məəə...
Nə cibbildəyir?	_____	cüçə
O necə cibbildəyir?	_____	cip-cip-cip-cip
Nə hürür?	_____	it
O necə hürür?	_____	ham-ham-ham
Nə qarıldayır?	_____	qarğı
O necə qarıldayır?	_____	qarr-qarr...
Nə böyüyür?	_____	inək
O necə böyüyür?	_____	mooo, mooo...

Sonra tərbiyəçi əməliyyatı əksinə aparır. Səsi yamsılamaqla heyvanın adı tapılır.

Tərbiyəçi:

Quq-qulu-quu...

Bu nəyin səsidir?

O nə edir?

Mooo, mooo...

Bu nəyin səsidir?

O nə edir?

Uşaqlar:

xoruzun
banlayır

inəyin
böyüür

Sözü tamamlı

Tərbiyəçi ifadəni tələffüz edir, lakin sonuncu sözü axıradək demir. O sözü uşaqlar tamamlayırlar.

Tərbiyəçi:

Uşaqlar:

ri-ri-ri _____ Onu sancdı a...

ra-ra-ra _____ Çaldım nağa...

ri-ri-ri _____

Uçurduq şa... ri.

rü-rü-rü _____ Otlayır sü... rü.

ri-ri-ri _____ Dönmə ge... ri.

ru-ru-ru _____ Özünü qo... ru

ri.

ra.

rə-rə-rə Anıldı pəncə rə.

dor-dor-dor Dirrikdə yetişdi pomı... dor.
ruz-ruz-ruz - Banladı xo...ruz.

Bu oyunlar uşaqların tələffüzündə r səsini y, y səsinin l ilə əvəzlənməsinin qarşısını almağa, həmçinin sözlərin hecalarla tələffüz üzrə məşq etməyə kömək göstərir.

Cümələni tamamla

Tərbiyəçi ifadəni deyir, lazımı söz seçib, onu tamamlamağı uşaqlardan tələb edir.

Tərbiyəçi:

Çəmənlikdə naxır...
Akvariumda baliqlar...
Dərzi paltar...
Rəngsaz divara rəng...
Atam ağacdan alma...

Uşaqlar:

otlayır.
üzür.
tikir.
çəkir.
dərir.

Tərbiyəçi sözlərin düzgün seçilməsinə diqqət yetirməlidir. Cümələlər elə olmalıdır ki, uşaqlar yalnız birçə sözlə cavab vermək məcburiyyətində qalsınlar.

Bənzər söz seç

Tərbiyəçi səslənməsinə görə sözlər tələffüz edir: dələ-tələ, alma-dolma. Bu sözlərin nə üçün bir-birinə bənzədiyini uşaqlara başa salır. Sonra bir sözü deyir, uşaqlardan ona bənzər söz tapmağı tələb edir. Uşaqlar hər bir sözə bir və ya bir neçə söz tapırlar.

kələm	qələm;
kənd	qənd;
çələng	pələng;
qarmaq	barmaq;
qatiq	qaşıq;
yarpız	qarpız;

xörək	çörək;
ələk	bələk;
qutab	kitab;
oyuq	toyuq;
oyun	qoynun və s.

Tərbiyəçi sözlərin düzgün seçilmesinə və tələffüz olunmasına nəzarət edir.

Maraqlı sözlər

Əyani material: oyuncaq, çaydan, ayaqqabı, qəndan, əlcək, günəbaxan, qatlıq, yumurta, güldan, cırçırama.

Tərbiyəçi bu sözlərdən bir-ikisinin nə üçün belə adlandığını başa salır. Sonra hər bir sözün nə üçün belə adlandığını xəbər alır. Uşaqlar bilmədikdə tərbiyəçi kömək göstərir.

Maraqlı sözlər

Əyani material: göz, burun, ayaq əl şəkli.

Oyunun gedişi. Tərbiyəçi praktik yolla uşaqlara belə sözlərin hər birisinin bir neçə mənə daşıdığını başa salır:

- Uşaqlar biz ətrafımızdakı şeyləri necə görürük?
- Gözlərimizlə.
- Doğrudur, Gözlərimiz görmə orqanıdır.
- Bəs göz sözünü daha harada işlədirik? Hə, bilmirsiniz? Qulaq asın mən deyim. Biz deyirik: «Kitabı yeşiyin gözünə qoymudum.», «Tərəzinin bir gözü ağır gəldi.». **Biz iynənin gözü, bulağın gözü** sözlərini də işlədirik. Bəzən deyirlər «Evin bir gözünü kirayə verdilər». Uşaqlar, biz bir yeri qoruyan adama **gözətçi** deyirik.

Bir söz belə izah edildikdən sonra uşaqlar digər sözləri heç olmasa, iki-üç mənada işlətməyi öyrənirlər.

Nə edir?

Əyani material: müxtəlif işləri yerinə yetirən oğlan şəkilləri: oğlan qaçır, tullanır, suda üzür, odun yarır, kitab oxuyur, yazır, ağaç əkir, yeyir.

Oyunun gedisi. Tərbiyəçi şəkilləri bir-bir göstərib, oğlanın nə etdiyini xəbər edir. Uşaqlar hamisini deyib qurtardıqdan sonra tərbiyəçi soruşur:

- Oğlan daha nələr edə bilər?

- Yuyunar, şəkil çəkər, oynayar, mahni oxuyar, rəqs edər, yuxulayar, danışar, velosiped sürər, seyvə dərər.

Tərbiyəçi uşaqlara başa salır ki, görün insan nə qədər müxtəlif işlər görə bilir. O, həmin sözləri düzgün tələffüz etməyi öyrədir.

Şeylər necə olur?

Bu oyunu təşkil etməkdə məqsəd uşaqlara əşyanın böyüklüyü, forması, rəngi, digər xassələri haqqında məlumat verməkdir.

Uşaqlar *böyük-kiçik, hündür-alçaq, qalın-nazik, enli-ensiz, yumru-uzunsov, geniş-dar, uzun-qısa* sözlərinin mənası ilə tanış olurlar.

Oyunun gedisi. Uşaqlar dövrə vurub otururlar. Tərbiyəçi deyir:

- Uşaqlar, bizi əhatə edən şeylər müxtəlif böyüklükdə olur: *böyük-kiçik, uzun-qısa, hündür-alçaq, enli-ensiz*. Biz gəzinti zamanı, bağda, parkda, küçədə cürbəcür böyüklükdə çox şey görmüşük. İndi mən sizə bir söz deyəcəyəm, siz isə o sözü hansı şeylərə aid etməyin mümkün olduğunu deyəcəksiniz.

- uzun.

Uşaqlardan hərəsi bir söz deyir:

- yol, kəndir, don, gün, adam.
- enli.

- küçə, çay, yol, otaq, kağız
- yumru.
- top, qarpız, alma, şar
- sarı
- yumurtanın içi, cüce, limon, çiçək, qarğıdalı, günənbaxan.

Kim çox söz deyə bilsə, tərbiyəçi onu rəğbətləndirir.

Uçdu, uçdu

Uşaqlar yarımdairə şəklində əyləşib, əllərini dizlərinin üstünə qoyurlar. Tərbiyəçi onlara başa salır ki, mən uçan və uçmayan şeylərin adlarını çəkəcək və hər dəfə əlimi qaldıracağam. Siz ancaq uçan şeyin adını eşidəndə əl qaldırın. Kim əlini cəhv qaldırsa, ona bir ağ kartoçka (və ya çay çöpü) verəcəyəm. Onun sayı ilə kimin necə dəfə sehv eləməsi məlum olacaqdır.

Tərbiyəçi və uşaqlar əllərini dizlərinin üstünə vura-vura xorla deyirlər: «Başladıq, başladıq!». Sonra tərbiyəçi deyir:

- Uçdu, uçdu sərcə uçdu!

Uşaqlar əl qaldırırlar. Bu qayda ilə tərbiyəçi təyyarənin, xoruzun, donuzun, leyləyin, köynəyin uçduğunu elan edir, uşaqlar əl qaldırırlar.

Köynəyin, donuzun uçduğunu bildirən uşaqlara kartoçka və ya çöp verilir, axırdı onların diqqətsizliyi üzündən sehv etdikləri başa salınır.

BÖYÜK QRUPUN UŞAQLARI ÜÇÜN OYUNLAR

Böyük qrupda ətraf aləmdən öz imkanları daxilində geniş dairədə biliklər əldə edirlər. Bununla yanaşı, onların əqli fəaliyyətinin xarakteri dəyişir, təfəkkürün yeni formaları yaranır. Hər hansı işin əsasında təhlil-tərkib prosesi durur. Onlar ətraf aləmdəki əşya və hadisələr

arasında qarşılıqlı əlaqələri, hadisələrin başvermə səbəblərini başa düşürər. MənTİqi təfəkkürün inkişafı ilə əşya və hadisələr arasında müxtəlif əlaqələri müəyyənləşdirmək qabiliyyəti inkişaf edir.

Bu dövrdə uşaqlarda hər şeyi bilmək həvəsi, müşahidəçilik inkişaf edir. Onlar ətraf aləmdəki əşya və hadisələr haqqında mühakimə irəli irəli sürür, onları birləşdirir, ümumidən xüsusiya, xüsusidən ümumiyyət keçir, əqli nəticə çıxarıır, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mühakimələrində ziddiyətləri görürər. Uşaqlar tapmacanın cavabını tapmaq, hekayəni tamamlamaq, əlamətlərinə görə əşyani müəyyənləşdirmək bacarığı əldə edirlər.

Böyük qrupda uşaqlar dilimizin bütün səslərini tələffüz etməyi bacarsalar da tərbiyəçi əvvəlki qrupda olduğu kimi yenə uşaqların fonematik eşitmə qabiliyyətinin və artikulyasiya aparatının inkişafına ciddi diqqət yetirir. Uşaqların nitq mədəniyyətinə yiyələnmələrində bunun əhəmiyyəti böyükdür. Bu sahədə görülen işlər göləcəkdə uşaqları sözlərin səs və heca təhlilinə hazırlayır.

MÜXTƏLIF SÖZLƏR DEYƏK

Uşaqlar dairə vurub əyləşirlər. Növbə ilə hərə bir meyvə adı tapıb sağ tərəfdə əyləşmiş yoldaşına deyir. Kim əvvəl deyilmiş sözü təkrar etsə, oyundan çıxır. Oyunu iki-üç dəfə davam etdirmək olar. Bu məqsədlə oyuncuq, paltar, mebel, qab-qacaq və b. əşya adlarından da istifadə etmək mümkündür.

Ətrafımızda nə qışdır?

Əyani material. Otaqdakı əşyalar.

Tərbiyəçi uşaqları ətrafına yığıb deyir:

- Uşaqlar bilirsiniz ki, söz səslənir. Dirləyin görünən onlar A.Şaiqin «Keçi» şərində necə də cürbəcür səslənir:

Ala-bula boz keçi
Ay qoşa buynuz keçi!
Yalqız gəzmə, dolanma.
Dağa daşa dırmanma.
Bir qurd çıxsə qarşına,
Sən nə edərsən ona?
Çoban açınca gözün,
Qalar iki buynuzun.

Bu şeir ona görə səslənir ki, onda müxtəlif sözlər var. Sözlərdə cürbəcür səslər eşidirsiniz: *booozzz, keeeccccii, qoooşşşa buuuuyyyuuuzz, yaaalllquizz, gəəəzzzzmmmməəə* və s. İndi bu sözləri mənimlə elə təkrar edin. Sonra bu müxtəlif səslər tərbiyəçinin köməyi olmadan sözlər bir-bir aydın tələffüz edilir. Daha sonra uşaqlardan istədikləri yeni sözü həmin qayda ilə demək tələb olunur. Uşaqlar otaqdakı əşyalara baxıb, tələffüz edirlər: *şşşkaaaafff, mmmaaaaşşşuuunn, ssstuuulll, qaaataaarrr* və s.

Tərbiyəçi münasibət bildirir:

-Afərin, sən yaxşı tələffüz etdin. Sözdəki bütün səslər aydın eşidildi: *şşşkaaaafff*.

Adın hansı ada oxşayır?

Uşaqlardan biri öz adını ucadan, aydın deyir, o biriləri onun adına oxşayan ad deyir: Lala-Şəlalə, Əhməd-Məmməd, Əli-Vəli, Fərman-Nəriman, Aqil-Adil, Naibə-Nailə, Kamilə-Kəmalə, Səlimə-Həlimə və s.

Kim qrupda öz adına uyğun ad tapmasa, fikirləşib, başqa ad deyir.

Bu oyun uşaqları qafiyə tapmaq üzrə üzrə praktik məşq etdirir.

Hansı səs itib?

Tərbiyəçi şeri aramla oxuyur. Uşaqlar diqqət dinləyir, hansı sözün düzgün düzgün tələffüz olunmağını deyir, həmin sözü mətndən ayırrı, ucadan, aydın tələffüz edir, hansı səsin itdiyini bildirirlər; məsələn, tərbiyəçi oxuyur:

*Qoy ...ışırıım ...örəyi,
Gelin bir yerdə yeyək.*

-Uşaqlar, hansı sözlərdə bir səs çatmur? Onu deyin.

Qarşıya çağrılmış uşaq birinci sözdə *b* səsinin çatmadığını deyir. Onu yerinə qoyub, sözü tamamlayır: *bışırıım*. Bu qayda ilə ikinci söz də tamamlanır: *xörəyi*. Sonra şerin həmin bəndi oxunur:

*Qoy bışırıım xörəyi,
Gelin bir yerdə yeyək.*

Bu oyun birinci sözə *b* yoxsa *p* səsinin artırılması üzərində düşünməyi, həmçinin *pisilim*, *xörəyi* kimi yanlış tələffüzün qarşısını almağı təmin edir. Kifayət qədər vərdiş yarandıqdan sonra uşaqlar müstəqil misallar tapıb məşq edirlər.

Heca əlavə et

Uşaqlar dairə vurub əyləşirlər. Tərbiyəçi dairənin ortasında əlində topla əyləşir. O, bu və ya digər sözün bir (bir neçə) hecasını deyib, topu uşaqlardan birinə atır. Topu tutan uşaq ona sonuncu hecanı əlavə edib, topu tərbiyəciyə atır. Oyun beləcə davam edir: *al-ma, ar-mud, çö-rək, kon-fet, stə-kan, qar-pız, po-mi-dor, xo-ruz, təy-ya-rə, ba-dim-can*.

Radio

Tərbiyəçi uşaqlara müraciətlə deyir:

- Bu gün yeni bir oyun, «Radio» oyununu oynayacaq. Siz bilirsınız mı radioda veriliş aparan adamı necə adlandırırlar?

-Diktör.

-Düzdür, onu diktör adlandırırlar. Bu gün diktör radio ilə bizim qrupun uşaqlarını axtaracaq. O, sizdən kimi isə təsvir edəcək. Doktorun dediyinə görə, biz həmin uşağı tapacaqıq. Əvvəlcə mən diktör olacağam.

-Diqqət! Diqqət! Bir qız itib. Onun donu qırımızdır. Donun üstündə ağ çiçək şəkilləri var. Qara saçlı ağ lentlə bağlanıb. Qızın gözləri iri və qaradır. Qız gülərz, mehribandır. Yoldaşları ilə oynaması xoşlayır. Yaxşı rəqs edir. Gözəl şeir oxuyur. Təmizkardır.

Uşaqlar bir ağızdan deyirlər:

- Nərgiz.

Bununla tərbiyəçi uşaqlara nümunə göstərir. O deyir:

- Uşaqlar, indi sizlərdən biriniz diktör olacaq.

Uşaqlar saymacanın köməyi ilə yeni diktoru seçirlər. O hər hansı uşağın əlamətlərini sadalayarkən tərbiyəçi dəqiqliyin gözlənməsinə nəzarət edir.

Azər harada olub?

1 variant. Tərbiyəçi danışır:

-Gəlin təsəvvür edək ki bağçamıza Azər adlı yeni uşaq gəlib. Azər tərbiyəçi ilə uşaq bağçasını görür, onunla tanış olmaq istəyir. Görək, o haraya girdi və orada nələr gördü. Siz Azərin adından onun gördüklerini növbə ilə sadalayacaqsınız. Sizien təsvirinizi əsasən onun hansı otaqda olduğunu biləcəyik.

Uşaqlar təxminən belə təsvir verirlər:

- Azərin girdiyi otaqda çoxlu rəflər var. Rəflərdə sabun, yuyucu toz var. İpin üstündən döşəkağları, balıncı üzleri asılıb. Həmidə xala aqları ütüləyir. Paltaryuan maşın uğuldayıb. Otağa bug yayılıb.

Uşaqlar xorla:

- Paltar yuyulan otaq (çamaşırxana).

Azər böyük, işıqlı otağa girdi. Otağın divarları gözəl şəkillərlə bəzənmişdi. Pəncərələri əlvan pərdələrlə örtülmüşdü. Künclərində gül dibçəkləri var idi. Pianino çalırdılar. Uşaqlar oxuyur, oynayırdılar.

Uşaqlar xorla:

-Zal.

Uşaqlar bu və ya digər otağı təsvir edərkən uşaq bağçasında olmayan şeylərin adlarını çəkərlərsə, uduzmuş hesab olunurlar.

II variant. Tərbiyəçi Azərin binadan çıxandan sonra bağçanın sahəsində nələri gördüğünü xəbər alır. Uşaqlar sahəni, ağaç və kolları, ləkləri orada bitən tərəvəzi, qum təpəciyini, hovuzu, qruplar üçün köşkləri, oyun meydançasındaki alət və avadanlıqları təsvir edirlər.

Tərbiyəçi eyni şeyi müxtəlif sözlərlə adlandırmışın mümkün olduğunu başa salmaqla uşaqların lügətini fəallaşdırır.

Kim daha çox hərəkət adı deyəcək?

Tərbiyəçi uşaqlarla qısa söhbət keçirərək onların peşə haqqında anlayışını dəqiqləşdirir:

- Uşaqlar, mən uşaq bağçasında tərbiyəciyəm. Bu mənim peşəmdir. Təranənin anası xəstələri sağaldır. Onun peşəsi də həkimlikdir. Bəs deyin görək bize dadlı yeməklər hazırlayan Sevda xalanın peşəsi necə adlanır?

- Aşpaz.

- Uşaqlar, daha hansı peşələri bilirsiniz?

- Müəllim, artist, sürücü, ayaqqabıçı, təyyarəçi, satıcı, montyor.

- Uşaqlar, hər bir peşə sahibi işləyir, müəyyən hərəkətlər edir. Deyin görək, aşpaz nə edir?

- Maşınla ət çəkir, kələm doğrayır, göyərti yuyur, kartof soyur, soğan qızardır, xörək bişirir, kartof qızdırır, un əleyir, xörək çəkir, qabları yuyur, çay qoyur və s.

- Uşaqlar, indi mən peşə adları deyəcəyəm, siz onların hər birinin hansı işlər gördüğünü sadalayacaqsınız: dərzi.

- Nişanlayır, ölçür, kəsir, iynəni saplayır, tikir, ütüləyir və s.

Sonra dayə, paltaryuan, sürücü, satıcı və başqa peşələrin gördükəli işlərdən söz açılır.

Bu oyun uşaqların lügətinin zənginləşdirilməsi baxımdan çox faydalıdır.

Üç söz de

Tərbiyəçi deyir:

- Uşaqlar mən bir söz deyəcəyəm və topu kimi atsam, o həmin sözə aid üç söz tapıb deməlidir: məsələn, *mebel*.

Uşaqlar:

- stol, stul, şkaf, çarpayı

- Mən dedim ki, üç söz tapın: *çiçək*.

- lalə, bənövşə, nərgiz

- meyvə

- alma, armud, heyva

Beləliklə, uşaqlar cinsə əsasən növləri tapmaq üzrə məşq edirlər. Oyunun başqa variantında növlərə görə cins tapılır.

Müəllim deyir:

- Bu sözləri bir sözlə necə adlandırmaq olar?

- çiçək, moruq, böyürtkən.

Uşaqlar:

- giləmeyvə.

- xiyar, pomidor, kök.

- tərəvəz.

Belə oyunlar əşyaların təsnif edilməsi, növ-cins anlayışının başa salınması yolu ilə uşaqların lügət ehtiyatının zənginləşdirilməsində mühüm rol oynayır.

Kuklaya nə lazımdır?

Əyani material. şəkilli kartoçkalar: (sabun qabı və sabun, dəsmal, diş pastası, diş şotkası, boşqab, qaşıq, salaset, stəkan, süddan və s.)

Oyunun gedisi. Tərbiyəçi kartoçkaları bir-bir göstərib, hər birində hansı əşyanı təsvir olunduğunu, onun nəyə lazım olduğunu xəbər alır. Sonra həmin əşyanın adında hansı səslərin eşidildiyi xəbər alınır. Uşaqlar tək-tək cavab verirlər. Nəhayət, tərbiyəçi kuklanın səhər tualeti üçün lazım olan əşyaların təsvir edildiyi kartoçkaları seçməyi tələb edir. Uşaqlar diş şotkası, diş pastası, dəsmal, sabun, təsvir olunmuş kartoçkaları seçirlər. Tərbiyəçinin göstərişi ilə bu əşyaların adlarındakı ş və s səsləri xüsusi vurgu altında tələffüz edilir.

Eyni iş qab-qacaq adları ilə əlaqədar da aparılır. Uşaqlar boşqab, qaşıq, stəkan, süddan, salaset sözlərində də ş və s səslərini tələffüzdən fərqləndirirlər.

MƏKTƏB HAZIRLIQ QRUPUNUN UŞAQLARI ÜÇÜN OYUNLAR

Məktəb hazırlıq qrupunda uşaqlar qrammatik cəhətdən daha mükəmməl, mürəkkəb sintaktik konstruksiyalı tapşırıqları yerinə yetirməyə hazır olurlar. Onların lügəti daha sürətlə zenginləşir və fəallaşır. Bütün bunlar isə uşaqların dioloji və monoloji nitqini inkişaf etdirməyə əsas verir. Uşaqlar intonasiyanı gözləməklə ifadəli danışmağı, sözləri dəqiq, aydın tələffüz etməyi bacarıır, yoldaşlarının və özlerinin tələffüzüne tənqidi yanaşırlar. Onlarda fonematik təhlil bacarığı formalaşır. Artıq sözlərin səs-hərf tərkibini

duymaq, onları hecalara ayırmaq, hecada hər bir səsin necə səsləndiyini hiss etmək vərdişi yaranır.

Məktəbə hazırlıq qrupunda da nitq səslərinin tələffüzü, xüsusilə səslənməsinə görə bənzər səslərin fərqləndirilməsi üzrə məşqlərin aparılması vacibdir, çünki savad təliminə hazırlıq baxımından sözə səslərin fərqləndirilməsi, sözlərin hecalara ayrılmazı üzrə vərdişlər mühüm əhəmiyyət kəsb edir. Belə asan olmayan fonematik təhlilin oyun xarakterli çalışmalar şəklində yerinə yetirilməsi həmin yaşın xüsusiyyətindən irəli gəlir.

Bu dövrədə əşyaların müqayisə edilməsindən daha çox qruplaşdırılması və təsnif edilməsi üzrə iş aparılır. Oyun prosesində fikri fəaliyyətin inkişafına, məntiqi təfəkkürün formallaşmasına diqqət artırılır.

Tərbiyəçi uşaqlara daha çox sərbəstlik verir. O məsləhətləri ilə uşaqlarda hazircavablılığı artırmağa çalışır. Şübhəsiz, utancaq, hələ o qədər də aydın təfəkkürə malik olmayan uşaqlara fərdi kömək göstərir, lakin oyunlar çox vaxt uşaqlar tərəfindən seçilir, idarə olunur və vəzifə həll edilir.

Kim çox əşya adı deyər?

Tərbiyəçi yaşlıların əməyindən söz açıldıdan sonra fabrikda, zavoda, fermada, tarlada, dənizdə hansı işlərin gördüğünü xatırlamağı tələb edir. Sonra soruşur:

- Zavoda nə hazırlayırlar?

O, topu oyunçulardan birinə atır. Topu tutan uşaq «avtomobil» deyib, topu yoldaşlarından birinə atır. O, «soyuducu» deyib, topu başqa yoldaşına atır. Onlar növbə ilə «paltar maşını», «paltaryuan maşın», «qazpeçi», «qazan», «təkər», 2 televizor» və s. sözləri işlədirlər.

Uşaqlar bir-birinə, tərbiyəçi onların hamisini nəzarət edir ki, sözlər düzgün tələffüz olunsun.

Tarlada nələrin yetişdirilməsi ilə əlaqədar təşkil olunan belə oyunda *pambıq, buğda, arpa, qarğıdalı, çay, kartof, kələm* sözlərini işlədirlər.

Cümələ düzəlt

Uşaqlar dairə vurub əyləşirlər.

Tərbiyəçi deyir:

- Bu gün biz cümlələr quracaqıq. Mən bir söz deyəcəyəm, siz isə həmin sözü cümlə içərisində işlədəcəksiniz. Mən *qardaşım* sözünü deyib, əlimdəki çöpü Səmədə verəcəyəm. Səməd çöpü alıb tez cavab verir:

- Mənim qardaşım məktəbdə oxuyur.

Sonra o *baliq* sözünü deyib, çöpü yanındakı yoldaşına verir. O çöpü alan kimi cümlə qurur:

- Baliq əti dadlı olur.

O da *avtobusa* sözünü deyib, çöpü yanındakı yoldaşına verir.

Oyun belə davam edir.

Tərbiyəçi deyilmiş hər bir sözün olduğu kimi (halı, zamanı, şəxsi dəyişmədən) işlənməsinə nəzarət edir.

Başqa cür de

Tərbiyəçi uşaqlara başa salır ki, mən bir söz deyəcəyəm, siz isə mənaca ona yaxın olan, ona oxşayan söz tapıb deyəcəksiniz:

- yekə.

Uşaqlar deyirlər:

- böyük, iri, zorba

- gözəl.

- göyçək, qəşəng, yaxşı, yaraşıqlı

- balaca

- kiçik, xırda, narın

Tərbiyəçi sinonimlər üzrə işin başqa növləri üzrə də oyun təşkil edə bilər. O, müəyyən isim verib, uyğun gələn epitetlər seçməyi tələb edir. O, *meşə* sözünü deyən kimi uşaqlar *böyük, sıx, qalın, yaşın, gözəl, yaraşıqlı* sözlərini deyirlər.

Söz seç

- Tərbiyəçi uşaqlara müraciətlə deyir:

- Nələri tikmək olar?

- ev, bina, qaraj, palto, don, şalvar, ayaqqabı və s.

- Nələri hörmək olar?

- səbət, saç, kəndir, divar

- Nələri toxumaq olar?

- corab, əlcək, şərf, jaket

Cümləni tamamlı

Əvvəlki qrupda uşaqlar belə oyun oynamışlar. İndi iş bir qədər də mürəkkəbləşdirilir. Tərbiyəçi cümləni başlayır: «Mən çiçəkləri sulayıram ki,...». Uşaqlar onu tamalayalar: «Mən çiçəkləri sulayıram ki, onlar soluxmasın» (qurumasın, boy atsın).

- Gecə yatanda işığı söndürürəm ki...

- Gecə yatanda işığı söndürürəm ki, elektrikə (enerjiyə) qənaət olsun (havayı yerə yanmasın, gözümüzə işiq düşməsin) və s.

Qafiyə tap

Tərbiyəçi uşaqlara deyir ki, indi oxuyacağı şeri dinləyib, hansı sözlərin bir-birinə bənzədiyini söyləsinlər.

Pişik ala boyundur,

İş tamam oyundur,

Əlin asta basandır,

Bucaqları pusandır.

Seri oxuyarkən tərbiyəçi *boyundur, oyundur, basandır, pusandır* sözlərini xüsusi vurğu altında deyir.

Uşaqlar *boyundur* və *oyundur* həmçinin *basandır* və *pusandır* sözlərinin bir-birinə oxşadığını bildirirlər.

Tərbiyəçi:

- Doğrudur, uşaqlar, bu sözlər səslənməsinə görə bir-birinə oxşayır. Belə sözlərə eyni qafiyəli sözlər deyirlər.

İndi gəlin «Qafiyəni tap» oyununu oynayaq. Mən bir söz deyəcəyəm, siz ona oxşayan eyni qafiyəli söz tapacaqsınız.

Tərbiyəçi asanlıqla həmqafiyə sözlər tapmaq mümkün olan sözlər seçir. O, sözü deyir, uşaqlar bənzər söz deyirlər: *məsələn, çiçək-ləçək, oyun-qoyun, qamar-çapar, axır-naxır, sərin-dərin, çörək-xörək, peşə-meşə* və s.

Sözü tap

Tərbiyəçi deyir:

- Uşaqlar, yenə söz tapacağıq. İndi biriniz sözün əvvəlini deyəcək, axırını biz birlikdə tamamlayacağıq. Kim başlamaq istəyir? Kim sözün birinci hissəsini deyər?

Uşaqların biri deyir:

- Mənim sözümün əvvəli «də»dir.

Tərbiyəçi:

- Sənin sözünün başlanğıcını qəbul edirik. Biz «də» ilə başlayan sözlər deyəcəyik. Kim sənin ürəyində tutduğun sözü desə «tapdin» deyə xəbər vermelisən. Sözü tapan yoldaşın yeni sözün əvvəlini deyəcək.

Uşaqlar «də» hecasına başqa hecalar əlavə edib sözlər düzəldirlərlər: *dələ, dəvə, dədə, dərə, dəri, dəniz, dəyə, dəmir* və s.

Hecanı təklif edən uşaq deyir:

- Dayan! Tapdin!

Sözü tapan yeni sözün başlanğıcını deyir: «qa». Uşaqlar *qaşıq, qatıq, qaya, qara, qayıq, qadın, qazan, qanı* və s. sözləri deyirlər.

Sözü tapan oyunu davam etdirir.

Söz zənciri

Uşaqlar dairə vurub dayanırlar. Onlardan biri hər hansı sözü ucadan, hecalarla deyir. Onun yanında dayanan həmin sözün axırıncı hecası ilə başlayan söz deyir. O da sözü ucadan, hecalarla, aydın tələffüz etməlidir ki, yanındakı yoldaşı axırıncı hecanı düzgün eşitsin və həmin heca ilə başlanan söz deyə bilsin. Qalan uşaqlar fikrən deyilən sözün düzgün olub-olmadığını yoxlayırlar. Birinci uşaq deyir: *alma*. Yoldaşları davam etdirirlər: *ma-la - la-la - lə-na - na-ləng*. Bununla zəncir bağlanır. Çünkü ləng hecası ilə söz düzəltmək olmur. Yaxud, belə zəncir düzələr: *ç-i-çək - çək-mə - tə-zə - zə-mi - Mi-na - Na-dir - dir-rik*.

Oyunun gedışində kim ikinci hecanı tapmaq üçün çox fikirləşirsə, oyundan çıxır. Tədricən dairə kiçilir. Oyundan çıxanlar qalan yoldaşlarının necə oynamaları üzərində müşahidə aparırlar.

Oyuncaq al

Əyani material: oyuncaq şəkilləri: top, maşın, ayı, kukla, it, pişik, tüklü, pionino, canavar, hinduşka, qaranquş, kərtənkələ, pələn, nağara, şar və s.

Uşaqlara elan edilir ki, mağazada cürbəcür oyuncaqlar satılır. Əvvəlcə hamı yalnız adında iki heca olan oyuncaq. Kim hansı oyuncağı alsa, adını ucadan hecalarla deməlidir. Tərbiyəçi özü *ayı* oyuncağını alır ucadan aydın tələffüz edir: *a-yı*.

Uşaqlar növbə ilə oyuncaq alırlar. Tərbiyəçi soruşur:

- Nağara xoşuna gəlmədi? Nə üçün onu almırsan?
 - Çünkü onun adında üç heca var.
 - Bəs topu niyə almırsan?
 - Top sözündə bir heca var. Ona görə onu almadım.
- Beləliklə, uşaqlar əvvəlcə ikihecalı, sonra üçhecalı sözlərə aid oyuncاقları alırlar.

Əgər rəssam olsaydım

Tərbiyəçi deyir:

- Uşaqlar, gəlin belə təsəvvür edək ki, biz rəssamıq. Biz meyvə və tərəvəz mağazasının şəklini çəkəcəyik. Mağazanın rəfləri çəkilib. Biz oraya qoyulacaq elə meyvə və tərəvəzin şəklini çəkməliyik ki, adında *r* səsi olsun.

Uşaqlar çəkəcəkləri əşyaların adlarını deyirlər:

xiyar, pomidor, turp, kartof, sarımsaq, çuğundur, qarpız, armud, nar, və s.

- Uşaqlar, bəs onların hansının rəngində *r* səsi işlənir? Onları rəngi ilə deyin.

- Qırmızı pomidor, sarı armud və s.

Tərbiyəçi hər dəfə *r* səsinin düzgün tələffüzünə diqqət yetirir, onlara düzəliş verir.

Bu oyunun başqa variantını da keçirmək olar: «*Kim mənimlədir?*».

Tərbiyəçi:

- Bir dəfə qarpız meyvələrə, tərəvəzə baxıb, ucadan qışqırdı:

«Mənim adım qarrrpızdırr, qarppizz. Kimin adında *r* səsi varsa yanına gəlsin».

- Uşaqlar, görəsen hansı meyvələr, tərəvəzlər onun yanına getdilər?

Uşaqlar *r* səsini uzada-uzada aşağıdakı meyvə və tərəvəz adlarını çəkdilər: *turrrp, narr, xiyyarr, karrtof, pomidorrr, kəvərrr, arrrmud, xurrrma, əncirrr*.

Hər yuvadan bir söz

Tərbiyəçi yazı taxtasına müxtəlif əşya qruplarını təmsil edən şəkil (cins bildirən şəkil-kartočka) bənd edir: məsələn, ağaclar, çiçək bukleti, bir dəstə quş, vazda meyvələr, paltar mağazası, küçədə nəqliyyat və s. Onlara başa salır ki, hər bir uşaq şəkillərə baxıb, onlardan birinə aid əşya adını deyir: *cınar*. Sonrakı uşaq digər «yuvadan» cinsdən nümunə deyir: məsələn, *qızılğül*, *qaranquş*, *xurma*, *don*, *traktor* və s.

Beləliklə, uşaqlar yuva sözü ilə cinsi başa düşür, hər bir cinsə çoxlu növün daxil olduğunu öyrənir. Növ-cins anlayışının dərk olunması onların lügətini zənginləşdirirler.

Adətən, bir çox hallarda tərbiyəçi oyun üçün xüsusi vaxt ayırır. Təcrübə onu da göstərir ki, oyun məşğələlərinin bir hissəsi kimi getdikdə daha maraqlı olur. Belə oyunlar çox vaxt fərdi xarakter daşıyır, lakin uşaqın şüurlu nitq fəaliyyəti təmin olunur.

Oyun prosesində, xüsusilə süjetli tikinti oyunlarından uşaq düşünülmüş bina tikmək istədikdə həmişə danışır. Məqsədyönlü oyunda uşaqın nitqinin xarakter əlaməti onda çoxlu sualların olmadığıdır. Bu suallar fəaliyyətdə ünsiyyətdə uşaq düşüncələrinin nəticəsi kimi baş qaldırır. L.S. Viqotski hadisənin bu cəhətini işləmiş və göstərmişdir ki, belə oyun prosesində uşaqın nitqi elə bil oyunu hərəkətə gətirir, uşaq öz hərəkətləri üzərində düşünür, onlar məqsədyönlü xarakter alır.¹

Namiq kubikləri götürüb deyir: «İndi tövlə tikəcəyəm». Bir qədər iri yastı plastmass lövhəni stolun üstünə qoyub deyir: «Bu döşəmədir». Düşünür, bir qədər

¹. Бах. Выготский Л.С. «Генетические корни мышления и речи. В.сб.: «Избранные психологические исследования», М., Изд-во АПИ РСФСР, 1956.

qalın yastı lövhəni götürüb deyir: «Bu divar olacaq. Bu da divar olacaq».

Namiq tikintini başa çatdırandan sonra kiçik kərpic götürüb deyir: «Bu, inəkdir». O, «inəyi» tövləyə qoyub deyir: «Hə, inək, indi mən səni yedizdirəcəyəm. Sənə ot verəcəyəm»..

Uşağıın təxəyyülü rabitəli nitqinin inkişafını təmin edir. O, yeni situasiya haqqında danişir.

Əhval-ruhiyyənin qalxması, tikintiyə maraq uşaqla danişmaq ehtiyacı yaradır. Uşaq məqsədyönlü, ardıcıl fəaliyyət göstərməklə həmin fəaliyyəti rabitəli nitq şəklində tərtib edir.

«Uşaqlar ev tikirlər. Səməd iki kubu yanaşı qoyur, sonra onların üstünə ikisini də qoyub deyir: «İndi düşməyəcək». Yenə iki kub qoyur və söhbəti davam etdirir: «Möhkəm divardır. Tərbiyəçi belə öyrədib».

Bu zaman uşağıın danışığı hərəkətinə uyğun gəlir, çünki nitqi hərəkətinin təsvirində ibarətdir. Hərəkətində isə heç bir qat-qarışılıqla yol verilmir. O, öz təcrübəsinin məntiqinə əsasən tikintinin sonrakı mərhələlərini də danişa-danişa yerinə yetirir və nəticəyə tam hekayə alıñır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində

1. Axundov A.A. Azərbaycan dilinin fonetikası. B., «Maarif», 1984.
2. Axundov A.A. Azərbaycan dilinin fonemlər sistemi. B., «Maarif», 1973.
3. Cəfərova L.K., Mirzəzadə R.E. Məktəbəqədər dövrdə təbiətlə tanışlıq. B., «Nərgiz», 2007.
4. Cəfərova L.K., Dostuzadə D.M. Uşaq bağçasında savad təlimi. B., «Nərgiz», 2004.
5. Cəfərova L.K. Məktəbəqədər müəssisələrdə bayram və əyləncələrin təşkili. B., «Nərgiz», 2008.
6. Məmmədova X., Yüzbaşeva B. Uşaq bağçasında sensor tərbiyə üzrə məşğələlərin təşkili. B., «Nərgiz», 2008.
7. Dəmirçizadə Ə.M. Dilin lügət tərkibi və qrammatik quruluşu. B, APİ-nin nəşriyyatı, 1965.
8. Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dilinin fonetikası, B., APİ-nin nəşriyyatı, 1960.
9. Dəmirçizadə Ə.M. Azərbaycan dili orfoepiyasının əsasları, B., 1970.
10. Əliyeva S. Məktəbəqədər yaşı uşaqların nitq inkişafında Azərbaycan xalq nağıllarının rolü. B., «Maarif», 1975.
11. Əmrəhli L.Ş. Uşaqların məktəbə hazırlığının psixoloji məsələləri. B., «Nərgiz», 2006.
12. Əsgərova R. Uşaq bağçasında nitq inkişafı üzrə aparılan işin forma və yolları. B, 1990.
13. Kərimov Y.Ş. Uşaq bağçalarında nitq inkişafı. B., «Maarif», 1985.
14. Kərimov Y.Ş. Uşaq bağçasında lügət işinin mahiyyəti və vəzifələri. «İbtidai məktəb və məktəbəqədər tərbiyə», B., 1983, № 1.
15. Kərimov Y.Ş. Nitqin səs mədəniyyəti. «İbtidai məktəb və məktəbəqədər tərbiyə», 1982, № 6.

16. Kərimov Y.Ş. Rabitəli nitqin inkişafı. «İbtidai məktəb və məktəbəqədər tərbiyə», 1984, № 1.
17. Kərimov Y.Ş. Uşaq məktəbə gedir. B., «Nağıl evi», 2000.
18. Kərimov Y.Ş. Uşaq bağçasında savad təlimi. B., 1966.
19. Məktəbəqədər yaşı uşaqlar üçün bədii əsərlər məcmüəsi. (Tərtib edənlər F.Allahverdiyeva, Ş.Həsənzdə, A.Cəfərov), B., «Birləşmiş nəşriyyat», 1958.
20. Məktəbə hazırlıq qrupunda uşaqların nitqinin inkişaf etdirilməsi. («Uşaqın məktəbə hazırlanması» kitabı), B., «Maarif», 1977.
21. Məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə və təlim programı. Bakı, 1996.
22. Mustafayeva M.N. Uşaq bağçasında bədii söz. B., «Azərnəşr», 1955.
23. Mustafayeva M.N. Böyük məktəbəqədər yaşı azərbaycanlı uşaqların lüğəti (namizədlik dissertasiyası), 1949.
24. Paşayev B.A. Uşaq bağçasının böyük qruplarında rabitəli nitqin inkişafı yolları. (Namizədlik dissertasiyası), B., 1966.
25. Səlimxanova X.İ. Məktəbəqədər tərbiyə müəssisələrində şifahi xalq ədəbiyyatı nümunələrinin öyrədilməsi. B., «Maarif», 1985.
26. Uşaq bağçasında tərbiyə və təlim programı. B., 1985.
27. «Uşaq bağçasında tərbiyə və təlim programı»na dair müntəxəbat, I hissə. B., 1987.
28. «Uşaq bağçasında tərbiyə və təlim programı»na dair müntəxəbat, II hissə 1988.
29. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. B., «Azərnəşr», 1953.
30. Hacıyeva Ə. Məktəbəqədər yaşı uşaqların nitq inkişafı. B., «Maarif», 1992.
31. Şirəliyev M.M. Azərbaycan dili orfoepiyasının əsasları. B., «Azərnəşr», 1970.

Rus dilində

1. Аркин Я.А. Ребенок в дошкольные годы. М., «Просвещение», 1968.
2. Баранов С.П. Чувственный опыт ребенка в начальном обучении. М., Изд-во АПН РСФСР, 1963.
3. Бондаренко А.К. Словесные игры в детском саду. М., «Просвещение», 1977.
4. Бородич А.М. Методика развития речи детей. М., «Просвещение», 1979.
5. Дошкольная педагогика (Под редакцией В.И.Логиновой и П.Г.Саруковой), М., «Просвещение», 1983.
6. Журова Л.Е. Обучение грамоте в детском саду. М., «Просвещение», 1974.
7. Журова Л.Е. Экспериментальное обучение дошкольной грамоте. (В кн.: Подготовка детей к школе в детском саду). М., Изд-во «Педагогика», 1977, стр. 88.
8. Жинкин Н.И. Психологические основы развития речи. (В кн.: «В защиту живого слова»), М., «Просвещение», 1966.
9. Иванова С.Ф. Речевой слух и культура речи. М., «Просвещение», 1970.
10. Корсунская Б.Д. Методика обучения глухих дошкольников речи. М., «Просвещение», 1969.
11. Леонарди Е.И. Дикция и орфоэпия. М.. «Просвещение», 1967.
12. Лурия А.Р. О патологии грамматических операций. Известия АПН РСФСР, вып. 3, 1946.
13. Люблинская А.А. Детская психология. М., «Просвещение», 1971.
14. Морозова Н.Г. Развитие речи в младшем школьном возрасте (В сб. «Очерки психологии детей»), М., Изд-во АПН РСФСР, 1950.

15. Мухина В.С. Детская психология М., «Просвещение», 1985.
16. Виноградов В. Стилистика. Теория поэтической речи. М.. Изд-во «Поэтика», 1963.
17. Воскресенская А.И. Грамота в детском саду. М., Изд-во «Просвещение», 1965.
18. Воспитание и обучение детей шестого года жизни. М., «Просвещение» (Под редакцией Парамоновой Л.А. и Ушаковой О.С.), 1987.
19. Выготский Л.С. Мышление и речь. ОГИЗ-соцогиз, М., 1934.
20. Выготский Л.С. Избранные психологические исследования М., Изд-во АПН РСФСР, 1956.
21. Гвоздев А.Н. Вопросы изучения детской речи. М., Изд-во АПН РСФСР, 1961.
22. Гербова В.В. Занятия по развитию речи в средней группе детского сада. М., «Просвещение», 1983.
23. Головин Б.Н. Основы культуры речи. М., «Высшая школа», 1980.
24. Горбушина Л.А. Николаичева А.П. Выразительное чтение и рассказывание детям дошкольного возраста. М., «Просвещение», 1985.
25. Горький М. Речь на Первом Всероссийском съезде крестьянских писателей. Несобранные литературно-критические статьи. М., 1930.
26. Джон Флейм. Генетическая психология Жана Пиаже. М., «Просвещение», 1967.
27. Нарушение речи и голоса у детей (Под редакцией С. С.Ляпидевского и С.Н.Шаховской). М., «Просвещение».
27. Нарушение речи и голоса у детей (Под редакцией С. С.Ляпидевского и С.Н.Шаховской), М., «Просвещение», 1975.
28. Павловские среды, т.II, М., 1947.

29. Петрова В.А. Методика занятий по развитию речи с детьми второго и третьего года жизни. М., «Просвещение», 1965.
30. Пиаже Ж. Речь и мышление ребенка, М.Л., «Учпедгиз», 1932.
31. Развитие речи детей дошкольного возраста. (Под редакцией Ф.А.Сохина), М., «Просвещение», 1976.
32. Реформатский А.А. Введение в языкознание. «Учпедгиз», М., 1955.
33. Розенгарт-Пупко Г.Л. Формирование речи у детей раннего возраста. М., Изд-во АПН РСФСР, 1963.
34. Рубинштейн С.Л. Основы общей психологии. М., «Учпедгиз», 1946.
35. Салахова А.Д. Развитие звуковой стороны речи ребенка М., «Педагогика», 1973.
36. Сеченов И.М. Избранные философские и психологические произведения. М., Госполитиздат, 1947.
37. Сеченов И.М. Избранные произведения. т. I. М.-Л. 1952.
38. Соколов А.Н. Внутренняя речь и мышление. М., «Просвещение», 1968.
39. Соловьева О.И. Методика развития речи и обучения родному языку в детском саду. М., «Просвещение», 1966.
40. Соссюр Ф. Курс общей лингвистики. М., 1933.
41. Сохин Ф.А. Развитие речи детей дошкольного возраста. М., Изд-во «Просвещение», 1979
42. Тихеева Е.М. Развитие речи дошкольников, М., «Учпедгиз», 1948.
43. Тихеева Е.М. Развитие речи детей. М., «Просвещение», 1967.
44. Усова А.П. Обучение в детском саду. М., «Просвещение», 1981.

45. Успенская Л.П., Успенский М.Б. Сборник речевого материала для исправления произношения звуков у дошкольников, М., «Учпедгиз», 196.
46. Ушинский К.Д. Собрание сочинение. т. V, М., Изд-во Методика развития речи детей дошкольного возраста. М., «Просвещение», 1977.
48. Фомичева М.Ф. Воспитание у детей правильного произношения М., «Провещение», 1966.
49. Щерба Л.В. Избранные работы по русскому языку. М., Учпедгиз, 1957.
50. Эльконин Д.Б. Как учить детей читать. Изд-во «Знание», 1976.
51. Ядешко В.И. Развитие речи детей от трех до пяти лет. М., «Просвещение», 1966.

M Ü N D E R İ C A T

GİRİŞ	3
I FƏSİL	5
Nitq inkişafı üzrə işin əsasları	5
Nitq inkişafı anlayışı	5
Dil və nitq	11
Nitq və təfəkkür	15
Nitqin formaları	20
Nitqin funksiyaları	21
Nitq inkişafı üzrə işin vəzifələri	23
Nitq inkişafı üzrə işin vasitələri	27
Nitq inkişafı üzrə işə verilən tələblər	28
Nitqin mənimşənilməsinin prinsipləri	31
Nitq inkişafı üzrə işin təşkilinin metod və priyomları	33
Nitq inkişafı metodikasının başqa elmlərlə əlaqəsi	36

II FƏSİL	40
Nitqin səs mədəniyyəti üzrə işin metodikası	40
Nitqin səs mədəniyyəti anlayışı	40
Artikulyasiya apparatı	42
Nəyin səsləndiyini tap	50
Səs üzərində iş	52
Nitqşəitmənin inkişaf etdirilməsi	54
Nitq tənəffüsünün inkişafı üzərində işin təşkili	57
Diksija üzərində işin təşkili	58
Nitqi anlamanın inkişafı	65
Danışq nitqinin inkişafı	67
Bəzi qrammatik formaların tələffüzü	74
Nitqin sürəti üzərində iş	75
İntonasiya ifadəliyi üzərində iş	76
Nitqin səs mədəniyyətinə nəzarətin təşkili	80

III FƏSİL.....	82
Lügət üzrə işin metodikası.....	82
Lügət üzrə işin mahiyəti və elmi əsasları	82
Lügət üzrə işin vəzifələri	90
Uşaq bağçalarında öyrədilən tematik söz qrupları.....	93
Məktəbəqədər yaşı uşaqların lügətinin xüsusiyyətləri	97
Lügət üzrə işin yolları və priyomları	116
Uşaqların lügətinin zənginləşdirilməsi	119
IV FƏSİL.....	136
Dilin grammatik quruluşu üzrə vərdişlərin formalasdırılmasının metodikası	136
Qrammatik mənə və nitq inkişafında onun rolu	136
Uşaqların nitqinin grammatik quruluşunun məzmunu və xüsusiyyətləri	138
Qrammatik vərdişlərin formalasdırılmasının metodları və priyomları	148
Nitqin morfoloji qurluşunun formalasması	150
Nitqin sintaktik qurluşunun formalasması	155
V FƏSİL.....	168
Rabitəli nitqin inkişafı üzrə işin metodikası	168
Rabitəli nitq anlayışı	168
Rabitəli nitqin növləri	170
Rabitəli nitqin inkişafını təmin edən amillər	173
Uşaqlara dialozi nitqin öyrədilməsi üzrə işin yolları	178
Müsahibənin təşkili metodikası	181
Monoloji nitqin öyrədilməsi üzrə işin yolları	187
VI FƏSİL.....	213
Kitab üzərində işin metodikası	213
Uşaqları bədii ədəbiyyatla tanış etməyin əhəmiyyəti	213

Uşaqların bədii ədəbiyyatla tanışlığı üzrə işin vəzifələri	216
Ədəbi əsərlərlə tanışlığın metodları və priyomları	218
Oxu məşğələrinin quruluşu	222
Tərbiyəçinin ifadəli oxuya hazırlanması	224
Bədii mətni dinləməkdə uşaqlara kömək	232
Uşaqlar qarşısında bədii əsərin oxunması	238
Şeirlərin öyrədilməsi	239
Nağılların oxunması	242
Hekayələrin oxunması	245
Bədii əsərin məzmununun tərbiyəçi tərəfindən nəql edilməsi	246
Kitabdakı şəkillərə baxılması	249
Bədii əsərə aid diafilmlərə baxılması	250
Məşğələdən kənar vaxtlarda kitab üzrə işin forma və yolları	252
Ədəbi əsərlərin səhnələşdirilməsinin xüsusiyyətləri	255
VII FƏSİL.....	259
Uşaqın savad təliminə hazırlanması	259
Savad təliminə hazırlıq anlayışı	259
Altiyaşlıların təlimə hazırlığının vəziyyəti	260
Bağçada uşaqların savad təliminə hazırlanması üzrə işin vəzifələri	262
Oxu təliminə hazırlıq üzrə işin məzmunu	264
Yazı təliminə hazırlıq üzrə işin məzmunu	270
Uşaq bağçasında savad təlimi üzrə işin təşkili xüsusiyyətləri	271
Heca tələffüz və oxu vahididir	278
Ə L A V Ə	281
Uşaqların nitqinin inkişaf etdirilməsində didaktik oyunlardan istifadə	281
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	311

Çapa imzalanmış: 08.09.2008

Formatı 60x84 $\frac{1}{16}$.

Fiziki çap vərəqi 20,0

Sayı 500 nüsxə

“RS Poliqraf” MMC-nin mətbəəsində
hazır diapoziitivlərdən çap olunmuşdur.

2009
932

689